

Əli NƏBİYEV



Nəbiyev Əli Allahverdi oğlu  
21.II.1932 — 7.X.2002

# TİKDİM Kİ İZİM QALA...

(Xatirələr)

618

Azərbaycan Respublikası Prezidentinin  
İşlər İdarəsinin  
**KİTABXANASI**

Bakı - 2003

631

IV 49

Tərtibçi  
Redaktor

Ramiz Yusifli  
Elman Qədirli

Bu kitabda Qərbi Azərbaycanın Saral kənd sakini mərhum Əli Nəbiyevin xatirələri toplanıb. O, Bakıda ali təhsil alırdan sonra uzun müddət Qərbi Azərbaycanda rəhbər vəzifələrdə çalışmışdı. 1988-ci ilin məlum hadisələri və Spitak zəlzələsi zamanı yurd-yuvasını, ev-əşyini itirən Ə.Nəbiyev Azərbaycana pənah gətirmiş, bir müddət Xanlar və Xızı rayonlarında yaşayıb işləmişdi. Onun sağlığında qələmə aldığı xatirələrdə keçidiyi çətin və şərəflü həyat yolu öz dolğun ek-sini tapıb.

Kitaba həmçinin Saral kəndi və onun sakinləri haqqında məlumatlar, Əli Nəbiyevi yaxından tanıyanların, dostlarının və ailə üzvlərinin xatirələri daxil edilib.

M 4804000000 - 03(03) Sifarişlə  
M670(07)-2003

İŞLƏMƏK MƏKLƏTİ

© "QAPP-POLİQRAF", 2003.

## ÖN SÖZ

Gəlimli-gedimli, son ucu ölümlü dünya... Bir gün yaranan, bir gün də dünyadan köçünü sürüb gedir. İnsan ona verilmiş qısa ömrü elə yaşamalıdır ki, həyatda özündən sonra bir iz qoysun, adı həmişə ehtiramla, məhəbbətlə çekilsin.

Təsadüfi deyil ki, ömrün dəyəri yaşılmış illərin sayı ilə deyil, insanın əməlləri və gördüyü faydalı iş əməsalı ilə ölçülür. Bu meyarla yanaşsaq, ömür yolunu və xatirələrini vərəqlədiyimiz Əli Nəbiyevin hədər yaşamadığını görərik. O, təsərrüfat adımı olub, qurub-yaratmaqdən zövq alıb. Məqsədinə doğru inadla irəliləyib, istəyinə nail olmayıncə rahatlıq tapmayıb. Ən başlıcası isə işlədiyi bütün vəzifələrin öhdəsindən ləyaqətlə gəlib, həyatda da, işdə də əsl kişi xarakteri nümayış etdirib.

Əli Nəbiyev tələbə dostum Ramiz Yusiflinin qayınatası idi. Rəhmətliyi şəxsən tanımasam da, haqqında az-çoq eşitmışdım. Bilirdim ki, uzun müddət kolxoz sədri, sovxoz direktoru işləyib, digər mötəbər vəzifələrdə çalışıb. Ailəcanlı, elcanlı, dostcanlı kişi imiş. Pis qazanmayıb, özünə yetdiq pul-parası olub. Gərgin işləməklə yanaşı, yeyib-içməyindən, istirahətindən də qalmazmış. Bir sözlə əsl insan kimi özü ömür sürüb. Elə buna

*görə də ölümü ailəsini, qohumlarını və dostlarını, onu tanıyanların hamısını yandırır, ağrıdır.*

*Nəbiyevin həyatı kimi, ölümündə də bir qeyri-adilik var. Yataq xəstəsi olmayıb. Ürəyi küçədə nərd oynadığı yerdə qəflətən dayanıb. Bu da bir alın yazısıdır, belə ölümün özü bir xoşbəxtlikdir.*

*Xatirələrini oxuyuram. Gözlərim önündən zəhmətkeş, cəfakes bir insanının yaşantıları, çətin və şərəfli ömür yolu kino lenti kimi gəlib keçir. Ondakı dözümə və əzmkarlığa, prinsipiallığa və həyat eşqinə heyrət etməyə bilmirsən. Kasıb ailədən çıxıb, hələ uşaqlıqın çiynini ailə yükünün altına verib. Tələbə vaxtı işləyərək özünü dolandırıb. Cavan yaşlarında Ermənistən kimi yerdə rəhbər vəzifələr tutub. Uzun müddət kolxoz sədri, sovxozi direktoru işləyib. Azərbaycanda yaşasayıb, bəlkə də təəccübənməyə dəyməzdi. O isə bütün bunlara ermənilərin əhatəsində, milli ayrı-seçkiliyin dövlət siyasəti səviyyəsinə qaldırıldığı Ermənistanda nail olub.*

*İnsan bütün həyatı boyu əlləşir, özünə ev-eşik qurur. Yurd yerinin itirilməsi, ev-eşiyin dağıılması insan üçün çox böyük ağır faciədir. Təsadüfi deyil ki, birinə qarşıyanda deyirlər: görüm, evin yixılsın! Yurdu yağmalanın, evi dağılan insanın özündə qüvvə tapıb hər şeyi yenidən başlaması asan iş deyil.*

*Əli Nəbiyevin Spitak (Hamamlı) rayonunun Saral kəndində 30-40 il müddətində min bir əzab-əziyyətlə qurduğu evi güclü zəlzələ uçurdu. Zəlzələ olmasayıd*

*belə, yüz minlərlə digər soydaşımız kimi, o da dədə-baba yurdundan zorla qovulacaqdı. Bəziləri Ermənistandakı evlərini Azərbaycandakı erməni evləri ilə dəyişməyə macal tapdı. Zəlzələ Spitakın azərbaycanlılar yaşayış kəndlərinin əhalisini, həmçinin Əli kişini bu imkandan da məhrum etdi.*


*Bununla belə, Əli Nəbiyev cəmi 10 ilin içində əvvəlcə Xızıda, sonra Bakıda iki mülk tikdi. Övladlarının şəhərdə ev-eşiyi vardı və onların yanında da yaşaya bilərdi. O bunu etmədi, yaş ötsə də, tikib-qurmağa üstünlük verdi. Tikdi ki, izi qalsın.*

*... Yas mərasiminə gələnlərin arı - arası kəsilmirdi. Böyük mağar boşalıb-dolurdu. Bu izdiham mərhuma bəslənilən ehtiramın, onun el içində qazandığı hörmətin ifadəsi idi.*

*Bilmirəm, Nəbiyevin acılı-şirinli xatirələrini kitab halında çap etdirmək təşəbbüsünü kim irəli sürüüb. Bu, faydalı bir işdir, şərəf və ləyaqətlə yaşanmış bir insan ömrü haqqında ibrətəmiz hekayətdir. Bu kitab əmanət kimi yaşayacaq və nəsildən nəslə ötürülcək. Nəvələri, nəticələri, kötүcələri burada yazılışları oxuyub qürələnəcəklər: görün, babamız necə yaxşı kişi olub!*

*Allah Əli Nəbiyevə, onun şəxsində bütün yaxşı kişilərə rəhmət eləsin.*

**Elman QƏDİRLİ**




## VALİDEYNLƏRİM VƏ AİLƏMİZ HAQQINDA

1928-ci ildə atam anamlı evlənmişdi. Hər ikisi atadan yetim olub. Onların evlənməyinə də elə bu yetimlik şərait yaradıb. Çünkü atamgil o vaxt çox kasib imiş. Anam isə tacir Məmmədin qızı olub. Əgər o, sağ olsaydı, qızını atama verməzdi.

Bir axşam atam əmisi oğlanları ilə anamı qaçırib Usub əmisinin evinə gətirir. Orada balaca bir süfrə açırlar. Süfrə deyəndə ki, bir az xəngəl-xaşıl bisirirlər. Bir neçə gün orada qaldıqdan sonra atam-anamı öz daxmasına aparır. Daxma böyük yeraltı bir mərək olur. Başında isə bir "olacax" deyilən yer düzəldilir. O vaxt ümumiyyətlə kənddə heç kimin evi olmayıb. Varlı adamların tək-tük torpaqla örtülmüş evi və içində təndir olarmış. Atam anası Tükəzban nənə ilə həmin daxmada yaşayırmış. Atama deyilənə görə, öz atasından bir neçə hektar yararsız əkin yeri qalıbmış. Həmin yerdə taxıl əkər, xırmando döyüb özlərinə yetdik yarma və un üyüdərlərmiş. Bəzən də həmin sahədə pirinc əkərlərmiş. Deyilənə görə, pirincin yarması çox dadlı olurmuş. Anam ev işlərinə baxarmış, yazda atama əkin-biçin işlərin də kömək edərmiş. Tükəzban nənə isə yun darayar, cəhrə əyirər, corab-çuval toxuyarmış. Yaz əkin işləri qurtardıqdan sonra dağa köç edərmişlər. Kənddə isə nənəm qalardı.



Bacısı Şahnabat



Qardaşı Veli

Atamın dağda damı olmadığına görə dəyə qurarmış. Dəyəni meşə çubuğundan düzəldib üstünə “baş keçəsi” atar, yanlarına isə çətən sariyadı. Dəyə dairəvi şəkildə olurdu. Mən də dağda həmin dəyədə doğulmuşam.

Anam Kərimova Minə Məmməd qızı 1910-cu ildə Saral kəndində doğulub. Boylu-buxunlu, möhkəm bədənli, şirin dilli, dözümlü, qənaətcil, gözəl bir qadın idi. Heç bir sənəd olmamasına baxmayaraq, hesabını bilən, qayğıkeş, həm



Qardaşı Fəxrəddin



Bacısı Sənəm

də tələbkar qadın idi. Anamla atam 50 il bir yerdə yaşayıblar. On uşaqları - 8 oğulları, 2 qızları olub. Bir oğlu məndən əvvəl, bacılarımdan sonra olub, doğulduğandan 2-3 ay sonra vəfat edib. Ailədə ikinci oğlan uşağı mən olmuşam. Mürtüz adlı qardaşım 5 yaşında “qızılca” xəstəliyindən ölüb. 6 oğlan və 2 qız böyüyüb, həddi-buluğa çatmışıq. Sonradan olan qardaşlarımdan birinin adını yenə Mürtüz qoyublar.

1963-cü ildə Bakı şəhərində Politexnik İnstitutunun 2-ci kursunda oxuyan 19 yaşlı Mürtüz Xəzər dənizində çimərkən boğulub. Ondan böyük qardaşım Vəli ali təhsil aldıqdan sonra Bakı şəhərində alman dili müəllimi işləyirdi. Balaxanı qəsəbəsindən olan və özü ilə oxuyan Əslı adlı bir müəllimə qızla ailə qurmuşdu. Hələ 1963-cü ildən onun Bakı şəhərində Sabir bağı deyilən yerdə ikiotaqlı mənzili vardı. Saral kəndindən o vaxt Bakıda qəbulə gedənlər qardaşım Vəlinin evində qalardılar. Mürtüzün ölümü onu çox sarsılmışdı. Elə bil özünə qəsd edirdi, yemədi-içmədi (çünki Vəli, onu 8-ci sinifdən özü ilə Bakıya aparmışdı. O, burada orta məktəbi qurtarıb, ali məktəbə daxil olmuşdu. Ona görə də özünü bağışlaya bilmirdi). Bilmirəm soyuqdan oldu, yoxsa allahın işi idi, Vəli bərk xəstələndi, onu Qarakilsədə (indiki Kirovakan şəhəri) xəstəxanaya qoyduq. Həkimlərin köməyi olmadı. Mürtüzün qırxi çıxmamış Vəli də 27 yaşında rəhmətə getdi. Hər ikisini Saral kəndində dəfn etdik.

Həmin dövrədə mən Saral koxozunun sədri işləyirdim. Vəli bir il idi ailə qurmuşdu, hələ övladı olmamışdı. Kiçik qardaşım Nəbi institutu bitirdikdən sonra bir müddət qonşu



Atası Allahverdi Nəbi oğlu və anası MİNƏ XANUM

Hallavar və Arçut kəndlərində müəllim işlədi. Sonralar köçüb Bakıya getdi. İndi də müəllim işləyir. Mürsel qardaşım Politexnik İnstitutunu bitirib, o vaxtdan indiyədək Bakı neftayırma zavodunda mühəndis işləyir. Böyük hörməti var. Kiçik qardaşım Fəxrəddin Saral kənd orta məktəbində müəllim işləyirdi. Kənd dağılıqdan sonra o da Bakıya köcdü, 54 nömrəli orta məktəbdə tarix müəllimidir.

Anam MİNƏ 1977-ci ildə Saralda 67 yaşında şəkər xəstəliyindən vəfat etdi.

Atam Hacıyev Allahverdi Nəbi oğlu 1906-ci ildə Saral kəndində doğulmuşdu. Atamın heç bir savadı olmayıb. Kəndimizdə çobanlıq edirdi. Hündür-boylu, möhkəm bədənli, ağır çəkili, yaraşıqlı bir kişi idi. Fiziki cəhətdən çox

qüvvətli olduğu üçün hələ uşaqlıqdan ona "qollu Allahverdi" deyərlərmiş. II dünya müharibəsində iştirak edib. Müharibədə yaralanmışdı. Birinci dəfə yaralandıqda qospitalda müalicə olunub, yenidən cəbhəyə getmişdi. İkinci dəfə sağ qolunu biləkdən itirmişdi. Bir qolunu itirməsinə baxmayaraq, atamın qoçaqlığı, işgüzarlığı, anamın qənaətcil olması, düzümlüyü sayəsində biz 6 qardaş hamımız müharibədən sonrakı çətin dövrlərdə ali təhsil almışdıq. Atam ölenə kimi çox gümrah idi, heç kimə — oğul-uşaqa möhtac olmadı, isdən yorulub geri çökilmədi. Ölən günü də malheyvanına ot, ələf verib, evə qayıtmış və qəflətən vəfat etmişdi.

Anamın və atamın ölümünün arası cəmi 4 ay çəkdi. Atam müharibədən çoxlu orden və medallarla qayıtmışdı. Atam və anam vəfat edərkən mən qonşu Arçut kəndində sovxozi direktoru işləyirdim. Hər ikisini qardaşlarım Veli ilə Mürtüzün yanında dəfn etdik. O dövrə görə qiymətli başdaşları düzəldik, yaxşı ehsan verdik. Atam savadsız olmasına baxmayaraq, bizim oxuyub, savad almağımıza çalışır, məktəbdən yayınmağımıza qətiyyən yol verməzdi. Bir qolu ilə həm bizə ali təhsil verdi, həm də hamımızın ayrı-ayrı ev-eşik qurmağımıza kömək etdi.

Bərk adam idi, öz əmlakının, malının üstündə həmişə bərklik edərdi ki, bizi ev etsin. Bütün ömrü boyu qonşular, qohumlar içərisində çalışırdı ki, mal-dövlətinə görə seçilsin. Çox iti hafizəsi, yaddaşı var idi. Tarixi hadisələri çox gözəl bilirdi. Özü çox bacarıqlı olduğu üçün heç kimin işini bəyənməzdi. Son vaxtlar bir qolunun olmaması onu çox darıxdırırdı.

## İLK UŞAQLIQ ÇAĞLARIM

Valideynlərim və ailəmiz haqqında qısa da olsa məlumat verdim.

İndi də özümdən danışım. Mən Nəbiyev Əli Allahverdi oğlu 1932-ci ilin payızında Spitak (Hamamlı) rayonunun Saral kəndində Çubuxlu yaylağının Çaxçax adlanan yurd yerində alaçixda anadan olmuşam.

Mən doğulanda ailəmizdəkilər çox sevincək olurlar. Nə-nəmlə anam oruc tutur, ziyarətə gedir, nəzir verib yetimləri sevindirirlər. Mən anadan olan il kollektivləşmə artıq başlayıbmış. Həmin il atam kolxoz işinə gedib. Anam isə evdarlıqla, dağ-aranla məşğul olur. 1934-cü ildə ata-anam öz zəhmətləri ilə (yağ, qatıq, qurud, pendir satmaqla) pul toplayaraq ev tikdirmək fikrinə düşürlər. Mərəyin yanında tuf daşından bir otaq və bir dəhliz tikdirirlər. Dəhlizdə divardan buxarı qoyulmuşdu. Buxarıdan otaqda qalanın ocağın tüstüsünü çıxarmaq üçün istifadə olunardı. Evin qabaq hissəsində böyük sarı tuf daşın üzərinə 1935 və ALLAH sözü yazılmışdı.

1938-ci ildə artıq evdə 6 uşaq idik. Atam Tiflisdən süd maşını almışdı. Həmin süd maşını çox xeyir verərdi. Qonşuların südünü istər yaylaqda, istərsə də kənddə onunla çəkərdik. Maşın haqqı kimi süd alardıq. Təxminən çəkilən südün beşdə bir hissəsi bizim olurdu. Maşın ciy südü 2 his-

səyə ayıırıldı. Bir hissəsindən yağ, digər hissəsindən isə qatıq çalıb süzmə düzəldərdik. O vaxtlar hər ailə ancaq öz yaylağına gedə bilərdi. Başqa yaylağa getməyə icazə verilməzdi. Bizdə süd maşını olduğuna görə Çubuqlunun Çırçıır yaylağında olanlar xahiş etdilər ki, biz də ora gedək ki, maşınımizdan onlar da istifadə edə bilsinlər. Şərtə əsasən çəkilən südün artıq üçdə bir hissəsi bizim olmaliydi. Belə də razılaşdıq. O ıldən biz Çaxçaxa yox, Çırçıır yaylağına getdik. Həmin yaylaqda bir dəyə qurduq, xırda buzovlar üçün bir dam da tikdik. Yaylaqda adlarını aşağıda çəkdiyim qonşularımız vardi:

Şəşə Nəsib, Ramazan Kərim oğlu, İsə Qəfər oğlu, Avaz kisinin ailəsi, Leyli arvad, Paşanın Binnəti, "Ağ papaq"lar, "Qara Kərim"lilərin Namazı, Xətəmməd, "Tək gədə" El-ləz, "Tat" Abbas.

"Tat" Abbas Vələzərli tayfasından idi və bizim ailəyə uyğun olan bir adam idi. Nəsib adlı bir oğlu vardı. "Tat" Abbas Həmin oğluna atamı kirvə tutmuşdu. Bir neçə il keçdikdən sonra Nəsibin anası vəfat etdi və Abbas kirvə başqa qadınla evləndi. Həmin qadından İsrafil və Yusif adında oğulları oldu. Atamla bərabər Abbas kirvə də müharibəyə getmişdi. Müharibədən sağ-salamat qayıdır bizimlə kirveliyimizi yenə də davam etdirdi. Abbas kişi kirvelik əvəzi bizə bir qoyun gətirmişdi. Hörmət mənasında biz həmin qoyunu və onun balalarını "Abbas kirvənin qoyunu" adlandırdırdıq.

1939-cu ildə məktəb yaşıma bir il qalmış böyük bacım Şahnabata qoşulub onunla birgə mən də məktəbə getdim.

O vaxt məktəbə oxumaq üçün getmirdim. Bacım 2 il idi ki, məktəbə gedirdi. Hər səhər durub ağlayırdım ki, məni də apar. Bu minvalla 2-3 ay məktəbə gedib-gəldim. Sonradan müəllimlər mənim də adımı jurnalaya yazdı.

1939-cu ildə kəndimizdə birinci sinifə getmişəm. Məktəb kənd camaatının köməyi ilə tikilmiş, birmərtəbəli, 4-5 otaq ididir. Məktəbin aşağı sinifləri üçün kəndin içinde şexsi adamların evlərində kirayə otaqlar tutulurdu.

Mən birinci sinifdə Molla Abdullanın Usubu deyilən yaşlı bir kişinin birotaqlı evində oxumuşam. Evin iki balaca pəncərəsi və bir qapısı vardı. Evin döşəmə-tavanı yox idi, yağış yağanda damırdı. İlk müəllimim Borçalının Qaçağan kəndindən Qiyas adında gənc bir oğlan idi.

Sinfimizdə 30-a qədər şagird vardı, əksəriyyəti oğlan idi. İkinci sinifi Dəli Bayram deyilən bir kişinin birotaqlı evində oxudum. Bu dəfə müəllimə+liməm Şədli bir gəlin idi. Onun həyat yoldaşı məktəbimizin direktoru idi. Onlar İrəvanda ailə qurub təyinatla bizim kəndə gəlmişdilər. İyun ayında, hər il olduğu kimi, Çubuxlu yaylaşına getmişdik.

Bu arada Kirovakanda kimya kombinatının tikintisi başlanmışdı. Həmin tikintidə bütün qonşu kəndlərdən olduğu kimi bizim də kəndin cavanları gedib mövsümi işlərdə işləyirdilər. Atam da oraya işləməyə getmişdi. Tikintidə yüksək yaxın azərbaycanlı erməni işləyirdi. Bizim kənddən atamla birlikdə Molla Paşa adlı bir kişi də tikintidə işləyirdi. Onun bizə qohumluğu çatırıldı. Çox bacarıqlı, zarafatçı adam idi. Həmin tikintidə işləyənlər arasında qonşu Hacı-

qara kəndindən Ohanes adlı bir erməni diğası da vardi. O həmişə öz qüvvəsi ilə öyünər və deyərmiş ki, "bu kəndlərdən heç kəs mənim qabağıma çıxa bilməz". Molla Paşa atamın qol-qüvvəsinə bələd idi. Bir gün o, atamdan xahiş edir ki, gəl bu erməni diğası ilə güləş, onun sözünü kəs ki, bizdən qorxsunlar, hörmətimiz artsın. Atam özünə güvəndiyi üçün razılaşır. Molla Paşa ermənilərlə bir qoyundan mərc gəlir. Bir gün nahar vaxtı atamla erməni Ohanesin güloşini təşkil edir. Burada işləyən bütün müsəlman və ermənilər yiğisib tamaşa edirlər. Deyilənə görə, atam heç bir fənd işlətmədən ancaq öz fiziki qüvvəsi ilə Ohanesin kürəyini yerə vurur. Molla Paşa atamı öpüb mərci alır və çox sevinirlər. Bu hadisədən sonra azərbaycanların hörməti daha da artır. Yaxşı yadimdadır ki, bundan sonra atam "pəhləvan" kimi qonşu kəndlərdə məşhurlaşır.

Bir dəfə mən qonşu kəndin dəyirmanına dən aparmışdım. O vaxtlar dəyirmando həmişə növbə olardı. Məni görəcək "pəhləvan Allahverdinin oğludur" deyib qabağa buraxdırılar.

1941-ci ilin yazında biz yenə "Çırçıır" yaylaşına getməli olduq. Yadimdadır, atam qonşudan da iki ulaq götürdü. Araz yurdunu deyilən Gərgər meşəsinə getdik ki, odun, dəyə çubuğu gətirək. Onda mənim 8-9 yaşım olardı. Meşədə odunu doğradıq, uzunqulaqlara yüklədik. Həremiz də iki zula kəsib götürdük. Yolda atama bir-iki nəfər rast gəldi. Bildirdilər ki, meşəbəyi atla meşəni gəzir, əgər səni görsə cərimələyəcək. O vaxtlar meşədən ağac kəsmək qadağan idi. Odunu gizli gətirirdilər. Atam tələsik uzunqulaqları

yoldan çıxardı, meşənin qalın yerinə sürdü. Ulaqları yüksələrlikdə dartıb yerə yıldı. Bir neçə vaxtdan sonra gördük ki, meşəbəyi keçib getdi. Uzunqulağın yükü çox olduğundan yerdən qalxmağa qüvvəsi çatmadı. Atam onları bir-bir dartıb qaldırdı. Ağacları gətirib özümüz üçün dəyə qurduq.

Bir-iki ay keçdi. Atam süd maşınının kirəsinə yiğilan yağdı, süzməni, qatığı satmaq üçün İrəvana getmişdi. Belə alver adətən 5-6 gün çəkərdi. Bir-iki gün keçmişdi. Gözləyirdik ki, atam apardığı məhsulu satıb bize pal-paltar, çörək alıb gətirəcək. Atam gəlməmiş Çubuxlu yaylağına xəbər yayıldı ki, müharibə başlayıb.

Kənddən xəbər gətirən briqadir Kamil kişi idi. Qadın kişi hamı ağlayır, bayati deyirdilər. Hamı uşaqları, qohumları ilə görüşür, tapşırıqlar verirdi. Mən də ora-bura qaçırm, at tutanlara kömək edir, anama xəbərlər gətirirdim. Ailemiz mat-məöttəl qalmışdı ki, görəsən atamızı kimdən soruşaq. Biz onunla görüşə bilmədik. Anam ağlayır, bir məsləhət istəyirdi, deyirdilər ki, bazarlarda kişiləri tutub, birbaşa müharibəyə aparırlar.

Bir həftədən sonra atam İrəvandadan birtəhər kəndə gəlir. Gələn kimi idarəyə gedir. Orada atamı danlayır, əmr edirlər ki, bir saata hazırlaş, gedirsən.

Atam danışındı ki, İrəvanda xəbər yayılan kimi malımızı dəyər-dəyməzinə verib, stansiyaya gəldik. Qatarlara bilət satılmırdı. Vəqonlar ancaq cəbhəyə əsgərlər daşıyırıdı. Ona görə də birtəhər yarı qatarla, yarı piyada gəlib kəndə çatdım.

Kənddən anama sıfariş göndərmişdi ki, tez gəlsin. Al-

dıqları bazarlıqları verib, ev əşyalarını qohumların evinə yiğsinər.

Xəbər gələn kimi anam 2-3 aylıq olan qardaşım Mürtübüzü dalına sarıyıb, məni də yanına salıb kəndə getdik. Orasını da deyim ki, bizim bir inəyimiz vardi, anamdan başqa heç kim onu sağa bilmirdi. O vaxt bacım Şahnabatın 12-13 yaşı olardı. Anam qonşularından xahiş etdi ki, inəyi sağmaqda Şahnabata kömək etsinlər.

Xülasə, kəndə çatanda, gördük ki, atamı aparıblar. Anamla bir-birimizə qoşulub o ki var ağladıq. Atam evimizin açarını və gətirdiyi pulu Sürcahan nənəmə vermişdi. Evimizin şey-şüyünü nənəmgilə yiğdiq, ağlaya-ağlaya da geri, dağa qayıtdıq. Altı uşaq bir anamın ümidiñə qaldı. Yaziq anam bizi birtəhər dolandırırdı.

Bir neçə aydan sonra kəndə köcdük. Əkin yerimizi biçdirdik. Yalvar-yaxar xırmando döydürdük. Taxılı atamın əmisi evinə yiğdiq. Çünkü o dövrə oğurluq çox idi.

10-15 qoyunumuz vardi, onları da çobana tapşırılmışdıq. Çoban Təmrəz kirvə idi. Qoyunları gətirib dağda sağıdırır, sonra Qara Usubun xalxalının yanında saxlayırdı. Sonralar heç sağmağa da gətirmədi.

Bir gün eşitdik ki, Leninakanın yanında "Orta kilsə" deyilen stansiyada atam iki kəndcimiz - Yəhya kişi və Qaraların Bəyaddımı ilə qulluq edir. Əhməd əmim anama dedi ki, qoyunları gətirdərsən, öz heyvanıma qatıb Borçalıya aparacam. Çünkü kənddə qış sərt keçdiyi üçün qoyunları saxlamağa otumuz yox idi.

Anam Təmrəz kirvənin atasından xahiş etdi ki, qoyunla-

rı göndərsin. O, məsləhət gördü ki, oğlunu göndər, getsin, seçib gətirsin. Anam ağlaya-ağlaya dedi ki, uşaq balacadır, tək gətirə bilməz, Usub kişinin anama yazığı gəldi. Məni götürüb apardı, tezdən yola düşdük ki, qoyun damdan çıxmamış çataq. Dağa çoxlu qar yağmışdı. İnsafən, mənim qoyunları tək gətirməyimi məsləhət görmədilər. Belə ki, qar yağında dağda çoxlu canavar olurdu. Qorxdular ki, yolda canavar qoyunlara hücum çəkər. Təmrəz kirvə mənimlə Əlləşənə kimi gəldi. Əlləşəndən Daşdiyoxuşun başı görünürdü. Dedi ki, sən yavaş-yavaş apar, mən də burada qoyunları otarım. Ürək-dirək verdi ki, hərdən bir fit çalacam, səslənəcəm. Düzdü, qorxurdum, ancaq qorxudan keçmişdi. Hərdən geri dönüb baxırdım, özümə toxraqlıq verirdim ki, əgər canavar olsa, Təmrəz kirvə gülə atar. Birtəhər qoyunları sağ-salamat gətirib anama təhvıl verdim.

Təmrəz kirvə axşam evə qayıdanda Usub kişi söylənir ki, uşağı niyə tək buraxmışan? Deyir ki, yolda söylədib, danışdırıdım, fərasətli, qoçaq uşaq olduğundan etibar etdim. Onda 9 yaşım vardi. Sonralar Təmrəz kirvə həmişə məni tərifləyirdi ki, Əli kirvə uşaqlıqdan qoçaq, diribaş olub. Təmrəz kişiyə ona görə "kirvə" deyirəm ki, mən bu xatirələri yazan vaxtı onun kiçik qardaşı Aslanla kirvə idim. Biz Ermənistandan zorla qovulub çıxarılan vaxtı ermənilər 70 yaşılı Təmrəz kirvəni (o, qonşu Kuybuşev kəndində yaşayırdı) öz evində vəhşicəsinə döyüb öldürmüştürlər. Heç meyidini basırmağa da qoymamışdılar. Deyilənə görə, sonradan rus əsgərləri ilə orqan işçiləri onu həmin kəndin qəbiristanlığında dəfn etmişdilər.



Xülasə, qoyunumuzu Əhməd əmim Borçaliya apardı. Anam da bizi yarıac, yaritox qışdan birtəhər çıxardı. Yazda doğuldugum Çaxçax yaylağına, yəni öz obamiza, əmizadələrimizin yanına getdik.

Atamnan hərdən məktub gelirdi ki, Leninakanın yanında qulluq edir. Bize əsgər ailəsi kimi hərdən yardım olaraq çörək, un verirdilər.

1942-ci ilin yazı idi. Əhməd əmim qoyunlarını dağa gətirmişdi. Bir qısır qoyunumuz vardi. Anam onu atama qurban dedi ki, nə vaxt gəlsə, kəsərik. Bir gün anam dedi ki, Bəyaddın ilə Yəhyanın arvadı ərlərinin yanına getmək istəyirlər. Anam da onlara qoşulub getmək qərarına gəldi. Üçü də bir yerə yığıdları yağ, qatıq, undan Yəhyanın arvadı Yetərin vasitəsilə Qarasaqqallı İsə kişinin təndirində şirin çörək, qatdamə bişirtdilər. Qərarlaşdırıldı ki, hərə öz böyük oğlunu da götürsün yanı ilə aparsın. Anam məni, Bəyaddının arvadı oğulluğu Cəhəngiri, Yetər isə oğlu Səmədi özü ilə götürdü. Qatarla 2-3 saat yol gedib stansiyada düşdük. Hərbi hissə stansiyadan 200-300 metr aralı birmərtəbəli binada yerləşirdi. Gedib gördük ki, atamgil doğrudan da oradadır. Cəmi 20-25 əsgər vardi. Komandirləri gürcü idi. Stansiyadakı neftbazada keşik çəkir, oranın işini görürdülər. Atam aşpazlıq edirdi. Biz 2 gün orada qaldıq. Sonra atam bizə xeyli un, yarma qoyub geri yola saldı. Anam həmin ərzaqdan qadınlara da pay verdi. Çaxçax yaylağına qayıdış öz işlərimizlə məşğul olduq.

Həmin ilin yazında kəndimizdən Mürsəl adlı bir kişi qacaq düşmüştü. Başına 2-3 adam yiğib qacaqlıq edirdi. Ai-

ləsi dağda bizə qonşu idi. Qaçaq Mürsəl təbliğat aparırdı ki, gəlin bizə qosulun, onsuz da “nemeslər” qalib gələcək.

İki-üç aydan sonra atam məzuniyyətə gəldi. Hamı anama gözaydınılığı verirdi. Həmin Mürsəlin arvadı da anama gözaydınılığı verib getdi. Gecə baxdıq ki, həmin arvad yenə gəlib anamlı danışır. Sonra anam atama nə dedisə, o gece yarı durub kəndə getdi. Sonra bildik ki, Mürsəl arvadın göndəribmiş ki, atam da ona qosulsun.

Anam atama dedi ki, qal, qurbanını kəsək. Atam isə bildirdi ki, bir günlük gəlib, getməlidir. Səhər eşitdik ki, sürüyü canavar girib. Atama qurban dediyimiz qoyunu da boğazından yaralıyb. Anam bunu eşidəndə ağladı. Qonşuların məsləhəti ilə qoyunu kəsib ətinə payladıq. Sevinirdik ki, atam, bir ilə yaxındır gedib, sağ-salamatlıqdır. Kənddən gedənlərin çoxunun ölüm xəbəri gəlmışdı. Qaçaq düşənlərin də ailələri hökumət tərəfindən incidilir, evləri vaxtsız-vədəsiz yoxlanılır, onlara təzyiqlər olurdu. Atamin gürcü komandiri sonralar onu Spitakin neft bazasına qarovul göndermişdi. Atam da əvəzində ona bir qoyun, yağı-pendir vermişdi. Spitakin hərbi komendantı növbə ilə atamı orada işlədirdi. Güzəranımız demək olar ki, yaxşılaşırıdı. Belə ki, atama ailə üzvlərimizin sayına görə gündəlik çörək payı verirdilər. Atam hər növbəsində bir kisə çörək götürirdi.

Həmin ilin payızında atamı həmin işindən azad edib bildirlərlər ki, müharibəyə gedirsən. Biz bunu eşidəndə kədərləndik. Anam fəsəli bişirdi. Atamin yoluna bir torba düzəldib, yola saldıq.

Gecənin bir vaxtı atam geri qayıdı ki, onu aparası olma-

dilar. Səbəbini isə belə izah etdi ki, hərbi hissədə çağırılanların siyahısını oxuyanda adı çıxmayıb. Ona görə də atama deyiblər ki, çıx get, heç bilməsinlər. Atam da yoluna götürdüyü yeməyi müharibəyə gedənlərə verərək, piyada geri qayıdıb. Atamin gəlişinə çox sevindik. Qış fəsli olduğundan atam evimizdə mal-qoyunmuza baxırdı. Yazda kolxozun əkin-biçinине gedirdi.

1943-cü ilin yazında atam kolxoz işindən gələndə görülər ki, kəndimizdə çovuş işləyən Bayramalı kişi yolun başında durur. Atam deyir ki, Bayramalını görəndə sümüyüm sancı. Bildim ki, məni gözləyir, müharibəyə aparacaqlar. Bayramalı kişiyə bəzən “koxa Bayramalı” da deyərmişlər. Bunu belə yozurdular: o dövrə hər kənddə koxa seçərlərmiş. Çar Rusiyası dövründə kəndimizin qlavası Vəkil adlı bir adam olub. Həmin Vəkilin atasına Fezi Məmməd deyərmişlər. Deyilənə görə, Bayramalı Fezi Məmmədə bir qoyun rüşvət verir ki, onu koxa seçdirsin. İclas olur, hamı yiğışır, koxa seçməyə başlayırlar. Səsvermə keçiriləndə Fezi Məmməd yerindən durub bir-iki dəfə deyir ki, Bayramalı kişini seçin. Onun cəhdinə baxmayaraq başqa adamı koxa seçirlər. İclasdan sonra Bayramalı Fezi Məmməddən verdiyi qoyunu geri istəyir. Fezi Məmməd onu söyərək bildirir ki, eşitmədinmi, neçə dəfə dedim koxa Bayramalı seçilsin. Ona görə də o gündən camaat arasında zarafatla Bayramalıya “koxa Bayramalı” deyirdilər.

Yolunun üstündə dayanan Bayramalı atama deyir ki, səni təcili kolxoz idarəsinə çağırırlar. Atam idarəyə gedir. Sədr tapşırır ki, səhər hərbi komendantlıq gedərsən. Atam

bilir ki, onu kənddən kimsə satıb. Səhər tezdən rayona gedir, hərbi komendant atama bildirir ki, səni qaçaq kimi həbs etdirməliyəm, çünki müharibədən qaçıbsan. Dedi ki, səni 6 ay bundan əvvəl müharibəyə göndərmişik. Cavab verdim ki, Qaçaq olsaydım, kolxozda işləməzdəm. Həkənddən kənarə çıxmamışam. Getdiyim kolxozun işi, gəldiyim evimdir.

Hərbi komissar ondan şübhələnib rayonun milisinə, təhlükəsizlik komitəsinə məlumat verir ki, guya atam müharibədən qaçıb kənddə gizlənirmiş. Xülasə, çox sorğu-sualdan sonra onu 5-6 saat dustaq kimi saxlayırlar. Sonradan heç bir günahı olmadığını görüb, belə qərara gəlirlər ki, sürgün etməkdənəm müharibəyə göndərsələr yaxşıdı.

Belə də edirlər. Həmin gün elə oradaca atamın başını qırxdırib tapşırırlar ki, səhər tezdən gəlsin.

Atam evə qayıdır anama müəyyən tapşırıqlar verdi. Bizi isə tapşırı ki, dərsimizi yaxşı oxuyaq. Həmin vaxt anam hamilə idi. Beləliklə atam getdi, heç onu yola salan da olmadı. Dediym kimi atamın heç bir savadı olmayıb. Müharibədə olanda başqasına məktub yazdırıb göndərirdi. Hər məktubunda da anama yazırkı ki, uşaqları qoyma məktəbdən yayınsınlar, Əliyə deynən mənə cavab yazsın. Mən də atamın məktubuna cavab yazırdım. Heç bilmirdim məktub necə yazılır. Anam hərif tanımırı. Mənə deyirdi ki, bu sözləri yaz. Mən də yazırdım. Yazdım ki, ata səndən sonra bir qardaşım oldu, adını Mürtüz qoyduq. Sonra kənddə olan yeniliklərdən yazırdım.

Beləliklə, anamın qoçaqlığı, işgüzarlığı sayəsində birtə-

hər dolanırdıq. O vaxt çoxları evlərini qoyub, dolanacaq xatırınə Borçalıya gedirdilər. Mal-heyvanlarını satırdılar. Anam isə hələ atamdan sonra taxılımımızı satıb bir inək də almışdı. Artıq 3 inəyimiz vardi. Yenə dağa gedirdik, məhsulumuza aparıb Cəlaloğlunda satırdıq.

Bir gün anamla Cəlaloğluna yağı, qatiq aparmışdıq. Anam dedi ki, sən ulağımızı bayırda saxla oğurlamasınlar. Məni ulağın yanında qoyub özü bazara girdi. Bərk acmışdım, bezmişdim, arada anamın yanına gedirdim ki, görün satıb qurtardımı? Anam hiss edirdi ki, acam. Dedi ki, çörək satan olsa, alacaq. Çörəyi o vaxt talonla verirdilər. Hərdən bazarda getirib satanlar da olurdu. Gördüm ki, bir erməni uşağı əlində bir bütöv, bir də para çörək aparır. Çörəyə baxıb fikirləşdim ki, necə edim o çörəkdən alıb yeyim. Bir az gözlədim, gördüm uşaq mağazadan aralandı, qaçıb onun əlindən kəsik çörəyi dartıb aldım.

Uşaq dalimca baxıb ağladı. Xəlvətə çekilib çörəyi yedim. Elə bil gözümə işiq gəldi.

Evimizə qayıdanda bu hadisəni anama danışdım. Anam gülümşəyərək dedi ki, bəs qorxmadınmı səni tutub döyərlər. Bir də elə iş görmə.

Bir gün anam yağı satıb xeyli pul düzəltdi. Məni qonşulara qoşub Kalinoya göndərdi. Səhər o başdan çıxbı axşama yaxın çatdıq. 50-60 kilometr yol getmişdik. Bir qoca kişinin qapısına çatıb onun həyətində gecələməli olduq. Həmin kişi qapısında göy otun üstündə hərəmizə bir stekan süd verib, başqa heç nə olmadığını dedi. Gecə ullaqların palan və xurcununa bürünüb yatdıq. Səhər tezdən bildirdilər

ki, vələmir satan bir rus kişidir. Biz 8-10 nəfər olardıq. Rus kişisi taxta anbardan vedrə ilə vələmiri çıxardıb çəki ilə satıldı. Elə oldu ki, hamı aldı, yalnız bir qadınla mənə çatmadı. Məni ağlamaq tutdu. Kişi mənə baxıb kəndçilərimizdən soruşdu ki, bu uşaq niyə ağlayır? Dedilər ki, ona çatmadığı üçün ağlayır. Rus kişi çox pis oldu və mənə bildirdi ki, qonşulardan alıb sənə də verəcəm. Elə də etdi. iki pud avyoza mən aldım. Kisələri ulaqlara yükləyib yola çıxdıq. Yol boyu ac olduğumuza görə quşəppəyi, həciqici otu yiğib yeyə-yeyə axşama gəlib evimizə çatdıq. Anam və uşaqlar mənim kisəmin dolu olduğunu görüb sevindilər. Səhər tezden həmin avyozu yaylağımızdan 30-40 kilometr aralıda olan qonşu Qursalı kəndinin su dəyirmanına apardım. Orada üyütdürüb gətirdim. O ili əkdiyimiz kartof da pis olmadı. Yarım tona yaxın kartofumuz çıxdı. Anam qənaətcil qadın idi. Həmin kartofu bir il işlətdi, hətta arada bir hissəsi də una dəyişdi.

Yay tətilindən sonra məktəbə gedirdim. Dərslərdən qalmırdım. Düzdür, əlaçı olmasam da, pis oxumurdum. Riyaziyyatı yaxşı bilirdim. Digər fənlərdən isə müəllimin ağızından nə eşidirdimsə, onu da götürürdüm. Evdə yalnız təsərrüfat işləri ilə məşğul olurdum. Qış olanda yazı səbirsizliklə gözləyirdik ki, dağa gedib göy-göyərti yeyəcəyik. Cübüxlu yaylağının bizim camaata xeyiri çox olurdu. Borçalıdan ora gələnlərin əksəriyyəti varlılar idi. Gətirib taxıl, un satdırıldılar, bəzən də bunları yağa, quruda dəyişərdilər. Maşın olmadığı üçün onların köçü, gediş-gəlişi öküz arabaları ilə olurdu. 1944-cü ilin payızında biz dağdan dirriyimi-

zi toplayıb kəndə köcdük.

Az sonra atam müharibədən sağ əlini itirmiş vəziyyətdə qayıdıb geldi. Güzəranımız az-çox yaxşılaşsa da, mənim işim yaman çoxalmışdı. Atamın bir əli olmadığına görə özünə siqaret də bükə bilmirdi. Hərdən alverə gedirdi, yağ, qurud, pendir, qatıq aparıb Tiflisdə satar, əvəzində un, taxıl, duz, neft, düyü alardı. Mən onu dəmiryol vağzalına qədər yola salar, qayıdanda isə qarşılardım. Atam Borçalıdan tütün alıb gətirər (o vaxtlar hazır papiros olmazdı), mən də həmin tütünü doğrayıb kağıza bükərək papiros düzəldərdim. Mənim papiros çəkməyimə də elə bu səbəb olmuşdu.

Müharibə qurtaranda mən altıncı sinifdə oxuyurdum. Atam çox tələbkar idi, məktəbdən yayınmağımıza imkan verməzdi. O vaxtlar bizim kəndin adamlarından gedib Borçalıdan sağlanan inək, camış gətirər, südündən qatıq, pendir tutardılar. Buna kəsmət deyərdilər. Kəsmət malını yaz gətirib, payızda sahibinə qaytarardılar. Atam məni də özü ilə aparıb Borçalıdan kəsmət üçün mal gətirərdi. Üç gün piyada yol gedib gələrdik. Payızda qonşulara qoşulub geriyə mən aparardım. Özü qatarla gedib Borçalıda məni gözləyirdi.

Bir dəfə iki qonşu qadınla (onlardan biri Yekə Əhmədin arvadı Haşxanım, digəri kəndirqiranın arvadı Hürü ididi. Hər ikisinin əri 1936-1937-ci illərdə repressiya vaxtı hökumət tərəfindən tutulmuşdu) mal-qaranı Borçalıya aparırdıq. Naxırda sağlanan camışlar da vardı. Bu camışları palanlayıb üstünə xurcun düzər, içərisinə isə qoyun dərisindən hazırlanmış “tejən” deyilən torba qoyardılar.

Yol boyu həmin camışları sağıb, südünü tejənə doldurardılar. Biz yol gedəndə kartof yiğanlara rast gəldik. Ağlıma haradan düsdüsə, gedib kartof istədim. Torbam olmadığına görə kartofu üst köynəyimin ətəyinə doldurdular. Gətirib həmin kartofu öz xurcunuma boşaltdım. Yol boyu bir neçə dəfə də kartof istəyərək xurcunu doldurdum. Hətta bir neçə dəfə yolda kartof bişirib yedik. Dörd günə Borçalının Qasımlı kəndinə çatdıq. Malları sahiblərinin qapısına apardıq. Atam da mənim qabağıma gəldi.

Kənddə mən kartof, onlar isə tejən dolu xurcunlarını düşürdük. Mal-heyvan sahibləri bizə çay-çörək verdilər. Yeyib, axşama kimi dincəldik. Bir də gördüm ki, həmin qadınlar həresi bir meşok götürüb kartofu bölmək istəyirlər. Mən kartofu onlara vermək istəmirdim, çünki hamısını özüm yiğmişdım. Onlar bildirdilər ki, biz də sənə yoldaşıq. Mən dedim ki, onda südü də bölməliyik. Həm də bizim malın da südünü sağıb tejənə qatmışdır. Atam mənə acıqlanaraq, kartofun bölünməsinə razılıq verdi. Səs-küyümüzə ev yiyəsi Söyüñ adlı kişi gəlib bizim mübahisəmizlə maraqlandı. Atam əhvalatı olduğu kimi ona danışdı. Söyüñ kişi mənim tərəfimdə durdu, dedi kartof bölünürsə, gərək tejənin südü də bölünsün. Belə də etdik. Sonra iki pud kartofu bir pud qarğıdalıya dəyişdik. Mal-heyvan yiyəsi bizə pay kimi bir az da taxıl, un və qarğıdalı verdi. Bu əhvalatı danışmaqla, demək istəyirəm ki, 12-13 yaşından başlayaraq çəkdiyim əziyyətlərə görə öz haqqımı tələb etməyi bacarırdım.

1946-cı ildə Çaxçaxa xəbər yayıldı ki, dağa dəllək gəlib

(dəllək Körpülü kəndindən olan Vəkil adlı bir kişi idi.) Qonum-qonşular əl-ayağa düşdülər ki, uşaqlarını sünnet elətdirsinlər. Biz o vaxt 5 oğlan idik (mən, Vəli, Nəbi, Mürtüz, Mursəl). Atam-anam da qonşular kimi hazırlıq görməyə başladılar. Atam bu məqsədlə süzmə, qatış, yağ götürüb Tiflisə apardı ki, satıb bazarlıq etsin. Bu şeyləri uzunqulağa yüklədi və məni də özü ilə dəmiryol vağzalına gətirdi ki, o, qatara minəndən sonra uzunqulağı geri aparıb. Atam yola düşəndə tapşırıdı ki, filan vaxtı gəlib onu qarşılıyım. Dağdan dəmiryol stansiyasına qədər 40-50 kilometr məsafə vardı. Atamın dediyi vaxt gəlib, onu qarşılıdım. Atam bir pud sarı kruba (ondan südlü aş bişirirdilər), bir neçə metr ağ, bez parça almışdı ki, anam sünnet vaxtı geyməyə bizi ət köynəyi tiksin.

Qalırkı kirvə məsləhətləşdirilər ki, dağda qapıbir qonşumuz olan Abduləli kişini bizə kirvə tutsunlar. Fikirlərini ona deyib razılıq aldılar. Abduləli kişi özü həmin gün iki ogluna sünnet etməli idi. O da Borçalıdan gələn bir kişini kirvə tutmuşdu. Səhərisi günü sünnet olmalıydı. Tezdən oyandıq, hamımız sevinirdik. Ocaqda su qızdırıb, bizi çımizzirdilər, təzə köynəyimizi geydirdilər.

Cöldə qazan asdlar. Sarı krubadan südlü aş bişirdilər. Biz isə uşaqlarla arxacda (arxac mal saxlanan, sağlanan yere deyərdilər) bir yere toplaşib “ləpik cozası” oynayırdıq. Mənim əlimdən ləpik çıxıb tərs kimi Abduləli kirvənin oğlu Söyünxanın alına dəydi. Onun başı yarıldı. Söyünxan yerə yixıldı, qan alını, üzünü bürüdü. Başladı qısqırıb, ağlamaga. Mən qorxumdan donub qalmışdım. Abduləli kirvəyə

xəbər çatır ki, Əli vurub Söyünxanın başını yarib. Söyünxan məndən 2-3 yaş kiçik olardı. Abduləli kirvə çomağını götürüb söyə-söyə üstümə gələndə, mən qaçdım. Çayı keçib, o tayda yaşayan Məmməd Əmimgilin evində gizləndim.

Abduləli kirvə çomaq əlində gəlib deyir ki, Əlini öldürəcəm. Əmim də əlinə bel götürür. Beləcə mübahisə böyüyür, qonum-qoşu yiğilib, onları birtəhər sakitləşdirirlər. Bir-iki saatdan sonra Abduləli kirvənin hırsı soyuyur, Söyünxanın da başını sariyırlar. Sonra əmim məni evimizə aparır. Abduləli kirvə gəlib məni qucağına alır, beləliklə, sünnetimiz olur, kirvəliyimiz davam etdirilir. Daha sonra bir qardaşım da olur. Onu da Abduləli kirvənin qucağına qoyurlar.

İllər yavaş-yavaş ötürdü, mən öz bacardığım işləri görür, atama kömək edirdim.

Atam kolxozun xırmanında qarovalçuluq edirdi. Ona çörək aparanda, hərdən qoynumda, qucağımda, cibimdə taxıl, mal yemi gətirərdim. Təsərrüfat işinə böyük həvəsim vardı. Anama kömək edir, 100 metrdən çox məsafədən daş gətirib, kartof əkdiyimiz yerin dörd yanına hasar hörmüşdük. Kartof yerini də mən suvarırdım.

Həmin ili 25 baş qoynumuzvardı. Qoyunları Goyəbaxanlı Hüseyn kişi otarırdı. Əvvəzində mən və kiçik qardışım Nəbi 3-4 ay onun quzu sürüşünü otarırdıq. Sonralar ermənilər yavaş-yavaş Borçalı mahalından gələnləri Çubuxlu yaylağına buraxmadılar. Bizim də yaylaq yerlərimizi əlimizdən aldılar. Damlarımızı, kartof yerlərimizi, hasarları

dağıtdılar. Həmin yerlər erməni kəndlərinin kolxozlarına yaylaq kimi verildi. Beləcə, Çubuxlu əlimizdən getdi. Bizim Saral kəndinin kolxozuna isə əkin yerlərimizə söykənəkli olan Qaradərzi deyilən sahəni verdilər. Bu yerlər qoyun otarmaq üçün çox əlverişli idi. Qaradərzi kəndimizdən 25-30 kilometr aralı idi. Orada binə saldıq, damlar tikdik. Atam çobanlığa başladı. Özümüzün və camaatın qoyunlarını otarırdı. Atam çoban olmasına baxmayaraq, məktəb açılan kimi bizi dərsə göndərirdi.

Mən doqquzuncu sinfi qurtaranda bizim kənddə uşaqların sayı az olduğuna görə onuncu sinif açmadılar. O vaxt orta təhsil məcburi deyildi. Qoşu Hallavar kəndində onuncu sinif vardi. Mənə qalsa, mal-qoyunla məşğul olar, təhsilimi davam etdirməzdəm. Ancaq atam məcburi tələb etdi ki, onuncu sinfi də oxuyum.

1949-cu ilin sentyabrında Hallavar kəndinə oxumağa getdim. Bizim kənddən onuncu sinifdə beş oğlan idik. Hallavar məktəbində kəndçilərimizdən Ziloy, Möylüd, Xəmməd, Saleh və onun həyat yoldaşı Sənəm müəllim dərs deyirdilər. Məktəbin direktoru Saleh müəllim idi. Mənimlə gedən beş uşaqdan ikisi - İmran və Ali qohumlarının yanında, qalan üç nəfər - mən, Xətəmmədin oğlu Abbas, Lələşin oğlu Qəhrəman yataqxanada qalırdıq. Orada bizdən başqa qoşu Qursalı kəndindən olan üç uşaq da qalırdı. Yataqxana dediyim yer Hallavar kəndində Uğur Qərib adlı bir kişisinin bir otaq, bir dəhlizi olan yaşayış evi idi. Uğur Qərib kolxozda anbardar işləmişdi, əksiyi çıxdığına görə onu həbs etmişdilər. Evi isə hökumət tərəfindən müsadirə edil-

mişdi. Otağın polu, tavanı yox idi. Burada boydan-boya taxtdan çarpayı düzeltmişdilər. Biz özümüzlə gətirdiyimiz yorğan-döşəyi həmin çarpayıya sərib yatırdıq. Stol, stul olmadığı üçün gündüzlər yorğan-döşəyimizi yıgar, onun üstündə yazüb, oxuyar, çörək yeyərdik. Qışda odun peçindən istifadə edərdik. Məktəb bizə çox az miqdarda yanacaq verirdi. Odunu dərsdən sonra özümüz məşələrdən yığırğıq. Yeməyimiz ancaq quru çörək olurdu. Bir həftəlik çörəyi-mizi norma ilə evdən aparardıq, bir az da pendir və yağımız olardı. Hərdən odun peçinin üstündə çay qaynadardıq. Kənddən 2-3 kilometr aralı kartof sahəsi vardı. Payızda gecələr gedib ordan kartof oğurlayırdıq. Çox gətirə bilmirdik ki, xəbər tutub bizi məktəbdən qovarlar. Uşaqların içərisində istər yaşça, istərsə də boyca ən balacası mən idim. Qurşalı uşaqları məni hərdən döyürdülər. Xətəmmədin oğlu Abbas mənə qahmar çıxaraq onların əlindən alırdı. Abbas çox qüvvətli, pəhləvan cüssəli oğlan idi. Hallavarda onun qolunu buran yox idi. Həmin illerdə kəndlərdə elektrik işığı yox idi. Yataqxanada lampa yandırıldıq. Lampanı və nefti məktəb verirdi. Biz oxuyan ilin qışında 6-7 erməni diğası burada işiq çəkirdi. Kəndə xəbər yayıldı ki, onlardan biri çox qüvvətlidir, hamını güləşdə yixir. Bir gün kəndin rəhbərliyi və sakinləri yiğisib söhbət edirlər ki, bu erməni-ni bir yışan tapıb, sözünü kəssinlər. Saleh müəllim deyir ki, bunu yalnız Abbas bacarar.

Bir gün həmin diğanı bizim qaldığımız yataqxananın hə-yətinə gətirdilər. Həyətdəki kartof yerində Abbasla onu güləşdirildilər. Tamaşaya çoxlu camaat yiğilmişdi. Erməni

dığası ilə Abbasın qurşaq tutması əsl pəhləvan güləşinə oxşayırdı. Abbas diğanı yıldırı. Səhəri gün kolxozun sədri yataqxanaya iri bir qoç cəmdəyi göndərdi. Abbasın o vaxt 21-22 yaşı vardı, 5-6 ay idi ki, evlənmişdi. O, mənə zarafatyana “oğul” deyirdi, mən isə ona “ata”. Qoymazdı ki, bir adam xətrimə dəysin. Abbas onuncu sinfi bitirdi, ancaq təhsilini davam etdirmədi. Bir neçə il Cəlaloğluda (Stepanavan) ikinci sinif uşaqlarına dərs dedi. Sonra naxırçılıq etdi. Cavan yaşında rəhmətə getdi. Ondan yadigar olaraq yaxşı, qeyrətli oğul və qızları qaldı.

## TƏLƏBƏLİK İLLƏRİ

Beləliklə, Abbasın qayğıkeşliyi ilə 1950-ci ilin yazında Hallavar kəndində orta məktəbi bitirdim. Rüşvət kimi hərəmizə 5-6 kilo yağ verib, attestatımızı aldıq. Yayda atam qərara aldı ki, məni Bakıya oxumağa göndərsin. Bunun üçün bir müddət hazırlıq gördü.

Mağazadan o vaxt “qara diaqnal” deyilən pambıq parçadan şalvar və köynəklik üçün parça aldı. Həmin parçanı kəndimizdə dərzi Saat adlı bir qadına verib mənə köynək, şalvar tikdirdi. Sonra atam məni özü ilə Tiflisə apardı. Qatıq, pendir, yağ satıb, üstü çariq, altı rezin bir cüt ayaqqabı, alt paltarı, üzərinə kağız çəkilmiş taxta çamadan aldı. Mənə birinci dəfə idi ki, ayaqqabı alınırdı.

Qalırkı Bakıya kiminlə getməyim. Xətəmmədin oğlu Əli bir neçə dəfə Bakıya gedib gəlmışdı. Onun şəhərdə Bayram və Sarı adlı iki ögey qardaşları yaşayırırdı. Hər ikisi hökumət qulluğunda işləyirdi. Atam, anam Əliyə yalvarıb xahiş etdilər ki, öz yol xərcim ilə məni də Bakıya aparsın. Əli razılaşıb dedi ki, kəndimizdən Sədi kişinin oğlu Kərəm də gedir. Kərəm məndən bir il qabaq onuncu sinfi qurtarmışdı. Bizi birlikdə yola saldılar. Qatarla Tiflisə, oradan isə Bakıya getməliydik. Amma heç birimiz bilmirdik ki, hansı sənətin dalınca gedirik. Ali təhsilmi almağa, sənət məktəbindəmi oxumağa? Bircə onu bilirdik ki, Bakıya oxumağa

gedirik.

Bakıda dəmiryol vağzalında düşdük. Çamadanlarımızı götürüb tramvayla Əlinin qardaşı Bayramın evinə gəldik. Bayramın həyat yoldaşı vaxtı ilə Saral kəndində müəllimə işləmiş Anaxanım adında bir qadın idi. Yolda Əli bizə dedi ki, çamadanları qardaşgilə qoyub, qiyabiçi müəllimlərin yanına gedək. Bayramgilin evinə çatanda arvadı bizim kimliyimizlə maraqlandı. Əli qardaşı arvadına bildirdi ki, çamadanları onlarda qoyub bizi kəndimizdən olan qiyabiçi müəllilərin yanına aparacaq. Ancaq Bayram Sarallı müəllimlərin ünvanını bilmədiyi üçün, Arçutdan olan müəllimlərin yaşadığı yeri nişan verdi. Əli ünvanı soruşa-soruşa Kərəmlə məni bir həyətə apardı. Həyətdə kirayənişin müəllimlərin harada olduqlarını soruşdu, dedilər ki, dərsdərlər. Axşam saat 5-6 radələrində gəlirlər. Əli bizi həmin həyətdə qoyub qardaşgilə getdi.

Biz orada xeyli gözlədik. Heç kəs gəlmədi. Kərəm ci-bindən İdris əmisinin oxuduğu məktəbin ünvanını tapdı (İdris müəllim də Bakıda qiyabiçi tələbə idi). Həmin ünvanı orada bir nəfərə göstərib öyrəndik ki, bu tramvayla həmin məktəbin qabağına gedə bilərik. Tramvaya mindik və “Beşmərtəbə” deyilən bir yerdə düşüb məktəbi tapdıq.

Orada bizə bildirdilər ki, dərslər 1-2 saat əvvəl qurtarıb, indi heç kəs yoxdur. Bilmirdik nə edək. Axşam düşmüştü, heç yeri də tanımırdıq. Arçutlu müəllimlərin olduğu həyətə qayıtmak istədik. Nabələd olduğumuzdan oranı tapa bilməzdik. Bircə onu bilirdik ki, həyətdən daş pilləkənlərle tramvay xəttinə qalxmışıq. Buna görə də tramvay yolu ilə

piyada getməyə başladıq. Qaranlıq düşdüyündən pilləkənləri də tapa bilmirdik. Xeyli getdikdən sonra geri qayıtdıq. Xülasə, 3-4 saat o baş, bu başa gedib qayıtdıqdan sonra gecənin bir vaxtı, birtəhər pilləkənləri tapıb, həyətə endik.

Üç-dörd Arçutlu müəllim bir otaqda qalırdı. Başımıza gələnləri dinişdiq. Onlar bizim kimlərdən olduğumuzu soruştular. Kərəmin atası Sədi kişi vaxtı ilə Arçutda kolxoz sədri işlədiyinə görə onu tanıdlılar. Bir az söhbətdən sonra bizə çay-çörək verdilər. Qərarlaşdırılar ki, gecəni onlarla qalaq, səhəri bizi Sarallı müəllimlərə təhvıl verərlər. Elə də etdilər.

Müəllimlər dərsdə idilər. Dərsdən sonra Kərəmi əmisi İdris müəllim özü qaldığı evə apardı. Mən isə Mamed, Möylüd, Məməcən və Xəmməd müəllimlə getdim. Səhər tezdən Bayramgildən çamadanlarını götürdülər. Çünkü attestatımız, pasportumuz və başqa sənədlərimiz oradaydı. Müəllimlər dərsə getdilər, biz isə Kərəmlə məktəbin həyətində qalıb məsləhətləşdik. Biz tərəflərdə müəllimlikdən başqa sənət bilmirdilər. Fikirləşdik ki, biz də müəllim hazırlayan institutun hansı fakultəsi olursa-olsun sənədlərimizi ora verək. Bunun üçün o vaxtkı V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun binasına getməli idik. Müəllimlərin dərsi qurtardıqdan sonra bizi həmin instituta apardılar. Yol ilə gedərkən böyük bir binanın qarşısında bir plakat gördük. Dayanıb həmin plakatın üstündəki yazını oxuduq. Orada "K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu" yazılmışdı. İki mərtəbəli yarşıqlı bir bina idi. Müəllimlər maraq üçün içəri girdilər.



Tələbəlik illəri: (soldan) İsmayıł, Əli Nəbiyev, Kərəm, Xatalı

Binanın birinci mərtəbəsində yaşlı bir kişi oturmuşdu. Qabağındakı stolun üstünə "Qəbul komissiyasının sədri" sözleri yazılmışdı. Ora da xeyli uşaq toplaşmışdı. Həmin yaşlı kişi bu institut barəsində təbliğat aparırdı. Bizim müəllimlər də bu kişinin sözü ilə sənədlərimizi həmin instituta verdilər. Bizə bildirdilər ki, səhər imtahan vərəqəsini alıb yataqxanada yer götürə bilərsiniz.

Sonra müəllimlərin qaldığı evə gəldik. Çamadanlarını açdıq, kənddən gətirdiyimiz yeməklərdən yedik. Gecəni orada qalıb, səhər instituta getdik. İmtahan vərəqəsini alıb yataqxanaya gəldik. Burada hər cür şərait var idi. Yataqxanada imtahanlara hazırlaşdıq. Qəbul olmaq üçün 8 imtahan verməli idik: Azərbaycan dili-yazılı (inşa) və şifahi; rus di-

li-yazılı imla və şifahi; riyaziyyat yazılı və şifahi; SSRİ təxniqası və SSRİ çəgəriyasi.

Bu gündü kimi yadımdadır, birinci imtahanda Azərbaycan dilində inşa yazdım. İnşadan “yaxşı” qiymət aldım. Şifahi imtahanı iki müəllim - bir qadın və bir kişi götürürdü. O vaxtlar bilet çəkmək yox idi. Sualları müəllimlər özləri verirdilər. Birinci sual Ə.Haqverdiyevin həyat və yaradıcılığı haqqında idi. Sualın cavabını yaxşı bildiyimdən bir nəfəsə danişdım. Müəllimlər əlavə 1-2 sual da verdilər. Yuxarıda yazdığını kimi, mən boyca balaca idim. Kişi müəllim başımı sığallayıb “sənə əla” yazıraq, bu institutun əlaçı tələbəsi olacaqsan, - dedi. Həmin gündən sonra o biri imtahanları da uğurla verdim. Beləliklə imtahanların yeddisindən “əla” və “yaxşı” qiymətlər aldım. Coğrafiyadan isə nə qədər yalvar-yaxar etsəm də, “kafi” yazdırılar. O vaxt belə bir qayda vardı, qəbul imtahanlarının hər hansı birindən bir dənə də olsa “kafi” qiymət alana təqaüd verilmirdi.

Kərəm isə birinci imtahandan “kafi” aldığına görə, o biri imtahanlara getmədi ki, təqaüdsüz oxuya bilməz, imkanı yoxdur. Doğrusu, mən çox pis oldum.

Amma əlimdən nə gəlirdi ki?

İmtahanları müvəffəqiyyətlə verib tələbə biletimi alıb kəndə qayıtdım. Avqust ayının ortaları idi. Atamgil Qaradərzidə dağdaydilar. Mən də dağa, onların yanına getdim. İnstituta qəbul olduğumu eşidib sevindilər. Hətta qurban kəsdilər. Fikirləşdim ki, atama kömək edim, mal-qoyunumuz üçün bir az ot biçim. Ancaq atamın bir əli olmadığına görə evdə kərənti saxlamırdı. Mən də heç vaxt kərənti çə-



Tələbə bilet

tərdi. “Bacarırsan buradan biç”, -deyib naxırın yanına getdi. Bir az qurdalanırdım ki, gördüm bir atlı gelir. Həmin atlı düz mənim yanına gəldi. Kənd sovetinin sədri Abdullaev Bəhlulu tanıdım. Mənə sual verdi ki, səni bura kim gətirib?

Özü də cavab verdi ki, yəqin Nəsibin işidir. Sonra Nəsibin qarasınca deyinərək, kərəntimi əlimdən alıb, ayağının altına qoyub sapını sindirdi. Kor-peşiman siniq kərəntini də götürüb, evimizə qayıtdım. Gedib meşədən kərənti üçün bir ağaç kəsdim. Eybəcər bir sap düzəlddim. Əhvalatı atama danişdım. Dedi ki, Bəhlul kişi düz eləyib, elə yeri biçmək olmaz. Lap tutaq ki, biçdin, onu mal-heyvan qoyarmı ki, payızə qalsın? Sən hələ uşaqsan, nə bilirsən kərənti

çəkməyi? Səhəri gün atamdan gizlin "Arxaşan" deyilən yərə - biçinçilərin yanına getdim.

Orada hərə özü üçün yer bələüb, ot biçirdi. Mən onlara yaxınlaşış bildirdim ki, ot biçmək istəyirəm. Biçinçilər mənə baxıb gülüşdülər ki, ay bala bu, kərəntidir, sən nə bilirsən ot biçməyi? Ana tərəfimdən mənə qohum olan, daha doğrusu anamın doğma xalası uşağı, Yaralı Qurbanın oğlu Teyxan mənə ürək-dirək verdi. Dedi ki, sənə yaxşı bir kərənti verərəm, yavaş-yavaş biçib öyrənərsən. Bütün günü onun yanında hərləndim. O yorulanda kərəntisini götürüb, yavaş-yavaş biçirdim. Onun yanında 5-6 gün ot çaldım.

Artıq dərslərin başlanmasına az qalmışdı. Mən Bakıya qayıtmalıydım. Atam, bacım Sənəm və qardaşım Veli ilə gedib, biçdiyim otu yiğdiq. Atam "xorum" düzəltdi, taya qurduq. İki araba ot çıxmışdı. Ertəsi gün mən çamadanıma bir az yavanlıq qoyub, xərclik götürüb yenə qatarla Tiflisə, oradan da Bakıya gəldim. Bir müddət sonra gördüm ki, bizim kənddən Abbas və Həsənxan da bu institutdadırlar. Onlar Tiflisdə texnikumda oxuyurdular, fərq imtahani vərib, bura dəyişilmişdilər.

Biz yataqxanada bir yerdə qalır, bir qrupda da oxuyurdum. Yeməyimizi öz aramızda pul qoyub alırdıq. Hərdən xörək də bişirirdik. Yeməyimiz çox vaxt soyutma kartof, yumurta olurdu. Çalışırdıq ki, hansı yemək ucuz başa gəlir, onu bişirək. Yataqxanada kərpicdən hörülümiş qazla işləyən böyük peç vardi. Bütün mərtəbənin uşaqları çaynik və qazanlarını onun üstündə qaynadırdılar. Hər otaqdə 6-10 nəfərə qədər tələbə qalırdı. Bizim kənddən Ali da qə-

bul olmuşdu. Ancaq oxumağa gəlmədi.

Biz tezdən oyanar, bir sətkan çay içib dərsə gedərdik. Gündə 6-8 saat dərs keçirdik. Ən çox mühəzirələr dinləyirdik. Dərsdən çıxandan sonra yataqxanada dərslərimizlə məşğul olurduq.

O vaxtlar Bakıda Saraldan çox az adam yaşayırırdı. Hamisini da tanıyırdıq. Hərdən bir onlara qonaq gedirdik. Onlardan bəziləri qabağımıza biş-düşdən qoyar, bəziləri isə getməyimizə narazılıqlarını bildirərdilər.

Bakıda yaşayan və bizim hər üçümüzə çoxlu hörməti keçmiş, çörəyini yediyimiz kişilər bunlardır:

**1. Aslan kişi.** Həyat yoldaşı Qüdrət xala çox mərifətli, insaflı qadın idi. Çoxlu çörəyini yemişik.

**2. Yeqoroflar.** Yetər xala, oğlu İsa çörəkli, hörmətcil adamlar olub. Yeqorof İsa o dövrde "pravadnik" işləyirdi. Qazancı yaxşı idi. Bizi özləri tez-tez qonaq çağırırdılar.

**3. Kiftə Təmrəzin oğlu İsmayıł** (ləqəbi Çiyid idi). Arvadı Bakılı qızı idi. Milisdə işləyirdi. Bir kəndcimiz kimi bizi hörməti dəyib.

**4. Lələşin Bayramı.** O Saralda iki uşağı və yoldaşını qoyub, Bakıda bir qadınla evlənmişdi. Bayram da "pravadnik" işləyirdi. Çoxlu çörəyini yemişik.

**5. Omarın oğlu Avdıl.** Subay idi. Bizi görəndə hörmət edərdi. Evi olmadığı üçün yeməkxanaya aparırdı.

**6. Məmməd Nazxanım oğlu.** O da evsiz idi.

Bu kişilər - Yeqorof İsa, İsmayıł, Bayram, Avdıl, Məmməd Bakıda əsgəri xidmətdə olmuşdular. Ordudan buraxıldıqdan sonra Bakıda qalıb yaşayırdılar. Hamısı da Aslan ki-

şinin himayədarlığı altında işə düzəlib dolanırdılar. Onlar əsgər olanda Aslan kişinin evinə gəlib, Qüdrət xalanın çörəyini yeyiblər.

Mayor Əzizov Əli Bakıda hərbidə işləyirdi. Arvadı rus idi. Elə-belə üzdən tanıyırırdıq. Evlərinə gediş-gəlişimiz yox idi.

İsmayııl kişinin (ləqəbi Qıl Qurd idi) oğlu Möylüd də hərbçi idi. Salyanski adlanan kazarmada qulluq edirdi. Gediş-gəlişimiz yox idi. İminin Əhmədi deyilən Sarallı bir kişi Bakı dəmiryol vağzalında yüksək vəzifədə işləyirdi. Onun da evinə getmirdik. Ancaq onun vasitəsilə qatara bilet alardıq. O vaxt qatara bilet tapmaq problem idi. Hansı kassaya yaxınlaşış onun adını versək, etiraz etməzdilər. Cox hörməti vardı.

Beləliklə birinci semestri yarıac-yarıtox başa vurdum. Həmin ilin payız və qışını pencəksiz keçirdim. Təqaüd almirdim (qəbul imtahanında coğrafiyadan “kafi” aldığım üçün mənə təqaüd vermədilər). Atamın verdiyi pul isə yalnız çörəyimi görürdü. Dərsə piyada gedib gəlirdim. Onu da deyim ki, qrupumuzda 25 uşaq oxuyurdu. Onların əksəriyyəti bizim kimi ac-yalavac dolanırdılar.

Qış semestrini müvəffəqiyyətlə verib kəndə qış tətilinə getdim. Atam yenə çobanlıq edirdi. Təqribən 10-12 gün kənddə qaldım. Əsasən ev işləri ilə məşğul olurduq. Yaxşı yadımdadır, yanvarın 25-də mən atamlı köməkləşib qoyunlar üçün axur düzəldik. “Xıdır Nəbi” deyilən bayram yaxınlaşırırdı, qoyuna ot vermək lazım idı.


“Xıdır Nəbi” bayramı bizim kənddə fevral ayının 10-13-ü

arasına düşən cümə günü keçirilirdi. Kənddə hamı buğda qovurur, qoyud üyündərdi. Bayram axşamı həmin qoyuddan bir qaba doldurar, qabın üstündə “çira” yandırırdılar. Çiranı çirttoyuq deyilən otun quru çöpündən düzəldirdilər. Çöplərin bir ucuna pambıqdan plitə düzəldər, inək yağında isladar, axşam yatan vaxtı onlar çıraları qoyudun üstünə qoyub yandırırdılar. Çıraların biri Xıdır Nəbinin, o biri onun atının adına, qalanları ailə üzvlərinin hər birinin, ümumi qohumların, bir dənəsi də mal-qaranın adına yan-yanaya düzülmüş halda yandırırdılar. Səhər tezdən durub qoyudun üstündə olan izləri göstərib deyirdilər ki, bunlar Xıdır Nəbinin atının izləridir.

Subay oğlan və qızlar bişirilmiş “duzlu kömbədən” yeyib yatardılar. Yuxuda ona kim su verərdisə, deməli, onunla ailə quracaqdı. Əlbəttə, bunların hamısı müəyyən yozmalar və inamlar idi. Həmin qoyuddan xəşil bişirər, doyunca yeyər, hətta bir-birlərinə pay da verərdilər. Xıdır Nəbi bayramı qış fəslinin ortalarına təsadüf etdiyi üçün havalar çox sərt və qarlı-boranlı keçirdi.

Bu dəfəki Xıdır Nəbi bayramını keçirib, qış tətilini başa vurdıqdan sonra Bakıya qayıtdım. Oğlanlara hərbə dərs keçilirdi. Birinci kursu qurtardıqdan sonra 20 günlük hərbə təlim keçdi. Təlimləri müəyyən yerlərdə aparırdılar. Bizimki Xirdalan kəndi yaxınlığında açıq səhrada oldu. Hamımıza hərbə forma payladılar, çadır qurdular.

Hərbə təlimlər qurtardıqdan sonra kəndə yay tətilinə getdim. İkinci təlim Salyan kazarmasında oldu. Və dövlət imtahanı verib leytenant rütbəsi alındıq.



Tələbə yoldaşları: (soldan) Həsənxan, Abbas və Əli Nəbiyev

1950-1951-ci dərs ilində Saral kəndindən üç nəfər (mən, Abbas və Həsənxan) tələbə əyani oxuyurdu. Bütün kənddə hamı bizə həsəd aparırıdı. Artıq şəhər mühitinə uyğunlaşmışdıq. İstər geyimimizə, istərsə də davranışımıza görə tay - tuşlarımızdan fərqlənərdik.

Atamgil yenə dağa köçmüdürlər. Biz də istirahət edirdik. Mən tətil dövrünün bir hissəsini kənddə, bir hissəsini isə dağda keçirdim. Hamı bizə diqqətlə qulaq asır, müxtəlif suallar verib, Bakı haqqında məlumat alırdı. Bизdən soruşturdlar ki, oxuyub nə olacaqsınız?

Çünki kənddə hamı müəllimliyi böyük vəzifə sayırdı. Doğrusu biz də bilmirdik ki, oxuyub nə olacağıq. Cavab verdim ki, qulluqçu olacağıq.

Hər üçümüz eyni səviyyədə oxuyub, eyni səviyyədə yaşayırdıq. Mən və Həsənxan subay idik. Abbas evlənmişdi

və 2 uşağı da vardı. Üçüncü kursu bitirdikdən sonra tətildə kəndə getmədim, Bakıda qalıb işlədim. 13 nömrəli sənət məktəbində tərbiyəçi düzəldim. Sentyabrda dərslərimiz başlayanda işdən çıxmalı oldum. Dördüncü kursda oxumağima baxmayaraq işləmək, pul qazanmaq istəyirdim. Dərslərimiz asanlaşmışdı. Təqaüd alırdım. Ailə vəziyyətimiz də pis deyildi, atam pul göndərirdi. Buna baxmayaraq pul qazanmağa, işləməyə can atırdım. Məktəbin direktoru işimi bəyəndiyi üçün məni buraxmaq istəmirdi. Tağıyev familyalı direktor 1941-1945-ci illərdə orduda zabit olmuşdu. Bizim Çubuqlu yaylağında hərbî hissədə qulluq etmişdi. Kəndimizdən bir neçə adamı tanıydırdı. Onlardan biri də atamın doğma əmisi Yusif kişi idi. O, Yusif babamdan hörmət görmüşdü. Mən doğulduğum Çaxçax yurdundakı alaçıqda olmuşdu. Hərbçilər 1941-1945-ci illərdə Stepanavan-dan (Cəlaloğlu) Spitaka (Hamamlı) hərbî yol çəkirdilər. Tağıyev həm o yerlərin təbiətinə, həm də bəzi adamlara bələd olduğundan mənə hörmət bəsləyirdi. Məktəbdə işim çox yaxşı idi. Əmək haqqım da pis deyildi. Həm də gündə bir dəfə məktəbin hesabına doyunca yemək yeyirdik. Məktəbdə dövlət hesabına saxlanan yetim uşaqlar qalırdılar. Uşaqları yeməkxanaya biz tərbiyəçilər aparırıdıq. 25-30 uşağa bir tərbiyəçi ayrılmışdı. Cəmi 4-5 tərbiyəçi vardi. Məndən başqa hamısı ali təhsilli idi.

Mən işdən çıxməq istəyəndə Tağıyev bunun səbəbini soruşdu. Dərsimlə işin bir vaxta düşdürüyü gedim. Ondan xahiş etdim ki, başqa münasib bir işə düzəlməyimə kömək etsin. Dedi ki, Azərbaycan Neft və Kimya İnstitutunun (bu

instituta o vaxt AZİ deyirdilər) rektoru tələbəm və qohumdu, ona tapşıraram sənə iş versin. Dərslərim axşam saat beşdə başlayırdı, gündüzlər boş olurduq. AZİ bizim ya taqxananın 50 metrliyində idi. Tağıyev mənim yanımda AZİ-nin rektoruna zəng edib dedi ki, bir cavan oğlan gəndərirəm, tələbədir, onu bir işlə təmin et. Tağıyev işdən çıxmama əmrini yazdı və mən həmin instituta getdim.

Orta yaşlı Aliyev familiyalı direktor məni qəbul etdi. Hərada oxumağımla, yaşamağımla maraqlandı. Dedi ki, birinci dəfədən baş laborant təyin etməyə ixtiyarım yoxdur. Ancaq Tağıyevin xatirinə səni baş laborant götürürəm. Laboratoriyanın müdirinə tapşıraram ki, işdən bir saat tez getməyə icazə versin ki, dərsə gecikməyəsən. Mən ona təşəkkür edib ayrıldım.

Ertəsi gün saat 9-da Neft - Kimya İnstitutunda oldum. Ancaq bilmirdim nə edim, haradan başlayım. Bir kişi mənə dedi ki, gözlə rektor gələcək, onun özünə müraciət edərsən. İstитutun qapısında rektor o vaxt modda olan "Pobeda" markalı maşından düşdü. İçəri keçəndə məni görüb kabinetinə dəvət etdi. Düyməni basıb kimisə çağırdı. Otağa rusa oxşar orta yaşlı bir kişi girdi. Ona dedi ki, apar bu oğlani, sənin yanında işləyəcək.

Həmin kişi ilə bərabər yuxarı mərtəbəyə qalxdıq. İri bir otağa girdik. Burada qab, vedrə, qazan, tərəzi, bir neçə stol, 5-10 stul və inventar, başqa əşyalar vardı. Kişi mənim tərcüməyi-halımla maraqlandı, nə işlə məşğul olduğumu soruşdu. Mən dedim ki, Xalq Təsərrüfatı İnstitutunun 4-cü kursunda oxuyuram. Pəncərədən yataqxanani göstərib de-



Tələbəlik illəri

dim ki, orada qalıram. Dərslərimiz axşam saat 4-də başlayır. O mənə dedi ki, burada iş saat 5-6-da qurтарır, bəs necə işləyəcəksən? Cavab verdim ki, bunu direktordan sorusun. Sonra o, mənə oturmağa yer göstərdi. Otaqda iş paltarında cavan bir qız da vardı. Kişi onu göstərib dedi ki, laborantdı, işləməli olsan bu qızla işləyəcəksən.

Taxtadan düzəldilmiş böyük stalun bir tərəfində mən, bir tərəfində isə həmin qız oturmuşdu. Onun qabağında kitab, dəftər, kağız və qələm vardi. Rusa oxşar kişinin qabağı da kağız, kitab və jurnalla dolu idi. O, jurnallara baxıb nə barədəsə qeydiyyat aparırdı. Mən gözləyirdim ki, kişi qızı göstəriş verəcək ki, mənə də iş tapşırısn. Günortaya qədər bekar oturdum. Nahar vaxtı kişi çörək və bir qutuda yağı çıxardıb, onları qabağındakı qəzetin üstünə düzdü. Qız da yeməyini qabağına qoydu. Hər ikisi yeməyə başladı. Qız çaydan özünə və kişiyə çay süzdü. Başımı aşağı salıb oturmuşdım. Heç biri məni nə yeməyə, nə də çaya dəvət etmədi. Gözümün altından baxdım ki, kişi artıq qalan bir dilim çörəyi və yağı qutusunu çantasına qoydu.

O gün oturmaqdən bezdim, dərsə də gedə bilmədim. Axşam getdim yataqxanaya. Fikirləşdim ki, bu işlə mənimki tutmaz. Qərara gəldim ki, səhər direktora deyim ki, dərsə çata bilmirəm, daha işə gəlməyəcəm.

Səhər tezdən yenə iş yerinə gəlib dünən gördüğüm kişi və qızla salamlaşış bir saatə qədər yerilir yerimdə 4um. Orasını da deyim ki, yuxarı kursda oxuduğumdan rus dilində sərbəst danışa bilirdim. Kişidən soruşdum ki, bəs mən nə işlə məşğul olmalıyam, dünən də dərsdən qaldım. O dedi ki, get direktorla danış.

Bir azdan direktorun yanına gedib fikrimi bildirdim. Direktor dedi ki, get otaqda gözlə, bir azdan kadrlar şöbəsinin müdürüni göndərərəm, gəlib hər şeyi yoluna qoyar. Səni işdən tez buraxdırar, dərsə gecikməzsən. Razılığımı bildirib otağa qalxdım. Kişi məndən soruşdu ki, nə oldu? Mən olanı danışdım. Bir-iki saat oturmuşdum ki, içəri orta yaşlı bir kişi daxil oldu. Gördüm ki, azərbaycanlıdır. O, rusa oxşar kişi ilə salamlaşış, hal-əhval tutdu. Sonra üzünü mənə tutub soruşdu ki, təzə işə gələn sənsən? Cavab gözləmədən məni sual-cavaba tutdu. O, mənimlə çox mülayim, insanya-na danışındı. Tapşırı ki, bu kişinin dediyini elə, saat 3-dən sonra çıx dərsinə get. Bir ərizə də yaz, 10 gün qabağa işə götürülməyin barədə əmr verəcəm. Mən ona razılıq edib dedim ki, bu kişiyə tapşırın mənə iş versin. Bu söhbət məni çox sevindirdi.

Rusa oxşatdığını adəmin 55-60 yaşı olardı. Laboratoriyanın müdürü idi. Sonralar öyrəndim ki, professordur. Laboratoriyyada neft buruqlarının qazılmasında hansı alətlərdən, qazma baltalarından istifadə edilməsini müəyyənləşdirir. Bir neçə elmi işçiyə rəhbərlik edirdi. İki-üç gündən bir neft buruqlarına gedirdi. Tabeçiliyində olan yük maşının qazma suxurlardan nümunələr getirirdi. Onları bizim köməyi-

mizlə otaqdakı tərəklərə düzdirür, nömrələyirdi. Professor o gündən sonra məni xoş sıfətlə dindirirdi. Dedi ki, intizamlı ol, hər gün saat 3-dən sonra dərsinə get. Beləcə oldum laboratoriyanın işçisi. Demək olar ki, işim elə oturmaq idi. Professorun tapşırığı ilə gündə bir stəkan qədər sement, 2-3 stəkan qum götürüb tərəzidə çəkir, qarışdırıb balaca qablara tökürdüm. O, bu məhlullarla təcrübə aparırdı. Qız isə qab-qasığı yuyur, çay hazırlayırdı. Professor bütün günü yazır və oxuyurdu.

Bunu yazmaqda məqsədim odur ki, laboratoriya mənə işgüzarlıq, intizam öyrətdi, həyat məktəbi oldu. Professorun işgüzarlığı, qənaətcilliyi, hər kəsin öz qazancı ilə yaşaması, adəmin adam tərəfindən istismar edilməməsi və digər məsləhətləri hələ də yadımdadır.

Bir gün məndən qiymət kitabçamı istədi. Ertəsi gün kitabçanı özümlə gətirdim. O kitabçama baxıb, qiymətlərin çox yaxşıdır - dedi. Bəs niyə heç kitab oxumursan, - deyə soruşdu. Dedim ki, 4-cü kursdayam, dərslərimiz azalıb. Başqa kitabları, gündəlik mətbuatı oxumağı məsləhət bildi. Onun tövsiyəsindən sonra əlavə kitablar, jurnal, qəzet oxumağa başladım.

İndi dünyada tanınmış akademik Azad Mirzəcanzadə o vaxt professorun aspiranti idi. Həftənin 4-5 günü professorun yanında olur, yazıb-oxuyurdu. Gözünü kitab-dəftərdən ayırmazdı. Papirosu papirosun oduna yandırırdı. O zaman 22-23 yaşı olardı. Professor hərdən onu misal göstərib, tərifləyərdi.

Mənimlə işləyən laborant qız haqqında da bir neçə kəl-



*Əli Nəbiyev tələbə yoldaşı  
Qəhrəman Vəliyevlə*

ləşən kənd təsərrüfatı nazirliyinin plan-iqtisadiyyat şöbəsində təcrübə keçdim. Bu müddətdə nazirliyin işçiləri kimi vaxtında gəlib, gedirdim. Həm nazirlik, həm də institutumuz tərəfindən tələbkarlıq vardi. Nazirlikdə bir yəhudi qızı işləyirdi. Texnikum bitirmişdi. Məndən 2-3 yaş böyük olardı. Boy-buxunlu, gözəl qız idi. Məktəbi və texnikumu rus dilində qurtarmışdı. Bir gün açıqdan-açıqə məni sevdiyini bildirdi. Nazirliyin işçiləri və tələbə yoldaşlarım da məsələdən agah olmuşdular. Mən hamiya demişdim ki, ni-

mə demək istəyirəm. Bakıda doğulmuşdu, yaşıd olardıq. Orta məktəbi bitirmişdi, burada 3 il idi ki, işləyirdi. Gözəgəlimli deyildi. Ancaq özünü yüksək tutub, paxılılığımı çekirdi. İşdən tez getməyimə, onun qədər maaş almağıma danışardı.

Bu minvalla, beş ay orada işlədim. Fevralda 15 günlüyü kəndimizə tətilə getdim. Tətildən qayıdanan sonra iki ay hökumət evində yer-

şanlıyam, artıq gcdir.

Yəhudi qızı həqiqətən məni sevirdi. Ailə qurmaq niyyətində idi. Ona dedim ki, mənə bənd olma, cavan, gözəl qızsan, özünə başqa adam axtar.

Təcrübə müddətini başa vurdudan sonra dövlət imtahanı verməli idik. İnstitutu bitirməyə 4-5 ay qalmış təyinat bölgüsü apardılar. Müəllimlərdən birini laborant işlədiyim vaxtdan tanıyırdım. Mənə təklif etdi ki, istəyirsən təyinatını kənd təsərrüfatı iqtisadiyyati institutuna verək. Kiçik elmi işçi işlə, sonra aspiranturaya daxil olarsan. Mən razılaşmadım. Dedim ki, öz rayonumuza, ya da Azərbaycanın dağlıq regionlarından birinə getmək istəyirəm. Təyinatımı zi maşın-traktor stansiyalarına (MTS) verirdilər. Mən bölgüdə İsmayıllı rayonuna düşdüm. Lakin ora getmək istəmirdim. Xahiş etdim ki, təyinatı öz rayonumuza yazsınlar. Dedilər ki, onda gərək tələbnamə gətirəsən. Rəhmətlik atam çox istəyirdi ki, mən geri qayıdır, kəndimizdə işləyim, ona dayaq, kömək olum. Həm də artıq nişanlı idim.

Atamın yaxın dostu, doğma xalası oğlu Rza İsmayılov o zaman kənddə aqsaqqlaşılıb-seçilən kişi idi. Tarlaçılıq briqadırı işləyirdi. Təyinat söhbətini eşidən Rza dayı atama demişdi ki, Əliyə yaz, əgər rayonumuzun MTS-nin kağızı keçərsə, tələbnamə alıq. Cavab yazdım ki, hər halda keçər-keçməz, tələbnamə alıb göndərsinlər. Rza dayı rayon MTS-in partiya təşkilat katibindən xahiş edir. O da rus dilində mənim adıma tələbnamə yazıb verir. Bundan sonra təyinat komissiyasının sədri məni çağırıb dedi ki, sənin təyinatını rayonunuzun MTS-nə veririk. Mən razılığımı bil-

dirdim və çox sevindim ki, doğma kəndimə qayıdırám.

Dövlət imtahanlarının dördündən də əla qiymət aldım. Ancaq qırmızı diplom vermədilər. Çünkü semestr imtahanlarında bir neçə “dörd”üm vardı. İnstitut həyatını belə başa vurdum.

## INSTİTUTDAN HƏYATA

1954-cü ilin iyul ayında institutu bitirib, təyinatla doğma kəndimizə gəldim. Bir neçə gündən sonra Rza dayı məni rayon MTS-in partiya-təşkilat katibinin yanına apardı.

Bir məsələni də deyim ki, bizim rayonda bütün rəhbər vəzifələrdə ermənilər işləyirdilər. Partiya təşkilat katibi də erməni idi. Mən o vaxt erməni, dilində çox az bilirdim. Onunla söhbətimiz yarı erməni, yarı rus dilində oldu. Partiya təşkilat katibi rus dilini yaxşı bilsə də, mənə erməni dilində yazış - oxumağı, öyrənməyi tapşırıdı. Sonra məni MTS-in direktorunun otağına aparıb təyinat vərəqəmi ona təqdim etdi. Direktor sorğu-sualdan sonra qayıtdı ki, erməni dilini bilmədiyinə görə sənə MTS-də iş verə bilmərəm. Ona görə qərara gəldilər ki, hələlik məni öz kolxozumuza, yəni Saral kəndinə aqronom göndərsinlər. Ancaq kolxozda MTS-in aqronomu vəzifəsində bir erməni işləyirdi. Razılaşdılar ki, onu rayona başqa işə göndərib, məni onun yeri-nə təyin etsinlər. Rza dayıya dedilər ki, bu oğlanın gələcəyi var. Yavaş-yavaş inkişaf edib, irəli gedəcək. Biz öz razılığımızı bildirdik və soruşduq ki, hörmətimiz nə olacaq? Dedi ki, eşitmışık bu oğlanın atası çobandır. Əmrini kəndə gətirəndə qoyunlardan birini kəsər, yeyib içərik, bu da olar hörmətimiz.

Dörd gündən sonra MTS-dən əmrimi gətirib, məni kol-

xoz sədrinə təqdim etdilər. Bildirdilər ki, bu gündən öz eloğlunuz kəndinizin agronomu işləyəcək. Düzünü desəm, kolxozda idarə heyətində bəziləri mənim cavanlığını, iş təcrübəmin olmadığını əsas tutaraq, belə bir vəzifəyə təyin olunmağıma ağız büzürdülər. Hətta işləyə biləcəyimə şübhə edirdilər.

İşə girməyim münasibətilə atam bir qoç kəsib qonaqlıq verdi. Beləliklə, 1954-cü ilin iyulun 15-dən əmək fəaliyyətinə başladım. Ayda 900 rubl əmək haqqı alırdım ki, bu da o vaxtkı dövrə görə iki ali təhsilli müəllimin əmək haqqına bərabər idi. Hər ayın axırında maaşımı gedib MTS-dən alır, iclaslarda iştirak edir, rəhbərlikdən tapşırıqlar alırdım.

1954-cü il noyabr ayının 28-də (bazar günü) toyum oldu. Hələ institutun ikinci kursunda nişanlandığım Şahniyarla ailə qurdum. Biz nişanlananda Şahniyarın 15-16 yaşı olardı. Yedinci sinifdə oxuyurdu. Onların tayfası “Qarasaqqallı” adlanırdı. Qızları göyçək və təmizkar olan bir tayfa idi. Rəhmətlik atam və anam mənə öz tayfalarından qız almaq isteyirdilər. Mən böyük bacım Sənəmə dedim ki, Qarasaqqallıda Məməcan müəllimin bacısı Şahniyari almaq isteyirəm. Şahniyari qardaşı Məməcan müəllimə görə tanıydım. Bəlkə də onda ərə getmək qızın heç xəyalına da gəlməzdi. Atası mühəribəyə gedib qayıtmamışdı. Anası Püsənbər xala gözəl bir qadın idi.

Atam yenə çobançılıq edirdi. Xeyli mal-qoyunu vardı. O vaxtkı qaydaya görə hər bir ailə 25 qoyun, 3 inək saxlaya bilərdi. Kimin bundan artıq heyvanı var idisə, əlindən alıb kolxoza verirdilər. Atam da fikirləşir ki, artıq mal-qoyunu

əlindən alacaqlar, yaxşısı budur, oğluma nişan qoyum. Ailədə səhbət düşəndə bacım deyir ki, Əli Məməcan müəllimin bacısını istəyir. Atam sevinir və deyir ki, bu, lap yaxşı olar. Anam isə razı deyildi.

Bir gün atam çöldə qoyun otaran zaman Şahniyarın ana-sına rast gəlir. Püsənbər xala atamla salamlışıb, başlayır qoyunları tərifləməyə ki, yaxşı kökdülər. Atam da deyir ki, qızını oğluma ver, bu kök qoyunlardan göndərim, nişan qo-yaq. Püsənbər xala ağlına gəlməyən təklifi eşidib başlayır gülməyə. Atam da sevinir, elə bilir ki, razıdır. Axşam evdə bu səhbəti anama danışır və fikirləşir ki, Şahniyara necə elçi göndərsin. Bir gün kirvəsi, kənd sovetinin katibi və həmdə Məməcan müəllimin qaynı olan İbrahim öz fikrini bildirir.

İbrahim deyir: kirvə bu iş mənim boynuma, düzəldərəm.

Aradan çox keçməmiş İbrahim Məməcan müəllimi və onun Borçalının Ağammədli kəndindən olan anasının qohumu Hüseynxanı bizə qonaq götürür. Atam bir yaxşı çəpiş kəsib, süfrə açır. Yeyib içirlər, ancaq qız haqqında heç bir səhbət getmir. Atam elə başa düşür ki, iş düzəlib. Ona görə də bir neçə gündən sonra kəndin sayılıb-seçilən aqsaqallarından üç nəfəri götürüb elçiliyə gedir. Məməcan müəllim elçiləri qəbul edib, fikirləşmək üçün vaxt istəyir. Bir həftədən sonra ikinci elçilikdə Məməcan müəllim qızın buna razı olmadığını deyir. Elçilər kor-peşiman geri qayıdlar. Bu, kənddə və qohumlar arasında böyük söz-səhbətə səbəb olur və hərə bir cür yozur. Kimi deyir verməzdilər, kimi deyir elçiləri qapıdan qovublar. Qohumlar atamı dan-

layır, bəziləri hətta çəpişi nahaqdan yedizdirdiyinə görə ona gülürülər. Anam atama deyir ki, biz onların, onlar da bizim tayımız deyil. Bütün bunları Bakıda oxuyanda bacım mənə göndərdiyi məktubda yazdı.

Nə isə, bir-iki aydan sonra mən kəndə qış tətilinə gəldim. Əhvalatı eşidib məyus oldum. Ev işləri ilə məşğul olur, kəndin içində çıxmaga utanırdım. Qız tərəf razılıq vermədiyinə görə, atam heyvanları satmışdı.

Bir gün Şahniyar bulaq başında təsadüfən məni görür. Evə qayıdan sonra anasına deyir ki, Əlini gördüm, məni niyə ona vermədiniz? Çox güman ki, məndən xoşu gəlibmiş. Anası deyir ki, biz onlara artıq “yox” cavabı vermişik, iş-işdən keçib. Şahniyar ağlayıb, inad edir ki, mən Əliyə getmək istəyirəm. Püsəmbər xala qohumu Lala xalagilə gəlir. Lala xalanın əri Qərib kişi atamgilnən həm qonşu, həm də qohum idi. Püsəmbər xala əhvalatı danışır. Xahiş-minnət edib, üstəlik bir şirinlik də boyun olur ki, bu işi düzəltsin. Lala xala deyir ki, siz qızı verməməkdə səhv eləyibsiniz, indi gecdir. Söz vermirəm, ancaq çalışaram ki, bu işə bir əncam çəkim.

Axşam üstü Lala xala bizə gəlib, əvvəl anamla, sonra atamlı danışır. Soruşur ki, Əli tətilə gəlib, nə fikirləşirsiniz? Ürəyimə damıb ki, bu dəfə elçi getsəniz Qarasaqqallılar qızı verəcəklər. Anam razı olmasa da, atam Lala xalanın məsləhətinə qulaq asıb, yenə də elçi getməyə razılıq verir. Həm də ona görə razi olur ki, qoy deməsinlər Qarasaqqallılar bizi bəyənmədi. Beləliklə, elçilərimiz üçüncü dəfə Məməcan müəllimgilə gedib, Şahniyarın “hə”sini alırlar.

El adətinə uyğun olaraq, bizimkiler nişan üçün nə aparacaqlarını soruşurlar. Qız tərəfi “heç nə lazım deyil, bircə araq gətirin”, - deyirlər.

Atamgil nişan üçün 3-4 metr çit parça, bir-iki kilo qənd, qızıl üzük və onların dediyi kimi “bircə şüşə araq” alırlar. Bu şeyləri xurcuna qoyub, qonşu kənddən aldığı qoyunun da boğazına alma, qırmızı lent bağlayıb, dörd-beş kişi və üç arvadla nişan aparırlar. Qız tərəf xurcunu açanda araq şüşəsini görüb gülüşürlər. Atam bunu görüb deyir ki, niyə gülürsünüz, demişdiniz “bircə araq gətirin”. Mən də onu getirmişəm. O gündən mən Şahniyarla nişanlandım. Amma biz bir-birimizlə nə görüşmüş, nə də danışmışdıq. Mən qış tətilini başa vurub Bakıya qayıtdım.

1954-cü il noyabr ayının 28-nə kimi nişanlı qaldıq. Təyumuza qədər aylığımı daşa-ağaca verib, ev tikmək üçün tədarük görür, atama kömək edirdim. Payızda köhnə eviminin yanında bir mal tövləsi və bir olacaq tikdirdim. O vaxta qədər tövləmiz olmadığından mal-qoyunumuzu qonşuların tövləsində saxlayırdıq.

Yazda aldığım 10 sot torpaqda evin divarlarını hördürməyə başladım. Payızda isə tikdirdiyim iki otaqlı evin üstünü örtdürdüm. Özüm aqronom işləyir, yaxşı maaş alır, bir az da kolxozdan mal yemi və taxil gətirirdim.

1955-ci il oktyabrın 1-də qızım dünyaya gəldi. Adını Abidə qoydum. Hələ tələbə vaxtı mənimlə institutda Naxçıvandan ağıllı, gözəl-göyçək, kənd qızlarına məxsus xüsusiyyətləri olan Abidə adında bir qız oxuyurdu. Ona böyük hörmətim vardi. İnstitutu bitirəndə demişdim ki, qızım olsa

adını Abidə qoyacağam. Uşağımız olandan sonra mənim maaşından subaylıq vergisi tutmadılar. Həmin payız evi tikib başa çatdırısam da, ora köçmədim. Atamgillə bir yerdə qalırdıq. Mən kənddə aqronom işləyəndə Bayramov Paşa kolxoz sədri idi. Qışda onu çıxarıb yerinə mənim bacanağım Bəşirov Gülməmmədi sədr təyin etdilər. Bu arada MTS-lər ləğv olundu. Aqronom ştatı kolxozlara verildi. Həmin dövrə fikrimdə tutmuşdum ki, partiyaya keçim, mənə də bir vəzifə versinlər. Məqsədim kolxoz sədri olmaq idi. Bir neçə dəfə ərizə versəm də, kolxozumuzun vəziyyətini bəhanə getirərək, məni partiyaya qəbul etmədi-lər. İki ildən sonra G.Bəşirovu da işdən çıxarıb yerinə qonşu Qursalı kəndində məktəb direktoru işləyən Kosayev Hüseyni təyin etdilər. Yeni sədr mənim işimi bəyənir, hərə-kətlərim xoşuna gəlirdi.

Bizim kəndin camaatı yaz-yay aylarında yenə mal-qarasını da götürüb dağa köçürdü. Eləcə də atam ailəlikcə dağa gedir, çobanlıq edirdi. Kənddə yalnız Şahniyarla mən qalmışdım. Qızımızın heç bir yaşı tamam olmamışdı. Gənc ailə kimi Şahniyarla aramızda söz-söhbət olurdu. Hətta başqasına gözüm düşdürüyü üçün boşanmaq isteyirdim. İş o yerə çatdı ki, 1956-cı ildə onu evdən çıxartdım.

Məsələyə Məməcan müəllim qarışsa da, xeyri olmadı. Gətirdiyi cehizi arabaya yükləyib Şahniyarı apardılar. Körpə qızımı rəhmətlik ana nənəm Sürcahan qarıya saxlamağa verdim. Uşaq bircə gün nənəmin yanında qaldı.

Hər gün kənddən dağa adamlar gedib gəldiyindən xəbər Şahniyarın anasına çatır. Püsənbər xala dağdan enib, oğlun-

dan gizli uşağı nənəmdən alır və Şahniyari da götürüb geri qayıdır. Bir neçə gündən sonra Məməcan müəllim bundan xəbər tutub dağa gedir. Orada qalmaqla salır ki, uşağı niyə gətiribsən? Dağda olacaqlarımız yaxın olduğuna görə atamgil də məsələdən agah olurlar. Atam mənim ünvanıma söylənir və anama deyir ki, gəlin mənimdir, get onu da, nə-vəmi də getir. Mən sevdiyim qızı qaçırməq isteyirdim. Kolxoza mühasib işləyən, hörmət etdiyim Pənahlıların Xəlili (allah rəhmət eləsin) mənə öyünd-nəsihət verdi ki, sə-nin uşağın var, qanunla boşanmasan, gələcəkdə səni incidə bilərlər. Onun sözünə qulaq asıb, fikrimdən daşındım. Kənd arasında hamı eşitmışdı ki, mən öz ailəmi başqa qızə görə dağıdırıram. Hətta anam mollaya dua yazdırıb, barışmağımıza çalışırdı.

Atalar yaxşı deyib ki, ziyanın yarısından qayıtməq da xeyirdəndir. Şahniyar iki-üç ay dağda bizim evdə qalandan sonra barışdıq. El dağdan köçəndə atamgildən ayrıldıq. Şahniyarla təzə tikdiyim evə köcdük. Cehizini təzədən geri göndərdilər. Atamgil də mənə övlad kimi iki dəst yorğan-döşək, bir xalça, qab-qacaq, beş baş qoyun və bir düyə verdilər.

1960-cı ildə kolxoz sədri H.Kosayevin köməkliyi ilə məni partiyaya qəbul etdilər.

Gün-gündən güzəranımız yaxşılaşır, mal-qaramız artırı-dı. Kənddə gördüm ki, mənimkindən də yaxşı evlər tikir-lər. Odur ki, yaşadığım evi söküb, daha yaxşısını tikmək qərarına gəldim. Atam məsləhət gördü ki, evi sökmə, böyüyəndə qardaşlarından birinə verərəm. Sən bu evi qiymət

elə, başqa yerdə özün üçün istədiyin evi tik. Razılaşdım.

Artıq ikinci qızım Zərifə də dünyaya gəlmışdı. 1960-ci ilin yanında təzə aldığım torpaqda ikimərtəbəli evin tikintisinə başladım. Mən kolxozda öz işimlə məşğul idim. Atam isə evin tikintisinə həm rəhbərlik, həm də ustalara kömək edirdi. Burada bir məsələni də xatırlatmaq istəyirəm. Şahniyarın ana nənəsi, İsa kişinin həyat yoldaşı Salatın arvad Borçalı mahalının Ağammədli kəndindən Sarala gəlin gəlmışdı. Mənim qayınanam Püsəmbər xala onun yeganə övladı idı. Salatın nənə Şahniyara baş çəkmək üçün bizə gəlirdi. O, yaşayışımıza, dolanışığımıza baxıb sevinər və ev işlərində nəvəsinə kömək edərdi. Şahniyarın əli uşaqlı olduğundan ustaların, fəhlələrin biş-düşünə əl yetirərdi.

Beləliklə, heç bir il çəkmədi ki, evi tikib başa götirdim. Payızda köhnə evi atama təhvil verib, təzə evimin birinci mərtəbəsinə köcdüm. Artıq böyük oğlum Sədrəddin də doğulmuşdu.

1961-ci ilin ortalarında H.Kosayevi qonşu kənddən olduğunu əsas tutaraq, camaatın tələbi ilə sədrlikdən çıxardılar. Kəndimizdən olan Halay Bayramov kolxoz sədri seçildi. H.Bayramov köhnə sədrin vaxtında işləmiş və ona yanın olmuş kadrları, o cümlədən məni burunlamağa başladı. Mənim işim, dolanışığım yaxşı idi. Kənddə ən varlı-hallı adamlardan biri hesab olunurdum. Yeganə arzum yüksək bir vəzifə tutmaq idi. O vaxt kolxoz sədrliyi kənddə ən yaxşı vəzifə hesab olunurdu. Bir gün bağları gəzərkən təsadüfən iki nəfər vəzifəli şəxslə rastlaşdım. Onlardan biri tanıldığım rayon kənd təsərrüfatı idarəsinin rəisi idi. O, mə-

ni yanındakı kənd təsərrüfatı nazirliyində işləyən vəzifəli şəxslə tanış edib gənc kadr kimi təriflədi. Yeyib-içmək üçün gəldiklərini bildirdilər, məni də süfrələrinə dəvət etdilər. Rəisdən süfrəyə bir şey lazım olub-olmadığını soruşdum. Məni yaxşı tanıyan rəis gülərək dedi: ay türk, lazım olsa deyərdim, maşında hər şey var.

Qonaq mənimlə yaxından maraqlandı və rəisə dedi ki, bu oğlanı apar yanında işləsin. Rəis cavabında bildirdi ki, buna raykom katibinin razılığı lazımdır. Deyərəm, görək nə olar.

Mən onlarla sahollaşıb evə qayıtdım. İntana bilmirdim ki, məni rayona işə aparacaqlar. Səhər tezdən kolxoz idarəsində mənə dedilər ki, raykomdan Haxnəzər Cəfərov zəng edib səni axtarır. H.Cəfərov o vaxt raykomda işləyən yeganə azərbaycanlı idi. Mən onun çağırışına əsasən rayon mərkəzinə getdim. Raykomda H.Cəfərovla görüşdüm. Məni müştuluqlayıb təbrik etdi ki, büronun qərarı ilə səni kənd təsərrüfatı idarəsinə müfəttiş təyin etdirər. Sonra büronun qərarını mənə verib dedilər: sabah get İrəvandan əmrini al gəl. Mən sevinib Cəfərova razılıq etdim və hörmətindən çıxacağımı bildirdim. O, dedi ki, düzdü, sənin xətrini istəyirəm, ancaq bu vəzifə sənə İrəvandan gələn kənd təsərrüfatı nazirinin müavininin təşəbbüsü və tələbi ilə verilib.

Düzü, heç yuxuma da girməzdı ki, rayon səviyyəsində mənə belə bir iş versinlər. Xülasə, ertəsi gün gedib İrəvandan əmrimi aldım və 1961-ci ilin yayından Spitak rayon kənd təsərrüfatı idarəsində müfəttiş vəzifəsində işə başladım. Bu vəzifəmlə əlaqədar olaraq mənə üç erməni, ondan

başqa iki azərbaycanlı — Saral və Qursalı kəndlərini təhkim etmişdilər. Mənimlə bərabər üç nəfər də eyni vəzifədə işləyirdi. Təvazökarlıq olmasın, işçilər arasında savadıma, bacarığıma, qabiliyyətimə görə seçilirdim. Bütün işlərin erməni dilində aparılmasına baxmayaraq hesabatları, məruzələri vaxtında hazırlayırdı, vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışırdım. Vaxt keçdikcə hörmət və nüfuzum da artırdı. Təhkim olduğum kolxozlardan bizə pay-püs verirdilər. Rayon rəhbəliyinin nümayəndəsi kimi nə tələb edirdikse, dərhal yerinə yetirir, hörmətimizi saxlayırdılar. Əvvəllər məni istəməyən, mənə qarşı çıxan rəhbərlər indi məndən çəkinir və mənimlə hesablaşırırdılar. O cümlədən bizim kolxoza təzə sədr seçilən Halay Bayramov mənə yaxınlaşış dostluq, yoldaşlıq etmək istəyir, imkan düşdükcə hörmət edirdi. Bir sözlə, yeni vəzifə nüfuzumu artırır, maddi vəziyyətim getdikcə yaxşılaşırırdı.

Həmin ilin sonunda kənd təsərrüfatı idarəsində ixtisarlar getdi. O cümlədən bir azərbaycanlı kimi mənim də ştatımı ixtisara saldılar və müvəqqəti olaraq rayon toxumçuluq idarəsinə müdir təyin etdilər. Fikirləşdim ki, narazılıq etməyin mənası yoxdur. Bir şərtlə razılaşdım ki, ixtisasına uyğun olmasa da, müdir kimi gedərəm. Raykomun katibi və büro üzvləri söz verdilər ki, bir neçə ay döz, səni kəndlərin birinə kolxoz sədri göndərəcəyik.

Laboratoriya müdirliyi rayonda hörmətli vəzifə sayılırdı. Aylıq maaşı da yüksək idi. Rayonun 20-yə yaxın təsərrüfatının hamisinin laboratoriya ilə əlaqəsi vardı. Kolxozlarda yoxlamalar aparır, toxumların yenidən təmizlənib kondisi-

yaya çatdırılmasını tələb edirdik. Yaxşı kabinetim, idarənin möhürü və stampı vardı. Möhürlə bağlı bir hadisəni də xatırlayıram. Bir dəfə Tiflis bazارında alver edərkən məni və yoldaşlarımı milis işçiləri tutub idarəyə apardılar. Həmişə üstümdə gəzdirdiyim möhürü milis rəisinə göstərəndə, o, işçilərə acıqlandı və tapşırı ki, məni və malımı maşınla aparıb bazara qoysunlar. Milis nəfəri elə də etdi.

Mən əmək haqqımla kifayətlənmir, qazanc məqsədi ilə istirahət günlərində Tiflis şəhərinə alverə də gedirdim. Bu nu ona görə yazıram ki, oxuyanlar bilsinlər: kim əziyyət çəkir, əmək sərf edirsə, qazanacaq və heç vaxt ac qalmaya- caq. Bəli, istirahət günlərində mən alverdən xeyli gəlir götürürüm. Bunun da həm gündəlik dolanışığımıza, həm də ev-eşik qurmağımıza çox köməyi dəyirdi.

1962-ci ilin yanvarından həmin ilin aprel ayınınə rayon toxumçuluq laboratoriyasının müdürü işlədim. Bu vaxt rayonların bir neçəsi birləşdiyinə görə zona kənd təsərrüfatı istehsalat idarəsi yaradılması haqda qərar çıxdı. O cümlədən Hamamlı (Spitak), Qarakilsə (Kirovakan) Cəlaloğlu (Stepanavan), Kalinino rayonlarını birləşdirib Quqark rayon (Kirovakan şəhəri) kənd təsərrüfatı üzrə Məhəlli idarə yaratdılar. Bu dövrde rayon partiya komitələri bir müddət nüfuzdan düşdü. Kolxoz və sovxozlar yeni yaranmış məhəlli idarələrə həvalə edildi. Yeni idarəyə yuxarıların göstərişi ilə yeni kadrlar seçilib göndərildi. O cümlədən məni laboratoriya müdirliliyindən çıxarıb 1962-ci il aprel ayının əvvəlində Məhəlli kənd təsərrüfatı istehsal idarəsinə müfettiş göndərdilər. Mən Quqark rayonunda yeni işə başla-

dım.


Bir neçə kəlmə Qarakilsə (Kirovakan) haqqında. Azərbaycanın Qazax rayonunun bir çox kəndlərinin Qarakilsə ətrafında yaylaqları vardı. Çar Rusiyası vaxtından 1950-ci illərə qədər Qazax camaati mal-qara və qoyun sürünlərini yay vaxtı bu yaylaqlara gəti-rirdilər. Qazağın bəyləri də vaxtı ilə bu yerlərdə ailəlikcə dincəlib, istirahət edirmişlər.

Eşitdiyimə görə, xalq şairi rəhmətlik Səməd Vurğun bu daqlara uşaq vaxtı piyada, araba və atla çox gəlib gedibmiş. Elə özünün "Dilican dərəsi" şerini də o vaxtlar yazmış. Şerdən bir bəndi xatırladıram.

*Yenə gördüm səni, Dilican dərəsi,  
Yadına çox köhnə zamanlar gəlir.  
Ömür dedikləri bir karvan yolu,  
Nə canlar gedərək, nə canlar gəlir.*

İşlədiyim Məhəlli istehsalat idarəsinin rəisinin adı Zelim idi. Onun özünün dediyinə görə, əsil adı Selimxan olub və bu adı ona yaylağa gələn Qazax bəylərindən biri qoyub. Sonra Sovet hökumətinin qorxusundan dəyişdirib Zelim ediblər.

Yeni vəzifəmlə əlaqədər olaraq, rəis Spitak rayonunun



*İstehsalat idarəsində  
müfəttiş işləyərkən*

Saral, Qursalı azərbaycanlı kəndlərini, əhalisi qarışq olan Qızılörən kəndini, Küllüçə, Goyərən, Nalbənd, Tapanlı, Çiydəməl, Qaral erməni kəndlərini və Spitak sovxozunu mənə təhkim etdilər.

Müfəttiş kimi kolxoz və sovxozlarda çox böyük nüfuzum və hörmətim vardı. Təsərrüfatlarda hər bir işə qarışır, kadrları təyin edə və işdən çıxara bilirdim. Təsərrüfat rəhbərlərinin işdə qalib-qalmamaları barədə rəy yazıb, məsələ qaldırırdım.

Daha raykomlar kolxoz-sovxozlarda kadr işinə baxmadılar. Bir sözlə, biz təşkilatçılara, xüsusilə mənə böyük etimad göstərirdilər. Mən də həvəslə işləyir, gecəli-gündüzlü təsərrüfatlarda olurdum. Kolxoz və sovxozlardan mənə fərdi təsərrüfatım üçün qaba və qarışq yem verirdilər.

Ümumiyyətlə, o dövrə rüşvət yox idi. Ən yaxşı halda qonaqlıq və kənd təsərrüfatı məhsullarından pay verədlər. Təhkim olduğum kəndlərdə bilirdilər ki, mənim geniş şəxsi təsərrüfatım var.

Bir gün Spitak sovxozuna getmişdim. Yük maşınının sürücüsü gəlib mənə dedi ki, Qursalının kalxoz sədri Qədim müəllim sizi kəndə dəvət edir. Mən həmin yük maşınınə əyləşib Qursaliya, Qədim müəllimin evinə gəldim. Sədrin həyatında qoyun kəsilib süfrə açılmışdı. Süfrə ətrafında kolxozun bir neçə rəhbər işçiləri oturmuşdu. Bizim kəndin kolxoz sədri H. Bayramov da orada idi. Salamlaşış görüşdüm, öyrəndim ki, qonaqlar arasında Noyemberyan rayonunun Körpülü kəndində uzun müddət kolxoz sədri işləmiş Mehralı kişi də var. Məni ona təqdim etdilər ki, Saral kə-

dindəndir, rayonda rəhbər vəzifədə işləyir. Bu tanışlıqdan sonra Mehrali kişi mənimlə çox nəzakət və hörmətlə davranırdı. Məndən xahişi bu oldu ki, Saral və Qursalı kolxozlarının sədrlerinə yaxından kömək edim, əlimdən gələni əsirgəməyim.

Qədim müəllim haqqında eşidib bildiyim bəzi məlumatları nəzərə çatdırmaq istərdim. Qədim Nəsibov uzun illər Qursalı kəndində rəhbər vəzifələrdə - kənd soveti sədri, partiya təşkilat katibi, məktəbdə müəllim işləmişdi. Böyük Vətən müharibəsinin iştirakçısı idi, əlindən yaralanmışdı. Müharibənin ortalarında kəndə qayıtdıqdan sonra rəhbər vəzifələrdə qüsursuz işləyib. Onun nəinki öz kəndlərində, həmçinin Saral kəndində də böyük hörməti vardı. Aşiq mahnlarını şövqlə oxuyurdu. Mən də həmişə ona qibtə edər və xəyalımdan keçirərdim ki, kaş Qədim müəllim kimi rəhbər işçi ola biləydim. Sonra həyat elə gətirdi ki, mən daha yaxşı vəzifələrdə işlədim. Qədim müəllimlə tanışlığımız və dostluğumuz 20 ildən sonra qohumluğa çevrildi. Mən üçüncü qızım Xatirəni onun oğul nəvəsi, ali təhsilli həkim Hamletə ərə verdim.

Məhəlli kənd təsərrüfatı istehsalı idarəesində işlədiyim müddət ərzində böyük hörmət qazandım. Hər yerdə tərifləndim. Lakin buradan yüksək vəzifə tuta bilmədim. Bunu səbəbini sonra başa düşdüm. Mənimlə işləyən erməniləri irəli çəkir, raykom katibi və digər yüksək vəzifələrə təyin edirdilər. Ancaq mən azərbaycanlı olduğuma görə, yerimdə sayırdım.

## ÖMRÜN BARLI-BƏHƏRLİ DÖVRÜ

1963-cü il yanvar ayının ortalarında Quqark məhəlli kənd təsərrüfatı idarəesinin ləğvi ilə əlaqədar köcüb Spitak rayonuna qayıldıq. Kənd təsərrüfatı idarəesinin rəisi Spitaka raykom katibi təyin olundu. Əvvəlcədən münasibətimiz yaxşı olduğu üçün məni işlə təmin edəcəyinə söz verdi. Bir qədər əvvəl dediyim kimi, Saral kolxozunun işi pis olduğundan, H. Bayramovu sədrlikdən çıxarmaq istəyirdilər. Sədr olmaq çoxdankı arzum olsa da, onun yerinə keçmək istəmirdim. Səbəb də bu idi ki, həmin H. Bayramovla son vaxtlar yoldaşlıq etmiş və tələbəlik dövründə onun valideynlərindən Bakıda çoxlu hörmət görmüşdüm. Mənim istəyimdən asılı olmayaraq, katibin göstərişi ilə kolxozun ümumi iclası keçirildi. Haley müəllim öz ərizəsinə əsasən işdən azad olundu.

Beləliklə 1963-cü il yanvarın 28-də öz doğma kəndimizin kolxoz sədri seçildim. Bundan sonra mən çox böyük risklə işə başladım. Elə sədrliyimin ilk günü kolxozun fəallarını topladım və tapşırıqlar verdim. Bildirdim ki, heç bir kadr dəyişikliyi aparılmayacaq, iş üslubunu dəyişin, nizam-intizama tabe olun. Bundan sonra heç bir əyintiyə, israfçılığa yol verilməyəcək. Əməyə görə bölgü prinsipi həyata keçiriləcək. Bundan başqa, söz verdiyim kimi, Haley Bayramovun məktəbə direktor təyin edilməsinə nail oldum.

Xülasə, böyük həvəslə işə başladım. Kolxozun bütün sahələrini gəzir, hər şeyə diqqət yetirir, rastlaşdığını nöqsanların dərhal aradan qaldırılması üçün qəti tədbirlər görürdüm. Heç kimə qulaq asmadan, bel bağlamadan gözümlə gördüklorimə inanırdım. Kimin qüsuru, nöqsanı vardısa, üzünə deyib tənqid edirdim. Yüksək tələbkarlıqla yanaşı, kolxozçulara imkan daxilində qayğı da göstərirdim. Qış mövsümündə əsas vəzifəm heyvandarlıqda işləri yaxşı təşkil etmək, məhsul istehsalını, xüsusilə süd sağımını artırmaq idi. Bunun üçün mal-qaranın yemlənməsini düzgün təşkil edir, oğurluğa, əliyəriliyə qarşı sərt mübarizə aparırdım. Süd istehsalı və satışını nəzarətdə saxlayır, müqayisələr aparır və müntəzəm olaraq rayon partiya komitəsinə, rayon kənd təsərrüfatı idarəsinə hesabat verirdim.

O ili mal-qara üçün çox az yem toplanmışdı. Hesabladım ki, yem qışın yarısına ancaq çatacaq. Buna görə də qonşu kolxoz və sovxozlardan öz hörmətimə, xahiş və minnətlə yem alıb gətirdim. Bu minvalla mal-qaranı həmin qışdan gümrah çıxardım. Kolxoz üzrə planlar artıqlaması ilə ödənilirdi. İslərin bu cür gedisi istər kəndimizin adamları, istərsə də rayon rəhbərliyi tərəfindən bəyənilir, təriflənirdi. Maldarlıqla yanaşı, yaz-tarla işlərinə hazırlıqla da ciddi məşğul olurdum. Texnikanı təmir etdirir, torpağı şumlatdırır, toxum tədarük etdirirdim. O vaxtlar heç bir kolxoz, sovxozi rəhbərinin xidməti minik maşını yox idi. Buna görə də çöl işlərinə, tarlalara və yaylaqlara bir atla gedib dəyərdim. O atı məndən başqa heç kimin minməyə ixtiyarı yox idi.

Sədr işlədiyim dövrdə kolxoza çox əmək qoydum. Mal-

qara üçün yeni fermalar tikdirdim, köhnələrini yaxşı təmir etdirdim. Taxıl anbarı tikdirdim, ora on tonluq tərəzi qoydurdum. Elektrik mişarı düzəldirdim. Bundan həm kənd camaatı istifadə edir, həm də qonşu kəndlərdən gəlib iş görürdülər, kolxozun hesabına pul köçürürdülər.

Kolxozun gəlirini artırmaq üçün bütün mənbələrdən istifadə edirdim, xüsusən də texnikadan. Yeni yollar çəkdirir və təmir etdirirdim.

Əvvəllər kənd camaatı çoxlu qaz saxlayardı və onlar da tarlalara çox ziyan vurar, əkin-biçənəkləri puç edərdi. Elə sədr gəldiyim gündən qaz saxlanması qarşı mübarizəyə başladım. Kolxozun ümumi yiğinçığında qərar çıxarıldı və həmin qərara əsasən kənddə saxlanılan qazları kolxozun anbarına doldurtdurub kəsdirir, ətinə özlərinə paylatdırırdım. Bu məsələ ilə əlaqədar, kəndin bəzi müəllimləri Moskvaya, İrvana şikayət məktubları yazmışdılar. Məktubların cavabları gələnə kimi artıq kənddə bir dənə də olsun qaz qalmamışdı. Çünkü qalan qazları da sahibləri qonşu kəndlərdəki qohum və dostlarına saxlatdırırdılar. Rayonun rəhbərliyi mənim hərəkətlərimin qanunsuz olduğunu bildir-sə də, öz sözümüzün üstündə durur, camaata iclasın qərarını xatırladırdım. Bu hadisədən sonra rayon rəhbərləri və qonşu kəndlərin camaati mənə “qaz qızan” sədr deyirdilər.

O vaxt rayon partiya komitələrində “keçici” bayraqlar vardı. Həmin bayraqlar kvartalda, yarım illikdə təsərrüfatların göstəricilərinə əsasən sosializm yarışının qaliblərinə verilərdi. Keçici bayraq təntənəli şəkildə təqdim edilər, böyük hay-küyə səbəb olardı. Buna görə də təsərrüfatların

rəhbərləri və bütün işçiləri bayraq almağa böyük həvəs və maraq göstərərdilər. Mənim sədrliyim dövründə bizim kolxoz da bir neçə dəfə keçici bayrağa layiq görüldü. Orasını da deyim ki, rayonun bütün təsərrüfat rəhbərləri arasında məndən cavani yox idi. Mən kolxoz sədri seçiləndə 30 yaşım təzə tamam olmuşdu.

O zaman çox az adam olardı ki, bu yaşda rəhbər vəzifələrə irəli çəkilsin, böyük bir təsərrüfat ona tapşırılsın. Sədr işlədiyim bütün dövrdə rayon partiya komitəsi plenumunun üzvü seçilmişəm. Moskvaya, SSRİ xalq təsərrüfatı nailiyətləri sərgisinə göndərilmişəm.

Mənimlə bərabər Moskvaya bir neçə sədr və rayon rəhbəri də getmişdi. Orada iclaslarda, sərgilərdə iştirak edirdik. Mehmanxanada bir yerdə qalırdıq. Şərtimizə görə hərəmiz bir gün öz xərcimizlə əlavə qonaqlıq, ziyanafət verməliydik. Növbə mənə çatanda onları Bakı restoranına dəvət etdim. Həmin restoranda işləyənlər hamısı azərbaycanlılar idi və azəri mətbəxinə aid dadlı - ləzzətli xörəklər hazırla-



yır, növbənöv spirtli içkilər verirdilər.

Sərgidə iştirak etdiyim müddətdə "Tbilisi", "Kiyev" və s. adla tanınan restoranlarda da olduq. Moskvanın görməli, gəzməli yerlərinə, Lenin mənzərəsinə də getdik. "Voorujenni palata" muzeyi məndə xüsusilə böyük maraq doğurdu. Şah Abbas tərəfindən hədiyyə edilmiş və Yekaterinanın gəlin köçərkən mindiyi araba və at yəhəri də burada saxlanıldı. Muzey işçisinin verdiyi məlumatə görə, həmin yəhərin bəzəklərinə 2 kiloqram qızıl işlədilibmiş.

Moskvaya bu ilk səfərim 1964-cü il may ayının sonuna təsadüf etmişdi. Burada 10 gün qalandan sonra ailə və uşaqlar üçün xırda-para şeylər alıb, qatarla evimizə qayıtdım.

Onu da qeyd etmək istəyirəm ki, bu birinci katibin vaxtında bizim kolxozun işləri yaxşı gedirdi. Başqalarından fərqli olaraq, mən sədr keçərkən katibə hörmət etməmişdim. Yalnız bir ədəd "Zil Moskva" soyuducusunu hədiyyə kimi vermişdim. Kolxozda məni istəməyənlər işimə mane olmaq üçün yuxarı orqanlara imzasız məktublar göndərirdilər. Ancaq katib məni yaxşı tanıdığından və işimi bəyəndiyindən şikayətləri qulaqardına vurur, hərdən də məsləhət verirdi ki, camaati çox da sıxma, qoy dolansınlar. Gözü götürməyənlər hətta evimizdə işlətdiyimiz qaz plitəsi haqqında da yuxarınlara "donos" göndərmişdilər.

1965-ci ilin yanvar ayında Spitakla Quqarkı ayırdılar. Spitaka birinci katibi İrəvandan göndərdilər. Həmişə olduğunu kimi rəhbərliyin dəyişməsi ilə əlaqədar istər rayonda, istərsə də kəndlərdə kadrlar arasında vurnuxmalar, söz-

söhbətlər yarandı. Təzə katib məni tanımadı, işlərimdən xəbərsiz idi. Ona görə də daha yaxşı işləyir, təsərrüfatın bütün sahələrini qaydaya salır, kiçik nöqsanları belə aradan qaldırmağa çalışırdım.

Eşidirdim ki, təzə katib kəndlərə gedir, təsərrüfatları gəzir, nöqsanları üzə çıxarıır, rəhbərləri tənqid edir. Onun qışlamanın gedisinə və texnikanın hazırlığına xüsusi diqqət yetirdiyini eşitdiyim üçün bu sahələrə daha çox fikir verirdim.

Bir hadisəni yaxşı xatırlayıram. Qış günü idi, gecə yarıdan keçmişdi. Kolxozun naxırçısı gecə yarı evimə gəlib dedi ki, katib səni fermada gözləyir. Mən tez geyinib ferma-yaya getdim. Üzdən tanıdığını yeni katib üç nəfər rəhbər və-zifəli şəxslə fermada idilər. Köhnə işçilər məni göstərib dedilər ki, kolxoż sədri bu cavan oğlandır. Gecə saat iki olmasına baxmayaraq, tövlələri gəzib vəziyyətlə tanış oldular. Elə bir nöqsana rast gəlmədilər. Səliqə-sahman xoşlarına gəlsə də, tərifləməyə dilləri gəlmədi. Katib heyfsiləndi ki, gecə olduğu üçün texnikaya baxış keçirə bilməyəcək. Texnikanın vəziyyəti barədə ona məlumat verdim. İnək fermasının qapısındaki çalada boş lafetin nə üçün saxlanıldığını soruşanda bildirdim ki, gündəlik peyin birbaşa sahələrə daşınır. O, mənim bu metodumu bəyəndi və yanındakılara göstəriş verdi ki, bütün kolxozlarda bu metoddan istifadə etmək lazımdır. Bir sözlə, katib kolxozun vəziyyətindən ümumən razı getdi.

Yanvar ayının sonunda rayonun bütün kolxozlarında illik hesabat-seçki yığıncaqlarına hazırlıq görülməyə başlanmış-

di. Bizim kolxozda da hesabat-seçkinin vaxtı təyin edilmiş, elan yazılıb vurulmuşdu. Yenidən sədr seçilib-seçilməyəcəyimi dəqiq bilmirdim. Elə oldu ki, əvvəlcə məni və kolxozun fəallarını raykomun büro iclasına çağırıldılar. İclasda əleyhimə bəzi çıxışlar olsa da, katib məni müdafiə edərək dedi: bir aydır ki, bu rayonda işləyirəm. Bu cavan oğlani o qədər də tanımiram, heç bir stəkan suyunu da içməmişəm. Ancaq bir dəfə gecəyarası qəflətən onun təsərrüfatına gedib işini bəyənmişəm. Üstəlik, öz kadrınızdır. Məsləhət görürem ki, gedib onu yenidən sədr seçəsiniz.

Büro iclasından çıxıb, kəndə qayıtdıq. Ertəsi gün əvvəlcə sədr seckisi məsələsi kolxoz partiya təşkilatının yığıncağına çıxarıldı. Onu da deyim ki, kənddə olan 31 kommunistdən biri də mənim atam idi. Yığıncağı keçirən rayon icraiyə komitəsinin sədri mənim yerimə başqasını sədr seçdirməyə söz vermişdi. Ona görə də istəyirdi ki, kommunistlər mənim əleyhimə çıxış etsinlər.

Yerimə göz dikənin qohum-əqrabası camaat arasında xisin-xisin danışır, qarşıqlıq yaratmağa çalışır, mənim əleyhimə eks-təbliğat aparırdılar. Bütün bunlara baxmayaraq raykomun birinci katibinin qərarı qəti idi: müəyyən adamlar əleyhimə olsa da, onun tapşırığına əsasən yenidən sədr seçiləliydim. Əvvəlcə kommunistlər yekdilliklə mənə səs verdilər. O günədək mənə hörmət edən, işimi tərifləyənlərdən biri də kənd sovetinin (sovətlik 3 kəndi - Qarsalı, Saral, Əfəndi kəndlərini əhatə edirdi) sədri Paşa Bayramov idi. Paşa kişi əvvəllər (1938-1942-ci illərdə) Basarkeçər (Göycə mahalı) rayonunda ikinci katib işləmişdi. Ka-

tiblikdən çıxandan sonra kəndimizdə kolxoz sədri, klub müdürü, ferma briqadıri vəzifələrində çalışmışdı. Mən sədr seçiləndən bir-iki il qabaq onu sovet sədri qoymuşdular.

Klubda kolxoçuların ümumi yiğincağı keçirildi. Hesabat məruzəsi ilə çıxış etdim. Burada da camaatin çoxu məni dəstəklədi və alqış sədaları altında sədr seçildim. İclasdan sonra rayondan gələnləri evə dəvət etdim. Onlar təşəkkür edərək çıxıb getdilər. Sədr seçilməyim münasibətilə məni istəyənlər və yaxın qohumlarım axşamüstü bizə yığışdırılar. Yeyib-içdik, şadlandıq. Qonaqlıqda Goyəbaxanlı tayfasının aqsaqqalı, atamın doğma xalası oğlu Rza dayı da iştirak edirdi. Sədr seçkisində o, böyük canfəşanlıqla mənə kömək göstərmişdi.

Bundan sonra işə daha tələbkarlıqla və nizam-intizamlı başladım. Onu da deyim ki, həmişə kolxozun malını dağıtmaq istəyənlərin, oğurluq edənlərin, qanunsuzluğa, əyintiyə yol verənlərin qarşısını almağa çalışırdım. Bu cür adamlar, sözsüz ki, məni istəməzdilər və daim əleyhimə gedirdilər.

1965-ci ilin aprel ayında birinci katibin təşəbbüsü ilə rayon sovetinə deputat seçildim. Katibin mənə göstərdiyi bu etimadın və sədr qalmağımın müqabilində ona heç bir rüşvət, pay verməmişdim. Ümumiyyətlə, vəzifədə olarkən həmişə yaxşı işimə güvənmişəm, planları yerinə yetirməklə hörmət qazanmışam. Həmin ili də uğurla başa vurdug. Təsərrüfatın bütün sahələri üzrə yüksək göstəricilər qazandıq. O vaxtlar kolxoz, sovxoz və digər idarələrin rəhbərləri yeni ildə katibi təbrik edildilər. Mən də qonşu Qursalının

kolxoz sədri ilə yeni ildə katibin evinə getdim.

Növbəti hesabat-seçki yiğincağı ərəfəsində kolxozda tüfəyli həyat keçirən və müftə yemək istəyənlər yenə mənim əleyhimə qərəzli məktublar yazmağa başlamışdılar. Ancaq bu qərəzli şikayətlərə baxmayaraq, raykomun büro-su mənim sədr qalmağıma qərar vermişdi. Və bu dəfə də sədr seçildim.

Sədr seçkisindən 3-4 ay keçmişdi. Təsərrüfatda yaz əkinini başa çatdırıb becərmə işlərinə başlamışdıq. Bu vaxt birinci katib kəndə gəldi. İdarədə ona tarlada olduğumu deyirlər. Mən katibi çöldə qarşılıdım. Hal-əhval tutduqdan sonra təəccübə məni süzdü. Orasını da deyim ki, kabine-timdə uzunboğaz çəkmə, kürk və köhnə plaş saxlayırdım. Cölə iş üstə, tarlaya, fermaya gedəndə onları geyirdim. Raykom katibi də əyin-başına baxıb təəccübənmişdi.

O, işimdən razı qalsa da, yuxarıda qeyd etdiyim kimi, əli əyri, kolxoz malını oğurlayan, müftə yeyən adamlara qarşı mübarizə apardığım üçün onlar məndən böhtən dolu şikayətlər yazırırdılar. Atalar belə yerdə yaxşı deyib: "meşə çaq-qalsız olmaz".

Katib mənə məsləhət gördü ki, öz ərizəmlə işdən çıxm. Söz verdi ki, məni yaxın vaxtlarda rayonda ticarət şöbəsinə müdir, ya da tədarük idarəsinə direktor təyin edəcək. Ticarət sahəsində işləmədiyim üçün buna razı olmadım. Ancaq tədarük idarəsində işləməyə razılıq verdim. Ertəsi gün raykomun dediyi kimi ərizə verib, büronun qərarı ilə işdən azad edildim. Ancaq katib verdiyi vədə əməl etmədi. Eşitdim ki, tədarük idarəsinə başqa bir adamı direktor təyin

edib. Bu hadisələr 1966-ci il aprel ayının sonuna təsadüf edirdi. Sədrlikdən azad olunduqdan sonra rayon kənd təsərrüfatı idarəsində kimyaçı aqronom vəzifəsinə təyin olundum.

Yeni vəzifədə işləyərkən təsərrüfatlara, evimə gedib-gəlmək üçün idarə tərəfindən mənə kolyaskalı motosiklet verdilər. Onun mənə çox köməyi dəyirdi: Qaradərzidə olan yaylağımıza gedir, təsərrüfatına baş çəkir, heyvandarlıq məhsullarını kəndə gətirirdim. Kirovakan şəhərinə gedərək evə bazarlıq edirdim.

1967-ci ilin sentyabrınadək həmin vəzifədə işlədim. Elə həmin ay rayon mərkəzində təsadüfən birinci katiblə rastlaşdım. Məndən soruşdu ki, nə üçün yanına gəlmirsən? Cavab gözləmədən əlavə etdi ki, bilirom, məndən incimisən, buna haqqın da var. Onun danışığından belə başa düşdüm ki, əgər rüşvət versəydəm, məni irəli çəkər, yaxşı bir vəzifəyə qoyardı. Katib öz günahını yumaq üçün mənə rayon sığorta idarəsinə müdir vəzifəsini təklif etdi. Razılışdım və ertəsi gün büronun qərarı ilə həmin vəzifəyə təsdiq olundum.

Bu idarə rayonun 18 kolxozuna və əhaliyə dəyən ziyanların aktlaşdırılub, ödənilməsi ilə məşğul olurdu. İşə idarədə möhkəm nizam-intizam yaratmaqla başladım, işçilərə qarşı tələbkarlığı artırdım. Bir müddətdən sonra idarə planları yerinə yetirdi, işçilər əmək haqqını vaxtlı-vaxtında aldılar. Mənim təşkilatçılığımı və gördüğüm işləri kollektivimzdə, rayon rəhbərliyi səviyyəsində və respublika sığorta komitəsində yüksək qiymətləndirdilər. Mənə Leninin ana-

dan olmasının 100 illiyi münasibətilə yubiley medalı verildi. Respublika sığorta komitəsində idarəmizin adı birincilər sırasında çəkilirdi.

Hərdən müəyyən məsələlərlə və hesabatla əlaqədar İrvana gedirdim. Həmin vaxtlar mən "Sovet Ermənistani" qəzetinin baş redaktoru **Həbib Həsənovla**, mərkəzi komitədə işləyən **Əli Həsənovla** və respublika meşə təsərrüfatı nazirinin müavini, əslən Göyçə mahalından olan **Yunis Rzayevlə** tanış oldum. Bu yüksək vəzifəli adamlarla tanışlığım sonradan səmimi və yaxın dostluğa çevrildi. Onların hər üçü ayrı-ayrı rayonlarda birinci katib işləmiş, respublika səviyyəli vəzifələrə irəli çəkilmiş azərbaycanlı kadrlar idi. Onlar haqqında ayrıca danışmaq istəyirəm.

Yunis Rzayev uzun müddət Göyçə mahalının Basarkeçər rayonunda birinci katib işləmişdi. SSRİ Ali Sovetinin deputati idi. Meşə təsərrüfatı nazirinin müavini işləyəndə o, İrvanda yaşayırırdı. Mən onun evinə doğma və yaxın bir adam kimi gedib-gəlir, pay aparardım. Y. Rzayevin həyat yoldaşı Şirin bacı məni çox mehribanlıqla qarşılayırırdı. Yunis müəllimin evində çörək kəsir və bəzən hətta onlarda qalırdı.

O, bacarıqlı, qabiliyyətli və savadlı bir kadr olduğumu görüb mənə kömək etmək isteyirdi. Həmişə də deyərdi ki, bu ermənilərin içərisində vəzifə tutmaq, inkişaf etmək bizim üçün çox çətindir.

Bir dəfə Həbib Həsənov məndən soruşdu ki, sən başqa rayonda sovxozi direktoru işləyə bilərsənmi? Dedim ki, bəli, işləyərəm.

1971-ci ildə H. Həsənovun köməkliyi ilə məni mərkəzi komitədən Kalinino rayonunun İləməzli kəndinə sovxoza direktoru vəzifəsinə namizəd verdilər. Həmin rayona gedib birinci katiblə görüşdüm. O, gəlişimin məqsədini biləndən sonra, - bir neçə gün gözlə, özüm çağıracağam, - dedi. Vaxt tamam olanda eşitdim ki, katib başqa birindən rüşvət alaraq həmin sovxoza direktor təyin edib. Onda başa düşdüm ki, katib məni niyə bir neçə gün gözlədirmiş. Ümumiyyətlə, bu vaxtadək mən hansı vəzifədə işləmişdəm, heç kimə rüşvət verməmişdim. Bu, təbiətimə, xarakterimə uyğun deyildi. Mən öz işimdə həmişə təşkilatçılığıma, bacarığima, qabiliyyətimə güvənmişəm.

Bu hadisədən bir qədər sonra, mart ayının dörd-beş olardı. Yenicə işə gəlmışdım ki, raykomun ikinci katibi zəng edib məni yanına çağırdı. Təcili mərkəzi komitədə 89-cu otaqda məni gözlədiklərini bildirdi. Mən heç kəsə xəbər vermədən İrəvana getdim. Mərkəzi komitənin giriş qapısında milis işçiləri mənim kimliyimi və nə üçün gəldiyimi soruştular. Onlara özümü təqdim edib, çağırışla gəldiyimi bildirdim. Milis vəzifə səlahiyyətlərinə uyğun olaraq, 89-cu kabinetə zəng edib mənim gəldiyimi bildirdi. Sonra mənə buraxılış vərəqəsi yazıb, həmin kabinetə apardı. Orada məni bir cavan oğlan qarşılıdı. Dedi ki, səni Masis rayonunun Rəncərə sovxoza direktor göndərmək istəyirik. Gedərsənmi? Mən bildirdim ki, mərkəzi kamitə məsləhət görürsə, gedərəm. Həmin şəxs başqa bir nəfəri çağırıb tapşırı ki, məni Masis rayonuna, birinci katibin yanına aparınsın.

Raykomun birinci katibi məni qəbul etdi. Büro iclası keçirib, məni Masis rayonunun Rəncərə sovxoza direktor təyin olunmağım barədə qərar çıxardılar. Bəzi sorğu-sualdan sonra katib gördü ki, mənim bu rayonla heç bir tanışlığım yoxdur. Mən ona öz razılığımı bildirdim və söz verdim ki, işləyib etimadı doğruldacağam.

Raykomdan çıxıb İrəvana qayıtdım. Kənd təsarrüfatı nazirliyinə gəlib büronun qərarını göstərdim. Əmrimi aldım. Artıq axşam düşmüdü. Mehmanxanada qalası oldum. Oradan evə zəng edib əhvalatı danışdım. Xəbər verdim ki, məni Masis rayonunun Rəncərə sovxoza direktor təyin ediblər. Sonralar bildim ki, evdəkilər və qohumlar xəritəni götürüb, mənim direktor təyin olduğum yeri axtarıb, tapıblar. Mən özüm də axşam mehmanxanada qabağıma xəritə qoyub Zəngibasar mahalı ilə qiyabi də olsa tanış oldum.

Ertəsi gün kənd təsarrüfatı nazirliyində oldum. Bütün günü gözlədim, nazir gəlib çıxmadı. Sabah isə 8 mart qadınlar bayramı idi. İş günü olmadığı üçün öz kəndimizə qayıtdım.

Martin 9-da yenidən İrəvana gəlib, nazirlikdən əmrimi götürərək Masisə getdim. Birinci katib neçə gün harada olduğumu soruşub, məni məzəmmətlədi. Əhvalatı ona danışın gecikməyimin səbəbini izah etdim. Katib düyməni basıb bir nəfəri çağırıdı. İçəri boyca məndən kiçik, orta yaşı bir kişi girdi. Mənimlə salamlışın görüşdü. Danışığından bildim ki, azərbaycanlıdır. Birinci katib ona tapşırı ki, "qacaq" gəlib, tez apar, sovxozu təhvıl-təslim et.

Abbas müəllim deyilən bu adam raykomun üçüncü katı-

bi işləyirdi. O məni kabinetinə apardı. Dəhlizdə rastlaşdığımız üç nəfər kişiyə azərbaycanca dedi ki, gedin kəndə, mən də direktorunuzu gətirib gəlirəm. Kənddə tanış olarsınız. Onlar mənimlə görüşmədən, üzümə baxa-baxa raykomun binasından çıxdılar.

Biz Abbas müəllimlə kabinetdə daha yaxından tanış olduq. O, mənə bəzi məsləhətlər verdi. Sonra "Qaz-21" marşalı maşına əyləşib sovxoza getdik. Rayonun baş aqronomu və kənd təsərrüfatı idarəsinin iki mütxəssisi "Moskviç" maşınınında bizim arxamızca yola çıxdılar. Bir xeyli gedəndən sonra Abbas müəllim maşını saxlatdırıcı. "Moskviç" dəkilərə dedi ki, siz gedin, mən sərhəd zastavasından təzə direktor üçün buraxılış vəsiqəsi alıb gəlirəm. Onlar getdilər. Bizim maşın isə rayonun çıxacağındakı bir binanın qarşısında dayandı. Abbas müəllim hərbçilərdən icazə alıb mənimlə içəri girdi. Burada məni kapitan rütbəli rus zabitinə təqdim edərək dedi:

— Rəncər kəndinin təzə direktorudur, buraxılış vəsiqəsi üçün gəlmişik.

Kapitan məndən pasportumu istədi və onun əsasında buraxılış vəsiqəsi yazdı. Bildirdi ki, bu, on günlükdür. Müdəttif qurtarandan sonra Artaşat zastavasından daimi buraxılış vəsiqəsi götürməlisiniz.

Kapitanla xudahafızlışib, maşına oturduq. Rayon mərkəzi ilə kəndin arası 6-7 kilometr olardı. Kəndə çatıb sovxozen idarə binasına daxil olduq. Abbas müəllimin tapşırığına əsasən bizdən əvvəl gələnlər sovxoza fəallarını, mütxəssisləri toplamışdılar. Əvvəlki direktoru da çağırıb gətir-

mışdılər. Mamedov familyalı köhnə direktor məndən təqribən 7-8 yaş böyük olardı. Hiss olunurdu ki, işdən çıxarıldığına görə kəndin aktivindən və rayonun rəhbərliyindən narazıdır.

Abbas müəllim məni yiğincadə təqdim edərək dedi ki, azərbaycanlıdır, mərkəzi komitə göndərib. Ancaq kimliyim, haralı olduğum barədə məlumat vermədi. Bu barədə sual verib, soruşan da olmadı. Heç bir narazılıq eşidilmədi. Yerbəyerdən xoş gəlib dedilər və müvəffəqiyyətlər arzuladılar. Bundan sonra komissianın iştirakı ilə təhvil-təslim aktı yazıldı və möhürü təhvil aldım. Sonra Abbas müəllimin tapşırığı ilə hər kəs öz işinin üstünə qayıtdı.

Abbas müəllim məni təsərrüfatla şəxsən tanış etdi. Sovet sədri Əli müəllim də bizə qoşuldu. Sovxoza direktorunun həyətdə xidməti "Moskviç"in sürücüsünü dedi ki, şitilliyyə (parniklərə) gəlsin. Biz şitilliyyə çatanda saat 4-5 olardı. Burada 100-150 nəfərə qədər qadın, kişi işləyirdi. Düzü mən belə şey görməmişdim. Kimi torpaq əloyır, kimi xərəklə peyin daşıyır, kimi də çərçivə düzəldib, şüşə vururdu. Başqa bir tərəfdə ləklərin üstünə polietilen örtük çəkirdilər. Beləcə işin gedişinə baxa-baxa sahələri gəzdik. Biz adamlarla salamlaşır, sovet sədri də hərdən məni onlara təqdim edərək deyirdi ki, təzə direktorümüzdu. Düzünü desək, mənim bostan-tərəvəzçilik sahəsində səriştəm az olduğu üçün bilmirdim, nədən danışım, nə məsləhət verim.

Onda cavan vaxtim idi. 40 yaşa yenicə girmişdim. Boylu-buxunlu, yarışaklı görkəmim vardı. Əynimə şabalıdı rəngdə palto geymişdim, başıma isə qiymətli papaq qoy-

muşdum. Fikir verirdim ki, sahədə işləyənlər gözaltı məni süzürərlər. Sahələri gəzib başa çatdıqdan sonra katib bizimlə sağıllaşıb rayon mərkəzinə qayıtdı. Sovet sədri ilə mən "Moskvic"ə əyləşib, idarəyə gəldik.

Artıq iş vaxtı qurtarmışdı. Ancaq Pəri adlı katib öz yerində oturmuşdu. Birmərtəbəli idarə binasında sovxozi direktorunun kabinetindən başqa mühasibatlıq və mütəxəssislər üçün də bir neçə otaq vardı. Sürücüyə tapşırdım ki, məni gözləsin.

O vaxtlar evlərdə telefon olmadığı üçün kolxoz-sovxozlarda çağırışçılardan istifadə olunurdu. Tapşırdım ki, baş mühasibi və iqtisadçını tapıb götərsinlər. Bir azdan hər iki si gəlib çıxdı. Mühasibdən illik hesabat jurnalını, iqtisadçıdan isə ştat cədvəlini tələb etdim. Bir neçə dəqiqədən sonra mənim tapşırığımı əsasən sovxozenin mütəxəssisləri, müxtəlif sahə rəhbərləri kabinetmə yişidilər. Ştat cədvəli üzrə işləyən hər bir adamlı tanış oldum.

Kiçik yığıncaq keçirib öz iş üslubundan danışdım. Nizam-intizama diqqət yetirəcəyimi, tələbkar olacağımı bildirdim. Katibəni buraxdım, sürücüyə isə sovet sədrini tapmağı tapşırdım. Dedi ki, sədr buradan 2-3 kilometr aralı olan qonşu kənddə yaşayır. Çağırışını çağırıb, onunla bir az sorğu-sual etdim. Çünkü kənddə heç kimi tanımirdim. Möhkəm acmışdım. Səhər tezdən İrəvanda etdiyim yüngül naharın üstündə idim. Beş-on dəqiqədən sonra Əli müəllim gəldi. Bir az incik tonda danışdım:

— Kəndin hökumətisən. Amma məni burada tək qoyub getmisən. Sizin rayonda mehmanxana varmı? - deyə soruş-

dum. İstəyirdim ki, onu da özümlə mehmanxanaya aparıb kənd haqqında, adamlar barədə məlumat toplayıbm.

Sədr dedi:

— Rayonuzda mehmanxana yoxdur. Nəinki bu gecə, həmişəlik bizdə qala bilərsən, mənim evim sənə peşkəsdir.

Onunla razılaşdım. "Moskvic"ə əyləşib, qonşu Sarvanlar kəndinə getdik. Doğrudan da kənd sovet sədri onun evinə getməyimə sevindi və ailəsi də məni mehribanlıqla qarşıladı. Süfrə açıdlar, oturub birlikdə cœurək yedik. Süfrəyə araq, konyak qoyulsa da, dilimə içki vurmadım. Bir az keçmiş qonşu otaqda mənim üçün hazırlanmış çarpayıya uzandım. Gecə yarıya qədər sovxozenin işlərini öz-özümə götür-qoy etdim. Hiss etmişdim ki, çox varlı təsərrüfatdı. Camaatı da qonaqpərvər və işgüzardır. Bu məni rahat etdi və şirin yuxuya getdim. Sübh tezdən yuxudan oyanıb, sədrə dedim:

— Mən yol maşını ilə gedərəm. Sən otur "Moskvic"ə, get rayon mərkəzində mənə bir ev kirayələ.

Bu tapşırığı verib idarəyə getdim. İş vaxtı başlayana qədər özüm üçün gün ərzində görəcəyim işlərin planını tutdum.

Burada haşiyədən kənara çıxb Rəncbər kəndi haqqında sonradan öyrəndiyim bəzi məlumatları qeyd edirəm. Rəncbər sovxozu Rəncbər və Həsənli kəndlərini birləşdirirdi. Bu kənd 150-160 fərdi təsərrüfatdan ibarət idi. Onların da 15-ə qədəri yezidi kürdləri idi. Bu iki kəndi "Qarasu" deyi-lən böyük bir çay ayırırdı. Oradan nəinki maşın, heç tank da keçə bilməzdi. Çay mənbəyini "Ələyəz" dağlarından alıb, İrəvan şəhərindən keçərək, Rəncbər kəndinin 10-12 kilo-

metrliyində Araz çayına töküldü. "Qarasu" çayı yaz aylarında daşar, əkin yerlərinin bir hissəsini basardı. Çay çox sakit axırdı və burada çoxlu balıq olurdu. Hətta elə balıq var idi ki, çökisi 5-6 kiloya çatırdı.

Sovxozun idarə binası kəndin mərkəzində, fermalar, anbarlar, qaraj və şitilliklər Həsənli kəndi tərəfdə, çayın kənarında idi. Sovxozun 200 hektara yaxın əkinə yararlı torpağı, 100 hektara yaxın biçənəyi və 1000 hektardan çox şorran otlaq sahələri, 20 hektar üzüm bağı, 5 hektar meyvə bağı vardı. 40 hektarda buğda, 50 hektarda tərəvəz, 30 hektarda bostan əkilirdi. Fermada 300 başdan çox qaramal saxlanırıldı. Burada il ərzində əkin sahələrindən iki dəfə məhsul götürüldü. Camaati yaxşı qazanır, yaxşı da dolanırdı. Hami özü üçün səliqəli, yaraşlılı bir və ikimərtəbəli evlər tikmişdi. Küçələr planlı şəkildə salınmışdı. Demək olar ki, hər iki ailədən birində şəxsi minik avtomasını vardı. Mənim işlədiyim dövrə kənddə ikimərtəbəli orta məktəb binası tikildi. Köhnə məktəb binasını əsaslı təmir etdirib, uşaq bağçası açdıq. Bu sovxozda tikilmiş qarajın bəlkə də rayonda bənzəri yox idi. Camaat əkinlərini suvarmaq üçün və içməli su kimi artezian quyularından istifadə edirdi.

Yer ~~ən~~ qayıdırıam sovxozda işlədiyim ilk günlərə. Əvvəldə qeyd etdiyim kimi, sovet sədri mənim üçün bir neçə ev bələdləmişdi. Günorta sədrlə rayon mərkəzində nahar edib, kəndə qayıtdım. Katibəyə tapşırılmışdım ki, icazəsiz yanına heç kimi buraxmasın. O mənə dedi ki, məktəbin direktoru sizinlə görüşmək istəyir. Axşam direktoru qəbul etdim. Söhbətindən məlum oldu ki, bizim kəndləri tanırı,

hətta bir neçə dəfə Saralda atamgilin qonağı da olub.

Məktəb direktoru Salman müəllim məndən 5-6 yaş kiçik, cavan oğlan idi. O, yanımı həqiqətən Saral kəndindən olduğumu aydınlaşdırmaq məqsədi ilə gəlmışdı. Dedi ki, bizim qonşu Kilsə kəndində qardaşım Nəbi ilə müəllim işləyib. Bir neçə dəfə qardaşımla bizdə olub. Bu tanışlıqdan sonra məni evinə qonaq dəvət etdi. Sürücünü buraxıb, onunla piyada evlərinə tərəf getdik. Piyada getməkdə məqsədim həm də kəndi tanımaq idi. Direktorun həyətində ocaq qalanmışdı və 5-6 kişi yığışıb söhbət edirdi. Bu, mənim xoşuma gəlmədi. Mən onlarla salamlaşandan sonra Salman müəllimi kənara çəkib qəti bildirdim ki, tanımadığım adamlarla çörək kəsməyəcəyəm. Onlar əyləşsələr, onda çıxıb gedəcəm. Salman müəllim fikrimin qəti olduğunu görüb həyətdəki kişilərin yanına getdi. Onlara nəsə dedi. Bizə qulluq edən Salman müəllimin qardaşından başqa hamısı çıxıb getdi.

Nə isə, süfrə açıldı. Yeməkdən sonra gecə yarıya qədər şirin söhbət etdik. Kənd haqqında, camaatin vəziyyəti barədə xeyli məlumat topladım. Gecəni də onlarda qaldım.

Səhər tezdən oyanıb çay da içmədən, planlaşdırduğım kimi, fermalara tərəf yollandım. Küçədə bir bulaqda əl-üzümü yudum. Fermalara getmək üçün böyük bir körpüdən keçməli idim. Hələ qaranlıq olduğu üçün altından lal su axan enli körpüdən keçəndə vahimələndim. Fikirləşdim ki, mən nə iş görüürəm. El-obamı, ailəmi buraxıb, gəlmisəm ki, nədi-nədi direktoram. Peşimançılıq hissələri keçirə-keçirə fermalara gedib baş çəkdirim.



Rəncbər kənd məktəbinin direktoru ilə

Məni səhər tezdən fermada görənlər hiss etdilər ki, çox nizam-intizamlı və tələbkaram. İş qaydama uyğun olaraq səhər mütəxəssislərə və briqadirlərə müəyyən tapşırıqlar verdikdən sonra tarlalara, şitiliyə, mexanizatorların yanına gedib onların işinə baxırdım. Rast gəldiyim nöqsanları axşam müşavirədə qeyd edir və tələbkarlığı günü-gündən artırırdım. Bir dəfə eşitdim ki, katib qəflətən sovxoza gəlib, sahələrə baş çəkib. Özünü öymək olmasın, qısa müddətdə sovxoza böyük canlanma və dəyişiklik yaranmışdı. Adamlar məndən razılıq etməyə başlamışdır. Mən katiblə görüşənədək ona da işimi tərifləyib, haqqımda xoş sözlər demişdilər. Katib iş haqqında söhbətdən sonra mənim harada qaldığımı maraqlandı. Rayon mərkəzində ev kirayələcəyimi eşidəndə, buna qəti etiraz etdi:

— Sən rayon mərkəzində yaşayıb, sovxozu idarə edə bilməzsən. Kənddə özünə şərait düzəlt, ailəni gətir, torpaq götürüb ev tik, -dedi.

Mən katibin tələbinə əsasən həmin gündən kənddə ev kirayələmək qərarına gəldim. Məktəb direktorunun və sovet sədrinin köməyi ilə Qara adlı yaşılı bir kişinin evində yaşamalı oldum. Bu evdə özü və həyat yoldaşı Şəkər nənə yaşayırırdı. Onlara dedim ki, sizin evinizdə öz oğlunuz kimi qalıb, ev xərclərinə kömək edəcəyəm. Qara kişinin oğlu, qızı ayrı ev-əşik sahibi idi.

Sarala gedib özüm üçün yorğan-döşək və pal-paltar gətirməli idim. İşə başladığımın beşinci günü sürücüyü tapşırıdım ki, maşını nizamlasın və evdə desin ki, bir-iki gün qayıtmayacam. Sarala gedəcəyik.

Günorta baş aqronom Babayevə bəzi tapşırıqlar verib Rəncbərdən çıxdıq.

Onu da deyim ki, məktəbin direktoru və sovet sədrindən başqa heç kimlə yaxınlıq etmir, çörək keşmirdim. Heç kim də mənim haqqımda heç nə bilmirdi. Bir dəfə sovxozenin baş mühasibi çəkinə-çəkinə dedi ki, nə xərcləyirsiniz, niyə kassadan pul götürmürsünüz. Mən ona açıqlandım və tapşırıdım ki, bir də belə yersiz söhbətlərə etməsin.

Evə əlibos getməmək üçün yoluştı ət, toyuq, kolbasa, balıq, uşaqlar üçün şirniyyat, bir yesik araq, xeyli mineral su, limonad alıb, "Moskviç" in baqajına yığıdıq. Axşama yaxın Sarala çatdıq. Sürücü Kərim bildirdi ki, 126 kilometr yol gəlmişik.

Axşam gəlişimdən xəbər tutan qohum-əqraba, qonşular

(25-30 nəfər olardı) bizə yığışdılar. Yeyib-içdilər, sürücünü danişdirdi, Rəncbər kəndi haqqında sorğu-suala tutdular. Fikirləşirdim ailəni Rəncbərə aparım-aparmayım? Qohumlarla məsləhətləşdim. Belə qərara gəldim ki, hələlik ailəm kənddə qalsın. Çünkü burada böyük təsərrüfatım vardı, onu baxımsız qoymaq olmazdı.

Səhər bir dəst yorğan-döşək, pal-paltar və lazımı əşyaları maşına yükləyib, Rəncbərə qayıtdıq. Gətirdiyim yatacığı və paltarları Qara kişinin evində yaşadığım mənzilə boşaldı.

Günlər, aylar ötdükçə kəndi, camaatı daha yaxından tanıydım. İşim də yaxşı gedirdi. Günün 17-18 saatını təsərrüfatla məşğul olurdum.

Burada bir neçə kəlmə də evində yaşadığım Qara kişi və onun ailəsi haqqında demək istəyirəm. Qara kişinin evi məktəb binasının yanında idi, özü də məktəbdə gözətçi dayanırdı. Yaşı 70-i keçmişdi. Əvvəllər kənd sovet sədri, anbardar və dəyirmançı işləmişdi. Həyat yoldaşı Şəkər ana kənddə çox bacarıqlı, işgüzar qadın kimi tanınırı. Xalq təbabətinin bilicisi kimi təbii bitkilərlə bəzi qadın xəstəliklərini müalicə edirdi. Hətta qonşu kəndlərdən də yanına gələnlər olurdu. Ailənin üç oğlu, üç qızı vardı. Hamısı da ailə qurmuşdu və ayrıca yaşayırdılar. Mamof adlı oğlu uşaqlıqdan zəif eşidir və çətinliklə danışındı. Ailəsi böyük idi. Kənddə dəmirçilik və dülgərliklə məşğul olurdu. Anası Şəkər arvad ona demişdi ki, bu direktor sənin qardaşındır. Mühəribə vaxtı itirmişdim, indi gəlib çıxıbdır. O, son vaxt-laradək anasının sözünə inanmışdı, Qara kişinin digər oğlu

kənddə montyor işləyirdi. Üçüncüsi isə Bakı şəhərində yaşıyırı. Qızları mənə doğma qardaş kimi baxır, mən isə onların ərlərini yeznəm hesab edirdim. Yeznələrdən biri Kazım əvvəlki direktorla yaxın olmuşdu. İlk aylar məndən kənar gəzər, yaxınlaşmadı. Məndən 8 yaş kiçik olmasına baxmayaraq saçları ağappaq, qar kimi idi. Texnikanı çox yaxşı bilirdi, sürücü işləyirdi. Bir neçə aydan sonra mənə münasibəti dəyişdi. Sonralar Kazım bu kənddə mənim ən yaxın adamıma çevrildi. Yoldaşlığımız hətta qardaşlıq səviyyəsinə çatdı. Bu münasibət indiyə kimi də davam edir.

İşdən sonra evə bivaxt gəlir və səhər də çox tez çıxırdım. Hiss edirdim ki, qocalar narahat olur. Bunu nəzərə alıb evin 5-6 addımlığında olan məktəbin müəllimlər otağına köcdüm. Burada çox sərbəst idim. Bəzən adamları yaşadığım evdə qəbul edir, səhbət aparırdım. Ancaq çörəyimi Qara kişinin evində yeyirdim. İki ilə yaxın bu ailə ilə beləcə mehriban yaşadım. Qara kişini və Şəkər ananı hərdən özümlə Sarala aparırdım. Onlar həftələrlə bizdə qalırdılar. Rəncbərdə çox gözəl lavaş çörəyi bişirirdilər. Ayda bir neçə dəfə bişirdirib, ya özüm gedəndə aparır, ya da sürücü ilə evimizə göndərirdim.

Rəncbərdə işlədiyim ikinci ildə, yəni 1973-cü ilin payızında Qara kişi xəstələnib vəfat etdi. Dəfn mərasimini lazımi qaydada təşkil etdim və qəbir sinə daşını öz hesabımı düzəltirdim.

Direktor olduğum üç il müddətində bizim sovxoz doqquz azərbaycanlı kəndi içərisində ən qabaqcıl təsərrüfatı çevrildi və tərifləndi. İllər bir-birini əvəz etdikcə rəncbər-

## “Yeni yol” qəzətinin ŞƏRƏF LÖVHƏSİ

Masis rayon partiya komitəsinin, icraiyyə komitəsinin, kənd təsərrüfatı və tədarükü fəhlə və qulluqçuları həmkarlar ittifaqı rayon komitəsi münsiflər heyətinin qərarı ilə beşil-liyin üçüncü, həllədici ilinin dövlət planlarının və sosializm yarışında götürülmüş öhdəliklərin yerinə yetirilməsi işində daha yüksək göstəricilər əldə etdiklərinə görə aşağıda göstərilən sovxoza “Yeni yol” qəzətinin şərəf lövhəsinə qaldırılsın.

Rəncbər sovxozu (sovxozenin direktoru — Əli Nəbiyev, ilk partiya təşkilatının katibi Ə.Əliyevdir).

Avqustun 9-na olan məlumatata görə sovxoza planda nəzərdə tutulmuş 333 ton əvəzinə 468 ton ot tədarük edilmiş, habelə plan tapşırıq 150 faiz ödənilmişdir.

*iyul 1973-cü il.*

lilər məni hörmət mənasında “Direktor Nəbiyev” deyə çağırmağa başladılar. Hətta çox sonralar da onlar mənə familiyamla müraciət edirdilər.

Ümumiyyətlə, Rəncbər kəndinin camaatı həm çox işgüzar, həm də çox hörmətcil idi. Mənim xətrimi həddindən

artıq çox istəyirdilər. Sonralar eşitmışdım ki, bir çoxları evə getmək vaxtı öyrənib, pay qoymaq isteyirmişlər. Hərdən belə də olurdu. Ancaq hər adamdan pay qəbul etmədiyimi bildikləri üçün ehtiyatla davranırdılar. İslədiyim müddətdə camaatin güzərəni yaxşılaşdır, maddi-rifah hali yüksəlirdi. İsləyənlərin hamısı yaxşı əmək haqqı alır, əkin sahələrindən də xeyli pul götürürdülər. Boş vaxtlarında rayon mərkəzinə və İrevana gedir, rəhbər işçilərə pay aparır, qonaqlıq verirdim.

Ümumiyyətlə, Rəncbərdə direktor İslədiyim dörd ildə camaata qaynayıb qarışmışdım. Hamının xeyir-şərində ya-xından iştirak edir, işçilərin əmək haqqının vaxtlı-vaxtında verilməsini nəzarətdə saxlayır, ərizə və şikayətlərə, mübahisəli məsələlərə şəxsən özüm baxırdım. Ticarət işini, kəndin elektriklə təmin olunmasını, o cümlədən küçələrin və obyektlərin işıqlandırılmasını, kənd hamamının və elektrik dəyirmanının müntəzəm işləməsini təşkil etmişdim. Sərhədçilərin sovxoza əkinlərinə ziyan vurmasının qarşısını almış, onların əhali ilə mədəni davranışmasına nail olmuşdum. Bu arada birinci katiblə aramızda mübahisə oldu (o, məni işə götürən katibin yerinə gəlmişdi). Belə ki, rayon üzrə ot tədarükü planı kəsirdə qalmışdı. Bizim sovxoza isə planı 150 faiz yerinə yetirmişdi. Qaydaya görə, əvvəlcə sovxoza üçün ot yiğilirdi, sonra camaat öz paylarını həyətlərinə gətirirdi. Katib büroda mənə əmr etdi ki, camaatin çöldə qalan otunu da sovxoza gətirməlisən. Mən buna qəti etiraz etdim. Çox mübahisə etdik və o, axırdı hirsə dedi:

— Milis göndərərəm, otu onlar daşıtdılar.

Mən isə cavabında dedim:

— Nə qədər ki, Rəncbərin direktoruyam, oraya bir orqan işçisi girə bilməz.

Sonra möhürü çıxarıb, stolun üstünə qoydum və risklə bildirdim:

— Madam ki, belədir, onda məni işdən azad edin. Sonra kəndə milis göndərərsiniz.

Onun mənimlə belə davranışının əsas səbəbi əvvəlki katib işdən çıxarıklärən yeganə rəhbər kimi onu tərifləməyim olmuşdu. Təzə katib işə başladığı az müddətdə rayonun sovxoza rəhbərlərinin yaridan çoxunu dolaşdırıb işdən çıxarmışdı. Bizim sovxozen işi yaxşı getdiyi üçün mənə toxuna bilmirdi. Bu mübahisədən sonra qəti qərara gəldim ki, daha burada qalıb, işləyə bilmərəm. Məqsədim öz el-oba-ma qayıtmaq idi. Daha doğrusu öz rayonumuza yox, qonşu Kirovakan şəhərində vəzifə almaq fikrinə düşmüdüm.

Onu da deyim ki, bu ərəfədə Kirovakana birinci katibinin yanına gedib vəziyyəti ona danışdım. Ondan məni öz yanına gətirməsini xahiş etdim. Dedi ki, get ərizənlə işdən çıx gəl. Əvvəlcə səni sırávi bir işə təyin edərik, sonra sovxozlərin birinə direktor göndərərik. Məlumat üçün deyim ki, Kirovakanda cəmi dörd azərbaycanlı kənd - sovxozu vardi.

Qayıdaq əvvəlki söhbətə. Bürodan çıxb kəndə döndüm. Yaşadığım evdə dincəlib vəziyyətlə bağlı düşünməyə başladım. Belə nəticəyə gəldim ki, bu da bir addır, otu camaatın əlindən almaqdansa, işdən çıxsam yaxşıdı.

Büro iclasındaki söhbət tez bir zamanda Rəncbərə və

qonşu kəndlərə yayıldı. Axşamüstü kənd camaatından 5-10 nəfəri yanına gələrək, məsələni öyrəndilər. Dedilər ki, camaat otu sovxoza gətirməyə razıdır, təki sən qalıb işləyəsən. Mən onların təklifinə razılaşmayıb, sözümün üstündə durdum.

Ertəsi gün eşitdim ki, 20 nəfərə yaxın sovxoza işçisi və ağsaqqal yiğisəraq raykoma gediblər. Günortaya yaxın gədnələr, raykomun üçüncü katibi və kənd təsərrüfatı idarəsinin rəisi kəndə gəlib, mənimlə görüşdülər. İstər kənd camaati, istərsə də rayonun vəzifəli şəxsləri mənə öyünd-nəsihət verib, fikrimdən yayındırmağa çalışıdlar. Dedilər ki, sən büroda katibin sözünü yerə salmışan. O da nüfuzdan düşməmək üçün məcburi olaraq camaatın otunu sovxoza gətirməyə, sonra isə özlərinə qaytarmağa söz verir. Yenə sözümdən dönmədim və rayon rəhbərlərinə bildirdim ki, məni işdən azad etsə yaxşıdır. Rayondan gələnlər "raykom səni işdən çıxartmir, özün bilərsən" - deyib narazı halda çıxıb getdilər.

Camaat xahiş-minnət edirdi ki, gəl, bu daşı ətəyindən tök, bizi düşün. Mən kənd əhalisinə öz razılığımı bildirdim və qəti olaraq dedim ki, bu katiblə işləyə bilmərəm.

Axşam üstü katibin çağırışına əsasən raykoma getdim. Kabinetində mərkəzi komitədən bir kurator da vardi. Katib məni göstərib dedi:

— Rəncbərin direktoru bu oğlandı, öz ərizəsinə əsasən işdən çıxb getmək istəyir.

Birinci katib büroda olan söhbətin və ot məsələsinin üstünü vurmadığını görə, mən də kuratora bu barədə heç nə

demədim. İşdən çıxməğima səbəb kimi onu əsas gətirdim ki, həyat yoldaşım xəstədir, evə, uşaqlara baxan yoxdur. Kurator bununla razılaşaraq katibə bildirdi ki, məni əri-zəmlə işdən azad etsin.

Katibin kabinetindən çıxbı bir az gözləmeli oldum. Bu arada milis rəisi gəlib kabinetə girdi. Sonra məni yenidən otağa çağırıldılar. Katib bildirdi ki, möhürü götür, səni öz ərizənlə işdən azad edirəm. Get sovxozen işlərini qaydasına sal, əyər-əskik sənədləri nizamla. Təhvil-təslimdən sonra möhürü təzə direktora verərsən. Cavab verdim ki, heç bir əyər-əskik sənədim yoxdur və möhür də lazımdır. Hiss etdim ki, bu hərəkətim katibin xoşuna gəldi və kabinetdən çıxbı kəndə qayıtdım.

Sovxozen fəallarını yığıb qısa müşavirə keçirib dedim: - — Mən artıq işdən çıxmışam. Səhərdən etibarən sizə təzə direktor göndərəcəklər.

Onu da qeyd edim ki, həmin il sovxozen işi yaxşı gedirdi, sahələrdə bol məhsul vardi. Briqadirlərdən və mütexəssislərdən xahiş etdim ki, məhsulu vaxtında toplasınlar. Çünkü bu ilki işlər mənim adımla bağlıdır. Onlar çox məyus olub yene mənim qalıb işləməyimi xahiş etdilər.

Səhər saat on radələrində raykomun üçüncü katibi Abbas müəllim 2-3 nəfər mütexəssislə birlikdə idarəyə gəldi. Onlar qonşu sovxoza baş aqronom və partiya təşkilat katibi işləyən Nazim adlı oğlanı mənim yerimə direktor təyin etmək üçün özləri ilə gətirmişdilər. Abbas müəllim onu kəndin nümayəndələrinə təqdim etdi. Sonra təhvil-təslim aktı yazılıdı. Təzə direktorla maşına əyləşib, sahələri gəz-

məyə çıxdıq. Məqsədim onu işçilərə təqdim emək və camaatla xudahafisləşmək idi. Hara gedirdiksə, hamı işdən çıxməğima heyif silənirdi. Qadınlar baş-başa verib kövrəlir, katibin qarasınca danışındılar. Hamı məni qonaq dəvət edir, axırıncı dəfə çörək kəsib, hörmət göstərmək istəyirdi.

Təzə direktor da xahiş etdi ki, evdə hazırlıq görüblər. Rayondan gələnlərlə birlikdə onlara getməyi təklif etdi. Mən boyun qaçırdım və öz kəndimə gedəcəyimi bildirdim. Yaşadığım evin sahibləri ilə görüşüb razılıq etdim və halalıq aldım. Yorğan-döşəyimi və pal-paltarımı maşına yığıb elə həmin gün də Rəncbərdən çıxdım. Yolüstü katibin yanına gedib, onunla xüdahafisləşmək qərarına gəldim. Gec də olsa, katib yerində idi. O məni çox mehribanlıqla qarşılıdı. Dedi ki, direktorluqdan çıxməqda səhv etdin. Ancaq bundan sonra nə vaxt istəsən, mənə müraciət edə bilərsən.

Katibin yanından çıxandan iki saat sonra kəndimizə çatdım. Evdə işdən çıxməğimi heç kəs bilmirdi. Mən əhvalatı olduğu kimi danışdım. Sevinirdim ki, sağ-salamat qayıdır öz doğma kəndimizə, ailəmin yanına gəlmışəm.

Bir neçə gün evdə istirahət etdikdən sonra Kirovakana, birinci katibin yanına getdim. Katib məni yaxşı tanıydı. Əvvəller Hamamlıda kənd təsərrüfatı idarəsinin rəisi işləmişdi. Mən Bakıda institutu qurtaranda rayona təyinat almaq üçün tələbnaməni o vermişdi. İndi də söz verdi ki, əvvəlcə səni müvafiq bir işlə təmin edərəm, sonra sovxoza rın birinə direktor göndərərəm. Bir həftədən sonra məni çağırıb, Quqark rayon meliorasiya idarəsinə müdir təyin etdi və dedi:

— Arçut sovxozenin direktoru ermənidir, yaxşı işləyə bilmədiyinə görə, camaat ondan narazılıq edir. Yaxın vaxtlarda səni ora direktor göndərmək fikrindəyəm.

İki-üç ay meliorasiya idarəesində işlədim. Bir dəfə texnika üçün ehtiyat hissələri almaq üçün İrvana getmişdim. Orada Abbas müəllimlə görüşdüm. O mənə dedi ki, Masisin katibi çox peşmandır. Deyir ki, Nəbiyev qayıtsa, ona kəndlərin birində direktorluq verərəm. Abbas müəllim onu da bildirdi ki, nə vaxt qayıtmaq fikrim olsa, ona məlumat verim.

Quqark rayonunun birinci katibi verdiyi sözə əməl edərək 1975-ci ilin mart ayının sonunda məni yanına çağırıb, Arçut kənd sovxozena direktor təyin etdiyini bildirdi. Yuxarıda qeyd etdiyim kimi, Arçut sovxozenin direktoru Yerem adlı erməni idi. Büronun qərarı ilə onu pis işlədiyinə görə vəzifədən azad etmişdilər. Sonralar eşitdiyimə görə o, işdən çıxarılmasından narazı qalaraq, yuxarılara şikayət edəcəyini söyləyirmiş. Büronun qərarı ilə məni həmin sovxoza direktor təyin etdirilər. Qərarı təsdiq etdirmək üçün İrvana getdim. Nazirlikdə Yeremlə rastlaşdım. O, məndən xahiş etdi ki, nə qədər istəyirsən pul verim, direktorluqdan imtina et. Dedim ki, mən olmasam da başqasını direktor göndərəcəklər.

Kənd təsərrüfatı nazirliyində mənə bildirdilər ki, köhnə direktorun şikayəti var. Ona görə gözləməlisən. Elə həmin anda telefon zəng çaldı. Quqarkdan birinci katib zəng edib, məni axtardığını dedilər. Katib telefonda bildirdi ki, büronun qərarını dəyişib, əvvəlki direktoru işdən öz ərizəsinə

əsasən çıxarmalı olduq. Təzə qərarı göndərənədək sən orada gözlə. İş gününün sonu olduğuna görə mehmanxanaya qayıdır dincəldim.

Səhər tezdən əmrəmi almaq üçün yenidən nazirliyə gəldim. Yeremlə rastlaşdıq. Artıq direktorluqdan azad olunduğunu bildirərək, katibə söyüslər yağıdırıb, hayif çıxacağını söylədi.

Bir-iki saatdan sonra əmrəmi alıb, taksi ilə kəndimizə qayıtdım. Gec olduğu üçün raykoma getmədim. Evdə Arçut kəndindən bir neçə nəfər tanışdım adam bizə yiüşib məni gözləyirdi. Əmrəmi aldığımı deyəndə, hamı sevindi. Yeyib içdik, arçutlular çıxıb getdilər.

Səhər rayona gedib, katiblə görüşdüm. O, məni təbrik edib, bir neçə məsləhət verdi:

— Kənddə camaat bir neçə qrupa bölündüb. Heç bir tərəfə meyl göstərmə, öz ağlınlı hərəkət et.

**1975-ci il** aprelin ilk günlərindən Arçut sovxozenə işə başladım. Yaz-tarla işlərinin qızığın çığı idi. Gecəni gündüzə qatıb, əkin-səpin işlərini qısa müddətdə başa çatdırıdım.

Arçut Quqark rayonunun ən iri kəndlərindən idi. Ümumiyyətlə, Pəmbək adlanan bu ərazidə 8 azərbaycanlı kəndi vardı. Bunlardan beşi Quqark (Qarakilsə), üçü Spitak (Hamamlıya) rayonuna daxil idi. Arçutun camaati bu kənlər içərisində daha çox qonaqpərvərliyi və zarafatlılığı ilə seçilirdi. Burada 2500 nəfərdən çox əhali yaşayırırdı. Kəndin üçmərtəbəli yaraşqlı məktəbi, poctu, həkim məntəqəsi, klub və kitabxanası vardı. Sovxozen idarəsi - köhnə bir-mərtəbəli məktəb binasında yerləşirdi. Rayon mərkəzin-

dən kəndə avtobus işləyirdi. Başqa sovxozlarda müqayisədə Arçutun qaramal və qoyun fermaları, anbarları, texnika üçün örtülü qarajı və s. var idi. Kənd Qafqaz sıra dağlarının ətəyində, hündür ərazidə yerləşirdi. Kənddən iki kilometr aralıda dəmir yol xətti keçirdi. Bu yolun üstündə stansiya yerləşirdi. Dəmir yol vağzalı 1895-1900-cü illərdə tikilmişdir. Üçmərtəbəli binanın birinci mərtəbəsində bilet kassası, iş otaqları, gözləmə zali vardı. İkinci-üçüncü mərtəbəsi dəmiryol işçilərinin yaşayış otaqları idi. Rəhbərliyin hamisi erməni, fəhlələr isə azərbaycanlılar idi. Tiflis-İrəvan dəmiryol xətti tək yol olduğuna görə bütün qatarlar bu vağzalda dayanıb bir-birinin keçməsini gözləyirdilər. Həmin stansiyadan Arçutla yanaşı Saral, Qursalı, Hacıqara, Ayrım dərəsində yerləşən Haydarlı, Hallavar, Kilsə, Mollaqışlağı kəndlərinin camaati da istifadə edirdi.

Vağzalın qonşuluğunda dəmiryolu çəkilməmişdən əvvəl, təxminən 1850-ci illərdə tikilmiş su dəyirmanı vardı. Bu dəyirman Arçut kəndinin sakini - Qolugödəklər tayfasının ağsaqqalı tərəfindən tikilmişdi. 1970-ci illərə kimi işləyirmiş.

Kənddən baxanda Kirovakan şəhəri və ətraf kəndlər ovuc içi kimi görünürdü. Kənd Qarakilsədən 7-8 kilometr aralıda yerləşirdi. Böyük dərə kəndi iki yerə böldü. Dərədən balaca çay axırdı. Yağışlı günlərdə çaya sel gəlir, yay vaxtları isə su tamam azalırdı. Sovxozun əkin sahələri kəndin altında, Pəmbək çayının və onunla paralel uzanan dəmiryol xəttinin ətrafında yerləşirdi. Həmin çayın üzərində əkin sahələrini suvarmaq üçün nasos stansiyası tikilmişdi.

Dəmiryolu ilə çay arasındaki 50-60 hektar sahədə meyvə bağları salılmışdı. Bağların bir hissəsi Sovet hökuməti qurulanadək, kollektivləşmədən qabaq şəxsi adamların olmuşdu. Sonradan həmin bağlar adamların əlindən alınıb, kolxoza verilmişdi.

1970-ci ildə hökumətin qərarı ilə kolxozlardan sovxoza çevrilmişdi. Yuxarıda adını çəkdiyim dəyirmandan 60-70 il həm Arçutun, həm də qonşu kəndlərin əhalisi istifadə edib, taxılını üyümüşdü. Son illər isə baxımsızlıqdan dağılmışdı. Arçutun ərazisi Saral, Qışlaq və Gözəldərə kəndləri, eləcə də Kirovakan şəhəri ilə həmsərhəd idi.

Deyilənlərə görə, Arçutla Saral vaxtilə bir kənd olubmuş. Sonralar bu kəndlərin hərəsində bir qardaş yaşamışdır. Arçutda 15-20 tayfa saymaq olardı ki, onlardan da ən iriləri Koxalılar, Eminlər, Gəlmələr idi. Çar Rusiyası dövründə bu bölgədə olan 5-6 kəndin (onların içində erməni kəndləri də olub) "qlavası" Arçut kəndindən Dəli İbrahim adlı hörmətli, qoçaq bir kişi imiş. Arçutla Saralı kəsə yolla 2 kilometr məsafə ayıırıldı. Sovxozun 100 hektara yaxın meyvə bağları, 3 hektar əkinə yararlı torpağı, 1500 hektara yaxın otlaqları vardı. Otlaqların bir hissəsi biçilir, bir hissəsindən isə kəndin və sovxozun mal-qarası üçün otlaq kimi istifadə olunurdu. Arçutun mal-qarası və qoyunu çox idi. Təsərrüfatda 600 baş qaramal, 2000 baş qoyun və 100-dən çox ari ailəsi saxlanırdı. Əkin sahələri qonşu kəndlərlə müqayisədə daha məhsuldar idi. Fermalar mexanikləşdirilmiş və avtomat su sistemi ilə təchiz edilmişdi. Təsərrüfatda 6 traktor və 8 yük maşını vardı.

Mən direktor təyin olunanda mart ayının axırı idi. Yaz əkin-səpin işləri gecikmişdi. Eşitmışdım ki, burada ən qoçaq mexanizator İsmayılı müvəqqəti olaraq hərbi xidmətə aparıblar. Kənd sovet sədrindən, partiya təşkilat katibindən tələb etdim ki, İsmayılı nə yolla olursa-olsun geri qaytarmaq lazımdır. Onlar bu işin arxasında düşsələr də, bir nəticə əldə edə bilmədilər. Düzü, bunların bu hərəkəti məni əsəbləşdirdi. İsmayılin hansı hissədə qulluq etdiyini öyrəndim. Günorta maşına oturub ora getdim. İsmayılı çağırtdırb bildirdim ki, sizin sovxoza məni direktor təyin ediblər. Təsərrüfatda əkin-səpin işləri gecikib. Ona görə də səni özümlə aparmalıyam.

İsmayıll dedi ki, Əli müəllim, mən də istəyirəm ev-eşiyimdə olum. Məni bura məcburi gətiriblər.

Mən heç kimə heç nə demədən onu maşına mindirib kəndə gətirdim. Yalnız bir əsgər yoldaşına bildirdim ki, İsmayılı soruşalar deyin ki, onu Arçutun direktoru maşına oturdub zorla apardı.

Biz kəndə çatanda artıq axşam düşmüdü. İsmayıla dedim ki, bu axşam dincəl, səhər tezdən hərbi formada öz traktorunla işə çıxarsan. O qorxa-qorxa dedi ki, hərbi hissədə bundan xəbər tutub məni cəzalandıracaqlar. Ona dedim ki, sən işə çıx, cavabını mən verəcəm. Camaat bu hərəkətimə mat-məəttəl qalmışdı.

Səhər tezdən İsmayıll başda olmaqla bütün mexanizatorları tarlaya çıxdım. Hamını yaz-tarla işlərinə səfərbər etmişdim. Bugünkü kimi yadımdadır, Qolugödəyin yahı adlanan sərnədə əkin aparırdıq. Elə bu vaxt xəbər çatdı ki, ra-

yondan bir "Villis"də hərbçilər və raykomun nümayəndələri gəliblər. Xəbər gətirənə dedim:

— Onlara çatdır ki, burada gözləyirəm.

Az keçmədən tarlaya gələn maşından polkovnik, mayor rütbəsində olan üç nəfər hərbçi və raykomun təlimatçısı düşdülər. Vəzifəcə böyük olan hərbçi polkovnik qışqırıb İsmayılı gətirməklə qanunsuz hərəkətə yol verdiyimi söylədi, haqqında ölçü götürəcəyini bildirdi. Mən sakitcə hərəkətimin səbəbini izah etdim. Dedim ki, müharibə vaxtı arxa cəbhədə kənd təsərrüfatı işlərində əsgərlərin qüvvəsindən istifadə edirdilər. Hətta nadir mütəxəssisləri, işçiləri və mexanizatorları müharibəyə aparmırdılar ki, qoy arxada iş getsin. Məndən əvvəlki direktorun günahıdır ki, işin bu qızığın çağında mexanizatoru "sbara" aparıblar. Kənddə o qədər işsiz, yararsız adam var ki, istəyirsiniz lap birinin yerinə onunu aparın.

Nə isə, çox söhbətdən sonra hərbi hissə rəhbərləri haqlı olduğumu görüb sakitləşdilər.

Həmin gün tarlada işləyənlər üçün bir qoyun kəsdirib çöldə nahar verməli idim. Kəndə adam göndərib araq və başqa yemək-içmək aldırdım. Çöldə bulaq başında süfrə açdırıb hərbi hissədən və raykomdan gələnləri də qonaq etdim. Onlar yeyib-içib, məndən razılıqla ayrıldılar. Bu hadisə kənd camaati arasında mənim hörmətimi artırdı. Hətta raykomda da eşidib, işin qızığın çağında belə bir riskli hərəkətimi təqdir etmişdilər.

Arçut kəndindən bir çox tanınmış adamlar, ziyalılar çıxmışdı. Kolxoz dövründə Oruc İsayev adlı bir kişi 20 ilə ya-

xın sədr işləmiş, iki dəfə respublika Ali Sovetinin deputati seçilmişdi. Sədr işləyərkən 50 yaşında qəflətən vəfat etmişdi.

Əvvəldə qeyd etdiyim kimi, Arçutda ən böyük tayfalar Koxalılar, Gəlmələr və Eminlər tayfası idi. Mənim ata nə-nəm Tükəzban Arçutlu Eminlərin qızı olmuşdu. Bu kəndin təxminən yarısı atamın dayısı oğlanları, dayısı qızları, xalası oğlanları, xalası qızları idi. Buna baxmayaraq direktor işlədiyim müddətdə kənd camaatının hamısına bir gözə baxır, eyni münasibət göstərirdim.

Arçut sovxozunda ilk gündən çox cəsarətlə, məsuliyyətlə işə başladım. Təsərrüfatın bütün sahələrində - fermalar da, əkin yerlərində, bağlarda ciddi nizam-intizam yaratdım və nəzarəti gücləndirdim. Çox keçmədi ki, əvvəlki direktorun vaxtında zəifləmiş sovxozu dirçəltdim. İşlər qaydasına düşdü, məhsuldarlıq artdı, işçilərin güzəranı yaxşılaşdı. Yaxşı işləyənlərin əməyini düzgün qiymətləndirir, tənbəl və müftəxorları tənbəh edir, ciddi tədbir görürüm.

Qısa vaxtda Pəmbək zonasında düz işləyib, yaxşı ad çıxaran direktor kimi tanındım. Rayon rəhbərliyi də işimdən razılıq edir, məni başqalarına nümunə göstərirdilər. Bunun nəticəsi olaraq sovxozi 2 il dalbadal keçici qırmızı bayraqa layiq görüldü. Özüm isə rayon sovetinin deputati və rayon partiya komitəsi plenumunun üzvü seçildim. Camaatin gəlirinin artması, güzəranının yaxşılaşması üçün əlimdən gələnə əsirgəmirdim. Ehtiyacı olanlara torpaq yeri verir, yem toplamaq üçün sahələr ayırır, texnika ilə təmin edir, ərazi-də olan təbii bulaqların həyətlərə çəkilməsinə imkan yara-



Əli Nəbiyev (sağda) İrəvanda tədbirdə olarkən

dirdim. Özüm də ürəyim istədiyi kimi dolanır, gəlirim çoxalır, rayon rəhbərlərinə pay göndərirdim.

Mərkəzi komitənin xətti ilə kənd təsərrüfatında yenilikləri tətbiq etmək məqsədi ilə respublika üzrə sovxozi direktorlarının 20 günlük kursu təşkil olunmuşdu. Katib mənə təklif etdi ki, get həm dincəl, həm də yenilikləri öyrən. Bu təklif ürəyimdən oldu. Fikirləşdim ki, həm istirahət edər, həm də köhnə “dostlarımıla” görüşərəm.

İrəvanda mərkəzi komitənin mehmanxanasında iki nəfərlik hər cür şəraiti olan otaqda təkcə qalırdım. Gündüzlər kursda olur, axşamlar isə dost-tanışlarımıla yeyib-içib istirahət edirdim. Hər həftənin şənbə, bazar günləri kəndə gəlib təsərrüfata baş çəkirdim.

Artıq üçüncü il idi ki, Arçut sovxozunda işləyirdim. Ar-

çutla kəndimizin arası 2-3 kilometr olsa da, qışda atamın doğma dayısı oğlu Söyünen evində qalırdım. Yay vaxtı onlar dağa çıxdığından atamın dayısı qızı Tükəzbangilde (ərinin adı Alpaşa idi) olurdum. Ad-sanım, şan-şöhrətim bütün Pəmbək zonasına yayılmışdı. Hamamlının birinci katibi də bunu eşidib, məni yenidən öz rayonumuza qaytarmaq istəyirdi.

O vaxt Qursalı sovxozunda xoşagəlməz hadisələr baş vermişdi. Təsərrüfat demək olar ki, başsız qalmışdı. Birinci katibə demişdilər ki, təsərrüfatı yalnız Nəbiyev dirçəldə bilər. Buna görə də kənd təsərrüfatı idarəsinin rəisinə tapşırılmışdır ki, məni tapıb, onun yanına aparsın. Rəis də məni axtarmaq üçün kəndə evimizə gəlir. Yoldaşım bildirir ki, Nəbiyev Arçutda qalır. Rəis məni Arçutda tapıb, katibin fikrini söylədi. Biz onun maşinində Hamamlıya raykoma getdik. Birinci katib məni mehribanlıqla qarşılıdı və Qursalı sovxozuna direktor olmağımı təklif etdi. Razılıq vermədim. Çünkü bu rayonun rəhbərliyindən incik idim. Tələbkarlığıma və iş üslubuma dözməyən bir qrup adamın üzündən uzun müddət ailəmdən ayrı düşüb, başqa rayonlarda işləməli olmuşdum. Vaxtı ilə mənim əleyhimə olan adamlar artıq vəzifədən çıxarılmış və unudulmuşdular.

Katiblə uzun səhbətdən sonra bildirdim ki, mən bir də bu rayonda işləməyəcəyəm. Son sözümü dedim və sağoləşib, rayondan çıxdım. Baxmayaraq ki, katib mənim öz rayonumuza dəyişdirilməyim üçün mərkəzi komitədən və kənd təsərrüfatı naziriyindən də xahiş etmişdi. Bu məsələdən Quqarkın birinci katibini də xəbərdar etmişdilər. O, bir

gün məni çağırıb fikrimi soruşdu. Hamamlının birinci katibi ilə aramızda olan səhbəti olduğu kimi ona danışdım. Quqarkın katibi hərəkətimi bəyəndi və söylədi ki, sənin getməyinə mən də razılıq verməmişəm. Arçutda işlədiyim üç il ərzində bir gün də olsun istirahət etməmişdim. Bütün bunları nəzərə alan birinci katib mənə Soçi şəhərində istirahət etməyimi məsləhət görüdü. Onun məsləhəti ilə put-yovka götürüb ora dincəlməyə getdim. Arçutun sovxoz aktivisi yaxşı tədarük görüb məni hörmətlə Kirovakan - Moskva qatarı ilə yola saldı.

Sanatoriyyaya çatdığını gündən dişlərimi düzəltdimək üçün stomatoloq-həkim səraqlayıb tapdım. Müayinə zamanı həkimlər səs tellərimdə ciddi qüsurlar olduğunu bildirdilər. Dədilər ki, bir müddət işdən ayrılib istirahət etməlisən. Əks təqdirdə ciddi xəstəliklərlə qarşılaşa bilərsən. Düzü, bundan bərk qorxdum.

Ailəmizdə işlər qaydاسında idi. Böyük qızım Abidə ailə qurmuşdu. İkinci qızım Zərifə ali məktəbə qəbul olmuşdu. Hələ ata-anamın sağlığın-



Soçi'də istirahət zamanı

da onların məsləhəti ilə Zərifəni Qursalı kəndindən olan hörmətli, tanınmış bir tayfanın oğluna nişanlamışdıq. Oğlum Sədrəddin onuncu sinifi Arçutda oxuyurdu. Qalan iki qızım və bir oğlum isə Saralda orta məktəb şagirdləri idi. Yaxşı təsərrüfatım vardı. Mal-heyvanımızı qış vaxtı kənddə, yayda isə yaylaqlarda saxlayıb yaxşı məhsul götürürdük.

Qarşısında duran işlərdən biri Zərifəyə toy edib gəlin köçürmək və oğlum Sədrəddini ali məktəbə qəbul etdirmək idi. Bu arzularımı həyata keçirmək üçün kifayət qədər pulum vardı. Şükürlər olsun ki, arzularımın hamısı həyata keçdi. Artıq yorulmuşdum və işdən çıxmaq istəyirdim. Bunu katibdən xahiş edəndə bildirdi ki, Arçut sovxozu təzəcə qaydasına düşüb. Səni işdən çıxara bilmərəm, pensiya vaxtin çatanadək işləməlisən. Gördüm ki, məni xoşluqla işdən azad etməyəcəklər, bir nəfərin məsləhəti ilə xəstələndiyim barədə həkimdən arayış aldım. Səhhətimi hər şeydən üstün tutaraq, öz ərizəmlə Arçut sovxozundan çıxdım. Bakıya gedib həkim müayinəsindən keçərək, bir müddət müalicə olundum. Bundan sonra kəndimizə qayıdım, öz təsərrüfatımla məşğul olmağa başladım.

Rayon rəhbərliyi mənə etimad göstərib kənd təsərrüfatı idarəsində müfəttiş vəzifəsinə işə götürdü. Hər gün işə gedib gəlirdim.

Aprel ayının ilk günü idi. Gecə pis yuxu gördüm. Yuxumu yoldaşım Şahniyara danışdım. Qısa məzmunu belə idi: məni qapımdan çal-çağırla tabuta qoyub, ata-anamın əlin-dən alaraq deyirlər: "bu adam daha sizin deyil, bizimdir,

aparıraq". Bu yuxu pis yozulduğuna görə, Şahniyar həyətdə itlərə çörək atdı, ziyarətdə çıraq yandırıb, nəzir dedi. Alla-ha yalvardı ki, bələdan sovuşaq. İstədim həmin gün işə getməyim. Tezdən bir az həyət-bacada məşğul oldum. Sonra fikrimi dəyişdim. Evdən bir paçka "üçlük" götürüb, avtobus dayanacağına getdim. Burada kəndimizdən xeyli adam maşın gözləyirdi. Elə bu vaxt iki qaraçı qadın dayanacağa gəlib bizə əl açıdlar. Hərəsinə bir "üçlük" verdim. Qaraçılار üzlərini göyə tutub, mənə çoxlu dua etdilər və uğurlar arzuladılar.

Avtobusa minib rayon mərkəzinə getdik. Univermaqdən bəzi şeylər və kiçik oğlum Elman üçün ayaqqabı aldım. Sonra iş yerimə getdim. Artıq altıncı ay idi ki, burada işləyirdim. Yenice işə çatmışdım ki, birinci katibin məni axtardığını dedilər. Onun qəbuluna getdim. Katib bildirdi ki, səni Masis rayonuna çağırırlar. Sovxozi direktoru təyin etmək isteyirlər. Laqeyd halda dilləndim ki, bir-iki günə gedərəm. Katib əsəbiləşdi:

— Nə danışırsan, camaat vəzifə almaq üçün rüşvət verir, sən işə getmək istəmirsin. Mənim xidməti maşının bu gün İrəvana gedir, sürücüyə tapşıraram, səni də aparsın.

Katib cavab gözləmədən sürücüsünü çağırıb tapşırıdı ki, Nəbiyevi də aparsan. Yola düşməzdən əvvəl rayon mərkəzində bir kəndçimizlə rastlaşdım. Aldığım şeyləri ona verib bizə çatdırmasını xahiş etdim.

Beləliklə, birinci katibin "Qaz-24"ündə yola düşdü. Maşında məndən başqa iki nəfər də vardi. Məlum oldu ki, jurnalistlərdi.

İrəvanda maşından düşüb, Masisə getdim. Günortadan sonra artıq raykomun binasında idim. Katibəyə məlumat verdim ki, birinci katib özü çağırtdırıb. O, ad-familiyamı soruşub, məni kabinetə buraxdı. Katib məni görən kimi ayağa qalxıb görüdü. Hal-əhval tutandan sonra dedi:

— Ay qaçaq Nəbi, gəldin?

Onu da deyim ki, dörd il əvvəl də bu katib məni zarafla belə çağırırdı. O, söhbətində bildirdi ki, rayonun azərbaycanlı kəndlərində səni tərifləyir, direktor olmağını tələb edirlər. Rayon rəhbərliyi də işindən çox razıdır. Deyirlər ki, yaxşı rəhbər olub, onu yenidən gətirmək lazımdır. İş gününün sonu olduğu üçün katib məsləhət gördü ki, gedib səhər tezdən gəlim. Əlavə etdi ki, mərkəzi komitə və kənd təsərrüfatı nazirliyindən razılıq alınmalıdır.

Mən raykomdan çıxdım. Küçədə tanışığım adamlarla salamlaşıb, hal-əhval tutdum. Heç kimə nə məqsədlə gəldiyimi bildirmədim. Burada dost-tanışların evində gecələyə bilərdim. Ancaq İrəvana gedib mehmanxanada gecələdim. Səhər tezdən geri qayıtdım. Birinci katib dedi ki, artıq yuxarıların razılığı alınıb. Səni Sarvanlar tərəvəzçilik sovxozuna direktor göndəririk. Bir az gözlə, büronu çağırıb, qərar çıxaraq.

Bələliklə, büro Sarvanlar sovxoza direktor təyin olunmağım barədə qərar çıxardı. Büronun qərarını götürüb, təsdiq üçün nazirliyə getdim. Nazirlikdə əmrimi verib, mənə uğurlar dilədilər. İrəvandan evimizə telegram göndərib Sarvanlar sovxoza direktor təyin olunduğumu xəbər verdim. Sonralar mənə danışdırıb ki, telegram kəndə çatanda

səni istəyenlər sevinir, istəməyenlər ağız bütürdülər. Bəziləri də deyib ki, nədir, yoxsa anası onu direktor doğubdur? Doğrudan da o vaxt sovxozi direktoru hörməti vəziflərədən biri idi.

İrəvandan əmrimi götürüb, rayon mərkəzinə gəldim. Birinci katib mənə uğurlar arzulayıb dedi:

— Sarvanlar sənə layiq sovxozi deyil, bir müddət işlə, sonra iri təsərrüfatlardan birinə dəyişərik.

1979-cu ilin mart ayında Sarvanlar sovxozeni təhvil götürdüm. Səhəri qayıdış Sarala, evimə gəldim. Eşidib bilənlər təbrike gəldilər. Süfrə düzəltirdim, yeyib-içdik. Axşam Şahniyarla qaynanamgilə getdik. Püsəmbər xala, Məməcan müəllim və uşaqları çox sevindilər. Mən Məməcan müəllimi öz qardaşım kimi istəyirdim. Ailəsinə və uşaqlarına öz ailəm kimi hörmət edirdim. Onlar mənə yeni işimdə uğurlar arzuladılar. Səhər tezdən yorğan-döşək və bəzi məişət əşyaları götürüb Sarvanlara getdim.

Kənd camaati mənim gəlmiş münasibətilə qurban kəsib, süfrə açdı. Başqa kəndlərdə olduğu kimi, burada da işə ilk gündən ciddi tələbkarlıqla başladım.

Bu kəndin əhalisi Rəncbərdə işlədiyim vaxtdan məni yaxşı tanıydı. Hətta o vaxt camaatın bir çox xeyir-şərində də iştirak etmişdim. Bu kənd Rəncbərlə qonşu idi.

Sarvanların əhalisini 1939-1950-ci illərdə məcburi qaydada Azərbaycanın aran zonasına köçürmüdüllər. Lakin onlar bu yerlərin iqliminə uyğunlaşmadıqlarına görə 1955-1960-cı illərdə tədricən öz doğma yurdlarına qayıtmışdilar. Deportasiyadan sonra bu kənddə heç bir təsərrüfat yaradıl-

mamış, torpaqları isə qonşu erməni kəndlərinə biçənək və otlaq kimi verilibmiş. Yerli əhali geri qayıdır yenidən məskunlaşandan sonra kolxoz yaradıblar. 1968-ci ildə kolxoz sovxoza və balıqcılıq təsərrüfatına çevrilib. Sovet dövründə həmin ərazilərdə balıqcılıq təsərrüfatları yaratmaqdə məqsəd şoran torpaqları təmizləyib gələcəkdə əkinə yararlı sahələrə çevirmək olmuşdu.

Sarvanlar sovxozenin 150 hektara yaxın əkin torpağı, 50 hektar təbii biçənəyi, 1000 hektardan çox şoran otlaqları vardı. Zəngi çayı kəndin yanından keçirdi. Əslində çayın kəndə elə bir xeyri dəymirdi. Yaz-yay aylarında çay daşib əkin yerlərini basır, tarlalara ziyan vururdu. Əkin sahələrinin də çox hissəsi çayın kənarında yerləşirdi. Bu kəndin ərazisində hər biri 80-100 hektar sahəni əhatə edən 8-10 sünə göl vardı və burada balıqcılıq təsərrüfatları yaradılmışdı. Dövlətə məxsus olan bu göllərdə hər il 1000 tondan çox balıq yetişdirilirdi. Hər balığın çəkisi yarım kilodan 2 kilyadək çatırdı. Balıqcılıq təsərrüfatının idarə binası, anbarları, maşın-traktor parkı kəndin içərisində yerləşirdi. Hər biri 20 mənzilli iki yaşayış binası da balıqcılıq təsərrüfatına məxsus idi. Təsərrüfatda əsasən azərbaycanlı fəhlələr işləyirdi. Mən hələ Rəncbərdə işləyəndə Sarvanlar sovxozu balıqcılıq və tərəvəzçiliklə məşğul olurdu. Həmin illər sovxozi mal-qara saxlamır, burada az miqdarda balıq yetişdirilirdi. Sonralar göllərin ərazisi və sayı artlığından balıq istehsalı da çoxalmışdı. Buna görə də təsərrüfatı iki yerə bölmüşdülər. İndi Sarvanlarda həm tərəvəzçilik, həm də balıqcılıq sovxozi fəaliyyət göstərirdi. Balıqcılıq sovxozu

rayona yox, birbaşa mərkəzə tabe idi.

Direktor təyin olundugum sovxoza 50 hektarda tərəvəz, 20 hektarda kartof, 20 hektarda taxıl, 30 hektarda yem bitkiləri əkirdi. Yem bitkiləri tədarük olunub, rayonun təsərrüfatlarına satılırdı. Xeyli sayda traktor, 6 yük maşının və direktora məxsus "Qaz-24" markalı avtomobil vardi. Təsərrüfatda son illər heç bir sahə üzrə plan ödənilməmişdi. Nizam-intizam son dərəcə zəifləmişdi. Son üç ildə iki direktor dəyişdirilmişdi. Sovxoza işləyənlərin sayı çox az idi. Əhalinin çox hissəsi balıqcılıqda çalışırdı.

Bəlkə də rayon rəhbərliyi məni elə buna görə sovxoza direktor təyin etmişdi ki, təsərrüfatı yenidən qurum. Dogrudan da, işə çox ciddi suretdə girişdim. Gecəli-gündüzlü çalışdım ki, işdə bir dönüş yaradı. Camaati sovxoza cəlb etmək üçün bir sıra tədbirlər gördüm. Çox keçmədən sovxozenin işləri qaydasına düşdü, planlar ödənildi. Rayon rəhbərliyi büroda, iclaslarda məni tərifləyir, başqa təsərrüfat başçılarına nümunə göstərib deyirdilər ki, gedin Sarvanlar sovxozenin direktorundan öyrənin.

Sarvanlara işə başladığım ilk günlər Rəncbərdəki dostum Kazımgildə qaldım. Sonra bir müddət Rəncbərdə kənd soveti sədri işləyən Əli Mamedovun qardaşı Həsənin evində yaşadım. Bu evdə də özümü sərbəst hiss edə bilmirdim. Vaxtlı-vaxtsız gəldiyim üçün ailə üzvləri narahat olurdu. Axtarış rahat, ayrıca girişi olan münasib ev tapdım. Evin sahibi Oruc adlı bir kişi idi. Orucun təmiz ailəsi, 4-5 iri uşaqları, çox mərifətli həyat yoldaşı vardi. İstər yoldaşı, istərsə də qoca anası doğma ana-bacı kimi qayğıma qalırdı-

lar. Mən də onlara doğmalarım kimi hörmət edirdim. O ailədə hamı mənə “ağa” deyə müraciət edirdi.

Burada da yaxşı qazancım olur, vaxtaşırı ailəmə baş çəkirdim. Hər dəfə kəndə gedəndə 40-50 kilo balıq aparırdım. Qonum-qonşulara, qohumlara da pay verirdik. Uşaqlar diri qalan balıqları həyətdəki hovuza töküb bir müddət saxlayırdılar.

Bu minvalla bir il işlədim. Noyabr ayının ortaları idi. Məzuniyyətə çıxıb, qatarla Soçiyyə dincəlməyə getdim. Hələ Arçut kəndində sovxozi direktoru işləyəndə Soçi də istirahət edərkən bir həkimlə tanış olmuşdum. Bu dəfə də həmin həkim tapıb özümü müayinə etdirmək və bəzi məsləhətlər almaq istəyirdim. Soçiyyə çatanda öyrəndim ki, həkim öz rayonuna - Zuqdidiyə köçüb. Ünvanını öyrənib həmin rayona getdim. Onu tapıb görüşdüm. Elmlər namizədi olan həmin həkim məni çox yaxşı qarşılıyıb müayinə etdi və dedi ki, heç bir xəstəliyim yoxdur.

Zuqdididən Qara dəniz sahilində yerləşən liman şəhəri Batumiyyə getdim. Bu yerlərin təbiəti çox gözəl idi və mənə xoş təsir bağışladı. Meşəni xatırladan meyvə bağlarına elə bil sari örpkək sərilmişdi. İnana bilmirdim ki, belə meyvə bağları olarmış. Sonra bildim ki, subtropik iqlimə malik bu yerlər portağal, narangi, limon və sair meyvələri ilə məşhurdur.

Batumidə ən yaxşı mehmanxanalardan birində yer götürdüm. Bir ay burada dincəldikdən sonra təyyarə ilə İrəvana uşdum. Oradan da Sarvanlara gəlib təsərrüfatda işlərimi davam etdirdim. Həmin ilin sonuna yaxın məni direktor tə-

yin edən birinci katib qəflətən infarktdan vəfat etdi. Yerinə ikinci katib olan qadın seçildi. Bu qadının əvvəldən mənimlə arası yox idi. Elə biliirdi ki, rüşvət verib, bu vəzifəyə gəlmişəm. İclaslarda məni tənqid edir, sovxoza dalbadal komissiya göndərir, bir sözlə gözümçixdıya salırırdı. Vəziyyəti belə görüb qərara gəldim ki, çıxıb gedim. Ancaq katib də məni işdən elə-belə çıxarmaq istəmirdi. Məqsədi məni dolaşdırmaq, cəzalandırmaq idi.

Vəziyyətdən çıxış yolu axtarırdım. Rayon kənd təsərrüfatı idarəsinin rəisi ilə razılaşıb İrəvana bir aylıq kursa getdim. Kursda 30 nəfərə qədər direktor vardı. Yalnız üç-dördü azərbaycanlı idi. 1980-ci il fevral ayının əvvəlində kursu başa vurub təsərrüfata qayıtdım. İşdən azad olunmaq üçün səhhətimi bəhanə gətirərək pul verib İrəvanda xəstəxanaya düşdüm. Bir müddət sonra, 1980-ci ilin sonunda katibin yanına gedib qəti şəkildə bildirdim ki, daha işləmək istəmirəm. Hansı formada istəyirsən işdən azad et, istəyirsən, lap tutdur. Bu qəti tələbimdən sonra katib səhhətimlə əlaqədar məni işdən azad etdi.

Yenidən öz rayonumuza qayıdırıb bir müddət istirahət etdikdən sonra raykomun birinci katibinin və kənd təsərrüfatı idarəsi rəisinin yanına getdim. Birinci katib təzə olduğu üçün məni tanımasa da, adımı eşitdiyini söylədi. Rəis də məni ona təriflədi. Dedi ki, bizim öz kadrimizdir. Belə razılaşdılar ki, hələlik mənə kənd təsərrüfatı idarəsinin hüquqşunası vəzifəsini versinlər. Fikirləşdim ki, bu da bəsimdir. Bir müddət məsul işdən uzaq olmaq istəyirdim. Pulum, yaxşı təsərrüfatımvardı, heç nəyə ehtiyac duymurdum.

1981-ci ilin yanvar ayında Spitakda kənd təsərrüfatı idarəsinin hüquqşunası vəzifəsinə təyin olundum. Üç ilə yaxın bu vəzifədə işlədim. Rayonun kadri kimi hamı hörmətimi saxlayırdı.

Bir qədər də yaşış şəraitim və həyətyanı təsərrüfatım haqqında məlumat vermək istəyirəm. Kəndimizdə ikimərtəbəli, yaraşıqlı evim vardi. Yüksək səviyyədə təmir etdirmişdim. Kənd yeri olmasına baxmayaraq, hər cür şərait yarəit yaratm. İkinci mərtəbədə 4 böyük otaq, mətbəx, hamam və tualet vardi. Birinci mərtəbədən anbar və qaraj kimi istifadə edirdik. Düzü, minik maşını almaq istəmirdim. Çünkü idarə etməyə həvəsim yox idi. Büyük oğlum Sədrəddin Bakı Dövlət Universitetində, kiçik oğlum Elman isə orta məktəbdə oxuyardı.

Geniş tövlə tikdirmişdim. Burada 3-4 baş inək, 40-45



Qızı Zərifə ilə Saralda

baş qoyun saxlayırdıq. Kəndimizdə cəmi 4-5 nəfər arı saxlayırdı ki, onlardan biri də mən idim. Hər mövsümdə 15-20 arı ailəsindən 150-200 kilogram bal götürürdüm.

Həyətyanı sahəmiz hər tərəfdən hündür daş hasara alınmışdı. 18 sot olan sahədə 40-dan çox alma-armud ağacı ekmişdik. Ağacları və həyətyanı sahəni suvarmaq üçün on tonluq su hovuzu düzəldirmişdim. Evlə tövlənin arası dəmir barmaqlıqlarla kəsilmiş, gül-çiçək ekmeğ üçün xüsusi yerlər hazırlatmışdım. Bütün bunları öz planıma və zövqümə uyğun olaraq düzəldirmişdim. Bundan başqa kəndin alt hissəsindəki olan calada hamı kimi bizim də 15 sot əlavə torpaq sahəmiz vardi. Burada kələm və kartof ekirdik. Onu da qeyd edim ki, ayrı-ayrı vaxtlarda vəzifədə işləməyimə baxmayaraq, şəxsi təsərrüfatımdan daha çox gəlir götürürdüm. Bir ildə bostandan, meyvə bağından və mal-qiyundan götürdüyüm qazanca iki təzə "Jiquli" maşını almaq olardı.

Təsərrüfat işlərinin hamısını mənim nəzarətim altında ailə üzvlərim görürdü. Vəzifədə işləyib-işləməməyimdən asılı olmayıaraq, həyat yoldaşım və uşaqlarım həmişə zəhmətə qatlaşmış, başqa rəhbər ailələrindən fərqli olaraq, əməyi sevmişlər. Hüquqşunas işlədiyim müddətə vaxtımlı daha çox təsərrüfatımın genişlənməsinə sərf edir, bunun nəticəsində də məhsulumuz ildən-ilə çoxalırdı. İndi imkanım vardi ki, becərdiyimiz məhsulun satışı ilə özüm məşgul olum.

Təsərrüfatımla məşğul olmaq mənim üçün hər cəhətdən faydalı idi. Fiziki cəhətdən adamı gümrəh saxlayırdı.

Son vaxtlar mən rəhbər vəzifəyə, daha doğrusu, direktor olmağa o qədər də həvəs göstərmirdim. Çünkü şəxsi təsərrüfatımın işləri və ondan götürdüyüm qazanc mənim üçün yetərli idi. Həm də uzun müddət öz doğma el-obamızdan uzaqda işləmək sanki məni yormuşdu. Rəhbər vəzifəyə həvəs və maraq göstərməsəm də, rayon rəhbərliyi məndən bir təsərrüfatçı və təcrübəli, bacarıqlı kadr kimi istifadə etmək isteyirdi. Bu məqsədlə də katib məni çağırıb, Qızılırən kolxozuna sədr göndərmək istədiyini bildirdi.

Mən bilirdim ki, kolxoz sədri seçki yolu ilə seçilir. Çox söz-söhbətdən sonra razılaşdım. Dedin ki, seçərlərsə, işləyərəm. Baxmayaraq ki, həmin kolxozun çox zəif təsərrüfat olduğunu bilirdim. Məni ora göndərməkdə də məqsəd o idi ki, kolxozu dirçəldim.

Rayon rəhbərliyinin iştirakı ilə kolxozda seçki keçirildi. Burada qarışq yaşıyan azərbaycanlılar və ermənilər yek-dilliklə məni sədr seçdilər. 1984-cü ilin fevral ayından burada kolxoz sədri kimi işə başladım. Təsərrüfatda işlərin qızığın çağında kəndə, öz evimizə gedə bilmirdim. Belə vaxtlarda ata tərəfdən qohumum olan Tellinin (ərinin adı İbrahim idi) evində gecələyirdim.

Bir qədər də Qızılırən kəndi haqqında məlumat vermək istəyirəm. Birinci dünya müharibəsinə qədər Qızılırəndə erməni yaşamamışdı. 1918-ci ildən başlayaraq erməniləşdirmə siyasetinin nəticəsi olaraq buraya da ermənilər köçürülmüş, sonradan kəndin adını dəyişib Şenavan qoymuşdular. Qızılırən hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu. Kənd Hamamlıdan Gümrüyə gedən şosse yolunun

üç kilometrliyində, dağların ətəyində yerləşirdi. Torpağı münbit olduğuna və güneydə yerləşdiyinə görə Qızılırən adını veriblərmiş.

Bu kənddə 220 ev vardı ki, bunların 80-i azərbaycanlı, qalanı erməni ailələri idi. Kənddə ikimərtəbəli evlər, məktəb, klub, idarə binası tikilmişdi. Əhalinin sayına görə azərbaycanlılar çoxluq təşkil etsələr də, kolxozda rəhbər vəzifələrin hamısında ermənilər işləyirdi. Azərbaycanlılar yalnız sıravi işlərdə - fəhlə, naxırçı, sağıcı kimi çalışırdılar. Ona görə də çox vaxt sədri azərbaycanlı seçildilər ki, camaati işlədə bilsin.

Kolxozun 250 hektar əkinə yararlı torpağı, 1000 hektar otlaq sahəsi vardı. Dağlardan süzülüb gələn bulaq suları kiçik bir çaya çevrilib, kəndin yanından axır, Pənbək çayına qovuşurdu. Bu çay kəndə çox xeyir verirdi. Ondan həm suvarmada, həm də möşətdə istifadə olunurdu. Suyu çox təmiz idi.

Bundan başqa kolxozun 1500 qoyunu, 300 başa qədər qaramalı vardı. Təsərrüfatda əsasən şəkər çuğunduru əkililib, becərilirdi. Bu da böyük zəhmət tələb edirdi. Üstəlik kənddə işçi qüvvəsi çatışmındı.

Mən işə başlayanda qışın ortaları olsa da, mal-qara üçün yem tükənmişdi. Mal-qaranı yaza çox çətinliklə çıxdıq. Öz iş prinsipimə uyğun olaraq, burada da ciddi nizam-intizam yaradıb, hər sahədə tələbkarlıq göstərirdim. Yazda şəkər çuğundurunun əkilib becərilməsini kənd camaatının hesabına yüksək səviyyədə başa çatdırıldım. Halbuki, işçi qüvvəsi az olduğuna görə, əvvəller rayonun başqa təsərrü-

fatlarından kömək üçün fəhlələr gətirilirdi.

Cuğundurun becərilməsi ilə bağlı bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Bir dəfə katib rayonun rəhbər işçilərini götürüb kəndə gəlir və cuğundur tarlalarını gəzir. Onlar görürler ki, sahələr çox yaxşı və aqrotexniki qaydada becərilib. Həmin vaxt mən idarədə idim. Eşitdim ki, katib tarlaları gəzir, yük maşınınə minib onların yanına geddim. Becərmənin gedişindən razı qalan katib, bunu necə təşkil etdiyimi soruşdu. Ona cavab verdim ki, camaatın gərgin işləməsi hesabına bu işləri görmüşük. Mənə təşəkkürünü bildirib nə üçün yük maşınınında gəzdiyimlə maraqlandı. Bildirdim ki, kolxoz sədrinin xidməti minik maşını yoxdur. Katib dedi ki, səhər gəl, tapşıracam sənən maşın versinlər.

Onlar kolxozun işindən çox razı getdilər. ERTESİ gün katibin tapşırığına əsasən kənd təsərrüfatı idarəsindən mənə "Moskvic" markalı avtomasan verdilər.

Qısa müddətdə kolxozun bütün sahələrində - maldarlıqda, əkinçilikdə əsaslı dönüş yaradıldı. Kəndin özündə və qonşu kolxozlarda hamı mənim işimə həsəd aparırdı. Rayon rəhbərliyində əvvəlcədən inam yaranmışdı ki, bu kolxozu yalnız mən dirçəldə bilərəm. Belə də oldu.

Ancaq taxıl biçini ərəfəsində qəflətən radikulit (yel) xəstəliyinə tutuldum. Çətin yeridiyimə görə təsərrüfatı rəhbərlik edə bilmirdim. Müvəqqəti olaraq sədrliyi partiya təşkilatı katibinə həvalə etmişdim. Amma möhür özündə idi. Bütün bank əməliyyatlarına, sənədlərə özüm imza atıb. möhür vururdum. Rayon rəhbərliyi, kolxozun idarə işçiləri vaxtaşırı mənə baş çəkib hal-əhval tuturdular. Üç aya qə-

dər xəstə yatdım. Bu müddətdə rayon xəstəxanasında və Bakıda müalicə olundum.

Vəziyyəti belə görüb rayon rəhbərliyindən xahiş etdim ki, məni kolxoz sədrliyindən azad etsinlər. Xahişim nəzərə alındı. Səhhətim düzəldikdən sonra köhnə işimə - kənd təsərrüfatı idarəsində hüquqsunas vəzifəsinə qayıtdım.


Artıq il yarımlı idi ki, hüquqsunas işləyirdim. Birinci katib yenə məni başqa təsərrüfatlara rəhbər göndərməyi təklif et-



Kənd təsərrüfatı idarəsində  
hüquqsunas işləyərkən

sə də, səhhətimi hər şeydən əziz tutub kənar yerlərdə işləməyə razılıq vermədim. Sözün düzü, buna heç həvəsim qalmamışdı. Artıq yaşımda 55-i haqlamışdım. Rayon rəhbərliyindən xahiş etdim ki, səhhətimlə əlaqədar mənə öz kəndimizdə müvafiq bir iş versinlər. Sözümü yerə salmadılar. 1986-cı ilin ortalarında Saral sovxozauna baş iqtisadçı təyin olundum.

Bundan iki il sonra məlum Dağlıq Qarabağ hadisələri baş verdi.



## DEPORTASIYA VƏ ZƏLZƏLƏ

1988-ci ilin əvvələrində “Böyük Ermənistan” xülyası ilə yaşayın bir qurup erməni siyasətbazları qondarma Dağlıq Qarabağ problemini ortaya atdırılar. Rayonumuzun bəzi erməni rəhbərləri siyahı tutdurub azərbaycanlılara imza atdırıdalar ki, guya onlar da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razıdırılar. Hadisələr getdikcə dərinləşdi və Ermənistanda yaşayan azərbaycanlılara təzyiqləri gücləndi.

O vaxt Sovet hökuməti vardı və camaat inanmirdi ki, onları öz doğma yurd-yuvalarından zorla çıxara bilərlər. Büttün azərbaycanlı kəndləri kimi, Saral kəndinin əhalisi də öz doğma yerlərini qoyub getmək istəmirdi. Azərbaycan kəndləri həmin vaxtlar ermənilər tərəfindən aramsız təzyiqlərə məruz qalırdı. Erməni daşnakları dəfələrlə kəndlərimizə silahlı basqınlar etdilər. Bütün bunların nəticəsi olaraq, sovxozen mal-qarası aparıldı, məktəblərdə dərslər dayandırıldı, kənddəki tikiş fabriki bağlandı, bütün fəaliyyət sahələri dayandırıldı. Rayonla əlaqələr kəsildi.

Hadisələr baş verən zaman Spitakda (Hamamlıda) olan 32 kənddən yalnız Saral və Qursalı kəndləri təmiz azərbaycanlı kəndləri idi.

Burada haşıyə çıxaraq Qursalı kəndinin tarixi və əhalisi haqqında məlumat vermək isteyirəm.

**Qursalı** bizim Saral kəndi ilə qonşu idi və bir sovetlikdə yerləşirdi. Dini əqidəsinə görə bu kəndin camaati bütünlüklə “şıə” idilər.

Qursalıda 450-ə yaxın fərdi təsərrüfat və 2200-ə yaxın əhali vardi. Bu kənddə nə əvvəller, nə də sonralar bir nəfər də erməni yaşamamışdı. Qursalı Hamamlıdan 5-6 kilometr aralıda, dəmir yolunun və Pəmbək çayının sol sahilində, meşənin ətəyində yerləşirdi. Dərə boyunca salınan kəndin uzunluğu 2 kilometrdən artıq olardı. Kəndin üst hissəsi təbii meşəlik idi. Meşədə əsasən palid, cökə və cir meyvə ağacları bitirdi. Kəndin ortasında qara daşdan hörülmiş qədim meçid ucalırdı. Bundan başqa ucuq bir kilsə də vardi ki, deyilənlərə görə, rum dövrlərində qalmışdı. Kənddə son illərədək su dəyirmanından istifadə edilirdi. Qursalının ərazisi Saral, Əfəndi, Hacıqara kəndlərinin və Hamamlıının sahələri ilə həmsərhəd idi. Son vaxtlar kənddə üçmərtəbəli 7 korpuslu məktəb binası, ikimərtəbəli mədəniyyət evi, dördmərtəbəli poçt binası tikilib istifadəyə verilmişdi. Kəndin işgüzar və qoçaq camaati vardi. Onların qoçaqlığı, ığidliyi həmişə Hamamlıının və qonşu kəndlərin ermənilərini qorxudur, vahiməyə salırdı.

Bu kəndin yaylaqları 20-25 kilometr uzaqda yerləşirdi. Xərəvə yaylağından başlanan yurd yerləri Ələyəz rayonuna qədər uzanırdı. Xıdırın yurdu, Səmədin bulağı, Sarıbulaq və Sarıbəy adlanan yaylaqlarda yay dövründə həm Qursalı sovxozenin çobanları, həm də kənd camaati köç salırdı. Yurd yerlərinin çoxu kəndin varlı-hallı adamlarının adları ilə bağlı idi.

Qursalı sovxozeni Sarala nisbətən böyük təsərrüfat hesab olunurdu. 400 hektara yaxın əkin sahəsi, 1000 hektardan çox otlağı, 400 baş qaramalı, 2000 baş qoyunu vardi. İkinci dünya müharibəsindən sonra Qurbanov Mirseyib adlı bir nəfər 15 il burada kolxoz sədri işləmişdi. O, müharibədə zabit kimi qayıtmışdı, kolxozun işlərini çox yaxşı aparırdı.

Yenidən qayıdırıram azərbaycanlıların Ermənistandan zorla çıxarılmasına. Rayon rəhbərliyi Saral camaatına təklif etdi ki, siz öz kəndinizi Azərbaycanda Şamxor rayonunun ermənilər yaşayan Çardaxlı kəndi ilə dəyişməyə razılaşın. İlk köçürülmə 1988-ci il noyabr ayının 30-da başladı. Təxminən 30-a qədər xırda avtobus verib dedilər ki, hər maşına 2-3 ailə yatacaq və digər ev əşyaları yiğsin. Bu vəziyyət kənddə çaxnaşma yaratdı. Ağlayan kim, bayatı deyən kim. Doğma ocağını qoyub getmək istəməyən camaat, bu hadisəni törədən ermənilərə lənətlər yağıdırmağa başladı.

Bu vaxt kəndə 5-10 yük maşını da gəldi. Dedilər ki, kim istəyir əşyalarını yiğsin. Avtobus və maşınlar yükləndikdən sonra kəndin qabağındakı şosse yolunda sıraya düzüldülər. Yük maşınlarının kabinəsində hər ailədən bir-iki nəfər oturdu. Gecə qorxulu olduğundan maşınlar səhər tezdən yola düşdü. Kirovakana çatmamış yük maşınlarının sürücüləri yanlarında oturan kənd sakinlərini söyüb-təhqir etmiş, maşından düşürmüştülər. Sonra da yüksələ dolu maşınları qaçırib aradan çıxmışdılar. Bir gün sonra eşitdik ki, maşın karvanı Kirovakandan keçib Həmzəçimənə çatanda ermənilər tərəfindən gülləboran edilib. Sonra məlum oldu ki,

doğrudan da həmin kəndin yanında avtobuslara ov tüfənglərindən və başqa silahlardan atəş açılıb. Nəticədə Balacaların Məsiminin oğlu Teymur və arvadı, Sədinin nəvəsi öldürülüb, 5-10 nəfər yaralanıb. Kənd camaatı həlak olanlar üçün qəbir qazdı, amma meyidləri gətirmək mümkün olmadı. Yaralananlar isə elə həmin avtobuslarla Qazax rayon xəstəxanasına çatdırıldı.

Yaralananlardan biri də mənim qızım Abidə idi. Hadisədən bir gün sonra kəndə Sovet ordusunun zabit və əsgərləri gəldilər. Onlar kənd camaatını yığıb bildirdilər ki, daha qorxmayıñ, sizin təhlükəsizliyinizi təmin edəcəyək. Hökmət qərar verib: Azərbaycanda yaşayan ermənilərlə eviniyi qanuni yolla dəyişib, köçəcəksiniz. Rus millətindən olan hərbiçilərin kənddə olması ermənilərin təyziqinin qarşısını bir qədər aldı. Hərbiçilər bizə dedilər ki, sabah yenə maşınlar gələcək, lazımı ev əşyalarını yığıb hazırlayın. Biz maşın karvanını Azərbaycanın sərhədinə qədər müşayiət edəcəyik.

Həmin günlər camaat mal-qarasını dəyər-dəyməzinə satmağa məcbur oldu. İkinci köç dekabrın 3-nə təyin olundu. Bu dəfə hər ailəyə bir yük maşını ayırdılar. Qocalar, qadınlar və uşaqlar avtobuslara mindilər. Yenidən böyük bir maşın karvanı şosse yolunda düzüldü. Adamlara tapşırıldılar ki, pəncərələri yorğan-döşək, balınlardan örtünlər ki, gör-sənməsinlər. Köç karvanına bir neçə yanğınsöndürən də qoşulmuşdur ki, ermənilər tərəfindən törədilə biləcək hər hansı yanığının qarşısı alınsın. Bu dəfə zirehli texnikanın müşayiəti ilə maşın karvanı sağ-salamat Azərbaycanın sə-

hədinə çatdırıldı. Kənddə hələ əlli yə yaxın ailə qalmışdı. Növbəti köçürülmə dekabrın 7-nə təyin olunmuşdu.

Kənddə qalanlardan biri də mən idim. Rus zabiti ilə söhbətimdə bildirdim ki, bu yerlər ta qədimdən bizim ata-babalarımızın olub. Ermənilər sonradan bu torpağa gəliblər. İndi bizi zorla buradan köçürürlər. Siz bir hökmət adamı kimi, niyə bu zoraklığın qabağımı almırıınız? Rus zabiti gülərək dedi ki, bu nə bizlik, nə sizlikdir. Moskvanın qərarı belədir. Ermənistanda bir nəfər də azərbaycanlı qalmamalıdır.

Həmin an fikirləşdim ki, uzun illər yaşayıb qurdugum evdən bir yük maşını ilə nə götürə bilərəm axı? İnana bilmirdim ki, Sovet hökuməti dövründə dövlət səviyyəsində belə qanunsuzluqlar, haqsızlıqlar baş versin. Sonralar məlum oldu ki, Dağlıq Qarabağ məsələsi 70 il hökm sürən Sovet İttifaqını dağıtmış məqsədilə ortaya atılıbmış. Həmin ərəfədə mənim kolxoz sədri işlədiyim Qızılörən kəndinin əhalisi daha pis vəziyyətdə çıxarılmışdı. Kəndin camaatını heç dəyişək üçün əyin paltarı, ərzaq götürməyə qoymadan zorla avtobuslara doldurub qovmuşdular. Qonşu Qursalı kəndinə isə rayon rəhbərliyi və hərbçilər təsir göstərə bilmirdilər. Qursalılar rayonun erməni rəhbərlərinə etiraz edir, onları kəndə buraxmir, müqavimət göstərildilər. And içirdilər ki, ölsək də kəndi tərk etməyəcəyik. Onlar tüfəng, təpança və sair silahlarla kəndin müdafiəsində hazır dayanmışdilar.

Arçut kəndində də hələlik müvəqqəti sakitlik idi. Kəndin adamları Sarala gəlib vəziyyətimizlə maraqlanırdılar.

Ermənilər Arçut camaatinin 200-300 baş qoyununu çobanla birlikdə çöldən aparmışdılar. Bu barədə rəhbərlik heç bir məlumat vermirdi.

Ayrım dərəsi adlanan Haydarlı, Hallavar, Kilsə kəndlərindən xəbərlər gəlirdi ki, onların da köcmək fikirləri yoxdur.

Dekabrın 6-da Qursalıda yaşayan qudamgilə gedib, onların vəziyyəti ilə maraqlandım. Saral camaatinin məcburi qaydada, zorla köçürülməsindən xəbərləri vardı. Onu da dedim ki, sabah kənddə qalan 50-yə yaxın ailəni də çıxarıllar. Dekabrın 7-də fikirli halda həyət - bacamda gəzışır, baş vermiş hadisələri özlüyümdə götür-qoy edirdim. Həyat yoldaşım Şahniyar qab-qacağı və xırda-para şeyləri yesiklərə qablaşdırırırdı.

Mən təzə bir məlumat almaq üçün kəndin mərkəzinə tərəf getdim. Şahniyar küçədə, qonşularla söhbət edirdi. Hamının əli işdən soyumuşdu, nə edəcəyimizi bilmirdik. Sovxozun idarə binasına yaxınlaşanda qəflətən hiss etdim ki, ayaqlarım altında yer titrədi. Özümü ayaq üstə güclə saxlayırdım. Qulaqlarım gurultudan, səs-küydən az qalırdı tutulsun. Nə baş verdiyini dərk edə bilmirdim. Geriyə, evimə tərəf dönüb, getmək istədim. Adamlar yolboyu o tərəf-bu tərəfə qaçışır, qışqıraraq ermənilərə söyüş, qarğış yağıdırırdılar. Bu vaxt başa düşdüm ki, zəlzələ baş verib. Çünkü gözümüz qarşısında evlər, hasarlar uçub töküldü. Toz duvana qarışmışdı. Camaat elə başa düşürdü ki, bu da ermənilərin əməlidir. Evimə çatanadək, ayağımın altında yerin bir neçə dəfə bərkdən silkləndiyini hiss etdim. Gördüm

ki, evin ikinci mərtəbəsi yatıb, hasar dağılıb. Əllərində avtomat olan rus əsgəri camaatin kəndin üst tərəfinə yiğismasına göstəriş verdilər. Evimin qabağındakı elektrik direyinin aşmasından çəkinərək, qonşunun həyətinə keçib burada uzandım. Yer arası kəsilmədən yırğalanır, evlər şaq-qılıtı, gurultu ilə uçub dağılırdı. Kimi evdə qalan ailə üzvü, uşağını, kimi də qohum-əqrabasını haraylayırdı.

Bir az keçdi mən gördüm ki, həyat yoldaşım Şahniyar qışqıra-qışqıra məni axtarır. Görəndə ki, sağ-salamatam, sevincindən ağladı. Onu da qeyd edim ki, kənddə bizim ailədən Şahniyarla mən qalmışdım.

Çox keçmədən adamlardan bir çoxu kəndin üst tərəfindəki təpəyə yiğişdi. Mən də Şahniyarla birlikdə onların yanına qalxdım. Camaat toplaşıb, kəndə tamaşa edirdi. Zəlzələnin təkrarlanacağından qorxub çəş-baş qalmışdım.

Kənddəki bütün evlər uçub dağılmışdı, bəzi həyətlərdə yanğın baş verdiyindən tüstü qalxırdı. Təpədən gördük ki, kəndin içərisində bir adam da qalmayıb. Rayon mərkəzi Spitak toz-duman içərisində itib-batmışdı.

Axşama qədər bu təpəlikdə qaldıq. Yer yenə arabir silklənir, uğultu səsləri gəlirdi. Dəqiqləşdirdim ki, zəlzələ saat 11.45-də baş verib. Qaranlıq düşəndə kəndə tərəf endik. "Armud ocağı" deyilən ziyarətgahın yanına toplaşdıq. Bir azdan kənddə nə qədər adam vardısa, hamısı bura yiğidi. Sovxozun ot tayaları ziyarətgahın yaxınlığında idi. Adamlar soyuqdan və küləkdən qorunmaq üçün ot bağlamalarını gətirib daldalanacaq qurdular.

Uçan evlərin qapı-pəncərəsini gətirib ocaq qaladıq. Ev-

lər yerlə-yeksan olmuşdu. Zəlzələnin yenidən təkrarlana-cağı adamlarda vahimə yaradırdı. O gecəni ac-susuz tonqal başında keçirdik.

Bizim evimiz ziyarətgahın yaxınlığında idi. Gecənin bir vaxtı bərk üzüdüyüm hiss etdim. Fikirləşdim ki, ölmək-ölməkdi, xırıldamaq nə deməkdi? Heç kimə demədən evimə tərəf getdim. Birinci mərtəbə salamat idi. Zirzəmiyə girib, gecəni orada qaldım. Səhərə yaxın gördüm ki, adamlar ziyarətgahın yanından öz evlərinə tərəf gedirlər. Həmin gün ucuqların altından pal-paltar və ərzaq çıxarmağa başladıq. 5-10 nəfər bir yerə yiğışır, bir yerdə daldalanır, tapdıqları ərzağı bir yerdə yeyirdilər.

Zəlzələ ermənilərin azərbaycanlılara basqınıνı və köçməsələsini elə bil unutdurmuşdu. Zəlzələdən sonra nə rayondan, nə də hərbçilərdən kənddə heç kəs görsənmədi. Adamlar bir-birini arayıb, axtarandan sonra bəlli oldu ki, iki qardaş - Əli və Rəsul Təmrəz oğlanları sovxozen idarə binasının ucuqları altında qalıblar. Muradlı İsmayııl kişinin nəvəsi, mexanizator işləyən Tofiqin başına divar uçub və o da keçinib.

Bir neçə kişi, qadın və uşaq həmin vaxt evdə olduqlarından yaralanmışdır. Onu da qeyd edim ki, Əli və Rəsul qardaşları ilə birlikdə sovxoza baş mühasib işləyən bir erməni də panellərin altında qalmışdı. Ağır panellərin altın-dakı cəsədləri əllə çıxarmaq mümkün deyildi. Hadisənin üçüncü günü erməninin yaxın qohumları Kirovakan şəhərindən avtokran gətirib, panelləri qaldırdıqdan sonra meyidlər götürüldü. Əli və Rəsul mənim qohumlarım idilər.

Belə ki, mənim qardaşım Nəbi onların bacısını almışdı. Meyidləri camaatın köməyi ilə adət-ənənəmizə uyğun olaraq dəfn etdik.

Güclü zəlzələ Ermənistanda çox böyük dağıntılara və itkilərə səbəb olmuşdu. Bizim rayonda və qonşu erməni kəndlərində çoxlu sayıda insan yerlə yeksan olmuş binaların altında qalmışdı. Əgər məlum hadisələrlə əlaqədar məktəblər bağlanıb, əhali köçürülməsəydi bizim kənddən də yüzlərlə insan zəlzələnin qurbanı olacaqdı. Təkcə bir faktı deyim ki, 400-500 şagirdi, 50-60 müəllimi olan iki-mərtəbəli məktəb, 80-100 nəfər qadının işlədiyi tikiş fabriki, həmişə adamlı dolu olan sovxozen idarə binası yerlə yeksan olmuşdu.

Yeraltı təkanlar dalğavari şəkildə bir istiqamətdə olduğundan qonşu Arçut kəndinə o qədər də ziyan dəyməmişdi. Burada bir adam da zərər çəkməmiş, yalnız divarlarda çatlar əmələ gəlmışdı. Qursalı kənddən də böyük dağıntılar olmuşdu. Burada məktəb və ictimai binalar bağlandıqından tələfat az idi, ölenlərin sayı 18-20 nəfərə çatırdı.

Saralda isə 350 evdən biri də salamat qalmamışdı. Evlərin və hasarların uçması nəticəsində kənd yollarında avtomashınların hərəkət etməsi mümkün deyildi. İki gün kənddə bir maşın da işləmədi. Üçüncü gün hərbçilər buldozer gətirib, kəndin əsas iki böyük yolunu uçqunlardan təmizləməyə başladılar. Kəndin ətraf aləmlə əlaqəsi tamam kəsilmişdi.

## ƏLVİDA, YURD YERİ!

Dekabrın 10-da oğlum Sədrəddin və Xanlarda yaşayan kürəkənim Ramiz Gürcüstanın Qardabani rayonunda yaşayan qohumların yanına gedib oradan sürücüləri gürcü olan iki "Kamaz" maşını götürüb gəldilər. Maşınları zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün vermişdilər. ERTƏSI gün ucuqlar altından çıxarılmış xırda-para ev əşyalarını maşınlara yükləyib Ermənistandan çıxdıq. Mən özümə aid olan əşyaları Xanlar rayonunda yaşayan qızımın evinə yerləşdirib, Çardaxlıya pənah gətirmiş camaatımızın yanına getdim.

Şamxor rayonunun Çardaxlı sovxozeni bizim Saral camaatına verdilər. Çünkü kəndimizin əhalisinin demək olar ki, hamısı bura yığışmışdı. Çardaxlı sovxozi iri təsərrüfat idi. 1989-cu ilin yanvar ayında sovxozenin baş iqtisadçısı - plan şöbəsinin müdürü təyin olundum. Həyat yoldaşımıla birgə Çardaxlıda yaşayır, arabir Xanlara gedib, qızıimgilə baş çəkirdim. Onu da deyim ki, Xanlar rayonuna əvvəllər də gedib-gəlirdim. Bu yerlərin ab-havası, təbiəti çox xoşuma gəlirdi. Bir müddət sonra Bakı şəhərində yaşayan kəndimizin sakinləri gəlib öz valideynlərini, qohumlarını Çardaxlıdan aparmağa başladılar. Bunun səbəbi Çardaxlı sovxozenin başlı-başına buraxılması, adamların dolanışığının, güzəranının yaxşı olmaması idi. Mən də qərara gəldim ki,

Xanlara köcüm. Bu məqsədlə mart ayının əvvəlində Xanlar şəhərində yaraşlıqlı üçmərtəbəli bir ev aldım. Evi sənədləşdirib Xanlar sakini oldum. İş üçün rayon partiya komitəsinə müraciət etdim. Ümumiyyətlə, bu rayona Ermənistən müxtəlif bölgələrdən, xüsusən Göyçə mahalından çoxlu azərbaycanlılar köçüb gəlmişdilər. Onların içərisində ziyanlılar, rəhbər vəzifələrdə çalışmış adamlar çox olduğundan iş məsələsi problem idi. Buna baxmayaraq, birinci katib məni yüksək səviyyədə qəbul etdi və rayon icraiyyə komitəsində qaçqınlarla iş üzrə təlimatçı vəzifəsinə işə götürdü. Onu da bildirdi ki, hələlik işlə, yaxın vaxtlarda səni təsərrüfatların birinə rəhbər göndərərik.

Xanlarda işləyib yaşamağa başladım. İmkanlarım geniş olduğu üçün evə mebel və sair əşyalar aldım. Burada həyat yoldaşımıla ikimiz qalırdıq. Oğlum Elman Kənd Təsərrüfatı İnstitutuna qəbul olduqdan sonra hərbi xidmətə çağırılmışdı.

Xanlar rayonunda bizdən başqa Sarallı ailəsi yox idi. Qonşu Qursalı kəndindən burada 35-ə qədər ailə məskunlaşmışdı. Onlardan biri də qızımın qayınması Ənvər kişi idi.

Burada işimdən razı idim. Dolanışığımız, güzəranımız pis deyildi. Aldığım evin yaxşı həyət-bacısı, geniş təsərrüfatı vardı. Rayonun yaxın kəndlərdən 10 arı ailəsi də almışdım. Burada işim elə idi ki, həyətyanı təsərrüfatımızla məşğul olmağa xeyli vaxtım qalırdı. Yazda xeyli tərəvəz və digər bitkilər əkdik. Arıları isə Göygöl ərazisində yerləşən Toğana kəndinə apardım.

Ümumiyyətlə, Hacıkəndin, Göygölün təbiəti bizim doğ-

ma yerləri, Saralı xatırladırı. Çox gözəl havası, saf suyu vardı. Təlimatçı kimi işləyir, təsərrüfatımla məşğul olur, arabir də arılarə baş çəkmək üçün Toğanaya gedirdim.

Həmin vaxt eşitdim ki, Çaykənddəki qızıl baliqyetişdirmə zovodunda direktor müavini və baş mühəsib yerləri boşdur. Zavodun direktoru ilə görüşdüm. O, tərcümeyi-halımı öyrəndikdən sonra, böyük məmuniyyətlə mənimlə işləməyə hazır olduğunu bildirdi.

Rayon rəhbərliyinin razılığı ilə zavod direktorunun müavini və baş mühəsib vəzifəsinə təyin olundum. Yeni işimdən razı idim. Bakıda yaşayan qohumlar, uşaqlarım Xanlara gəlir, yaşayış şəraitimizə baxıb, bizə qibtə edirdilər. Bunuñla belə, el-obamızın 90 faizi Bakıda məskunlaşdırığı üçün xeyir-şər düşəndə ora getmək məcburiyyətində qalırdım. Bu da çətinlik yaradırdı. Qursalı kəndindən olan ailələr, qohumlar da yavaş-yavaş köçüb Bakıya gedildilər.

Onu da deyim ki, oğlum Elman artıq hərbi xidməti başa vurub qayıtmışdı. Ailə vəziyyətimizlə əlaqədar olaraq onu oxuduğu institutun mexanizasiya fakültəsinin qiyabi şöbəsinə keçirdik. Qohum - əqrəbəya görə həyat yoldaşım Şahniyar da məni Bakıya köçməyimizə razı salmağa çalışırdı.

1989-cu il noyabr ayının sonunda ev almaq üçün Bakıya gəldim. 8-ci km qəsəbəsində nəqliyyat üçün münasib olan, hər cür şəraitə malik üçotaqlı mənzil aldım. Xanlardakı evimi satıb Bakı şəhərinə köcdüm. Burada da özümüz üçün gözəl şərait yaratdıq. Həmin ərəfədə bir gün təsadüfən hüzr yerində həyat yoldaşım Şahniyarın qohumu, "Kirpi" jurnalının baş redaktoru Eyvaz Borçalı ilə rastlaşdım. O və-

ziyyətimlə, yaşayışımıla, işimlə maraqlandı. Münasib bir işə düzəlməyimə kömək edəcəyinə söz verdi. Bir neçə gündən sonra Eyvaz Borçalı ilə birlikdə Abşeron rayon partiya komitəsinə getdik. Birinci katib Abbasov bizi səmimi qarşıladı. Hiss etdim ki, Eyvaz müəllimin böyük hörməti var. Məni katibə yaxın qohumu kimi təqdim etdi. Abbasov tərcümeyi-halımla maraqlandı və yaxın vaxtlarda münasib bir işlə təmin edəcəyinə söz verdi.

Bir neçə gündən sonra mən birinci katibin çağırışına əsasən onun yanına getdim. Bildirdi ki, səni hələlik Mehdiabad sovxoza direktor müavini göndəririk. Bir müddət işlə, sonrasına baxarıq.

Ertəsi gün Mehdiabad sovxoza getdim. Direktor Novruz Dünyamaliyev məni çox mehribancasına qarşıladı. Ona mənim barəmdə əvvəlcədən məlumat vermişdilər. 1989-cu il dekabr ayının sonunda sovxoza direktor müavini kimi işə başladım. Əvvəlki iş üslubuma uyğun olaraq, nizam-intizamlı işə gedir, təsərrüfatın bütün sahələrinə baş çəkir, lazımi göstərişlər və məsləhətlər verirdim. 1990-cı ilin avqust ayında Abşeron rayonunun ərazi-inzibati bölgüsünə baxıldı və bir sıra təsərrüfatların və Ermənistandan zorla çıxarılan qaçqınların hesabına Xızı rayonu yaradıldı.


## TİKDİM Kİ, İZİM QALA...

Mərkəzi Komitə tərəfindən Maksim Musayevin Xızı rayonuna birinci katibliyə namizədliyi verilmişdi. M.Musayev əslən Qərbi Azərbaycanın Göycə mahalından idi. Bu vaxta qədər Qax rayonunda birinci katib və digər yüksək vəzifələrdə işləmişdi. Xızı rayonu yeni təşkil olunduğu üçün Ermənistandan gələn qaçqınlar rayon rəhbərliyinə, idarə və təşkilatlara işə götürüldü. M.Musayevin məsləhəti ilə 1991-ci il aprelin 11-də Xızı rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinə direktor təyin olundum. Bu vəzifəmlə əlaqədar mən məcburiyyət qarşısında Xızıda yaşamalı idim. Xızı Bakıdan 100 kilometr aralıda yerləşirdi. Yeni rayonun yeni sakini və qaçqın kimi gələcəkdə ev tikmək üçün 25 sot torpaq sahəsi aldım. Müvəqqəti olaraq həyat yoldaşım Şahniyarla birlikdə vaqon-evdə yaşadıq. Bakıdan stol-stul, çarpayı, şkaf və lazımı ev avadanlıqları getirdik. Şəhərdəki evimizdə isə oğlum Elman qalib yaşayışı oldu. İstirahət, bayram günlərində Bakıya gedib, oğul-uşağa, qohumlara baş çəkirdik. Torpaq sahəmizdə göy-göyeriti, pomidor, xiyar, kartof, kələm və s. tərəvəz məhsulları yetişdirir, hərdən bir Bakıya pay göndərirdik. Ümumiyyətlə, Xızıda su qıt idi. Bunu nəzərə alaraq 15 tondan çox tutumu olan su hovuzu tikdirdim. Quba, Xaçmaz zonasından müxtəlif meyvə tıngləri gətirib əkdir. Qısa müddətdə bu-

rada çox gözəl, səliqəli bağ-bağça yaratmağa nail oldum.

Rəhbərlik etdiyim idarədə 8-10 nəfər işçi vardı. Təvazökarlıq olmasın, işlədiyim üç il müddətində istər kollektivdə, istərsə də rayonda böyük hörmət qazandım. Buna səbəb işgüzarlığım, nizam-intizamım, düz danışmağım idi. Sovet hökuməti dağılıandan sonra rayon partiya komitələrinə yeni struktur olan icra hakimiyyətləri əvəz etmişdilər. İstər M.Musayevin, istərsə də ondan sonrakı icra başçılarının dövründə hamı işimdən razi idi. İdarəmizə müraciət edən ahıllar, təqaüdçülər, əllillər və başqaları işimizdən və göstərdiyimiz xidmətdən heç vaxt şikayətçi olmurdu. Onlar mənim haqqımda rayon rəhbərliyinə xoş sözlər deyib, razılıq bildirirdilər. Nazirliyimizdən gələn komissiyalar işimizdə heç bir nöqsan tapa bilmirdilər. Nazirliyin keçirdiyi bütün yığıncaqlarda iştirak edir, idarənin işi barədə müntəzəm hesabat verirdim.

Həmin illərdə erməni işgalçılarının torpaqlarımıza basqınları davam edirdi. Bütün Azərbaycan oğulları kimi, oğlum Elman da könülli olaraq orduya getmişdi. Qudam Cəlal müəllimin oğlu İntiqam da hərbçi idi. Onun baş leytenant rütbəsi vardı. Elman onun yanında, Qarabağ bölgəsində ermənilərə qarşı döyüşlərdə iştirak edirdi. Mənim və həyat yoldaşımın yeganə nigarançılığımız Elman sarıdan idi. Bütün valideynlər kimi biz də istəyirdik ki, tezliklə müharibə dayandırılsın, qan tökülməsin. Bizim bu istəyimiz möhtərəm Heydər Əliyev hakimiyyətə qayıdanan sonra reallaşdı. Cəbhədə atəşkəs elan olunduqdan sonra oğlum Elman da ordudan tərxis edildi.



hiyyətlərim vardi.

1994-cü ilin payızında özüm üçün bir mülk tikməyi planlaşdırıldım. Fikirləşirdim ki, daha Xızıdan başqa yerə köçəsi deyiləm. Burada işləyib, ömrümün axırına qədər də burada yaşamağı qərarlaşdırılmışdım. Bu yerlərin ab-havası, təbiəti mənə xoş gəlirdi, səhhətim, yaşım üçün də çox münasib, əlverişli idi. Beləliklə, tikinti materialları almağa başladım. Bu işdə mənə həmyerlimiz, Sarallı Paşa müəllimin oğlu, Bakıdakı 1 nömrəli evtikmə kombinatında baş mühəndis iş-


Bizim Lor-Pəmbək zonasının adamları, eləcə də ziyanlıları istər işimə, istərsə də gün-güzəranıma qib-tə edirdilər. Çünkü onların arasında yeganə adam idim ki, dövlət işində, rəhbər vəzifədə işləyirdim. Ermənistanda olduğu kimi burada da yenə möhürüm və bir sıra qulluq səla-

ləyən İsayev Şahid yaxından kömək göstərirdi.

Onu da deyim ki, mən bu xatirələri yazanda Şahid cavan yaşında vəfat etmişdi (Allah rəhmət eləsin). Onun işlədiyi idarə Xızı rayonunda məskunlaşan qaçqınlar üçün dövlət hesabına evlər tikirdi.

Öz planım və layihəm əsasında adıma layiq ikimərtəbəli evin özülünü qoymum. Bənnalığı özüm, fəhləliyi isə həyat yoldaşım Şahniyar edirdi. Birinci mərtəbə üçün çox gözəl və möhkəm divar hördüm. Eşidib bilənlər, görənlər məəttəl qaldılar ki, həmişə rəhbər vəzifələrdə işləyən bir adam bənnalığı necə bacarır? Birinci mərtəbənin hörgüsündən sonra usta və fəhlə tutub, qalan işləri gördürdüm. Bir il müddətində evin tikintisini başa çatdırıldım.

İkinci mərtəbədə iki yataq otağı, bir zal, mətbəx və hamam yerləşirdi. Ümumiyyətlə, həmişə olduğu kimi burada da, kənd rayonu olmasına baxmayaraq, şəhər qaydası ilə



Əli Nəbiyevin Xızıdakı evi, oğlu Sədrəddin və nəvəsi Faidə

hər cür şəraiti olan mənzildə yaşamaq istəyirdim. Mənzilə telefon da çəkdirdim. Müntəzəm olaraq Bakıda yaşayan övladlarımı, nəvələrim və qohumlarımı zəng edib hal-hval tuturduq. Ev hazır olandan sonra yayda uşaqlarım, nəvələrim, hərdən də qohumlarım qonaq gəlir, istirahət edirdilər. Həmin vaxt yalnız oğlum Elman subay idi. 1995-ci ilin payızında onu da evləndirdim. Bakıda şadlıq evlərinin birində gözəl toy şənliyi keçirdik. Toya ən yaxın qohum-əqraba və qonşuları dəvət etmişdim.

Bu xeyir işə çox sevinirdim. Hətta toydakı çıxışında bildirdim ki, bu gündən bütün yükümü yerə qoydum. Bunu o mənada deyirdim ki, övladlarımın hamısına el adəti ilə toy edib, bir valideyn kimi borcumdan çıxmışdım. Gəlinimi 8-ci kilometr qəsəbəsindəki evimizə getirdik.

Xızı rayonunun sosial müdafiə mərkəzində işimi davam etdirir, heç bir qanunsuzluğa yol vermirdim. Tabeliyimdə olan işçilərdən də qanunlara riayət etməyi tələb edirdim. İldə bir dəfə nazirlikdən komissiya gəlib idarəmizdə yoxlama aparırıdı. Bu yoxlamalar zamanı elə bir ciddi nöqsan və qüsür üzə çıxmırıldı. Çünkü, bir qədər əvvəl dediyim ki mi, işimdə çox tələbkar idim. Beləcə, 8 il bu vəzifədə çalışdım. Bu müddət ərzində nə rayon rəhbərliyi, nə də nazirlik tərəfindən hər hansı cəza almamışdım. Buna görə də başqa idarə rəhbərlərindən fərqli olaraq, vəzifədə qalmaq namənə heç kəsə rüşvət vermirdim.

1998-ci ilin mart-aprel aylarında əmək və əhalinin sosial müdafiəsi nazirliyində attestasiya keçirilməsi barədə qərar verildi. Bizim idarədən də mən və üç işçimiz attestasi-

yadan keçmək üçün nazirliyə getdik. Komissiya attestasiyanı imtahan qaydasında aparırıdı. İslədiyim səkkiz il müdədətində pensiya və müavinətlərə dair qanun və təlimatları yüksək səviyyədə öyrənmişdim. Təsəvvür etməzdim ki, bu attestasiya gözləmədiyim halda qəflətən işdən çıxarılmamı səbəb olacaq.

Komissiya üzvlərinin mənə verdiyi suallar öz işimizdən daha çox başqa sahələri əhatə edirdi. Bu, məni əsəbileşdirdi və komissiyaya etirazımı bildirdim. Digər üç işçim də attestasiyadan keçdikdən sonra nəticələri öyrənmək üçün bir az gözləyəsi olduq. Nəticələr elan olunanda dedilər ki, attestasiyadan keçə bilməmişəm, ona görə də işdən azad edilirəm.

Beləliklə, heç bir tutarlı səbəb olmadan işdən çıxıldım. Rayon icra hakimiyətinin başçısı mənə başqa rəhbər vəzifələr, o cümlədən çörək kombinatında, məşgulluq idarəsində direktor vəzifəsi təklif etdi. Bu təkliflərin heç birini qəbul etmədim. Bildirdim ki, daha bu rayonda qala bilmərəm, köçüb Bakıya, uşaqlarımın yanına gedirəm.

Xızının mərkəzində tikdiyim evi satdım. Orasını da deyim ki, həyat yoldaşım Şahniyar Xızıda qonum-qonşularından ayrılmak istəmirdi. Ancaq mən qəti qərarımı vermişdim. İstəmirdim ki, aşağı vəzifədə işləyib, özümü hörmətdən salım. Çünkü sosial müdafiə mərkəzinin direktoru rayonda çox hörmətli vəzifələrdən biri hesab olunurdu. Bir neçə aydan sonra Xızıda icra başçısı Bafadar müəllimlə görüşdüm. O, Xızı rayonunun əhalisi adından yaxşı və qüsursuz işimə görə mənə razılıq etdi.


Xızıdakı evimi münasib qiymətə Bakıda yaşayan bir həkim aldı. Mülk, həmçinin həyat, bağ-bağça həkimin və onun cavan oğlunun çox xoşuna gəlmışdı.

1998-ci il iyul ayının 8-də Bakıya köcdüm. Fikirləşirdim ki, son illər harada məskunlaşmağımızdan asılı olmayaraq, sərbəst, oğul-uşaqtan ayrı yaşamışıq. Elmanın bir oğlu olmuş, ailəsi böyümüşdü. Yenidən iki ailənin üçotaqlı dövlət mənzilində bir yerdə yaşaması namənasib idi. Onu



Bakıda, Xutor qəsəbəsindəki evindən görünüş

da deyim ki, özüm özümü dolandırırdım, övladlarımı maddi cəhətdən ehtiyacım yox idi. Əksinə, onlara əl tutur, bayramlarda pay alıb aparırdım. Bütün bunları və Şahniyarin arzusunu nəzərə alaraq Xutor qəsəbəsində sadə bir həyat evi aldım. Bu ev qohum-əqraba və övladlarım üçün əlverişli yerdə olsa da, şəraiti yaxşı deyildi. Saraldan başlayaraq, Xanlarda və Xızıda özümə və ad-sanıma layiq evlərdə yaşa-



Əli Nəbiyev və qardaşı Nəbi müəllim

mışdım. Düzdür, yaşımin o çağdı olmasa da, ömrümün son illərini də yaxşı şəraiti olan mənzildə başa vurmaq istəyirdim. Buna maddi imkanım çatsa da, övladlarım bu yaşımda təzədən ev tikməyimə razı deyildilər. Buna baxmayaraq allığım evin yerində ikimərtəbəli bir mülk tikməyi qərarlaşdırırdım.

Həmin vaxtlar bir özəl ticarət mərkəzində baş mühəsib vəzifəsində işləyirdim. Yaxşı əmək haqqı alırdım. Ona görə də heç bir çətinlik çəkmədən ikimərtəbəli, xudmani bir ev tikirdim. Burada yaşayış üçün lazımlı olan hər cür şərait yaratdım.

## SARAL KƏNDİNİN TARİXİNDƏN

Saral Qərbi Azərbaycanın (indiki Ermənistan respublikasının Spitak rayonu) Hamamlı rayonunun tam azərbaycanlılardan ibarət kəndi olmuşdur. Bu kəndin yaranmasının 300 (üç yüz) ildən çox tarixi var. Qəbir daşları üzərindəki qədim ərəb əlifbası ilə olan yazılar da bunu təsdiqləyirdi. Deyilənlərə görə Qazax mahalının bir qrup sakini, bu yerlərin ab-havası, suyu, təbiəti saf və gözəl olduğu üçün gəlib burada məskən salmışlar.

Mövcud olduğu dövrdə adı heç vaxt dəyişilməmişdir. Yalnız 1988-ci il hadisələri zamanı azərbaycanlı əhalisi zorla dədə-baba yurdlarından köçürüldükdən sonra Saral kəndinin adı dəyişdirilib Xaçaxpur adlandırılmışdır.

Zəlzələdən 3-4 ay sonra mən doğma kəndimizə baş çəkməyə gedəndə Xaçaxpur adı yazılmış lövhəni özüm də gördüm.

Saral kəndi Qarakilsədən (sonralar ermənilər adını Kirovakan qoymuşdular) 20 kilometr məsafədə Gümrüyə (Leninakan şəhəri) tərəf uzanan Pəmbək çayının qüzey tərəfində, dağın ətəyində düzəngah bir sahədə yerləşirdi. Saraldan Gümrüyə 40-45 kilometr məsafə vardı. Çay mənbəyini Qaraxaç yaylaqlarının ətəyindən alaraq Cacur adlanan dağa çatmamış ərazidə yerləşən Nalbənd kəndinin altında axıb gəlirdi. Bu çayın ilk başlangıcı Çiçxan, Hamamlıdan

Gürcüstan sərhədinə qədər olan hissəsi isə Pəmbək adlanır. Pəmbək çayının 3 kilometrlik hissəsi Saral kəndinin altında uzanıb keçirdi. Çayın sağ və sol sahili Cələ adlanır. Belə ki, çay müəyyən vaxtlarda öz istiqamətini dəyişməklə, yarım kilometr məsafə enində düzəngahlar yaratmışdı. Həmin düzəngah sahələrə “Cələlər” deyirdik. Bu cələlərə aşağı və yuxarı Cələ adı verilmişdi. Çayın sağ və sol tərəfi 100 hektardan çox düzəngahdan ibarət idi. Atalarımızın dediyinə görə həmin cələ tamamilə six meşə olubmuş. Hətta camış, at həmin meşələrdə balalayanda aylarla axtarılıb, tapmaq mümkün olmurmuş. Sonralar heyvanlar balaları ilə birlikdə six meşəlikdən çıxıb kəndə tərəf qalxarmış.

Pəmbək çayı yaz aylarında - aprelin sonundan başlayaraq, iyunun əvvəlinədək artıb çoxalardı. Həmin vaxtlar çaydan nəinki at, öküz arabaları, heç bir nəqliyyat vasitəsi keçə bilmirdi. Yazda çay öz məcrasından çıxıb, böyük uçurumlar, xəndəklər yaradırdı. Saral kənd kəndiniğında torpaq yuyulub, aparıldığından 15-20 metr hündürlüyündə xəndək yaranmışdı. Saral kəndi Kömürxana adlanan dağın ətəyində və Pəmbək çayının yaratdığı xəndəyin üstündə 75 hektar sahədə düzənlilik bir ərazidə yerləşirdi. Kömürxana dağı qızey olmaqla, 400 hektardan artıq idi. Dağın döşündə kiçik dərələr, təpələr, çökəkliklər və qılıclar vardı.

Burada aşağıda adlarını çəkdiyim yer adları məlum idi.

- 1. Kömürxananın döşü.**
- 2. Qarabulaq sahəsi.**
- 3. Ocaq qayası.**
- 4. Saral binəsi.**
- 5. Ağalıq çökəyi.**

Bunlar kənddən 3-4 kilometr aralıda hündür yerlər idi.

XX əsrin əvvəllərinə, yəni Sovet hökuməti qurulana qədər Saral kəndinin əhalisi tərəfindən aşağıda adları çəkilən torpaq sahələri zəbt edilib, əkin və biçənək kimi istifadə edilmiş:

- 1. Ağalığın çökəyi**
- 2. Elləzin tiknəsi**
- 3. Armudun üstü**
- 4. Novruzdarın çökəyi**
- 5. Əhmədalının çökəyi**
- 6. Zilfinin yeri**
- 7. Çamırlı yer**
- 8. Dolaylar**
- 9. Qarabulaq**
- 10. İminin çatağı**
- 11. Almanın döşü**
- 12. Güllərin dərəsi**
- 13. Ələkbər ocağı**
- 14. Omarın göyəmi.**

Bu sahələrdən başqa kəndin Qursalı yeri, Aşağı Kalafa adlanan düzəngah əraziləri də vardı. 20 hektar olan Qursalı yeri qonşu Qursalı kəndinə bitişik olduğu üçün belə adlanırdı. Aşağı Kalafa adlanan yerdə isə indiki Saral kəndi yanmamışdan əvvəl bir neçə ev olubmuş. Buna da Aşağı Saral deyərlərmiş. Sonralar yeni kəndin salınması ilə əlaqədar buradakı evlər uçurulub, dağıdılmış, yerləri kalafaya çevrilmişdi. Sonralar həmin kalafalardan kolxozun öküz arabaları ilə torpağın daşınıb əkin yerlərinə gübrə kimi verilməsini xatırlayırdım.

Aşağı kalafanın üstündə, Hacıqara təpəsi adlanan dağın Saral tərəfində böyük daş karxanası açılmışdı. Bu karxandan həm çar Rusiyası, həm də Sovet dövründə daş çıxarıldı. Həmin daşdan bütün növ tikinti işlərində istifadə olunurdu. Bu karxananın bizim kəndə həm xeyri, həm də ziyanı dəyirdi. Xeyri o idi ki, camaat tikinti üçün istifadə edir, həm də orada işləyib, əmək haqqı alırlılar. Ziyanı o idi ki, hər gün axşam saat 5-dən sonra burada lağım atıb qayaları partladırdılar. Bu partlayışlar da həm evlərə ziyan vurur,

həm də çöldə mal-qoyun otaranlar üçün təhlükə yaradırı.

Bu yerlərin hamisində əkin və biçənək sahəsi kimi istifadə olunurdu. Kömürxana dağında su çox qıt idi. Burada cəmi iki bulaq vardı. Bulaqlardan biri Qarabulaq adlanırdı. Onun suyu iki kilometr məsafədən öz axarı ilə kəndə getilmişdi. 1955-ci ildə həmin bulağın suyu borular vasitəsi ilə kəndin orta məktəbinə çəkilmişdi. İkinci bulaq Kərimin bulağı adı ilə tanınır (kor Kərim Goyəbaxanlılar tayfasından idi). Kor Kərim həmin ərazidə yeri qazib suyu tapmış və həmin yerdə balaca nov düzəltmişdi. Nova yıgilan suдан mal-qaranı suvarmaq üçün istifadə edilirdi.

Kəndin Hacıqara tərəfə olan istiqamətində “Armud ocağı” adlanan məşhur bir ziyarətgah vardı. Mənim özüm də hamı kimi bu ziyarətgaha həmişə inanmışam və oradan keçəndə nəzir qoymuş, ocağından, daşından, öpmüşəm.

“Armud ocağı” Saral camaatının kiçikdən böyüyə qədər hamisinin and yeri idi. Niyyət etmiş adamlar ora gedər, qurban kəsib, ehsan paylayardılar. Nəzir qoyub, cıraq yandırar, daşından öpər, yanında bitmiş ağaca kəlağayı, parça, palpalar bağlayardılar.

Toyu olan gəlinləri ilk dəfə ocağa aparardılar. Qonşu gəlinlər, qızlar yığışar, ləyənlərlə şirni götürüb ocağa aparar, yolda qarşılara çıxanlara paylayardılar. “Armud ocağı” çox sınaqlı ziyarətgah hesab olunurdu. Zəlzələdən sonra kənddə qalmış əhali bura toplaşıb gecə səhərə kimi ocağa yalvarıb, imdad dileyirdilər. Kəndimizin bəzi adamları ocağın torpağından bir-iki ovuc götürüb özləri ilə Bakıya gətirmişdilər.

Saralın Armud ocağından başqa ikinci tarixi abidəsi məscid adlanırdı. Məscid 1880-ci illərdə tikilmişdi. Camat məscidə vəsait qoyub, onu ellikcə tikmişdilər. Məscidin uzunu 10, eni 4, hündürlüyü 3 metr olmaqla, qara və sarı rəngli tuf daşdan hörülüdü. İçəridə daşdan yonulmuş tərəkciklər vardi ki, orada şam, çıraq yandırıldılar. Kolxoz quruluşunadək, yəni 1935-ci illərə qədər Məsciddə vaxtaşırı namaz qılıınar, dualar oxunardı. O, son vaxtlaradək camaatin and yeri, inam yeri idi.

Kömürxananın ətəyindəki kiçik dərədə yaşı bilinməyən bir kol armudu ağacı vardi. Bəlkə də bu ağac kəndin bünnövrəsi qoyulmadan əvvəl bitibmiş. Ağacı mən uşaq vaxtı görmüş, meyvəsindən yemişdim. Çox hündür idi, yoğun gövdəsi vardi. Gövdəsinin içi çürüyüb, ovulmuşdu. Bu oyuqda hətta bir adam yerləşə bilirdi. Ağacdən aralı iki yerdən su çıxırıdı. Bunun birinə "armud ocağının" bulağı deyərdilər. Suyu çox sərin və dadlı idi. Armud ocağının kölgəsi basan məsafədə daş yatağı, qaya vardi. Qayanın bir tərəfində bir zağa, bir tərəfində isə 5-6 adamın ayaq üstə yerləşə biləcəyi mağara vardi. Bu mağaraya yağış, qar düşmürdü. İçərisində daşdan oyulmuş tərəklər var idi. Mağaraya söykəkli gilas ağacına bənzər bir ağaç bitmişdi. Yarpaqları həmişə yaşıl qalırdı.

Kəndin güney tərəfində, qeyd etdiyim kimi, Pəmbək çayı axırdı. Bu çay boyu Tiflis - İrəvan dəmir yolu uzanırdı. Dəmir yolu 1900-cu illərdə çəkilmiş, qatarlar 1904-cü ildə işləməyə başlamışdı. Dəmir yolu ilə paralel Tiflis - İrəvan avtomobil yolu da salınmışdı. Bu yol sonradan xeyli geniş-

ləndirilib hamarlanmış və asfaltlaşdırılmışdı.

Oktyabr inqilabından sonra, Ermənistanda hakimiyyətsizlik yaranmış və ermənilərin azərbaycanlılara qarşı hücumları, qırğınları başlamışdı. Bunun nəticəsi olaraq Saral camaati elliklə kəndi tərk edib Türkiyənin Qars vilayətinə köçmüdü. Əhalinin bir hissəsi vilayətin Qaraxan, bir hissəsi isə Gorxana deyilən kəndlərində məskunlaşmışdır. Deyilənlərə görə, Qaraxan kəndində ruslar yaşmış və onlar I Dünya müharibəsi zamanı qorxub qaçmışdır. Ruslardan sonra həmin kəndə erməni ailələri gəlmişlər. Bizim kəndin camaati ora gedəndə ermənilər qorxularından kəndi tərk etmişdilər. Saral camaati iki ilə yaxın burada yaşamalı olurlar. 1920-ci ilin fevralında ermənilər vaqonlarla Qaraxana gəlib kəndə hücum edirlər. Saral camaati qarlışaxtalı qış günlərində at, araba ilə ayaqyalın, başıaçıq dağ yolları ilə Ağbabaya (Amasiyaya) gəlirlər. Həmin hücum zamanı çox adam öldürülür. Qaça bilməyən qocalar, xəstələr, uşaqlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir. Bir neçə ay Ağbabanın kəndlərində dağınıq halda yaşayan Saral camaati Ermənistanda Sovet hökuməti qurulduğandan sonra doğma yurdlarına qayıdırılar. Kəndə yetişəndə isə görürler ki, bütün evlər ermənilər tərəfindən tutulub.

O vaxt Türkiyədən qaçıb gəlmiş bu ermənilərə qaxdağanlılar deyirlərmiş.

1921-ci ilin yazında türk əsgərləri yenidən hücum edib Nalbənd kəndinə qədər gəlirlər. Bunu eşidən ermənilər bizim kənddən çıxıb qaçmalı olurlar. Atam danışındı ki, ermənilər canlarını qutarmaq üçün gecə ikən qaçıb aradan

çixmışdır. Səhər tezdən gördük ki, kənddə bir nəfər də qaxdağan erməni qalmayıb. Beləliklə, başqa-başqa yerlərə səpələnmiş Sarallılar yenidən öz evlərinə, ocaqlarına yığışırlar.

1922-ci ildən başlayaraq xəndəyin üstündə olan ev sahiblərindən bir neçəsi çay tərəfdəki əraziləri daşdan, çıraqdan təmizləyib, torpaq töküb cələlər düzəltmişdilər. Sonralar bu cələlərdə bağlar salmışdilar. Həmin cələlər o vaxt aşağıdakı adamlara məxsus olub.

**1. Avazın cələsi** - Avaz Yolçular nəslindən olub, dəli-qanlı, iri gövdəli bir kişi imiş. O, zor gücünə bu sahəni zəbt edibmiş. Orada oğlu Təmrəz üçün kiçik bir ev də tikibmiş. Kolxoz qurulduğdan sonra Avazın cələsini əlindən alıb, 5-6 ailəyə həyətyanı sahə kimi vermişdilər.

**2. Hertalının cələsi** - hertalılar tayfasından olan qardaşlar və əmi oğullar arasında bölüşdürüllüb, kolxoz quruluşuna qədər onlar tərəfindən əkilib - becərilməş, istifadə olunmuşdu.

**3. Qəhrəmanlıların cələsi** - Qəhrəmanlılar tərəfindən zəbt edilib 4-5 qardaş arasında bölüşdürülmüşdü.

**4. Qarasaqqallıların cələsi** - Bu tayfanın qohumları tərəfindən zəbt edilmişdi. Qarasaqqallılarla Qəhrəmanlılar cələsinin arasından kəndə yol vardı. Bu yol yoxuş olduğundan qış aylarında buz bağlayırdı.

**5. Qəlyənçəkənlərin cələsi** - bu cələ çaya çox yaxın olduğundan yaz vaxtı sel gələndə əkin yerinə ziyan vurmuş. Çox zəhmət bahasına çayın cələ tərəfi olan hissəsini daş - ağaclarla kəsib möhkəmləndirmişdilər. Bu cələnin çox

hissəsi meyvə bağı idi. Kolxoz qurulanda Qəlyənçəkənlərin bağının bir hektarı əllərindən alınmışdı. Həmin bağ 1985-ci ilə kimi kolxozun bağı olmuşdu. Bağın əvəzində onun sahibinə heç bir haqq ödənilməmiş, əksinə, tayfanın ağısaqqalı Qəlyənçəkən Osman qolçomaq kimi sürgünə göndərilmişdi.

Beləliklə 1921-ci ildən etibarən əhali Sovet hökumətinə tabe olub Saralda yaşamağa başlayır.

1923-24-cü illərdə kənddə ilk məktəb açılır. Məktəbin ilki şəxsi evdə təşkil olunur. Hökumət səkkiz yaşıdan yuxarı bütün uşaqları məcburi qaydada məktəbə cəlb edir. Sonralar yavaş-yavaş qızlar da məktəbə gedirlər. 1931-ci ildə kənddə 5-6 kasib-küsübdən ibarət kolxoz yaradılır.

1937-ci ildən hamı elliklə kolxoza daxil olur. Kolxoza 26 Bakı komissarlarından olan M. Əzizbəyovun adı verilir. 1972-ci ilədək, yəni kolxoz sovxoza çevirilənədək bizim təsərrüfat M. Əzizbəyovun adını daşımışdı.

1935-1937-ci illərdə hər yerdə olduğu kimi Saral kənddində də uğursuz bir dövr başlanır. Belə ki, Sovet hökumətinin əleyhinə olanlara, kolxoz quruluşunu istəməyənlərə qarşı repressiyalar başlanır.

Aşağıda adlarını çəkdiyim Saralın adlı-sanlı, bacarıqlı, nüfuzlu kişilərini hökumət məhkəməsiz, filansız həbs edir, oldürdüyüni öldürür, bəzilərini isə naməlum Sibirə sürgün edir. Həbs olunanlar qəflətən gecə vaxtı qohum-qonşusu bilmədən evlərindən aparılır, ailə üzvləri, yaxın qohumları təhlükəli adamlar kimi nəzarətdə saxlanılır. Repressiya qurbanları adلانan bu kişilər hərəsi bir tayfadan idi:

1. Elləz Abdurəhman oğlu - kolxoz sədri.
2. Aliyev Xan Osman oğlu - kolxoz briqadırı.
3. İsmayılov Cavad Mustafa oğlu.
4. Qəlyənçəkən Osman Süleyman oğlu.
5. Təmrəz Qurban oğlu (Yekə Təmrəz).
6. Ağalıq Abduləzim.
7. Sarıbüg Binnət Kərim oğlu.
8. Muradlı Nəsib kişi.
9. Ramazanov Əli Qurban oğlu.
10. Yekə Əhməd, Qulu kişi, Şeyx Mehralı, Məmməd oğlu qardaşları, Məmməd İsmayılov oğlu (kəndir qızan), Qaralar Osman (Bəyaddımın qardaşı), Herazman Abdulla (sonralar qayıdır), Koxa Məhəmməd, Rəşid Yusif oğlu və başqaları.

Bələliklə, Saral kəndində Sovet həyat tərzi başlayır, kolxoz nizamnaməsinə əsasən hər bir ailəyə ev tikmək üçün 0,25 hektar həyətyanı torpaq sahəsi verilir. Bu sahənin bir hissəsi kəndin kənarında verilirdi. Ailələrə verilən torpaq sahələri üzv yeri adlanırdı. Adamlar burada taxıl əkərlərmiş, yaxud otunu biçib mal-qaraya yedizdirərlərmiş. Əkin suyu olmadığına, torpaqlar suvarılmadığına görə başqa məhsul əkilib, becərilmirmiş. Yalnız Cələ adlanan sahədə kimin yeri vardısa, orada kortof əkərlərmiş.

Kolxoz nizamnaməsinə əsasən hər ailəyə 3 baş inək, 25 baş qoyun saxlamağa icazə verirlərmiş. Normadan artıq olanları alıb kolxoza birləşdirirlərmiş.

Artıq Sovet hökuməti bu qayda ilə möhkəmlənir, kənddə savadsızlığı ləğv etmək üçün gecə məktəbləri açılır. Ya-

zıb oxuya bilməyənləri məcburi məktəblərə cəlb edirlər.

Kənddə hökumət mazutla işləyən çörək sexi açır, camaata növbə ilə çörək satılır. O vaxt həmin sexə firni deyərdilər. Çörək bişirən öz kəndimizdən "Novruzdar" tayfasından Əli adlı kişi idi. Camaat yalnız kolxoz işində işləyordi. Kənddə başqa iş demək olar yox idi. Bir neçə adam Cələdə yaqonlara qum doldurur, bir neçəsi dəmiryolunda fəhlə işləyirdi. Qalan kənd camaati kolxozun işində çalışırdı. Qeyd edim ki, işləməyənlərə yüksək vergilər qoyur, onları kolxozdan çıxarırlar, hətta həbs edirdilər.

1941-ci il müharibəsi başlanır. Hər yerde olduğu kimi müharibənin ilk gündündə Saralın - 18 yaşdan 40 yaşına kimi bütün kişilərini cəbhəyə aparırlar. Kəndimizdən 200 nəfərdən çox kişiləri müharibəyə apardılar ki, onlardan aşağıda adları qeyd olunanlar həlak oldular və yaxud itkin düşdülər, qayıtmadılar. Məhlə ilə bəzilərinin adı yadında qalmadığı üçün ləqəbləri və qohumluq əlaqələri ilə yazıram:

1. Bəkirin Paşası.
2. İsa Osman oğlu (Eminlərdən).
3. Həsən Allahverdi oğlu (Hallacının oğlu).
4. Sadix Cibrail oğlu (Mustoyludan).
5. Abbas Hacimahmud oğlu (Aşurludan).
6. Asdan Məmməd oğlu (Çal Usublar).
7. Bəşir Musa oğlu.
8. Haxkərim Məmməd oğlu.
9. Teymur Məmməd oğlu (qardaşlar).

10. Məhəmməd Mahmud oğlu.
11. Lala Süleyman İbrahim oğlu (hər ikisi Qarakərimlilərdəndir).
12. Əhməd Əsəd oğlu.
13. Bayram Əsəd oğlu.
14. Kəndirqiranın oğlu Hüseyn.
15. Məhəmməd Əhməd oğlu.
16. Nöyzətin oğlu Yolçu.
17. Qarakərimlilərin Binnəti.
18. Qarakərimlilərin Hümməti.
19. Xallı Əhmədin oğlu Bayram.
20. Helli Nəbi Kərim oğlu.
21. İncəlinin oğlu Mustafa.
22. Lal Əzizin İsmayıli.
23. Qardol Bəkir.
24. Qarasaqqallının Ramazanı.
25. Qəhrəmanların Mahmudunun oğlu.
26. Kölük Sarının oğlu.
27. Qəlyənçəkənlərin İsmayıli.
28. Hətəmin Sarısının Bəyləri.
29. Qaralar İsmayılin Mürsəli.
30. Kömürün oğlu Hacı.
31. Çalın oğlu.
32. Zəryərlərin Lətfi.
33. Rüstəm kişi (Sultan arvadın əri).
34. Posunun Rəhimli.
35. Əmirinin oğlu İvan.
36. Rəşid Yusifin oğlu.

37. Yusifinin kiçik oğlu (Çuala çapanın yeznəsi).
38. Veysal Səməd oğlu.
39. Rəsul Səməd oğlu.
40. Təpəl Alının oğlu Şərif.
41. Nəsibin oğlu Qulu.
42. Didiş Osman oğlu (Qaraxan).
43. Mustafa Osman oğlu.
44. İdris (Səməd Sarallının atası).
45. Qotu (Yusif müəllimin qardaşı).
46. Qəhrəmanlıların Novruzunun oğlu.
47. Camalinin oğlu.
48. Qaleyçi Əlinin atası.
49. Nərçalı Təmrəzin qardaşı (Bəysafanın qayınatısı).
50. Əmiraslanın Qulusu.
51. Rüstəm Kərim oğlu (İsbəndiyarın atası).
52. Mişefin qardaşı Tahar.
53. Mosuğun oğlu Elləz.
54. Hüseynin oğlu Əziz (mayor Əlinin qardaşı).
55. Molla Həmzə.
56. Posunun Kərimi (Lətifin əmisi).
57. Əsgərin Qaraxanı.
58. Camalın Vəlisi (Yasının atası).
59. Kor Novruzun oğlu Qaraxan.
60. Məmməd (Şəmmətin, Hümmətin atası).
61. Gülbacının oğlu Ənvər.
62. Nadir Paşa oğlu (şofer Əlinin atası).
63. Balabəy Nəbinin oğlu .

64. Rza (Çualaçapanın oğlu).
65. Kazım (qoluyoxun qardaşı.)
66. Miki (Molla Musanın oğlu).
67. Kərəm (Lələşin oğulluğu).
68. Didiğin İdrisi.
69. Nadir (Qəlyənlərdən).
70. Avazın Paşası.
71. Nazdixanın Məhərrəmi (Mehmanın atası).
72. Haxverdinin Abbasi.
73. Qarasaqqallının Hüseyni.
74. Qəfərin İsəsi.
75. Yəhya Səmədin oğlu.
76. Molla Abdulla Yusifin İdrisi.
77. Şaxvələd Şamxal oğlu (Qarasaqqallı).
78. Molla Abdullanın Nəbisi (Yusif kişinin oğlu Nəbi).
79. Qaraxan (ata-anası meçidin üstündə yaşayırıdı).
80. Qarakərimlilərin Namazı.
81. Qəhrəmanov Osman Nəbi oğlu.
82. Herezman Abdulla oğlu (Qəhrəmanlılardan).
83. Mahmudun oğlu (Qəhrəmanlılardan).
84. Qəlyəncəkənlərin İsmayıli.
85. Ağahqdan Hüseynin oğlu Sədi (Çoçala)

Yuxarıda yazılıqlarından əlavə, ola bilsin ki, bir neçə nəfərini unutmuşam. Onların hamısı Saral kəndinin siyahısında olanlardır. Orasını da qeyd edirəm ki, əslən Sarallı olub başqa yerlərdə yaşayanlar da vardi ki, mühəribəyə ge-

dib qayıtmamışdır.

Mühəribədə iştirak edib şikəst qayıtmış kişilər aşağıdakılardır:

1. Xəlilov Xəlil Yusif oğlu (sol əlini biləkdən itirmişdi).
2. Abdullayev Mövlud Əhməd oğlu (sol qolunu çiyindən itirmişdi).
3. Hacıyev Allahverdi Nəbi oğlu (atam sağ əlini biləkdən itirmişdi).
4. Binnətov Qoca (sağ qızını dizdən itirmişdi).

Bunlardan başqa 40-50 nəfər müxtəlif bədən xəsarəti alaraq əlil qayıtmışdır.

Kəndin qabağında dəmir yolundan adlamaq üçün keçid vardi. (Ona "priyezd" deyərdilər). Keçidin yanında şosse yolu tərəfdə evə bənzər bir tikili vardi. Həmin bina dəmir-yol idarəsi tərəfindən inşa edilib, bir ailənin yaşaması üçün nəzərdə tutulmuşdu. Dəmir yolu istifadəyə verildikdən sonra onu Saral kəndindən olan dəmir yolunun işçisi Nəsibov Sadıx Novruz oğluna vermişdilər. Sadıx kişi 20 ilə yaxın orada yaşamışdır. Həmin ev Saral və qonşu kəndlərin camaati arasında "Sadığın budkası" adı ilə tanınırı.

1960-cı illərədək Pəmbək çayının üstündən körpü olmayışdı. Camaat özü meşədən odun, ağaç gətirib, çayın dar olan yerində körpü düzəldərdi. Yazda çay daşan vaxt həmin körpünü sel aparar, camaat çox çətinliklər çəkərdi.

Nəhayət, 1966-cı ildə kəndimizdən dörd nəfər öz xərc-ləri hesabına iri və möhkəm bir körpü tikməyə başladılar. Onlar aşağıdakılardır: Aliyev Təmrəz Nəbi oğlu (Nərçalı-

lar tayfasından), İsmayılov Rza Alı oğlu (Göyəbaxanlılar tayfasından), Məmmədov Mahmud Kərim oğlu (Qarakərimlilər tayfasından), Mustafayev Mamed İbrahim oğlu (Mustoylular tayfasından), Corabörən (Qarakişilər tayfasından Süleyman adlı bir kişi vəfat etdikdən sonra onun pulunu ehsan kimi körpünün salınmasına kömək məqsədi ilə vermişdilər).

Körpü hazır olduqda qurban kəsib, ehsan verdilər. Kəndimizin güney tərəfində, mərkəzi şosse yolu boyunca 5 kilometr uzunluğunda daşlı, qayalı 300 hektardan artıq sahəsi vardı.

Həmin ərazilər aşağıdakı adlarla tanınırdı:

**1. Dölləyin dərəsi.** Ətrafında Qorux təpəsi adlanan 7 hektar əkin yeri və bir-birlərindən aralı Dölləyin dərəsi deyilən 6 - 7 hektara yaxın torpaqlar vardı. Dölləyin dərəsinin 60 - 70 hektara qədər daşlı, çinqıllı, qoyun üçün otlaq sahələri də var idi. Həmin sahədə Şəriflinin gözəsi adlanan yerdə balaca bir bulaq axırdı.

**2. Qabax güney və onun dərəsi** 150-hektara yaxın torpaq sahəsini əhatə edirdi. Orada Qarasaqallının kom yeri adlanan 8-10 hektar əkin torpağı vardı. Burada balaca bir bulaq qaynayırdı, adına "Qarasaqallın bulağı" deyərdilər. Keçmişdə Qarasaqallı tayfası orada kom tikib qoyun sürüsü saxlayardı. Ona görə də həmin yer və xırda bulaq Qarasaqallının adı ilə adlanırdı.

**3. Qaraqayanın** üstündə 10-15 hektara yaxın əkin torpaqları yerləşirdi.

Yarım kilometr məsafədə qara tuf daşından ibarət qaya-

lıq vardı, bəzi dövrlərdə həmişə oradan daş kəsib aparardılar. Sonralar həmin qayalıqda olan daş keyfiyyətsiz olduğunu üçün daha istifadə olunmurdur.

**4. Şükürün kom yeri** 6-8 hektar əkin torpağından ibarət idi.

Həmin bu torpaqların yuxarı hissəsi, dağ döşləri öruş yeri kimi istifadə olunurdu.

Daşdiyoğun dərəsi həm də 5-6 kilometr məsafədə uzanıb mərkəzi şosse yoluna qədər gedib çıxırdı. Suyun axması üçün həmin dərənin ətəyində kiçik körpülər tikilib düzəldilmişdi ki, yağmurlu vaxtlarda sel şosse və dəmir yolunu kəsib, ziyan vurmasın.

**5. Daşdiyoğun sərt, daşlı-çinqıllı** iri dərə idi. Kəndimizin dağlarına və Əlləşən torpaqlarına gediş-geliş bu dərənin dolayı, döngəli yollarından keçirdi. Keçmişlərdə kəndimizin adamları yiğışaraq o dərədə yollar çəkib düzəltmişdilər. Ancaq sel həmin yolları dağıdırdı.

Bu yolla at, uzunqulaq və kiçik arabalar işləyirdi. Avtomashınlar və iri arabalar gedib-gələ bilmirdi.

Daşdiyoğun ətəyində Taxdalar adlanan 15-20 hektara yaxın əkin torpaqları vardı. Ona bitişik Xırda Əlcəfərin dərəsinin yanında 10 hektara qədər torpaqlarımız vardı, həmin Əlcəfər dərəsi qonşu Qursalı kəndinin əraziləri ilə sərhəd idi.

Daşdiyoğun 150-170 hektara qədər olan dağ, təpə, dərə hissəsi qoyun sürüləri üçün çox yaxşı otlaqlar idi, ancaq su çatışmındı.

Yalnız Daşdiyoğun döşündə yarımi düyməlik bulaq

vardı. Bulağın altında kəndlimiz Kor Süleyman mal-qaranı suvarmaq üçün nov düzəltmişdi ki, ona "Süleymanın bulağı" deyirdilər.

Onu da deym ki, son vaxtlar baxımsızlıqdan bulağın suyu qurumuşdu. Zərgərlər tayfasının adamları bulağa sahib çıxaraq xeyir - ehsan bulağı kimi nizama saldılar. Sonra bir daşın üzünü yazıb bulağın üstünə qoydular.

Daşdiyoxuşun ətəyində dərənin içində yaz vaxtı yarım düymədən də az su çıxırıdı. Bu sular quraqlıq olanda batırıldı. Bunlardan başqa Qabax güneyin Daşdiyoxuş tərəfə olan hissəsində yarım düyməlik bulaq suyu var idi ki, buna Çırçırin döş bulağı deyərdilər. Bu suyu bir kilometrə yaxın məsafədən Saleh müəllim boru ilə gətirib Daşdiyoxuşun ətəyinə çıxarmışdı. Altında böyük dəmir borudan 10 metr uzununda nov düzəldirmişdi. Ona "Saleh müəllimin bulağı" deyərdilər. Həmin bulaq yol qıraqında olduğu üçün adamlar sudan içər və həmin sahələrdə otarılan mal-qara suvarılardı.

Daşdiyoxuşun başından başlayan 300 hektardan artıq sahə **Əlləşən adlanırdı**. Əlləşən Arçut kəndinin ərazisinə birləşirdi.

Hamamlıya tərəf isə qonşu ermənilər yaşayan Əfəndi kəndi ilə sərhəd idi və Qaradərzi yaylaqlarına qədər uzanan 2-3 kilometr kənd yolu vardı.

Daşdiyoxuşun yuxarı hissəsindən 200-300 metr məsafədə, Əlləşənin başlangıcında Saral kəndinin qoyun yataqları yerləşirdi.

Komun yanı deyilən əkin torpağında Saral kəndi yaran-

mamışdan qabaq kalafalıqlar vardı. Rəvayətə görə həmin yerdə - adamlar yaşamışdır. Kalafa yerləri son dövrlərə qədər qalırdı. Kalafalarda daşla hörülmüş xırda-xırda damlar var imiş. Həmin yerdə 2000 baş qoyun-quzu tutan 3-4 kom yerləşirdi.

Mən kolxozda sədr işlədiyim dövrə həmin yerdə 500 başlıq bir qoyun damı tikdirmişdim. Ona söykənən kiçik dərədən bir düymədən artıq su axırdı. Yataq o sudan istifadə edirdi.

Komun güney və quzey hissəsində məhsuldar əkin yerləri və biçənəklər vardı. Ora yaxın "Anbarın çökəyi" adlanan sahələr istər keçmişdə, istərsə də kolxoz dövründə əkililib becərilir, otu biçilirdi. Kolxozun qoyun sürüüsü bütün qışçı oradakı komlarda saxlanılırdı.

Komun qabağından uzanan dərədən azca su axırdı. Kurd Əli bu sudan bulaq çekmiş və altında nov düzəltmişdi. Ona görə də "Kurd Əlinin bulağı" deyərdilər. Dərənin yuxarısında döşdə "Alının bulağı" adlanan bulaq vardı ki, deyilənə görə 150 il əvvəl çəkilmişdi.

Bulaqdan sonra "Düzlər" adlanan əkin torpaqları başlanırdı, həmin düzəngahda 30 hektardan çox sahə əkililib - becərilirdi.

Əlləşənin düzü deyilən 50 hektara yaxın düzəngah torpağın yarısı bizim, yarısı da qonşu Əfəndi kəndinin idi. Həmin yerin ortasından bir-iki metr enində yol salılmışdır ki, bu da sərhəd hesab olunurdu.

Düzə söyök, Arçuta tərəf uzanan 20-25 hektar düzəngaha "Sarıların dalı" deyərdilər. Rəvayətə görə, keçmişdə

orada yaşayış olubmuş, bunu orada olan az-çox kalafa yerləri sübut edirdi.

Ümumiyyətlə, Əlləşən deyilən sahə, əvvəl yazdığım kimi, 300 hektardan artıq idi. Həmin sahənin yarısında taxıl, ot əkilor və biçilirdi. Ora “Yağdaşan” adlanırdı. Otu elə bil can dərmanı idi. Başqa sahələrin otu bir manata, Əlləşən otu isə manat yarıma satılırdı.

Əlləşəndən sonra Qaradərzi yaylaları başlayırdı. Güneyli, quzeyli geniş yaylalar ididir. Hər dərədə çoxlu bulaq və çaylar axırdı. Həmin çay qonşu Əfəndi kəndinin yanından keçib gedərək kəndimizin qabağından axan Pənbək çayına birləşirdi.

Qaradərzi dağlarında 600-800 hektara yaxın qoyun üçün çox gözəl, əla otlaqlar vardı.

Qaradərzidə bir çox binə yerləri, yəni məhəlli dağlar vardı. Sarallılar vaxtilə o dağlarda evlər, mal-qara, qoyun saxlamaq üçün yataqlar tikmişdilər. Həmin evlər və yataqlar orada qaldı. Qaradərzi dağ və dərələrdən ibarət böyük bir mahal idi. Orada aşağıdakı yurd və məhəlli yerləri vardı:

**1. Aşağı Qaradərzi** — orada Mustafaların kom yeri, Qarasaqqallıların komu və kom yeri, Muraddı Qurban kisinin xalxalı, Qəhrəmanların məhləsi, Vələzərlilərin məhləsi, Şixhalıların məhləsi, Muradlı Sarı Binnətin komu, Aynaoğlu Yusifin xalxalı və olacağı, ümumiyyətlə, 35-40 nəfər ailənin damları, olacaqları və komları yerləşirdi. Adamlar ilin 7-8 ayını orada qalıb öz mal-qoyunlarını saxlayıb otarırdılar.

Çar Rusyası vaxtı qışda da qoyun sürülərini orada saxlayarlarmış.

**2. Yuxarı Qaradərzi.** Orada Osmanın komu və xalxalı, Nəsiblilərin damları, Pənahların komları, Goyəbaxanlılar Rza və Hüseynin komları, Nəsib kisinin damı, Xətəmmədin damı, 40-50 ailənin damları və olacaqları vardı.

Hər iki Qaradərzinin bəzi düzəngah yerlərində vaxtilə taxıl və kartof əkirdilər. Mənim yadimdadır ki, 1941-1945-ci illər müharibəsində 100-dək ailə öz damlarına yaxın yerlərdə kartof əkib-becərməklə dolanırdı.

Aşağı Qaradərzi ilə yuxarı Qaradərzinin arası bir kilometr olardı. Onların qabağında dağ Quzey adlanan böyük bir dağ vardi. Dağın arxası Qaradərzi tərəfə baxırdı və quzey olduğu üçün həmişə yaşıllıq olurdu.

Dağın uzunluğu 2 kilometr, hündürlüyü bir kilometrdən artıq olardı. Quzeyin döşü ilə düz yol uzanırdı. Son vaxtlar yük və minik avtomasınıları o yolla gedib-gələrdi.

Dağ Quzeyin bəzi düzəngah yerlərində, yəni ətəklərində 5-10 hektara yaxın sahədə keçmiş dövrlərdə taxıl əkərlərmiş.

Dağın qurtaracağında “Dana damı” adlanan çəmənli, çıçəkli, yamyaşıl yurd yerləri var idi. Yay aylarında adamlar ora köçər, mal-qoyunlarını burada saxlayardılar.

Yuxarı Qaradərzidə uzun, böyük bir dərədə Keçəlin komu, xalxalı yerləşirdi. Ondan yuxarıda dərənin üstü və ətrafindakı dağlar erməni yurdu adlanırdı. Müharibə başlanan illərə qədər, Sarallılar o dağa çıxar, alaçıqlarda yaşayıb, mal-qoyunlarını saxlayarmışlar. Dağın döşündə səfali bir

yerdə Sarallı Qulu kisinin bulağı var idi.

Aşağı Qaradərziyə tərəf bir dərə uzanırdı. Yarım kilometrdən sonra həmin dərə iki yerə bölündü ki, bu yerə "Çataq" deyərdik.

Cataqda başlanan və hər birinin uzunluğu bir kilometr olan dərənin biri **Battaqlı**, digəri isə **Hellənlı** adlanırdı. Hər ikisi çox geniş, quzeyli-güneyli yaylaqlar idı. Sarallılar həmin dərələrdən yurd yeri kimi istifadə edər, yaz və yay vaxtı alaçıqlar qurub, mal-qoyunlarını saxlayardılar.

Hellənlı deyilən yurdda xırda olacaq kimi istifadə olunan tikililərin üstü dağılmışdı, ancaq kalafaları qalırdı.

Haqqında danışdığını bu yaylaqlar, elə bil cənnəti-məkan deyilən yerlər idı. Dağlar-dərələr adamı valeh edirdi. Dağ döşündən saf, sərin bulaqlar qaynayıb axırdı ki, suyu yayın cirhacırında diş dondurardı. Həmin bulaqların suyu dərələr aşağı axıb gəlir, Qaradərzinin qurtaracağında xırda çaya çevrilirdi. Ancaq heyf ki, o çay bizim kəndin əkin və biçənəklərinə xeyir vermirdi.

Son dövrlərdə, yəni 1970-ci illərdən sonra Qaradərzi bulaqlarının bir hissəsini 30-40 ev birləşib dəmir borular vəsiyyətəsilə 15 kilometr məsafədən Sarala gətirmişdilər. Sonra həmin ailələr suyu öz aralarında bölüşdürüb hər biri yarımdüymə hesabı ilə həyətlərinə, evlərinə aparmışdılar. Qaradərzi deyilən yer o qədər gözəl idi ki, mənzərəsindən doymaq olmurdu. İstər Əlləşənin (Yağdaşanın), istərsə də Qaradərzinin min illər qabaq yaşayış məskəni olduğu söylənilirdi.

Qaradərzi dağlarının başında Arxaşan adlanan düzan-

gahda son vaxtlara qədər ot biçilirdi.

Mən özüm də orada cavan vaxtlarında mal-qara üçün ot biçmişdim. Kolxoz dövrlərində həmin sahə qorunur və hər il 100 tondan çox ot yiğilirdi. Kolxoz sədri işlədiyim dörd ildə və məndən sonra da həmin Arxaşanın otu biçilib kolxoza daşınındı.

II dünya müharibəsi dövründə Stepanavandan Spitaka (Hamamlıya) hərbi yol salınmışdı. Əsgərlərin qüvvəsi ilə çəkilən həmin yol Arxaşanın yanından keçirdi. Arxaşanın otu avtomaşınlarla daşınib, Hamamlının qabağında yerləşən Çiydəməl kəndinin içi ilə Sarala gətirilirdi. Qaradərzi dağlarının və Arxaşanın Stepanavana (Cəlaloğlu) tərəfə olan Çubuxlu yaylığı 10-15 kilometr uzanan çəmənli-çiçəkli, dərəli-təpəli dağlardan, düzəngah yerlərdən ibarət idi. Həmin Çubuxlu yaylaşının bizim dağlara qənşər olan Todar adlı hündür, yaşıl çəmənli dağdı vardi. Qoçaq bir kişi Todar dağının başına bir günə zorla qalxa bilərdi.

Çubuxlu yaylığı demək olar ki, Ermənistanda ən böyük əraziyə malik olan böyük, geniş yaylaq idı.

Çubuxlu uzun əsrlər boyu çar hökumətinin fond yaylaqları olmuşdu. Belə ki, Gürcüstan ilə Azərbaycan sərhəddindəki Qırmızı körpüdən tutmuş, bütün Borçalı elinin Çubuxlu yaylasında yurd yerləri və otaqları vardi. Kəndimizin yaşılı kişiləri deyirdilər ki, biz gözümüzü açandan və eşitdiyimizə görə, dünya yaranandan Borçalıların Çubuxlu-da yurdları və otaracaqları olub. 1953-cü ilə qədər Qırmızı körpünün yaxınlığındakı Muğanlı kəndindən başlayaraq Sadaxlıya kimi bütün obaların əhalisi o dağlara köç edərdi.

Əvvəllər varlılar öz mal - qoyun sürünlərini, at ilxlarını, sonralar kolxoz-sovxozişlərin mal-qarasını həmin Çubuxlu yaylaqlarına aparardılar.

Çubuxlu yaylaşında 1959-cu ilə kimi ermənilərin və erməni kəndlərinin heç bir qarış da torpağı yox idi.

1959-cu ildə mən Saral kolxozunun aqronomu işləyən vaxtlarda Çubuxlu yaylaşının bir hissəsini bələb Stepanavanın (Cəlaloğlu), Spitakin (Hamamlı) və Noyemberyanın erməni kəndlərinə verdilər. Sonra yaylaşın yeni xəritəsini çəkib orada göstərilən əraziləri kolxoz və sovxozlara təhkim etdilər.

Borçalının aşağıda adlarını çəkdiyim kəndləri - Muğanlı, Sadaxlı, Qaçağan, Təkəli, Xancığaz, Ağammədli, Quşçu, Ulaşlı, Baytallı, Qasımlı, Betarafçının hər birinin 200-1000 hektara qədər yaylaq sahəsi vardı ki, 1953-cü ilə qədər həmin kəndlər buraya mal-qaralarını gətirirdilər. 1953-cü ildən sonra Ermənistən hökuməti həmin dağ yaylaqlarını onların əlindən aldı və əhalinin dağlara köç etməsinə qadağa qoydu. Demək olardı ki, Çubuxlu yaylaqlarında borçlılar may ayının axırından sentyabrın əvvəlinədək qalırdılar.

Qalan vaxt Çubuxlu yaylaş sarallıların ixtiyarında olurdu. Çubuxlunun yurd yerləri Stepanavanın Kuybişev adlı rus kəndinin sərhəddinə qədər uzanırdı. Əvvəllər həmin kənd Çubuxlu Rusu adlanırmış. Saral kəndindən xeyli ailə lap keçmişdən həmin kənddə yaşamışdı. Azərbaycanlılar Ermənistəndən 1988-ci ildə deportasiya ediləndə bizim Saral kəndindən Kuybişevdə daimi yaşayan 30 - 35 ailə zorla

çıxarılmış, iki kişini boğazlayıb öldürmüştülər.

Çubuxlu yaylaşında aşağıdakı yurd yerləri vardı:

Araz yurd, Çırçır, Tala, Çaxçax (mən 1932-ci ilin payızında buradakı alaçığımızda dünyaya göz açmışam), Yemişən ocağının yanı (Ziyarət ocağı), Kazımın kalafalığı, Qarasaqqallının komları, Qırılı suyu, Duzdu bulaq, Zaterli dərəsi, Qabaq Güney, Mədən dərəsi (iranlılar orada mədən qazıb, cövhər aparmışdılar), Dəvə boynu, Suqarışan, Ağalıq dərəsi, Haramı dərəsi, Sarf dərəsi.

Bunların hamısı böyük bir mahal idi ki, bu sahələrin hərəsindən bir neçə kəndin əhalisi yaylaq kimi istifadə edirdilər.

Deyilənlərə görə, mənim ulu babam Qazax rayonunun İncə dərəsində doğulmuş, 250 il əvvəl gəlib Saralda binə salıb yaşamışdı. Onlardan beş nəsil yaranmışdı. Ulu babam Hacı kişi dindar adam olub. Azərbaycan, Gürcüstan və Ermənistanda, hətta Türkiyədə olan bir çox ziyarətgahlara piyada getmişdi. Hacı kişi deyərmiş ki, Çubuxlu yaylaş kimi yaylaq görməmişəm. Onun kimi gözəl yaylaq olmaz.

Çubuxlu yaylaşından çox sürətlə iri çay axırdı ki, ona Çubuxlu çayı deyirdilər. Çayın suyu olduqca şəffaf idi. Burada çoxlu qızılala balıq yetişirdi. Bu balıq insan üçün can dərmanı idi. Həmin Çubuxlu çayında mən özüm də uşaq vaxtı balıq tutmuşam. Balığı çaylama və ada kəsmək üsulu ilə tuturduq. Yəni, suyun qabağını daş və cumbuzla kəsib, axarını 100-300 metr məsafədə dəyişirdik. Beləliklə, çayın ortasında ada yaranır, balıqlar susuz qalıb çabalayırdılar,

biz də başlayırdıq onları yiğmağa. Qızılala balığın ən irisi bir kilogram olurdu. Xirdaları da vardı. Xəstə adamlara həmin balığı dərman kimi buyururdular.

Həmin Çubuxlu yaylaqları bölünüb kolxoz, sovxozlara paylananadan sonra orada sağınçı və maldarlar üçün xırda damlar tikmişdilər. Müharibə illərində Çubuxlu yaylaşında kəndimizdən 100-dən çox ailə kartof əkər, tonlarla məhsul götürür, ailələrini kartofla təmin edər, hətta satardılar.

Çubuxlu yaylaşının bizim kənd camaatına çox xeyri dəyirdi. Demək olar ki, ilin 8 - 9 ayını orada qalıb mal-qaranı otarardılar. Sarallıların eksəriyyətinin Çubuxlu yaylaşında çar Rusiyası vaxtından ötən əsrin 50-60-cı illərinə qədər mal komları və yaşayış daxmaları vardı.

## SARALIN TAYFALARI HAQQINDA

**AĞALIQ tayfası.** Deyilənlərə görə, Sarala ilk dəfə Ağalıq tayfası Azərbaycanın Qazax rayonunun Fərehli kəndindən gəlib məskən salıb. Ağalıq tayfasından sonra Sarala ayrı-ayrı tayfalar da gəlir və onlar gəldikləri yerlərin adı ilə çağırılır, məshurlaşır və tanınırı.

Ağalıq tayfasından çox nəsil artmamışdı. Demək olar ki, son dövrlərə kimi, yəni məcburi köçkünlüyə qədər Saralda bu tayfadan çox az adam qalmışdı.

Sovet hökuməti təzə qurulan illərdə onlardan bir neçə nəfər hökumətdən qaçaq düşmüşdü. Ali ağa çox sayılıb-seçilən, qorxmaz, necə deyərlər sözü bütöv kişi kimi tanınmışdı. Onun Paşa adlı bir qaçaq qardaşı da vardı. Paşanı öldürməyə boyun olan bir nəfər deyir ki, mən onu öldürərəm. Ancaq qardaşı Ali ağadan qorxuram, bunu eşidib qardaşının qisasını məndən alar, nəslimizi qırar. Hökumət adamı deyir ki, sən Paşanı öldür, biz də dərhal Ali ağanı məhv edərik. Paşa öldürülən günü Ali ağanı Saralda hökumət idarəsində yanar peçin üstündə oturdub, sonra isə Qarakilsəyə qalaya aparmaq adı ilə Qışlaq deyilən yerdə, körpünün üstündə güllələyirlər. Hər iki qardaşın ölümü və dəfni bir gündə olub. Heç birinin övladı qalmamışdı. Körpə yaşı Abdul Əzim adlı subay bir qardaşı vardı, onu da 1936-1937-ci illər repressiyası zamanı yox etmişdilər.

Ağalıq tayfasında ən məşhur qaçaq və tanınmış kişilərdən biri də Əsəd ağa idi. O, 1920-ci ildə kəndə Kol sərnəsinin ətəyindən təxminən bir kilometr məsafədən saxsı bozularla bulaq suyu çəkdirmişdi. Bulağın altına böyük nov düzəldirmişdi. Həmin bulaqdan Saral camaatının demək olar ki, yarısı istifadə edirdi. Bulağı özü həyətyanı torpağının ətrafindakı hasarın çöl tərəfində qoydurmuşdu. Həmin həyətyanı sahədə, deyilənlərə görə, Saral kəndində ilk bağ salmışdı. Əsəd ağa gənc yaşılarından Bakıya gəlmiş, orada yaşamış və mətbuatda işləmişdi. İslədiyi dövrə o Bakıda hökumət mənzilində yaşamış, Cənnət adlı bir qızla ailə qurmuşdur. Həmin qadından övladı olmadığına görə öz nəslindən Nənəxanım adlı yetim bir qız uşağı götürüb saxlayırdı. Bu uşaq kiçik yaşında ikən atası vəfat etmişdi, anası isə Türkiyədə yaşayırı. Əsəd ağa yay aylarında istirahət etmək üçün Saraldakı evinə gələrmış. Təxminən 70-80 yaşlarında vəfat edib və Saraldakı qəbristanlıqda dəfn olunub. O dövrə görə Cənnət xanım ona qiymətli qəbir daşı düzəldirmişdi.

Əsəd ağanın Saraldakı evi övladlığı götürdüyü Nənəxanıma qalmışdı. O, Paşa adlı bir kişi ilə ailə qurub həmin evdə yaşayırı.

Ağalıq tayfasından Həsən deyilən bir kişi kolxozi dövründə uzun illər anbardar işləyib. Müharibə qurtarandan bir-iki il sonra vəfat edib.

**İSƏLİ tayfası.** Ağalıq tayfasından sonra Sarala onlar gəlib, Pəmbək çayının yaratdığı xəndəyin üstündə yurd salıb məskunlaşıblar. Deyilənə görə İsəli tayfası da Qazağın

Fərəhli kəndindən olub. Onların çoxlu mal - qoyunu varmış. Həmin tayfadan olan əmi oğlanlarına Qəlyənçəkənlər deyirdilər. İsəli tayfasından olan kişilər rəncərliklə, maldarlıqla məşğul olmuşlar. Onlardan Hətəmin oğlu Sarının çoxlu əkin yerləri və mal damları varmış. Sarını öz kəndimizdə bir kişi günün-günorta vaxtı tüfənglə vurub öldürmüdü.

İki qardaş - Qəlyənçəkən Məhəmməd və Osman Süleymanın oğlanları idи. Çar Rusiyası vaxtı onlar Qaradərzi yaylağında 500 baş qoyun saxlayarmışlar ki, həmin yerə də Osmanın komu deyərdilər. Sovet hökuməti qurulanda Osman kişinin bütün var-dövlətini əlindən alaraq kolxoza vermiş, özünü isə qolçomaq kimi Sibirə sürgün etmişdilər.

İsəli tayfasından Həmid adlı bir kişi çarın əleyhinə çıxaraq on ilə yaxın qaçaqlıq etmişdi. 1904-cü ildə rus-yapon müharibəsi vaxtı çar hökuməti qaçaqları əfv edərək müharibədə iştirak etməyə çağırır. Həmid də könüllü cəbhəyə gedir. Müharibədə göstərdiyi igidliyə görə mükafatlandırılır, medallar alır və sağ-salamat evinə qayıdır.

Hökumət də vəd etdiyi kimi, onu bağışlayır. Kənddə ona ağa adı verirlər. Həm kəndin, həm də hökumətin nüfuzlu bir adamı kimi hamı ona qulaq asır.

Həmin dövrdə gubernatorluq Cəlaloğluda (Stepanavanda) yerləşirmiş. O daim hökumət adamları ilə əlaqə saxlayıb, kənd camaatına köməklik edirmiş. Onun ən müsbət xüsusiyyətlərindən biri də qadınlarla namuslu, nəzakətli davranışması olub. Bir dəfə Həmid qonşu erməni kəndinin iyirmi başdan çox inəyinin oğurlanıb kəndə gətirilməsinə

və kəsilib camaata paylanmasına rəhbərlik edir. Bundan xəbər tutan hökumət nümayəndəsi Həmidi çağırıb, oğurlanan malların pulunun ödənilməsini tələb edir. O isə pulu ödəməkdən boyun qaçırır. Qubernatora xəbər çatdırırlar ki, Həmid ağa heç kimi saymır, sizi söyür və öldürəcəyi ilə hədələyir. Qubernator onu aldadıb yanına çağıraraq əl-qolunu bağladıb, Tiflis qalasına göndərtirir. Tiflisə çatmamış yolda guya qaçmağa cəhd göstərdiyinə görə gülə ilə vurub öldürülər. Qaçaq Həmidin meyidini öz qohumu Mosuxların Mustafası bir neçə adamlı götürüb Saralda dəfn edir.

Həmidin Mustoy adlı bir oğlu vardı. Saral kəndinin camaati Türkiyəyə köçən vaxt Mustoy orada qalmış, 1941-45-ci illər müharibəsi vaxtı qayıdır Sovet hökumətinə qarşı qaçaqlıq etmişdi. Bir ildən çox qaçaqlıq edən Mustoyu deyilənə görə, tutub gülələmişdilər.

İsəli tayfasının adlı - sanlı oğlanlarından biri də Həsən kişi olmuşdur. Onlara Hacırəhimlilər deyirdilər.

İsəlidən olanların ümumiyyətlə hamısı çox savadlı olublar. Saral kəndindən ilk elmlər doktoru adı alan İsayev Əsgər Mustafa oğlu da bu tayfadandır. İstər Saral kəndində, istərsə də Bakı şəhərində Isəli tayfasından olan cavanlardan İsayev İbrahim İsa oğlu, İsayev Cəlal Paşa oğlu və başqaları öz savad və bacarıqlarına görə hörmət qazanmışdır.

**GÖYƏBAXANLILAR** tayfası. Bu tayfa da, deyilənlərə görə, Qazax mahalından gələrək Saralda məskən salıb. İşgüzər, zəhmətkeş, bacarıqlı tayfa olub. Kişileri hələ çar Rusiyası və Sovet hökuməti dövründə öz bacarıqlarına gö-

rə seçiliblər. Goyəbaxanlıların yaşlı nəslİ maldarlıqla məşğul olmuş, çörək verən kişilər kimi tanınmışlar. Onlardan Qoca oğlu Qurbanın, Qaranın və Alının adlarını çəkə bilərəm.

Qurban kişinin oğlu Hüseyn kişinin bir-birindən savdlı dörd oğlu var. Çərkəz adlı böyük oğlu Xarici Dillər Universitetində işləyir, elmlər namizədidir. Bir çox tədbirlərdə prezident yanında tərcüməçi kimi də fəaliyyət göstərir.

Goyəbaxanlığının Qarasının 5-6 oğlu olub. Saral kəndində ilk şofer Qara kişinin oğlu Aslan idi. Şofer Aslanın oğlanlarının hamısı ali təhsilli həkim, mühəndis kimi Bakı şəhərində çalışırlar.

Goyəbaxan oğlu Ali kişinin oğlu Rzanın, mənə də qohumluqları çatır, Saral kəndində ən fəal, sayılıb-seçilən, sözü keçən, hazırlıqçılığı ilə seçilən kişilərdən olub. Onun da 3 oğlu var. Müəllim, elektrik sənətinə yiyələniblər.

Goyəbaxanlığının bir qolu əmi uşağı olan kor Kərimlər adlanırdı. Əvvəldə, qeyd etdiyim kimi, kor Kərimin adına bulaq, yurd yeri vardi.

Ümumiyyətlə, Goyəbaxanlılar tayfasının ən müsbət cəhətlərindən biri təəssübkeşlikləri, bir-birini eşitmələri idi.

Goyəbaxanlıların bir uzax qolu da Daşdəmirli tayfasıdır.

**Daşdəmirlilər** tayfasından məşhur Qaçaq Bəkir olub. Saralda Daşdəmirlilərin çoxlu əkin sahələri vardi. Xırda tayfa olduğuna baxmayaraq Qaçaq Bəkir onu tanıdıb, məshurlaşdırılmışdı.

Daşdəmirlinin Səmədi deyilən bir yaxşı kişi olub. Səməd kişinin Rəsul, Veysəl və Cəlal adında üç oğlu olub.

Onların hər üçü Sovet hökuməti dövründə ali təhsil alır. Rəsul Büyük vətən müharibəsində həlak olub. Veysəl ali təhsilli riyaziyyat müəllimi işləyib. Arçut kənd məktəbinde müəllimlik edib. O da müharibədə qəhrəmanlıqlar göstərib, almanlara qarşı partizan hərəkatına qoşulub. 1944-cü ilə qədər məktubu gəlib. Sonra əlaqə kəsilib. Kiçik qardaş Cəlal da müəllim işləyib. Saralda məktəb direktoru işləyirdi. Mənim qudam olan Cəlal müəllimin ailəsi də Bakıda məskunlaşış.

Cəlal müəllimin oğlanlarından Əsəd haqqında ayrıca dənişməğa dəyər. Əsgəri xidmətini SSRİ dövründə Almaniyada keçmiş, tankçı olmuşdu. 1990-cı illərin əvvəllərində erməni işgalçları ərazilərimizə basqın edəndə bütün Azərbaycan oğulları kimi Əsəd də silaha sarılıraq könüllü cəbhəyə getdi. Füzuli, Ağdam, Əsgəran ətrafindakı döyüşlərdə bir çox qəhrəmanlıqlar və böyük rəşadət göstərdi. 1992-ci ildə onun olduğu tank erməni quldurlarının minamıyt atəşinə tuş gəldi. Əsəd və bir neçə yoldaşı həlak oldular. O, ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına la-yiq görüldü. Rəhmətlik Əsədi bir çox xüsusiyyətlərinə və cəbhədə göstərdiyi igidliyə görə əmisi Veysələ oxşadır və onunla müqayisə edirlər.

Qaçaq Bəkir Daşdəmirli Qurban kişinin oğludur. O, çar Rusiyası dövründə, yəni 1900-1910-cu illərdə qaçaqlıq etmiş, adlı-sanlı, dəliqanlı bir igid olmuşdur.

Qaçaq Bəkir hökumətə qarşı çıxdığına görə yox, adam öldürdüyünə görə qaçaqlıq etmişdir. Öldürdüyü qaçaq Bəkirin ailəsi haqqında böhtan söz danışır. Onun cinayətini

hökumət sübuta yetirə bilmədiyinə görə, haqqında heç bir ölçü götürülməmişdi. Üstündən 6-7 ay keçdikdən sonra Çubuxlu yaylağında belə bir hadisə baş verib. Bir erməni yaylaqda həmişə kibrit, tütün, qəlyan və papiroso bükmək üçün kağız satmış. Erməni ora at ilə gələrmiş. Yaylaq adamlarından biri ermənidən bir neçə papirosluq tütün istəyir. Erməni tərslik edib, vermir. Onların arasında mübahisə düşür. Həmin vaxt orada olan Bəkir ermənini söyür. Erməni cavab qaytaran zaman Qaçaq Bəkir 2 metr uzunluqda, başı toppuz şəklində olan zoğal ağacından olan çomaqla onu vurub atdan yerə salır. Erməni çabalayıb ölürlər. Qaçaq Bəkir erməninin meyidini orada qoyur, atını isə yəhərini üstündən götürərək çölə buraxır. Erməninin axşam evə gəlmədiyini görən ailə üzvləri onu axtarmağa başlayır, səhər atını tapırlar. Sonra əl altdan öyrənirlər ki, onu qaçaq Bəkir öldürüb. Həmin cinayətə görə qaçaq Bəkiri həbs edirlər. O vaxt, irəlidə qeyd etdiyim kimi, tutulanları Tiflis şəhərinə aparırdılar. Qala Tiflis şəhərində Şeytanbazar adlanan yerdə, Kür çayının sıldırıım sahilində idi. Həmin qaladan qaçmaq istəyən mütləq Kür çayına düşərdi. Çayla qala arasında olan xəndək yüz metr hündürlüyündə olardı.

Atası Qurban kişi 5 - 6 baş inək satıb, pulunu vəkilə verir ki, oğlunu türmədən qutarsın. Qaçaq Bəkir qalada 2 - 3 gürcüstanlı oğlanlarla qalırmış. Onlar köməkləşib bir-bir qaladan qaçmağı planlaşdırırlar. Bu oğlanlardan biri yaxşı üzmək bacarırmış. Qaçaq Bəkir isə üzə bilmirmiş. Həmin oğlanlar onun qoçaqlığına, sözü bütövlüyünə, sərrə möhkəmliliyinə inanıb deyirlər ki, sən qonşu otaqdakı dustaqlar-

dan bir qədər parça al (parçada dustaqlara peredaça gəti-rirlərmiş). 4 - 5 aydan sonra planlaşdırıldıları kimi, gecə ay işığında parçaları bir-birinə möhkəm bağlayaraq, üçü də di-vardan aşır. Üzməyi bacaran oğlan Bəkirə kömək edərək çaydan keçirir. Bir müddətdən sonra hökumət adamları gə-lib, Bəkirin atasını incidir, oğlunun yerini deməsini tələb edirlər. Heç kəs inana bilmir ki, Kür çayından kimsə sağ sa-lamat qurtarar.

Bəkir həmin oğlanlarla birgə Qaraçöp və Qarayazı meşələrində gizlənir. Sonra yoldaşları ona deyirlər ki, bizi bu-rada tanıdıqlarına görə üzə çıxa bilmərik. Səni tanımlar. Bir nəfərə tapşırarıq, evində qulluqçu işləyərsən. Sonrasını özün bilərsən.

Onlar belə də edirlər. Bəkir Qarayazının azərbaycanlı kəndlərinin birində hörmətli, imkanlı, varlı bir kişinin evin-də nökərlik edir. Bəkir ev yiyəsinin hörmətini, inamını qa-zanır. O, bu evdə iki aydan artıq qalır. Saralda isə hamı elə bilir ki, Bəkir Kür çayında boğulub.

Bir gün Bəkirin ağasını toya dəvət edirlər. O vaxtkı adə-tə görə toya dəvət olunan öz tüfəngini də götürərmiş. Ən sərrast güllə atana nəmər ayrılmış. Bunun üçün bir nişan-gah qoyub hamı ora güllə atarmış. Kim hədəfi birinci vur-sa, nəmər ona çatarmış. Ağası Bəkiri də özü ilə toya aparır.

Deyilənə görə, toyda hündür bir ağaçın budağına findiq bağlayırlar. Şərt qoyurlar ki, findığı kim vurub salsa, nəmər ona çatacaq. Hamı yiğisir, o cümlədən Bəkirin ağası da tü-fəng atır. Amma heç kəs düzgün nişan ala bilmir. Bəkir ağasından xahiş edir ki, icazə versəniz mən də ataram.

Ağasının icazəsi ilə Bəkir də güllə atır və findığı yerə salır. Ora yiğışan kənd camaatına bu, çox pis təsir edir. De-yirlər ki, yeni kənddə bir kişi olmadı, nəməri nökər aldı. Araya mübahisə düşür. Nişangahın təzədən vurulmasını tə-ləb edirlər. Bəkir özüne güvənib, ağasına bildirir ki, siz mübahisə etməyin, mən findığı yenə vuraram. Ağa razıla-şır. Bəkir bu dəfə də findığı vurub yerə salır. Bu əhvalat bütün qonşu kəndlərə yayılır. Toydan sonra Bəkirin ağası-nı sorğu-sual edərək, nökərin kimliyi ilə maraqlanırlar. Ağa ağıllı və tədbirli adam olduğundan deyir ki, ustadır. Tiflis-dən gəlib, mənim kənd təsərrüfatı alətlərimi nizamlayır. Sonra Bəkiri bildirir ki, hamı səninlə maraqlanır, artıq bu-rada qala bilməzsən. Gəl sənə yaxşılıq edib bir at verim, çıx get, yerini dəyiş.

Bəkir belə də edir. Atlarıb Borçalı mahalına üz tutur. Onun dayısı Qarasaqallı İsə kişisinin qadını Borçalının Ağam-mədli kəndindən olub. O bir müddət dayısının qohumla-rığında gizli yaşıyır.

Kənd camaati Çubuxlu yaylağına köç edəndə Bəkir də fikirləşir ki, onlarla getsin. Ancaq atı xoşuna gəlmir, istəyir ki, öz adına layiq atı olsun. Bir gün qonşu Qasımlı kəndinə dəyirmana gedəndə, yolda Quşçuda hörükde yaxşı bir at görür. Atın sahibi ilə maraqlananda, onun bir rus olduğunu deyirlər. Bəkir Ağammədlidə qohumları vasitəsi ilə bir be-şaçılan tüfəng və xeyli patron alır. Atın sahibi kəndin kəna-rında su dəyirmanının qabağındakı budkada qadını ilə yaşa-yırmış. Gecələr atını budkanın qabağında saxlayırmış. Gündüzlər də gün qızan vaxt atı budkanın dirəyinə bağla-

yırmış, Bəkir belə qərara gəlir ki, sahibi atı aparanda tüfənglə onu vurub atı qaçırsın. O, belə də edir. Ağasının verdiyi atın yəhərini kisəyə salıb rusun budkasından bir qədər aralıda gizlədib özü də pusquda durur. Sahibi atın kəndirini açmaq istəyəndə Bəkir onu beşəçilanla vurur. Sonra atı minib gizlətdiyi yəhərin yanına gəlir. Yəhəri atın belinə atıb heç dayısının qohumlarına da demədən Çubuxlu yaylağınə gedir.

Bəkir hələ Çubuxluda olarkən orada Borçalıdan Səməd ağa adlı bir kişi ilə mal-heyvan üstə mübahisələri olubmuş. Deyilənə görə, Səməd ağa Sarallı bir kişidən tüfəng alır. Tüfəngin pulunu verəndə orada olan adamların yanında deyir ki, Bəkiri bu tüfənglə öldürəcəyəm, ya da onun ölüm xəbərini mənə kim gətirsə "Armud ocağına" bir manat nəzir qoyacam. Həmin bu söhbəti Bəkir Tiflisdə qalada yatanda atası onun görüşünə gedəndə danışmış.

Bəkir Çubuxluya gedəndə yolda bir köç görür. Arabaçılardan köçün kimin olduğunu xəbər alır. Onlar köçün Səməd ağanın olduğunu bildirirlər. Səməd ağa özü də o alaçılı arabadaymış. Bəkir atın üstündə tüfəngini çevirib, arabanı saxladır. Səməd ağaya deyir ki, nəziri ver, özüm ocağa qoyaram. Sonra vurub onu öldürür. Arabada olanlara əmr edir ki, meyidi aparın Qasımlıya. Hamiya deyin ki, Səməd ağanı qaçaq Bəkir vurdu.

Bəkir yoluna davam edir. Yolboyu ermənini vurdugunu hökumətə çatdırın adamı soraqlayır ki, onunla da haqq-hesabı çözütsün. Çubuxlu yaylağında öyrənir ki, onu satan adam ailəsi ilə birlikdə bir erməniyə naxırçılıq edir. Gecəy-

kən həmin kişinin alaçığına girib xəncərlə onu, arvadını və üç qızını öldürür. Sonra qohum-qonşuları ilə görüşüb, oradan uzaqlaşır. Gah Türkiyəyə keçir, gah da Borçalıda gizlənib, qaçaqcılığı davam etdirir. Hərdən də kəndə gəlib ailəsi və qohumları ilə görüşürmüş. Hökumət çox cəhd göstərir, hətta üstünə qoşun yeritsə də, Bəkiri tutmaq mümkün olmur.

Bir gün qaçaq Bəkirə xəbər çatır ki, Qursalı kəndindən 8 nəfər azərbaycanlı taxıl almaq üçün Abaran rayonuna gedəndə ermənilər tərəfindən öldürülüb. Deyilənə görə o, qursalıların xahişi ilə qaçaq yoldaşlarını da götürüb Abarana gedir. Yolda iyirmidən çox erməni işləyirmiş. O, fəhlələrə kim olduğunu və öldürülən azərbaycanlıların qisasını almağa gəldiyini bildirir. Onların hamisini güllələyib menyidlərini atla ayaqladırlar.

O vaxt hökumət nümayəndəsi olan 6-7 kəndin qlavası Arçutlu İbrahim söz verir ki, Bəkiri ya özüm öldürəcəm, ya da tutduracam. Bunu eşidən Bəkir İbrahimə ismarıç göndərir ki, ona qonaq gələcəm. Bir gün Arçut kəndinin Araz yurdu adlanan yaylağına gedir və İbrahimini öz alaçığının qabağında vurub öldürür. Beləliklə, deyilənə görə, qaçaq Bəkir yüzə yaxın erməni, rus, kurd və başqa millətdən olan adam öldürüb. On ilə yaxın qaçaqlıq həyatı sürüb. Axırda onu Türkiyədə xırda bir mübahisənin üstündə öz qaçaq yoldaşları öldürür. Meyidi bir-iki gün qaldıqdan sonra türklər onun müsəlman olduğunu bildikdən sonra adəti üzrə dəfn edirlər. Bundan xəbər tutan Bəkirin qardaşı yekə Təmrəz iki qohumu ilə Türkiyəyə gedir. Qəbri tapıb qardaşını dəfn

edənlərə öz razılığını bildirir. Dəfndə iştirak edən mollaya pul verir və bir balaca ehsan təşkil edir.

Bu hadisə təxminən 1910-1912-ci illərdə baş vermişdi.

Bekirin bir qızı qalmışdı. Arvadını qardaşı yekə Təmrəz kəbin kəsdirib almışdı. Səyalı adlı həmin qadın 1960-cı illərə kimi yaşamışdı.

**QARASAQQALLILAR** tayfası (qaynatam da həmin tayfadandır). Qarasaqqallıların Saral kəndində məskunlaşması Ağalıq tayfası gələn vaxta təsadüf edir. Odur ki, Qarasaqqallıların da Qazaxdan gəlməsi guman edilir. Onlar xəndəyin üstündə Pəmbək çayının kənarında yurd salıb yerləşmişdilər. Çayın kənarında böyük cələ vardı. Onlar cələdə torpaqlarının qirağına bir metr hündürlüyündə iri daşlardan hasar çəkmişdilər. Daşları Saral karxanasından öküzlə gətirmişdilər. O daşların birini 2 - 3 qüvvəli kişi ancaq qaldırıb divara qoya bilərdi. Deyilənə görə həmin cələni və onun divarlarını Şəmil kişi düzəltmişdi. Şəmil kişinin oğul övladı olmamışdı, 5 - 6 qızı vardı. Onlardan biri - kürəkənim Kamandar müəllimin anası Saraldan köçüb gəldikdən sonra Bakıda 90 yaşında vəfat etdi. Şəmil kişinin oğul övladı olmadığı üçün onun mülkü miras kimi Sovet hökuməti tərəfindən sökülib, kənddə orta məktəb üçün bir sinif otağı tikirlər. Məktəbdəki həmin sinif "Şəmilin otağı" adlanırdı.

Cələdə salınan bağ - "Qarasaqqallının bağı" Şəmil kişinin qardaşı İsə kişiyə məxsus idi və kəndin girəcəyində, yolun kənarında yerləşirdi. Demək olar ki, həmin bağın meyvəsindən bütün kənd camaatına pay verilirdi. Sonralar

Sovet hökuməti dövründə bağ 3 ailə arasında bölünüb, həyətyanı torpaq sahəsi kimi paylanmasıdı. İsə kişinin də oğlu olmamışdı. Onun çoxlu mal-qoyunu olduğu üçün qış vaxtı sürisünü Borçalıya apararmış.

İsə kişi Borçalıda Ağammədli kəndində böyük, tanınmış bir tayfadan Salatin adlı bir qızə vurulur. Salatin öz kəndliyi olan bir oğlana nişanlı imiş. İsə kişi Sarala qayıdanda Salatini qaçırib özü ilə gətirir.

İsə kişinin Salatindan Püsənbər adlı bir qız övladı olur (Püsənbər xala mənim qayınanam idi). Salatin arvad çox ağılli, namuslu, qeyrətli, dünyagörmüş qadın kimi tanındı. Oğul övladı olmadığı üçün İsə kişi Salatının razılığı ilə başqa bir qadınla evlənir. Həmin qadından da oğlu olmur, 4 qızı olur. Qarasaqqallı İsə kişi Saralda ən hörmətli, səxavətli bir adam kimi 90 il özür sürüb. Bütün Saral camaatı onun səxavətindən danışardı. Belə ki, İsə kişi müharibə dövründə imkansız ailələrə diri heyvan paylayarmış. Gələn qonağa heç vaxt evdə olan ətdən xörək bişirtməz, yenidən qoç kəsərmış. İrəlidə qeyd etdiyim kimi, yol qirağında ehsanlıq bulaq düzəltmişdi. Həmin bulaq Ermənistanın xəritəsində "İsə kişinin bulağı" kimi göstərilirdi.

Qarasaqqallı tayfasından olanlar, çox varlı, rəncəbər kişiler idi. Onların adına bütün yaylaqlarda qoyun yataqları, yurd, əkin yerləri, biçənəklər vardi.

Bu tayfanın kişilərindən Elləz, Şamxal, Şəmil, Məməcan oğlu Musa, nəvəsi Ramazan (mənim qaynatam olub, 1941 - 1945-ci il müharibəsində itkin düşüb), Mustafa, onun oğlu Cavad tanınmış kişilərdən idilər. Ramazan kişi-

nin oğlu Məməcan 40 ildən artıq Saral kənd orta məktəbinde müəllim işləyib. Məməcan müəlliminin 4 oğlu, 3 qızı olub, hamısı ali təhsil alıb. Büyük oğlu Arif uzun müddət Mingəçevir şəhərində müxtəlif vəzifələrdə işləyib. Digər oğlu Şəmistan orta məktəbi qızıl medalla qurtarib Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul olmuş, oranı qırmızı diplomla bitirmişdi. Bakı Dövlət Universitetində



Əli Nəbiyev İsə kişinin nəvəsi Şəmistanın toyunda

müəllim işləyirdi, elmlər namizədi idi (mən bu xatirəni yaxanda vaxtsız vəfat etmişdi).

Oğlu Qədimi İsə kişi qanuni övladlığa götürmüştü. Ona görə də Qarasaqqalov Qədim İsə oğlu kimi sənədləşdirilmişdi. Qədim ali təhsilli mühəndisdir, uzun müddət Bakı şəhərindəki zavodlardan birində partiya təşkilat katibi, di-

rektor müavini kimi vəzifələrdə işləyib.

Qarasaqqallı tayfasından olan Cavad qisas almaq məqsədi ilə bir kişini vurub öldürərək, bir müddət qaçaqlıq etmişdi. 1935-1936-cı illərdə repressiya olunaraq Sovet hökumətinin əleyhinə olan adam kimi Sibirə sürgün edilmişdi. Onun da oğlu yox idi, iki qızı qalmışdır.

Mənim qaynatam Ramazan kişi 1910-1915-ci illərdə Çubuxluda rus məktəbini qurtarmışdı. Onun atası Musanı 1920-ci ildə daşnak Andranikin əsgərləri öldürmüştü. Ramazan kişi öz əmisi qızı, yəni İsə kişinin qızı ilə evlənmişdi.

Qarasaqqallı Vəli kişinin oğlu Camal iki arvad almışdı. Birinci arvaddan Vəli və Binnət, ikinci arvaddan Namaz və Oruc adlı oğlanları vardi.

Qarassaqqallıdan Mamıqulu adlı bir kişi də vardi. Oğlu Alının Tükəz adlı bir qızı olub. Əlləşəndə olan bulaqlardan biri “Alının bulağı” adlanırdı. Ali kişi mühəribəyə gedənə qədər kolxozda ferma müdürü işləmişdi.

Bir məsələni qeyd etməyi də özümə borc bilirom ki, mənim qaynanam Püsənbər xala çox qeyrətli, namuslu, təmizkar, müsbət keyfiyyətlərə malik qadın idi. Yanında heç vaxt danışmaz, bir stəkan su da içməzdı. Mənim də ona həmişə böyük hörmətim olub. Aramızda ana-oğul münasibəti vardi.

**QƏHRƏMANLILAR** tayfası. Bu tayfa da Qazaxdan gəlmışdı. Mahmud, Vəli, İsmayıllı, Nəbi, Ali, Abdulla, Novruz bu tayfanın tanınmış kişiləri idi. Saralda iri tayfalardan biri olub! Kişiləri xeyirxahlığı, işgüzarlığı ilə ad çıxarmış

di. Tayfanın çoxlu oğlanları olub və həmişə fiziki işlərdə çalışıblar. Adlarına torpaq sahələri, yurd yerləri, bulaqlar vardı. Bu tayfanın 4-5 nümayəndəsi 1941-1945-ci illər müharibəsində iştirak edib və həlak olub. Qəhrəmanov Yusif Alı oğlu isə qolundan yaralanıb qayıtmışdı. 1988-ci il hadisələrinədək Saral kənd orta məktəbində müəllim işləyirdi.

Qəhrəmanlılar tayfasından Xəlil uşağı adlı məşhur qol ayrılmışdı. Onlardan biri - Pənah adlı qoçaq bir oğlan kənddə iki nəfəri öldürdüyüնə görə həbs olunmuşdu. 1927-ci il də oktyabr inqilabının on illiyi münasibətilə amnistiyaya düşərək həbsdən buraxılmışdı. Pənah kişinin böyük qardaşı Yusif də adam öldürdüyüնə görə bir müddət qaçaq düşmüşdü. 1904-cü il rus-yapon müharibəsində könülli iştirak etmiş və sağ-salamat qayıdır gəlmışdı. Onlar kasıbların pənah yeri, t345ri, tənha 3arın dayağı kimi tanınırıldılar. Hər iki qardaş Sovet hökumətinin əleyhinə çıxdıqları üçün onların ailə üzvləri də hökumət tərəfindən incilirdi. Buna görə çalışırdılar ki, ailələrini də götürüb Türkiyəyə qaçınlar. Bu hadisələr 1930 - 1934-cü illərə təsadüf edirdi. Ancaq ailələrini apara bilmirlər, özləri isə sovet - türk sərhəddini keçərkən sovet hərbçiləri ilə mərdliklə vuruşurlar. Sonuncu güllələri ilə özlərini vururlar.

Sonradan Pənah kişinin oğlu Nəsib arvadını və iki oğlunu qoyub Türkiyəyə qaçıր və orada ailə qurub yaşayır. Pənah kişinin subay oğlu isə sərhədçilər tərəfindən tutulur və itkin düşür. Onun qardaşı Yusifin böyük oğlu Qurban da arvadını və bir qızını Saralda qoyub Türkiyəyə gedir. Müharibədən sonra Qurban kişi Saraldakı qohumları ilə gizli əla-

qə saxlayırmış. Sonra o, Sovet hökuməti tərəfindən tutulur, öldüsü-qaldısı məlum olmur. Yusif kişinin digər iki oğlu - Xəlil və Süleyman isə ailə qurub Saralda yaşayırlar. Xəlil kişi ikinci dünya müharibəsində iştirak etmiş, sol əlini biləkdən itmişdi. Müharibədən sonra 30 il kolxozda mühabib, cassir işləmişdi. Çox bacarıqlı, savadlı kişi idi, 4 oğlu vardı. Ali təhsil almış oğlanları təhsil, maliyyə və bank sahəsində işləyirlər.

Süleyman kişi uzun müddət Qarakilsədə kimya kombinatında ağır işdə işlədiyinə görə kəndimizdə ən yüksək təqaüd alırdı. Süleyman kişinin də ali təhsilli üç oğlu vardı.

**NƏSİFLİ tayfası.** Bu tayfanın başçısı Çoydar Nəsifin çoxlu mal-qarası, qoyun sürüsü olub. Deyilənlərə görə, Qazaxdan iki qardaş birlikdə gəlibmiş. Biri qonşu Arçut kəndində, Nəsif isə Saralda məskunlaşmış. Nəsifli tayfasının kişiləri - Ali, Allahyar, Novruz, Əhməd, Paşa və başqaları gümrah və işgüzar adamlar idi. Bir dəfə Paşa kişigilin evinə gecəyari qonşu erməni kəndindən basqın edirlər. Paşa kişi erməninin əlindən xəncəri alanda tiyəsi əllərini doğrasa da, onlara güc gəlir və ermənilər qorxub qaçırlar. Ona görə də barmaqları şikəst olmuşdu. Qonşu kəndlərdə də onun qəhrəmanlığından danişılırdı.

Nəsifli tayfasının əksəriyyəti kənddə, kolxozda fiziki işlərdə işləyirdi. Aralarında Saral kənd orta məktəbində müəllim işləyən Xanməmməd, Ali və İdris kimi ziyalılar da vardı. Xanməmməd müəllim üç ildən artıq orta məktəbdə direktor olmuşdu.

**QARAKƏRİMLİLƏR tayfası.** Onlar mənim ana baba-

larındır ki, Qazax mahalından gəlib, Saralda məskunlaşmışdır. Qarakərimlilər çox iri tayfa olmasa da, savadlı, məşhur, varlı tayfa kimi tanınır. İstər keçmişdə, istərsə də Sovet hökuməti dövründə sayılıb seçilblər.

Bu tayfadan ilk dəfə Məhəmməd adlı bir kişi Saral kəndində məskən salıb. Məhəmməd kişinin Qara Kərim adlı bir oğlu, qara Sayalı adlı bir bacısı vardı. Qara Sayalı çox mərd, namuslu, qoçaq, işgüzar, maldarlığı bilən bir qadın olub. Qara Sayalı Saralda Hert Alılar adlı iri bir tayfanı yaradıb. Qara Kərimin İbrahim, Məmməd və Sarı Mahmud adlı 3 oğlu, İbrahim kişinin isə Əhməd, Süleyman, Namaz, Hümbət, Binnət, Oruc adlı 6 oğlu vardı. Onlardan Süleyman, Namaz, Hümbət və Binnət 1941 - 1945-ci illər müharibəsində həlak olub. Oruc kişi isə müharibədən yaralı qayıdır.

Qara Kərimin arvadı Sultan qarı 140 il yaşadı. O, oğlu Mahmudun yanında qalırdı. Kənddə el arasında danışılırdı ki, Sarı Mahmud anasını yaxşı saxladığına görə həmişə çörəyi bol olub. Mən özüm də o qadını görmüşdüm, qoca qarı idi. Ancaq oğlu onu elə bil uşaq kimi əzizləyir, anasına ayrıca yağılı-yaral yemək yedirirdi. Sarı Mahmudun böyük oğlu Məhəmməd çox bacarıqlı, savadlı müəllim idi, müharibəyə getdi, qayıtmadı. Qalan altı oğlu öz tay-tuşları içərisində sayılıb seçilən oğlanlar idilər.

Qara Kərimin ikinci oğlu Məmməd mənim ana babam olub. Ona çoydar Məmməd deyərlərmiş. O, nəinki bizim Saral kəndində, eləcə də bütün qonşu azərbaycanlı və erməni kəndlərində çox tanınmış tacir olub. Onun Saralda və

bir neçə qonşu kənddə mağazaları vardı. İlk qadınından övladı olmadığı üçün ayrılib, özündən 15 - 20 yaş kiçik, Əsəli tayfasından Sürcahan adlı bir qız almışdı. Onunla 10 - 12 il yaşamış. 2 oğlu, 3 qızı olmuşdu (Ortancı qızı Minə mənim anam idi).

Məmməd babam 1920-ci ildə Türkiyənin Qars mahalində erməni-türk müharibəsində daşnak Andranikin əsgərləri tərəfindən öldürülmüşdü.

Babamın ailəsi 5 uşaqla Qars vilayətinin Qaraxan kəndində yaşayırırmış. Nənəmin öz ağızından eșitmışdım ki, Məmməd babamın 20 kilodan çox qızılı varmış. Bunu daşnak ermənilər də bilirlərmiş. Babam öldürükdən sonra qızıllarını da aparırlar. Nənəmgil ayaqyalın, başı açıq qaçıb, canlarını birtəhər qurtarırlar. Nənəm qayıdır kəndə gələndə evlərini büsbütün dağılmış görür. O, 5 yetimlə üstü açıq daxmada qalır. Sonra qonşu kəndlərdə babamın mağazasını işlədənlər kömək edərək evi düzəldirlər.

Böyük dayım Haxkərimi məktəbə qoyurlar. O, erməni dilini çox yaxşı bildiyi üçün müharibəyə gedənə kimi kolxozda mühasib, kənd sovetinin sədri işləmişdi. Müharibəyə gedəndə 3 oğlu vardı. Bir çoxları kimi o da müharibədən qayıtmadı. Babamın ikinci oğlu Teymur da müharibəyə gedib qayıtmamışdı.

Qara Kərimlilərdən Əhmədin oğlu İbrahim müharibədən sonra 5 - 6 il kənd sovetinin sədri olub. Kərimov Qurban Hümbət oğlu 1978 - 1980-ci illərdə birləşmiş Qursalı kənd sovetinin sədri işləyib. Ümumiyyətlə, Qarkərimlilərin istər oğul, istərsə də qız nəvə-nəticələri həmişə rəhbər

vəzifələrdə çalışıblar. Mənə də həmişə deyərdilər ki, sən ana babangıl tərəfə çəkmisən. Orasını da qeyd edim ki, Qarakərimlilərin 10-dan artıq yaxşı kişiləri müharibəyə gedib, gəlmədilər.

**HERTALILAR tayfası.** Bu tayfanın yaranması haqqında belə danışılırdı: Ermənistanın Kalinino rayonunun Söyüxbulaq kəndində bir ailə varmış. Ailənin böyük oğlu evlənir və bir müddətdən sonra vəfat edir. Cavan gəlin dul qalır. Evdə məsləhətləşirlər ki, gəlini saxlasınlar. Tayfa üzvlərinin məsləhəti ilə gəlinin kəbinini Ali adında ikinci oğula kəsdirmək istəyirlər. Ali buna qəti etiraz edərək, otardığı qoyun sürüsünü çöldə buraxıb, heç kimə demədən 100 kilometr piyada Saral kəndinə gəlir. Kənddə Ağalıq tayfasına çobanlıq edir. Bir müddət burada çobanlıq etdikdən sonra, öz ağasının məsləhəti ilə yuxarıda qeyd etdiyim Qarakərimlilərin qızı Qara Sayalı ilə evlənir. Pəmbək çayıının yaratdığı xəndəyi qazır, üstünü çör-çöplə örtür, üzünü palçıqla suvayıb özünə daxma düzəldir. Yenə çobanlıq edərək, əkin yeri düzəldir, arvadı Sayalı ilə birləşib özlərinə hər şərait yaradırlar. Ağası da onlara bir-iki damazlıq qoyun verir.

Bu hadisə təxminən 1850 - 1860-cı illərə təsadüf edir. Ali kişinin Qara Sayalıdan Osman və Omar adında iki oğlu dünyaya gəlir. Hertalının oğlanları çox işgüzər, cüssəli, qoçaq və bacarıqlı olurlar. Hələ uşaq ikən analarının köməyi ilə Cələdə 2 hektara yaxın torpaq sahəsi düzəldib, öz əlləri ilə etrafına hasar çəkirlər.

Osmanın Xan, Ali və İdris adlı 3 oğlu olur. Xan 1935-ci

ildə hökumət tərəfindən repressiya edilir. Ali molla yanında ruhani təhsili alaraq, kəndimizin mollası olur. İdris isə ali təhsil alıb Saral kəndi dağılana kimi orta məktəbdə 50 ilə yaxın müəllim işləyir. Bakıya köcdükdən sonra isə pensiyaya çıxaraq mollalıq edirdi.

Hertalının Omar adlı oğlu çar Rusiyası və Sovet hökumətinin ilk illərində ticarətlə məşğul olurdu, evində mağaza açmışdı. Ona "Omarın dükəni" deyirdilər. Omarnın böyük oğlu Sədi Hamamlıda ibtidai təhsil aldıqdan sonra Sovet hökumətinin ilk illərində partiya kurslarında oxumuş, Kirovakan şəhərində partiya işində çalışmışdı. Dörd uşaq atası idi. 1940-ci ildə Kalinino rayonunda raykom katibi işləyərkən evində səbəbi bilinmədən naqanla özünü vurmuşdu.

Bu nəsildən ali təhsilli həkimlər, müəllimlər, mühəndislər var.

**AŞIRLI tayfası.** Bu tayfa Qazağın İncə dərəsindən gəlib, Saralda məskunlaşmışdı. Hələ XVIII əsrən bu tayfada Bəşir, Abdülrahman, Hacimahmud adlı məşhur kişilər yaşamışdı. Ümumiyyətlə, kişiləri çox qüvvəli, ucaboylu, yaraşıqlı və görkəmli olublar. Bəşir kişinin Musa adlı sanbalı, ucaboy oğlu vardı. Onun üç arvaddan 8-10-a yaxın oğlanları dünyaya gəlmişdi. Musa kişinin böyük oğlu Bəşir də Saralda ən qüvvətli, pəhləvan cüssəli bir adam idi. Deyilənə görə, kənddə onun qolunu bükən olmamışdı. 1941-1945-ci illər müharibəsinə gedib qayıtmadı. Oğul övladı yox idi, 4 - 5 qızı vardı. 1931-ci ildə Musa kişi şəxsiyyətinə görə Saral kəndində kolxoz qurulanda sədr seçilmişdi.

Musa kişinin ikinci oğlu Bəşirov Gülməmməd kənddə müəllim işləyirdi. Müharibəyə gedib, yaralanıb qayıtdıqdan sonra 15 ilə yaxın Cəlaloğlu (Stepanavan) rayonunda idarə müdürü, fabrik direktoru və başqa vəzifələrdə işləmişdi. Saral kənd camaatının xahişi və tələbi ilə dörd ilə yaxın kolxoz sədri olmuşdu. İşlədiyi müddətdə Pəmbək çayı üzərində elektrik su nasosu düzəltmişdi ki, həmin nasosla kolxozun 40 - 50 hektar əkin sahəsi suvarılırdı. Sonra onun təşəbbüsü ilə Saral kəndinə 15 kilometr aralıdakı Əlləşən deyilən sahədən 25 - 30 ev üçün bulaq çəkdirdi. Bu işlərinə görə kənddə Bəşirov Gülməmməd hamı tərəfindən alqışlanırdı. 1980-ci ildə 75 - 80 yaşlarında vəfat etdi.

Musa kişinin oğullarından biri Əli İrəvan dövlət universitetini əla qiymətlərlə qurtarmışdı. O, Kirovakan şəhərinin xalq təhsili şöbəsində inspektor, Hallavar kənd orta məktəbində direktor işləmişdi. İstər öz kəndimizdə, istərsə də qonşu kənd və rayonlarda böyük hörməti vardi. Saralda cavan yaşında rəhmətə getdi.

Aşırı tayfasından olan Abdulrəhman kişinin oğlu Elləz Sovet hökumətinin ilk illərində Saral kəndində sovet sədri, Qarakilsə torpaq şöbəsinin müdürü olmuşdu. Kommunist partiyasının üzvü, Tiflis şəhərində Zaqafqaziya federasiyasının deputati seçilmişdi. Deyilənə görə, federasiya tərəfinən verilən vəsiqəni kəndin qarşısından keçən qatarın maşinistinə göstərəndə qatarı saxlayarmışlar.

1937-ci ildə Sovet hökuməti tərəfindən həbs edilib represiya olunmuşdu. Evləri müsadirə olunaraq, kolxoza verilmişdi. Elləz kişinin iki oğlu qalmışdı. Onlar da Saral kə-

dində yaşaya bilmədilər, çünki hökumət tərəfindən incidi lirdilər. Qonşu Kalinino rayonunun uzaq dağ kəndində sovxoza mühəsib, ferma müdürü işləyib yaşayırdılar.

Aşırılıda Hacımahmud adlı pəhləvan cüssəli, dəlisov bir kişi vardi. Onun oğlu Qərib kənddə və Pəmbəkdə at minməkdə, gülə atmaqda ad çıxarmışdı. At-öküz nallayıb, dəmirçilik edirdi. Aşırıların cavan törəmələri də Bakı şəhərində istər bilik-bacarıqlarına, istərsə də tutduqları vəzifələrə görə seçilirdilər.

Aşırının bir qolu da bu tayfanın əmi uşaqları olan 2 qardaş idi. Onlara Mediqralar deyirdilər. Qara və Hallacı Allahverdi oğulları da çox qüvvətli, pəhləvan cüssəli olublar. Qara kişi deyərmiş ki, qohumum Abdulrəhman əmimin oğlu Elləz mənim arxamda dursa, bütün Saral kəndini qabağıma qatıb xəndəyə tökərəm. Onların adına Saralda xeyli əkin yerləri və yurdlar vardi. Hələ müharibədən xeyli əvvəl, 80-90 yaşlarında vəfat ediblər. Övladları olmadığından nəsilləri kəsilib, yurdları boş qaldığından qonşular arasında bölünmüdü.

**ÇAL USUBLAR tayfası.** Bu tayfanın başçısı Usub adlı kişi Qazax mahalindən gəlib məskunlaşmışdı. Onun Məmməd, Xallı Əhməd və Ramazan adında üç oğlu olub. Əhmədin sıfətində böyük ət xalı olduğu üçün ona "xallı Əhməd" deyirdilər. İkisini lap qoca vaxtlarında mən görmüşdüm. Bu tayfanın kişiləri əsasən maldarlıqla məşğul olur, kənddə çobanlıq edirdilər. Məmmədin Əsgər, Qoca və Aslan adlı 3 oğul övladı vardi.

Ramazan kişinin böyük oğlu Möylüd 40 ildən çox Saral

kənd orta məktəbində müəllim işləyib. Savadlı, şəxsiyyətli kişilərdən biri idi. Məktəbdə direktor müavini, partiya təşkilatının katibi işləyib. Xallı Əhmədin kiçik oğlu Nəbi kənddə mənim qonşum idi. Bir-birimizə həmişə qardaş kimi hörmət etmişik. Nəbi kişi orta təhsilli olmasına baxmayaraq, kənddə həmişə yaxşı vəzifələrdə çalışırdı. Kənd camaati arasında “partkom Nəbi” kimi tanınırı.

**HACILAR tayfası.** Bizim tayfa olmaqla Qazax mahalının İncə dərəsinin Aslanbəyli kəndindən gəlmələri tam bəlli idi. İncə dərəsindən gəldikləri üçün bizim tayfa ilə Aşırı tayfası bir-biriylə qohum kimi dolanırdılar.

İlk dəfə Saral kəndinə tayfanın başçısı Hacı kişi gəlmışdi. Onun Yusif və Nəbi adlı 2 oğlu vardı. Hacı kişinin əmisi oğlanları Adığözəl və Mahmud 1800-cü illərdən başlayaraq ömürlərinin axırına kimi Saralda yaşamışdılar. Onların heç birinin oğul övladı olmayıb. Qız övladlarından nəvə, nəticə və kötücələri var idi ki, onlar da xeyli nəsil artırılmışdır.

Hacı kişi dindar adam imiş və tez-tez ziyanətgahlara gedərmiş. Hacilar tayfasından kimisə yuxuda görən, uğuruna çıxan adam xeyir tapardı. Hacı babam deyilənə görə ziyanətə piyada, at-araba ilə 40 günə gedərmiş. Hacilar əsasən əkinçilik və maldarlıqla məşğul olublar. Haciların əkin sahələri və Çubuxlu yaylağında yurd yerləri vardı. Həmin Çubuxludakı yurd yerində 1932-ci ildə anadan olmuşam.

Yusif kişinin Məmməd, Əhməd və Şəmməd adlı 3 oğlu olub. Onlar atamın doğma əmisi oğlanları idi. Əhməd kişinin Saral dağılana qədər 200 - 300 baş qoyunu, 10 baş inə-

yi vardi. Cavan vaxtından saqqal saxlayırdı. Buna görə də ona “saqqallı Əhməd” deyirdilər. 1998-ci ildə Bakı şəhərində vəfat edib. Məmmədin Ali, Qurban adında oğlanları və bir neçə qızı, Şəmmədin isə Mürtüz, Bayram adlı oğlanları olub. Mürtüz Saralda ən çox mal-qoyunu olan kişilərdən idi.

Hacı kişinin ikinci oğlu - mənim babam Nəbi kişi 1840-1850-ci illərdə doğulub. Nəbi babam hələ uşaq vaxtlarından Cəlaloğluda (Stepanavan) bir ağanın evində qulluqçu işləyirmiş. Bu vaxt Tiflis şəhərindən bir rus zabiti həmin evə dincəlməyə gəlir. Zabit babamın qoçaqlığını, fərasəti ni və əli təmiz olmasını görüb onun ağasından xahiş edir ki, babamı ona versin. Hələ deyilənə görə, həmin zabit uşağı olmadığına görə babamı övladlığa götürmək istəyib. Onda babamın 10 - 12 yaşı varmış. Ağa məsələni babamın atası Hacı kişiye danışır. Onun razılığı ilə babamı həmin rus zabitinə qulluqçu verir. Tiflisdə babam zabitin evində həm işləyir, həm də hərbi məktəbdə oxuyur. İşlədiyinə görə ona çatacaq pulu zabit ayrıca yiğir. Nəbi babam məktəbi qurtarır. Təxminən 4 - 5 ildən sonra rus zabiti artıq general rütbəsi alır. O, babamı Kirovakan-Dilican zonasına polis işçisi təyin etdirir. Babam orada təxminən 1897 - 1906-ci illərdə işləyib.

Yiğilmiş pulu götürüb atasına verir. Həmin pula özləri üçün ev-eşik düzəldir, mal-heyvanlarını artırırlar. Nəbi babam gec ailə qurdugundan, oğlu-uşağı da gec olmuşdu. 1901-ci ildə bir qızı dünyaya gəlmişdi. Ümumiyyətlə, onun Zalxa və Fatma adında 2 qızı vardi. Zalxa atamdan 4 yaş

böyük idi. 1906-ci ildə atam, 1908-ci ildə isə Fatma dünyaya göz açıb. Zalxa mamam gəncliyində çox gözəl, namuslu, qorxmaz və qoçaq olmuş. O, Qara adlı bir oğlana ərə getmişdi. Qara qəssablıq edirdi. Nəbi babam onu yeznəsi kimi yox, öz oğlu kimi istəyirdi. Belə ki, yeri gələndə onu məzəmmətləyərmış. Qara yeznə Zalxa mamamlı evlənəndən sonra Kalinino rayonunun Şəgərdin kəndində yaşayıblar. Nəbi babam vaxtaşırı onların yanına gedər, dolanışqları ilə maraqlanar, lazımı köməklik edərmiş. Birinci dünya müharibəsi başlayanda Ermənistanda qarışılıq yaranmış, çaxnaşma baş vermişdi. Bundan istifadə edən türklər erməniləri sıxışdırmağa başlamışdilar. Türk ordusu Ermənistana daxil olduqdan sonra burada yaşayan azərbaycanlılara məsləhət görürler ki, Türkiyəyə köçsünlər. Çünkü türklər burada çox qala bilməzdilər. Qara yeznə bu hadisədən sonra köçüb Sarala gəlmış və 1919-cu ildə camaatla birlikdə Türkiyəyə getmişdi. Bir müddət sonra o yenidən Sarala qayıdır. Həmin vaxt artıq onların Nərgiz adlı bir qızları dünyaya gəlibmiş.

1921 - 1922-ci illərdə Sovet hökuməti yeni qurulan vaxt dövlət sərhədləri o qədər də möhkəm deyildi. Qara yeznə yenidən oğlunu, qızını və Zalxa mamamı götürüb Türkiyəyə gedir. Qars vilayətinin yaxınlığında Ballı Əhməd adlı bir kənddə məskən salıb yaşayırlar. Eşitdiyimə görə, bu kənddə əvvəllər ermənilər olurmuş. Birinci dünya müharibəsi qurtaranda Türk padşahı Sultan Həmid erməniləri hədələmişdi. Bunu eşidən kəndin erməniləri qorxudan var-dövlətlərini və mal-heyvanlarını qoyub gecə ikən qaçıblar-

mış. Sonra kənddə Ermənistandan qaçqın düşmüş azərbaycanlılar yerləşdirilib. Beləcə Zalxa mamamgil də orada məskunlaşırlar. Onların bu kənddə 4 oğul övladı dünyaya gəlir. Bir az keçmiş sərhədlər möhkəmləndiyindən gediş-gəliş kəsilir. Zalxa mamam Türkiyədə ata-anası, bacı-qardaşları və qohumları üçün darixir, onların həsrətini çəkirmiş.

Həmin vaxt Saraldan Türkiyəyə gizli yolla gedib-gələnlər varmış. Zalxa mamam onlara yalvarıb atamın bir şəklini gətirmələrini xahiş edir. Atam da gedib Kirovakanda şəkil çəkdirib məktuba qoyur və bacısına göndərir. Eşitdiyimə görə, Zalxa mamam atamın şəklinə baxıb hər gün ağlaymış. Stalin hakimiyyətə gələndən sonra Ermənistana Türkiyə arasında gediş-gəliş tamamilə kəsilir. Atamın dediyinə görə, 1940-ci illərə kimi onu daxili işlər şöbəsinə çağırıb tələb edirmişlər ki, bacın oradadır, gəl səni gizli yolla agent kimi Türkiyəyə göndərək. Atam buna razı olmayıb. Nəhayət, 1968 - 1969-cu illərdə Zalxa mamamın Türkiyədə yaşayan oğlanları ilə əlaqə yaratmaq mümkün oldu. Bundan sonra qohumlar məktublaşır, biri-birinə şəkillərini göndərirdilər. Sonralar onlar atamı Türkiyəyə dəvət etsələr də, ömür buna imkan vermədi. Atam vəfat etdi.

Zalxa mamam Türkiyənin Qars mahalında qalmışdı. Son dövrlərə qədər onun oğul-uşağı ilə məktublaşırırdıq.

**MƏMMƏDQULU UŞAĞI tayfası.** Bu tayfanın Qara qoyunlu mahalından gəldiyi bildirilirdi. Çox böyük tayfa deyildi. Tayfanın başçısı Qulu kişinin 1800-cü illərin sonundan başlayaraq 1935-ci illərə kimi Saral kəndində dü-

kani vardi. Saralda hamı ona “Qulunun dükani” deyərdi. 1935 - 1937-ci illərdə Sovet hökumətinin əleyhinə çıxdıqları üçün bu tayfanın 4 - 5 sanballı kişisi həbs edilib represiya olunmuşdu. Qulu kişisinin oğlu Qasım alveri yaxşı bilirdi, demək olar ki, o vaxtın biznesmeni sayılırdı. Müharibədə qıçından yaralanmışdı. İkinci oğlu Məsim uzun illər Saral kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdi. Yaxşı riyaziyyatçı idi. Hər iki qardaş köçkünlükdən əvvəl Bakı şəhərinə köçmüdü. Bu tayfanın Əhməd, Şeyx Mehralı, Kəndirqıran ləqəbli Məmməd adlı yaxşı kişiləri olub. Kəndirqıran Məmmədin oğlu Qaraxan müharibə dövründə əsgərlidən qaçıb qaçaqlıq etmişdi. Son illər bu tayfadan Saral kəndində demək olar ki, bir-iki ailə qalmışdı.

**NOVRUZDAR tayfası.** Sovet hökuməti qurulana qədər Saralda ən iri tayfalardan olub. Onların kişiləri çox qoçaq, dəliqanlı, mərd idilər. Sonradan hökumətin əleyhinə çıxdıqları üçün həbs edilmişdilər. Bu tayfadan Mürsəl adlı bir nəfər iki ilə yaxın qaçaqlıq etmişdi. Ondan sonra Pirqələmi, Əlini, Mahmudu, Kor Alını da tutmuşdular. Onlar həbsxanadan qayıtmadılar. Son vaxtlar bu tayfadan Saralda adam qalmamışdı. Qalanları Cəlaloğluya (Stepanavan) köcmüşdülər. Onların adına Saralda çoxlu əkin, biçənək yerləri vardi. “Novruzdarın təpəsi” də onların adı ilə bağlı idi.

**YOLÇULAR tayfası.** Sovet hökuməti qurulanadək kənddə iri tayfalardan olub. Müharibə illərindən sonra onlar da tədricən köcüb Cəlaloğlu rayonunda yaşayırırdılar. Çar Rusiyası dövründə həmin tayfadan olan Məhəmməd adlı kişi kəndin koxası işləyirdi.

Koxanın qardaşı Avaz dəliqanlı, qorxmaz, qüvvətli bir kişi idi. Bu tayfadan çox adlı - sanlı kişilər çıxıb. Onlardan biri də tanınmış aktyor Allahverdi Yolçuyevdir.

**MƏMMƏDEMİNİLƏR tayfası.** Bu tayfadan ilk dəfə Vəli adlı kişi gəlib Saralda məskunlaşmışdı. Vəli kişinin Osman və Səməd adlı iki oğlu vardi. Onların adına əkin yerləri və məşhur bir bulaq olub. Bulaq “Armud ocağı” deyilən ziyarətgahın yanındakı dərədən gətirilmişdir. Kəndin qurtaracağına yaxın Məmmədeminlilər məhələsində asılmışdır. Deyilənə görə, 150 il qabaq saxsı borularla bir kilometr məsafədən çəkilmişdi. Bu bulağın altında daşdan yonulmuş, bir-birinə söykənən, hər biri 5 metr uzunluğunda üç nov düzəldilmişdi. Həmin bulaq kəndin bir hissəsini içməli su ilə təmin edir, mal - heyvanlarının suvarılması üçün istifadə olunurdu. Bulaq Məmmədemin oğlu Vəli tərəfindən çəkilmişdi. Bu tayfanın törəmələrindən olan Səfər Osmanov son illər Saral kəndi köçürülenədək sovxozen direktoru işləyirdi.

**MUSTOYLU tayfası.** Tayfanın Qazaxdan gəlməsi bəlli idi. Mustoylu tayfasından İsmayııl kişinin Cəbrayıł, Nadir və İsrafil adlı üç oğlu vardi. Nadir kişi son dövrlərdə mənimlə qonşu idi. Xeyirxah insan idi, yaxşı qonşuluq edirdik. Özü vəfat etdikdən sonra ailəsi köcüb Bakı şəhərinə getdi. Övladları da özü kimi qoçaq, işgüzər və bacarıqlıdırlar. İsrafil kişinin 6 oğlunun hamısı Bakıda ali təhsil almışdı. Böyük oğlu Həsənxanla institutda bir oxumuşduq. İnstitutu qurtardıqdan sonra o Bakıda qalıb, ailə qurmuş, yaxşı vəzifələrdə işləmişdi. Qardaşı Elləz Kənd Təsərrüfatı Nazirli-

yində müfəttiş işləyirdi. Hər ikisi Bakı şəhərində vaxtsız vəfat etmişdi. Qalanlar da Bakıda hörmət qazanmış oğlanlardı. Cəbrayıl vəfat etdikdən sonra onun bir oğul övladı olub, adını Cəbrayıl yazdırıblar. Orta məktəbi qurtardıqdan sonra Rusiyaya getdi. Orada ailə qurub, yaşayır.

Mustoylu tayfası Şərifli, İlqarlar olmaqla bir neçə qola ayrılmışdı. Həmin tayfadən İbrahim adlı məşhur bir kişi vardi. İbrahim kişini mən özüm görmüşdüm. O, 100 ilə yaxın yaşıdı. Bir əlinin barmaqları yox idi. Deyilənə görə, uşaq vaxtı əli təndirdə yanıbmış. İbrahim kişi iri gövdəli, şəxsiyyətli kişi idi. Vəfat edənədək xırda alverlə məşğul olurdu. Saral kəndindən ilk dəfə Tiflisə o gedib, gəlmışdı. Demək olar ki, Saral camaatının toy-nışan üçün bütün zinət əşyalarını İbrahim kişi Tiflisdən alıb götürərmiş. Onun çoxlu pulu, qızılı olub. Qəflətən vəfat etdiyinə görə var-dövlətinin yerini heç kimə deyə bilməmişdi.

İbrahim kişinin böyük oğlu Ramazan II Dünya müharibəsində iştirak etmiş, qolundan yaralanıb geri qayıtmışdı. Ramazanın oğlu Mustafa xarici dillər institutunu bitirib, Nazirlər kabinetində işləyir. İbrahim kişinin kiçik oğlu Məhəmməd 40 - 50 ilə yaxın Saral kənd orta məktəbində müəllim, məktəb direktoru, kənd partiya təşkilatının katibi işləmişdi, aktiv bir ziyanlı kimi tanınırdı. Onun hər iki oğlu ali təhsil almışdı. Məhəmməd müəllim Saral köcdükdən sonra Bakı şəhərində vəfat etdi.

Mustoylunun bir qolu olan Şəriflidən Molla Paşa kişi uzun müddət kəndimizdə mollalıq edib. Kəndin qabağın-dan keçən mərkəzi şosse yolunun kənarında Şəriflinin gö-

zəsi deyilən yerdə bulaq çəkdirmişdi. Həmin bulağa "Şəriflinin bulağı" deyirdilər. Molla Paşanın Cəhəngir adlı tək bir oğlu vardi. Cəhəngir qoçaq, səxavətli xeyirxah, öz dövründə sayılan kişilərdən olub. Qaçqınlıq dövründə Bakıda vəfat etdi. Hazırda dörd oğlu Bakı şəhərində yaşayır.

Mustoylunun bir qolu da İlqarlar idi. İlqar qoçaq, dəliqanlı kişi olub. Ümumiyyətlə, Mustoylu tayfasından çoxlu ali təhsilli, tanınmış adamlar çıxmışdır. İstər kənddə, istərsə də Bakı şəhərində onlar öz xeyirxahlıqları ilə tanınırıdlar.

**DƏLİ BƏKİRLƏR** tayfası. Tayfanın başçısı Vəli kişi Qazaxdan gəlib Pəmbək çayının sahilində məskunlaşmışdı. Vəli kişinin Ali və Bəkir adlı iki oğlu vardi. Bəkiri mən özüm görmüşəm. Çubuxlu yaylağında bizə qonşu idi. Uzunboylu, iri gövdəli sarıyanız, qoçaq bir kişi idi. O, Çubuxluda məni də meşəyə odun yiğmağa aparırdı. Bəkir kişinin Paşa adlı tək bir oğlu mühabibəyə gedib qayıtmamış, qızı isə Bakı şəhərində vəfat etmişdi.

Ali kişinin Namaz adlı oğlu mənim böyük bacım Şahنabatın əri idi. O, Saralda sayılan, varlı kişilərdən olub. Uzun müddət dəmiryolunda işlədikdən sonra pensiyaya çıxmışdı. Bundan sonra Saral kolxozunun fermalarında gözötçi və gözötçilərin rəhbəri olmuşdu. Namaz kişi çox çörəkli, etibarlı kişi olub. Həm kənd camaati, həm də rəhbərlər arasında böyük hörməti vardi. Namaz kişinin ilk iki arvadından övladı olmamış, sonra mənim böyük bacımla evlənmişdi. 40 ilə yaxın 2 arvadı bir evdə söz-söhbətsiz saxlamışdı.

Bacımdan 2 oğlu, 3 qızı olmuşdu, çox tərbiyəli övladlar

böyütmüşdülər. Bir oğlu, 2 qızı köçkünlükdən əvvəl Bakı şəhərində məktəblərdə müəllim işləyirdilər. Köçkünlükdən sonra da arvadları ilə birgə mehriban yaşıdı və hər üçü Bakı şəhərində vəfat etdi. İndi Xirdalan qəbiristanlığında bir hərəmdə uyuyurlar.

**QARAKİŞİLƏR tayfası.** Bu tayfa kənddə iri tayfalarдан biri sayılırdı, Qazaxdan gəlmışdılər. Əsasən əkinçiliklə məşğul olublar. Uzunömürlü olmaları ilə seçilirdilər. Bu tayfadan Şeşə Nəsib, Haxverdi, Bəhlul, Lələş Binnət, Novruz çar Rusiyası dövründə tanınmış, vəzifəli şəxslərin hörmətini qazanmış kişilər olub. Bəhlul kişi uzun illər Saral kənd sovetinin, Qursalı birləşmiş kənd sovetinin sədri vəzifələrində işləmişdi. Nəsib kişinin qardaşı oğlu İbrahim də bir müddət Saral kənd sovetinin sədri işlədi və hazırda Bakı şəhərində yaşayır, 100-ə yaxın yaşı var. Övladları müxtəlif vəzifələrdə çalışırlar.

Lələş Binnətin oğlu Qəhrəman Saral kənd orta məktəbində hörmətli müəllimlərdən olub. Uzun müddət Qursalı birləşmiş kənd sovetinin sədri, Qursalı sovxozenun direktoru işləmişdi. Qəhrəman müəllim Hamamlı rayonunda və qonşu kəndlər arasında böyük hörmət qazanmışdı. Cavan yaşında vəfat etdi. Oğlanları ali təhsillidir və öz işgüzarlıqları, ağılları və hərəkətləri ilə tay-tuşlarından fərqlənirlər. Bu tayfadan Süleyman kişinin 2 oğlu vardi. Həyat yoldaşı cavan yaşında rəhmətə getsə də Süleyman kişi evlənmədi. Elə özü uşaqlara həm atalıq, həm də analıq edirdi. Camaat arasında ona görə adına "corab hörən" deyərdilər.

Qarakışılər tayfasından Ədilxan, Xaləddin və Sədrəddin

qardaşları var. Xaləddin bütün Lori-Pəmbək zonasında sünnet dəlləyi kimi ad qazanmışdır. Bakıya köcüb gəldikdən sonra da dəllək kimi tanınır. Yaxşı qonşuluğu, etibarlı yoldaşlığı var. Gözəl, tərbiyeli övladlar böyüdüb.

**SIXLIALILAR tayfası.** Qazax mahalının Şixli kəndindən gəlmişdilər. Deyilənə görə, bu tayfanın kişiləri öküz arabası ilə köç aparırlarmış. Saralın qabağından çay kənarı ilə keçən vaxt yaxınlıqda xoruz səsi eşidib dayanır, səhərin işıqlanmasını gözləyirlər. Səhər o başdan yaxınlıqda tüstü çıxdığını görülür. Beləliklə, tüstü çıxan tərəfə gedib, yəni Saralda qalıb yaşayırlar.

Şixlialılardan bir neçə qol ayrılmışdır. Onların yaşı adamlarından bir neçəsini görmüşdüm. Qocaların hamısı Aliyevlər familiyasını daşıyırdılar. Bu tayfanın kişiləri istər çar Rusiyası, istərsə də Sovet hökuməti dövründə fəal, rəhbər şəxslər olublar. Tayfanın qollarından biri olan Cəlil kişinin kor Süleyman adlı oğlu 1950 - 1960-cı illər arasında 90 yaşında vəfat etdi. Yaşlı adamların dediyinə görə, kənd məscidinin divarını o camaatdan pul toplayıb tikdirib. Kor deyildi. Gözündə azaciq boz olduğuna görə "kor Süleyman" deyirmişlər. Süleyman kişinin 6 oğlu vardı. Oğlanlardan 5-i 1941 - 1945-ci illər mühəribəsində iştirak edib, sağ-salamat geri qayıtmışdilar. Kiçik oğlu 50 ildən artıq Saral kənd orta məktəbində müəllim işləmiş, direktor olmuşdu.

Bu tayfanın digər qolu olan Fezi Məmmədin Vəkil adlı oğlu vardı. Çar Rusiyası dövründə 6 - 7 kəndə qalavalıq etmişdi. Qlava Vəkilin bir oğlu, bir qızı qalmışdı. Oğlu öm-

rünün çoxunu Türkiyədə və kənar yerlərdə keçirmişdi. Qızı Qüdrətdən Haley müəllim olmuşdu. Haley müəllim Loru-Pəmbək zonasında tanınmış ziyahılardan olub. Uzun müddət kolxoz sədri, sovxozi direktoru, məktəb direktoru, Qursalı birləşmiş kənd Sovetinin sədri işləyib. Bu tayfanın bir qolu Paşayevlər, bir qolu Osmanovlardır. Osman kişisinin oğlu Hüseynin Saleh, Osman, Qurban adlı 3 oğlu vardı. Qardaşların üçü də Saral kəndində müəllim işləmişlər. İlk dəfə Saral kəndində ali təhsil alan Saleh müəllim olmuşdu. Ona görə də ona Saralın maarifi deyirdilər. O, 8 - 10 ildən artıq Saral kənd orta məktəbinin direktoru işləmişdi. Saleh müəllim qonşu azərbaycanlı kəndlərində, həmçinin də Hallavar kəndində məktəb direktoru olmuşdu. Hazırda Nuriaddin Saleh oğlu Bakıda hörmətli bir vəzifədə çalışır. Osman müəllim də uzun müddət məktəb direktoru işlədi. Bu tayfanın tanınmış kişilərindən olan Əmir sözü keçən, qan yatırdan, camaat arasında sülh yaradan kişilərdən idi. Oğlu-uşağı qalmayıb.

Şıxlialılar kənddə ən böyük tayfalardan olub. Onlardan Süleymanın bacısı oğlundan ibarət balaca bir qol ayrılib. Onlar Horamanlı tayfası adlanırdı. Horamanlı tayfasının başçısı Bayram kişinin Süleyman adlı bir oğlu olub. Süleymanın isə Əsgər, Aslan, Əhməd, Paşa adlı 4 oğlu vardı. Bunlar Süleyman kişinin doğma bacısı oğlanları olduğu üçün Şıxlialılar tayfasına aid edilirdi. Horamanlı deyilən Bayramın oğlu Süleyman kənddə adı rəncəber kişi olub. Onun oğlanlarından ikisi - Əhməd və Paşa isə həmişə rəhbər vəzifələrdə - kolxoz sədri, kənd soveti sədri işlədiklə-

rinə görə onlara "nahaqa Əhməd, nahaqa Paşa" deyərdilər. Paşa kişi 1938 - 1943-cü illərdə Göyçə mahalının Basarkeçər rayon partiya komitəsində II katib işləmişdi. Katiblikdən çıxandan sonra qardaşı Əhmədin yerinə Saral kəndinə kolxoz sədri seçilmişdi.

Paşa kişi 8 - 10 ilə yaxın Qursalı birləşmiş kənd soveti sədri işləmişdi. Bunların Aslan adlı qardaşlarından olan bir tək oğul, yəni q lava Vəkilin qız nəvəsi Haley müəllim barədə yuxarıda qeyd etmişəm. Qərbi Azərbaycanda ən məşhur kişilərdən olub. Haley müəllim öz şəxsiyyətinə, hörmətinə, hərəkətlərinə görə Ermənistanın Türkiyə sərhədindən başlayaraq Bakı şəhərinə qədər bütün bölgələrində tanınırdı. Bütün dövrlərdə hörmətinə görə rayon rəhbərləri onun bir sözünü iki eləməzdi. O, Borçalı mahalında da ad-sən qazanmışdı. Ali təhsilli coğrafiya müəllimi idi. Altı ildən çox hərbi xidmətdə olmuşdu. 1965 - 1985-ci illərdə Saralda kolxoz sədri, məktəb direktoru, sovxozi direktoru, Qursalı kəndində kolxoz sədri, birləşmiş kənd sovetinin sədri, Qızılıören kəndində kolxoz sədri, məktəb direktoru vəzifələrində işləmişdi.

Elə hörmətinə görə də onu 1985-ci ildə birbaşa Saraldan Azərbaycanın Zaqatala rayonunun təsərrüfatlarından birinə sovxozi direktoru apardılar. Zaqatala rayonuna getməsi Haley müəllimə düşmədi. Onun Əfqan adlı subay, boylu-buxunlu, yaraşıqlı, tərbiyəli, ali təhsilli bir oğlu vardı. Əfqan Zaqatalada o vaxt rayon komsomol komitəsində işləyirdi. Heç səbəbi bilinmədən mübahisə üstündə Əfqan qətlə yetirilmişdir. Bu hadisədən sonra Haley müəllim Zaqatala-

dan köcdü. Bir müddət Xızı rayonunda sovxozi direktoru, kolxozi sədri işlədi. Hazırda Bakı şəhərində yaşayır. 5 qız övladı var. Bəli Haley müəllim haqqında dastan yazmaq olar. Onunla çox yoldaşlıq, dostluq etmişəm.

Horamanlı tayfasına söykəkli balaca Dəlyən Bayramlar tayfası, Hasanbalılar tayfası, Qəfərli tayfası, Çedi Ramazanlar tayfası, Əfəndi tayfası, Molla Musalar tayfası vardı. Hər biri bir-iKİ ailədən ibarət olmaqla Saral kəndində məskunlaşmışdı. Bunların içərisində XIX əsrde yaşamış ən məşhur, savadlı, dindar Əfəndi kişi mollalıq edər, ailə quranlara kəbin kəsər, doğulan uşaqlara yaşı kağızı verərmiş. Deyilənə görə, onun Saral kəndinə aid yazdığı sənədlər Tiflis şəhərində arxivə göndərilib. Son dövrlərə kimi Saral camaatı ona xeyirxahlığına, hərəkətlərinə görə rəhmət oxuyar, ruhu qarşısında səcdə qılardılar. Əfəndi kişi Saralda bir neçə nəfərə də mollalıq öyrədib, insanlara düzgün yol göstərib. Mən özüm yaşılı kişilərdən eşitmışdım ki, Əfəndi kişi son dövrlərdə baş verən hadisələri əvvəlcədən kitaba baxıb deyirmiş. Onun dərs verdiyi adamlardan biri molla Musa idi. Molla Musa 1960-cı illərə qədər yaşadı. O da kənd camaatına kitab açır, çətinə düşənə məsləhət verir, baxıcılıq edir, dualar yazırırdı. Dedikləri düz çıxdığı üçün kənd camaatı və qonşu kəndlərin sakinləri onun yanına gələrlər, məsləhətlər alar, inanardılar.

**MURADLI tayfası.** Bu tayfa, deyilənə görə, Qarabağ mahalından gəlib məskunlaşmışdı. Kənddə iri tayfalardan biri idi. El arasında deyirdilər ki, Muradlı tayfasından kim uğura çıxsa, yaxud yuxuda görsə, xeyir tapar. Bu tayfa bir

neçə qola ayrılmışdı. Ən böyük qol Alının oğlu Kərim idi. Muradlı Kərimin 4 - 5 oğlunun hər birinin də 5 - 6 oğlu olub. Onlar qoçaq, işgüzər, əsasən maldarlıqla məşğul olan nəsil idi.

İkinci bir qolu Muradov Qurban, İsmayııl Yusif kişinin oğlanları təşkil edirdi. Qurban kişinin qoçaq, çörəkli 3 oğlu olub.

Muradov İsmayııl (Qılqurd ləqəbli) son dövrlərdə Saral kəndində mollalıq edirdi. Oğlu Möylüd 1941 - 1945-ci illər müharibəsində zabit olmuş, kapitan rütbəsinədək yüksəlmişdi.

Muradlinin digər bir qolu Kazım və Qiyyas Kərim oğlu idi. Hər ikisi kənddə sayılan kişilərdən olub. Müharibə dövründə Kazım kişi bir neçə il kolxozi sədri seçilib. Qiyyas kişi isə briqadırlıq və çobançılıq edib. Hər iki qardaşın savadlı oğlanları vardı.

Muradlinin başqa bir qolu Muradov Nəsib idi. Onun da qoçaq oğlanları olub. Adlarına yurd yerləri, əkin sahələri vardi. Daha bir qol Balacayevlər idi. Onlardan Əhməd və Mahmud adlı iki qardaş olub. Əhmədin oğlanları Meybul-lah, Sədi uzun illər öz kəndimizdə və qonşu kəndlərdə mühasib işləmişdilər. Muradlinin ən böyük qolu Məmmədhə-sən kişi idi ki, xeyli nəsil, ocaq artmışdı, adlarına yurd yerləri, əkin sahələri, biçənəklər, kom yerləri vardi.

**QARALAR tayfası.** Kəndimizdə nisbətən iri tayfalar-dan biri idi, ondan bir neçə qol ayrılmışdı. Qollardan biri İsə oğlu Məhəmməd kişi idi. Oğlanlarından böyüyü Bala İsə (boyca balaca olduğuna görə belə deyirdilər) Saral kən-

dində sayılan kişilərdən biri idi. 1935-ci ildə İsə kişi hökumətin əleyhinə çıxışlar etdiyi üçün həbs olunaraq Sibire göndərilmişdi. Həbsdən qayıtdıqdan sonra kənddə yenə də sözünün sahibi kimi tanınırı.

Beş oğlu vardı, hamısı ali təhsilli müəllim, həkim, mühəndis işləyirlər. Oğlanlarından Hidayət elmlər namizədi dir. Bala İsənin kiçik qardaşı Ziloy Saral və Hallavar kəndlərində 40 ildən çox rus dili müəllimi işləmişdi. Onun da ali təhsilli, tanınmış oğlanları var.

Qaraların bir qolu Mirzə oğlanları idi. Onlar boyca hündür, canlı, qüvvətli kişilər olmuşdu. İri gövdəli olduqları üçün onlara “yekə” ləqəbi qoymuşdular. Yekə Məmmədin övladları Balabəy, Mürsəl, Məsim kəndin fəalları olub. Balabəyin və Mürsəlin də ali təhsilli, savadlı oğlanları var.

Qaraların bir qolu Rəşid oğlu Yusif, digər qolu Əzizov lar idi. Müharibə dövründə Saral kəndindən yalnız Əzizov Əli mayor rütbəsi almışdı. Ona görə də el arasında “Mayor Əli” kimi tanınırı. Bundan başqa Qaraların Abdulla kişi və oğlanları, Mahmud və Qara, posu İbrahim, Osman, Bəyad-dım qardaşları, Haşxal qardaşı Kərim, Xətəmməd və digər qolları da vardı. Qaralar tayfası əsasən maldarlıqla məşğul olurdu. Onların adına çoxlu əkin torpaqları, yurd yerləri vardı. Hamısı Çubuxlu rus kəndi ilə əlaqəli idi.

**VƏLƏZƏRLİ** tayfası. Qazağın Ağköynək kəndindən gəldikləri bəlli idi. Rəncbərliklə məşğul olurdular. Bu tayfada Ramazan adlı çox bacarıqlı, tanınan kişi olub. Ramazan kişinin Qurban, Qurbanın isə Əli və Vəli adlı iki oğlu vardı. Əli kişi Sovet hökumətinin əleyhinə çıxaraq ailəsini

Saralda qoyub, bir neçə il Türkiyədə yaşamışdı. Sonralar Türkiyədə evləndiyi qadını götürüb Sarala gəlmişdi, Sovet hökuməti tərəfindən repressiya olunmuşdu. Vəli kişi son dövrlərə qədər yaşadı, yaxşı övladları qaldı.

Əmrəh Ramazan oğlu Saral camaatının xeyir-şər işlərini yola verər, xörəyini bışırordi. Ona görə də “aşpaz Əmrəh” kimi tanınırı.

Vələzərlinin bir qolu Qaracalar idi. Bayram Qaraca oğlunun Vəli və Həmid adlı oğlanları vardı. Vəli Qaracayev uzun illər kənddə kolxoz sədri, partiya təşkilat katibi, baş mühəsib, birləşmiş kənd sovetinin sədri işləmişdi. Mülayim, həm də tələbkar idi. Hökumət işini yüksək tutar, bütün qayda-qanunlara əməl edərdi. İki arvad almışdı.

Hər iki qardaşın savadlı, ağıllı, qeyrətli oğul-qızları var.

Bu tayfanın bir qolu İsgəndər oğlu Yusifdir. Bəzən ona “Ayna oğlu Usub” da deyilirdi. Maldar, rəncbər idi. Özü kimi qoçaq oğlanlar böyütmüşdü. Ələkbər oğlu Musa, Hüseynin oğlanları Abbas və Rəhim də bu tayfanın qoçaq, işgüzar kişiləri olub. Ümumiyyətlə xeyirxahlığı ilə seçilən Vələzərlə tayfasının adına çoxlu əkin, yurd yerləri vardı.

**ZƏRGƏRLƏR** tayfası. Tayfanın başçısı Zəryər oğlu Yusif qoçaq, zarafatçı bir kişi idi. Yusif kişinin 5 - 6 tanınmış oğlanları vardı. Üç oğlu Naxçıvan Muxtar respublikasında yaşayırı. Onlardan İsa adlı ali təhsilli oğlu Naxçıvanda uzun müddət ticarət nazirinin müavini vəzifəsində işləmişdi.

Atası Yusif kişi Saralda və qonşu kəndlərdə İsaya görə məshurlaşıb, onunla fəxr edərdi. Yusif kişinin bir oğlu İs-

mayıl Saral kənd orta məktəbində 40 ildən artıq dərs deyib, direktor müavini işləyib. Saral kənd orta məktəbində öz savadına, bacarığına görə şagird və valideynlərin hörmətini qazanmışdı. Onların da özləri kimi ziyalı, həkim, müəllim və sair yüksək bacarığa malik olan oğulları hazırda Bakı şəhərində müxtəlif sahələrdə işləyir.

**MOLLA ABDULLA uşağı.** Saral kəndində nisbətən iri tayfalardandı. Bu tayfanın kişiləri keçmiş dövrlərdən indiyə kimi molla-ruhani təhsili alıb. Molla Abdulla savadlı, məşhur molla kimi Saral və qonşu kəndlərdə tanınır. Onun törəmələrindən molla Həmzənin oğlu Paşa ali təhsilli həkim kimi Bakıda keçmiş Semaşko adına xəstəxanada cərrah işləyir. Onun kənd camaatına çox böyük köməyi dəyir.

Bu tayfanın tanınmış kişilərindən biri Yusif kişinin ali təhsilli üç oğlu vardı. Oğlu Abdulla Bakı İnşaat Mühəndisləri İnstitutunda işləyirdi. Elmlər namizədi idi.

Bu tayfadan molla Səməd ruhani təhsili almışdı. Vəli kişinin oğlu Şərif müəllim əvvələr Saral kənd orta məktəbində, sonralar (hələ köckünlükdən əvvəl) Bakı şəhərində texnikumda müəllim işləyirdi. Onlar iri tayfa olmaqla hamı ilə yaxşı qonşuluq ediblər. Bu tayfaya yaxın, qohumluq əlaqələri olan Ağalıq və Abdulkərimlər tayfaları idi.

**ABDULKƏRİMLƏR tayfası.** Kəndin yuxarı hissəsində yaşayırdılar. Başçısı Abdulkərim — onun oğlanları Nəbi və Həsən idi. Nəbinin Ali, Balabəy, Alpaşa adlı üç oğlu olub. Onlar mərifətli, çörək verən kişilər idi.

Həsənin Abdulkərim və Elləz adlı 2 oğlu vardı. Abdulkərim kişi çox insaflı, şakit, işgūzar adam idi. Həsən, Ərzuman, Mənsur, Kamandar adlı ali təhsilli 4 oğul böyütmüşdü. Büyük oğlu Həsən kolxozda baş zootexnik işləyirdi. Qəflətən xəstələnərək vəfat etdi. Ailə qursa da, övladı olmamışdı. Ərzuman Tibb İnstitutunu qurtardıqdan sonra təyinatla Hamamlı (Spitak) rayon xəstəxanasına diş həkimi göndərilmişdi. Boylu-buxunlu oğlan idi. Xoş və mehriban xasiyyətinə görə xəstəxanada hamı ona hörmət edirdi. Təyinat vaxtı qurtardıqdan sonra Bakıya qayıdı. Mərkəzi Univermağın yanındakı diş poliklinikasında işləyirdi. "Qaz-21" markalı Volqası vardı. O vaxtlar Saraldan Bakıda yaşayanların hamısına kömək edərdi. 1979-cu ildə o da qəfil xəstələnərək vəfat etdi. Onun ölümü tək ailələrini yox, bütün camaati kədərləndirdi. Üç uşağı qaldı. Yoldaşı ali təhsilli həkimdir. Uşaqları da ali təhsil alıb, ailə qurublar. Mənsur geoloqdur. Bakıda və Azərbaycanın bir çox bölgələrində işləyib, hörmət qazanmışdır.

Abdulkərim kişinin kiçik oğlu Kamandar mənim böyük qızım Abidə ilə ailə qurub. Kürəkənim olduğuna görə tərifləmirəm, Kamandar müəllim kənddə ən hörmətli, savadlı müəllimlərdən biri idi. Bakı şəhərinə köcdükdən sonra da bilik və bacarığına görə hörmət qazanıb. Üç oğlu, bir qızı var. Oğlanlarından Nofəl hərbiçidir, hazırda Azərbaycan ordusunun zabitidir. Onun gələcəyinə inanır, daha yüksək rütbələr alacağına ümidi edirəm.

Abdulkərimlərin Elləzi Abdulkərim kişinin doğma qardaşı idi. Həyat yoldaşı Borçalı mahalından olduğu üçün ca-

van yaşlarından Quşçu kəndində yaşıyirdi. İki mərifətli və tərbiyeli oğlu vardı. Onlar Saral kəndinə qohum kimi gəlib-gedirdilər.

Bu tayfanın bir qolu Bəkir oğlu Məhəmməd və Kazım idi. Kazım II Dünya müharibəsində həlak olub. Məhəmməd isə çobanlıq edirdi. Çoxlu vari-dövləti, mal-qoyunu vardı. Əməksevər və mərifətli adam idi. Onun da işgüzər oğul - uşağı var. Ümumiyyətlə, Abdulkərimlər qonşuluqda sakit, xeyirxah, yoldaşlıqda etibarlı adamlar olublar.

**NƏZİRGİLLƏR** deyilən ailə vardı. Nəzir uzun müddət orta savadı ilə kənddə həkim işləyirdi, özü də əsl təbib, loğman idi. Qonşu kəndlərdən də inanaraq onun yanına gəlirdilər. Son vaxtlar kənddən Zaqatalaya, oradan da Bakıya köçmüdü. Hərdən Saral kəndindəki evinə istirahətə gələrdi.

**NƏRÇİALILAR** tayfası. Qazaxdan gəliblər, xırda bir tayfa olsalar da, son vaxtlar nəsilləri artdı. Belə ki, Təmrəz adlı kişinin doqquz oğlu vardı. Onların törəmələrinə görə nəslə böyümüşdü. Nərçialılar tayfasından əvvəller Nəbi kişi və onun oğlu Ali olub. Ali kişidən isə Təmrəz qalmışdı. Təmrəz kişi 100 yaşında Bakı şəhərində vəfat etdi. Oğlu Abbas müəllim savadlı, mərifətli kişi idi. O da Bakıda vəfat etdi. Ümumiyyətlə, Təmrəz kişinin oğul - uşaqları işgüzər, əməyi sevən, qabiliyyətli, qonşuluqda xeyirxah olublar.

**KOSALAR.** Saralda kiçik bir ailə olub. Hümbət deyilən kişi uzun müddət kolxozda briqadir işləmişdi.

**MUSTAFALAR** deyilən tayfa 5 - 6 ailədən ibarət idi.

Əkinçilik və maldarlıqla məşğul olublar. İlk dəfə Osman, Nəsib, Abdulla, Məhəmmədlə tanınıblar. Sonralar nəsilləri artdı. Müharibədən sonra kənddə 10 - 15 ev olmuşdu. Adalarına çoxlu torpaq sahələri, yurd yerləri vardı.

**QARANƏBİLƏR** adlanan tayfa bir neçə evdən ibarət idi. Bu ailədən Nəbinin oğlu Şüy və onun oğlu Ali kişinin adını çəkə bilərəm. Qocalığında qızının birini qatar kəsmişdi. Çəliklə yeriyən vaxtlarını özüm görmüşdüm. Muxtar və İsə adlı 2 oğlu vardı. Hər ikisinin yaxşı oğlanları qalıb. Qonşuluğa və qohumluğa yarıyan adamlardır.

**QASIMUŞAĞI.** Qasımın oğlu İsmayıł deyilən kişi olub. Bəziləri onların Türkiyədən, bəziləri də Gürcüstandan gəldiklərini söyləyirdilər. İsmayıł kişinin Əsgər və Təmrəz adlı 2 oğlu vardı. Deyilənə görə, Qasım kişi Qaradərzi yaylağında yaşıyib, mal-qoyun, at saxlayırmış. Sonralar gəlib Saralda məskunlaşıb.

Qaradərzidə Qasım kişinin adına bulaq vardi, suyu çox soyuq olduğundan bir stəkanı birdəfəyə içmək olmurdu. Əsgər kişinin 1880-ci illərdə doğulduğu deyilirdi. 10 ilə yaxın Ermənistan SSR Ali Sovetinin deputati olub. Heç bir savadı yox idi, qabaqcıl maldar kimi seçilmişdi. Bütün Hammamlı rayonunun kəndlərində “deputat Əsgər” kimi tanınırdı. İkinci dünya müharibəsi vaxtı kənd camaatına çoxlu yaxılıqlar etmişdi. Belə ki, əsgərliyə gedənləri yola salar, onların ailələrinə baş çəkər, kasıblara dayaq durardı. Əsgər kişinin 7 - 8 oğlu vardi.

Bunlardan başqa Saral kəndində aşağıdakı ailələr vardı ki, onların hərəsi bir neçə ev olmaqla məskunlaşmışdır:

- 1. İncəli Ali;**
- 2. Düdü İsmayıllı;**
- 3. Babaşa Hümbət;**
- 4. Qaranın oğlu İsmayıllı;**
- 5. Bayram Ali;**
- 6. Çallar;**
- 7. Yeqoroflar;**
- 8. Mehribanların Məcidi;**
- 9. Zeynal kişi;**
- 10. Ayvazın Paşası;**
- 11. Yusif oğlu Məhərrəm;**
- 12. Didiq Süleyman;**
- 13. Kələ Məmməd;**
- 14. Kölük Sarı;**
- 15. Çuala çapan Məhəmməd;**
- 16. Məmili;**

KOSALAR. Xaradıa kicik bir qolda qalır. Və qalır və dəyişsiz qalır. Mənənədən əvvəl onun hər hansı ilində inqilab olur, mənənədən sonra hər hansı ilində inqilab olur. Belə ki, gələcək ilərdən bərpa etmək üçün qalır.

### Qızım Rənaya məktub

#### Şəhərinə Məktub

Əvəla sənədlərinə təbəxşdir, qalanda qız  
bu bələdə məktub vəstxasə Cəzəvini keçirən  
əvvəlindən Cəzəvini. Rəni təbəxşdir  
başqa Cəzəvini əmələ jazdgardı xəkkardır  
algın binçırın ananıza hər vaxtına bəzərini  
xəkkardır jazdgardı bəzərini. Əgər binçırın  
mətəlli məktub jazdgardı o zaman təxəssə  
joxdur. Ona növüdə vaxtaga vaxtla məktubu  
zəbas jazdgardı. Təbəxşdir növüdə oynar  
nəmənədən mətəlli jazdgardı. Evinə qızın  
mətəlli məktubu hər dərzi anas o vələ.  
Dədəmən Əzizliyində işləməsi rol eidi ki,  
Əzizliyindən keçid, işməmərli qərəbənə o  
əmən hərəkətənənəndir. Nəmənəmənə  
Dədəmədən vələyən vəli Cəlale işləməsi  
əksinən Əzizliyindən qəməşirib jazdgardı.  
Ona vələyəsəsən həm o vələyələrənə  
ki, Əzizliyindən keçid, no uşsənə  
anakən jazdgardı ki, Əməyirzəyin adını  
ib qızdıfəndi. Cəməradə, emaməsim  
vələyəsəsən qısqən məmərjan vələyələrənə  
əksinən oş qısqən Əzizliyindən qız  
kərəsənəmənəmənəmənəmənəmənəmənəmənəmənə



Füyuzda jazan nöfrin illiyələmə  
 keçənərəpimiz ona ümugəndə  
 nəzərdən alegor bəlli mə anıys.  
 Dördən hər jazanın işi zəfərdir.  
 Cələmləndir dəyərin əmzaklarda işləyim  
 Cəfər gələnlərə işi məmənyüzə oxuyğış  
 yulalar anasınaşara.  
 Onurunu Cəfərini bəzəgənmiş.  
 Təhriməməs atamı Məlikəliy J. J. Həsənov  
 20.05.1989-n.

## HƏR GÜN YERİ GÖRÜNƏN İNSAN

Eh, ürək... yox, onun nə təqsiri var,  
 Əsəblər üstündə yer salır insan;  
 Yollar silkələnər, relslər qırılar,  
 Bir qəlbin yükünü qatara yiğsan!..

Həyatın, doğrudan da, çox qəribə təzadları var: əvvəl sən gərək olursan, ad olursan - sonra tərsinə. Belə ki, fikrimi bir qədər də açıqlayım. Əvvəl bir beşik olur insana Vətən, sonra bir həyat, bir kənd, rayon... Və nəhayət, sənin məməlkətinin paytaxtı! Sonra Respublikanın üfüqlərindən uzaq-uzaq meridianlara. Sən burada ad çıxardıb, şöhrət qazanırsansa, indi özün dönüb olursan öz yurduna, ölkənə Vətən, ünvan! Mən bir vaxtlar yazmışam: Sibir neft cəngavəri Fərman Salmanov, SSRİ Dövlət qaz naziri Sabit Orucov, təkcə Moskvada yox, bütün dünyada məşhur olan Tibbi Klinikanın yaradıcısı və böyük professor Aydın İmaməliyev... Bunların adı çəkiləndə həmişə eşidənlər Azərbaycan deyiblər. Yəni övlad adı dönüb Vətənə ünvan olub!

Dədə Şəhriyarın "Heydərbabaya salam" poemasında belə bir qəribə, pərişan, dəsmal götürüb ağlamalı ikicə misrası da variydi: "Mənim atam çok yaxşı bir kişiydi, gözəllərin axıra qalmışydı..."

Bir də jurnalist dostum, uzun müddət bir redaksiyada işlədiyimiz, dərd-sərimizi yarızarafat, yariciddi böldüyüümüz Ramiz Yusiflinin rəhmətlik qayınatası...

Əli Nəbiyev! Qəribədir ki, onu bütün Qərbi Azərbaycanda (indiki Ermənistan) yalnız Nəbiyev kimi tanıyıblar. Hətta ailəsinə yaxın qohumlarından biri onun adının Əli olduğunu eşidəndə təəccüblənib ki, bəs o, Nəbiyev deyil?!

Həyat, bayaq dediyim kimi, təzadlarla olduğu kimi qəribə təsadüflərlə, ağlagəlməz sürprizlərlə də insan ömrünü, dünyanın həyat adlanan nağılıni da maraqlı eyləyir, yaddaşa yazır, qəlbə-ruha köçürür. Həm də burda yaradıcı adam fəhmi, intuisiyası var, axı!..

Gözəl kişilərdən biri olan Maksim Musayev Xızıda rayon partiya komitəsinin birinci katibi işləyəndə, bir dəstə yazıçı-şair orada Mikayıll Müşfiqin poeziya bayramına getmişdik. O vaxtlar təntənəli görüşdən sonra yaxşı banketlər də verilirdi. Banketdə qaraşın, gur çatma qaşlı, yaxşı sağlıqlar deyən, amma son dərəcə suyuşırın, üzü-gözü nurlu bir kişi möclisdə o dəqiqə hamidan fərqlənirdi. Rəhmətlik yazıçı dostumuz (özu Vedili) Fərman Kərimzadə çox fikir verdiyimi görüb: belədir ey, - dedi, - bizim üfüqlərin altındandır. Söz deməyi öyrənin də...

O vaxt doxsanıncı illərin əvvəli idi. Nağılda deyildiyi kimicə illər hara keçib getdi, bilmədim.

Bu yaxnlarda tələbəlik dostumuz Ələmdar Tağıyevin Xırdalan qəbristanında Bakı-Sumqayıt yolunun düz qıraqında olan məzarını ziyarətə getmişdik. Çox qəribədir ki,

təkrar edirəm, çox-çox qəribədir ki, Ələmdarın qonşuluğundakı məzar, oradakı şəkil məni maqnit kimi tutub durdu. Mən harda görmüşəm bu insani? Düzü, xatırlaya bilmədim. Amma daş kimicə bir neçə dəqiqə donub qaldım...

Sən demə, o imiş: Nəbiyev!

Yalnız insan olanlar, yəni Tanrıının sevimli bəndəsi olanlar, insanlar arasında ali insanlığına görə Tale tərəfindən manşırlananlar QƏFLƏTƏN ölürlər! Çox güman ki, elə bu son gedışdə də (heç kəsə arzulmadığımız) ətrafına, ailə-uşağına, dost-tanışlarına əziyyət vermək istəmirlər. Üzdən iraq, Tanrı qismət eləməsin, ailə başçıları olur ki, aylarla (bəzən illərlə) yatağa düşür, özünü də, yaxınlarını da dün-yadan bezdirirlər.

Amma bu da çəkiləsi dərd deyil ki... yerdə qalan sağlaların da ürəyini ağır bir nisgil üzür ki, bəlkə kiməsə deməyə, vidalaşmağa, vəsiyyət eləməyə bir sözü-sovu vardır?

### AİLƏ-OCAQ AĞRILARINDAN:

**Birinci haşıyə:** — Hər səhər yuxudan duranda deyərdi ki, ya Hacı babamın getdiyi ziyanət, sən həmişə mənim qəlbimə görə ver mənə...

**İkinci haşıyə:** — Gözlərinizin qabağına bir səhnə gətin. Onun hüzr yerində izdiham qaynaşır! Gələn-gedən... Bu vaxt yas çadırına bir maşın da yan alır. Bir neçə nəfər köməkləşib maşından yeriyə bilməyən yarımcان bir adamı düşürlər. Kimdir bu, həyatda çox az təsadüf edilən, vicdan - borc iyəsi, dözülməz əziyyətə qatlaşan adam? Soru-

şanda az qala nəfəsi təngiyir, sanki bütün olan - qalan son gücünü toplayaraq, deyir ki, biz bu rəhmətliklə oturub-durmamışıq, ancaq tanımaza - bilməzə o mənə elə bir təmən-nasız yaxşılıq eləyib ki... daha nə deyim! Məni aclığın, zəlliyyin caynağından qurtarır, ailəmi quyunun dibindən çıxarıb. Hələ ki, nəfəsim gəlir, evdəkilərə əmr elədim ki, lap yolda ölü olsam da, o kişinin yasına baş çəkməliyəm. Gör bir fələyin tərsliyinə baxın ki, dünyada mənim kimi ölmə-lilər dura-dura, onun kimi gərəkli, işqli, xeyirxah adamlar olur!

**Üçüncü haşıyə:** Vətən, torpaq həsrətində idi. İşdən çıxdıqdan sonra lap anasını təzəcə itirmiş yetim uşaq kimicə darixardı. İssizlikdən, boş qalmaqdan şikayətlənər, deyərdi ki, bir parça torpaq olsa, babat bir həyət-baca olsa, heç ömründə darixmadım, başımı bir şeylə qatardım. Dünyasında insanı qəmdən-qüssədən, sıxıntıdan təsərrüfat qədər ayıran ikinci bir loğman tanımıräm! Əl ki, işdə-gücdə oldu, insan da həmişə cavan qalar, sağlam olar... Bundan beş-altı ay əvvəl əmisi Əhməd yuxusuna girmişdi. Yuxuda görmüşdü ki, rəhmətlik əmisi qapıda durub deyir ki, dur hazırlaş, səni aparmağa gəlmisəm. O vaxtdan nəsə səksəkə içində yaşıyirdi, qorxurdu ki, yəqin bu yuxu düz çıxacaq, əmim doğrudan da, aparacaq məni. Ata-anası da yetmiş yaş yaşamışdı. Elə bil ürəyinə dammışdı, hiss eləyirdi ki, o da 70 yaşdan artıq yaşamayacaq... Özü də, sizə deyim ki, ürəyinin sadəliyindən - təmizliyindən bir az da şöhrətpərəst adam idi. Həmişə dəfn mərasimlərinə (belə yasların birini də bu-

raxmazdı, baş çəkməyi, təsəlli verməyi özünə borc bilirdi) gedib gələndə, hüzr yerindən uzun-uzadı, bütün təfsilatı ilə danışardı... Kasıb hüzrү düşəndə ürəkdən yanındı, yazığı gəlirdi, heç belə də insafsızlıq olar? — deyirdi, — özü bu dünyada bir gün yaşamadı, indi də yaşı düşüb ağır bir daş kimi kasıb ailəsinin boynuna... Deyərdi ki, öləndə də gərək hörmətli ölüsən. Yerdən yaxşı götürüləsən... Səhhətindən heç bir şikayəti yox idi. Yalnız ayağı ağrıydı, hərdən də qan təzyiqi qalxırdı. Ona deyəndə ki, əlinə əsa götür, qayıdib zarafatla deyərdi ki, daha deyin ki, yىxil Öl dəə... Kişi gərək öləndə də mərd ölü...

Həmişə yol kənarında qonum-qonşu, dost-tanış yığışıb nərd, domino oynayardılar. Elə zərlər əlindəcə keçinmişdi. Öləndə doğmalardan, uşaqlardan yanında heç kəs olmamışdı. Elə zərləri atmaq istəyərkən, ufla ürəyini tutub, son dəfə gözlərini gəzdirib, canını tapşırıb. Bircə kəlmə də olsun nəsə bir söz, nə bir arzu-istək bildirməyib...

Dəfnədə iştirak edənlərdən eşitdiyimə görə yaşadığım məhellədə ömründə o cür təntənəli dəfn mərasimi olmayıb. Piyada gələn, avtobusdan düşən... axın-axın dalınca, maşınların əlindən tərpənmək mümkün deyil! Bu yana yol bağlanıb... Hamının da dilində bircə söz: biz o kişinin çörəyini yemişik!.. Halallıq almağa gəlmışik... Gözəl ev tikdirmişdi. Zəhmətsiz nəfəs ala bilmirdi. Balalarına, yaxınlarına da həmişə deyərdi ki, işdən, zəhmətdən heç vaxt qorxmayın, özünüzü əməyə öyrəşdirin. İnsan halal zəhmətiylə ucalmırsa, o dünya gözəlliklərindən heç vaxt ürək dolusu,

gözü dolusu həzz ala bilməz.

Hələ lap cavan yaşlarında anasına çox qəribə, müəmmalı bir yuxu danişmişdi ki, ana, deyəsən mən doğma Saralımızın qəbristanlığında basdırılmayacam. Anası da ah çəkib hirslənmişdi ki, bir də belə boş-boş sözlər danişma. Bir də ki, hara basdırılasıyq ki? Bəyəm burdan harasa köçəcəyik ki?! Deyib ki, bilmirəm, mən basdırılan yer bir kimsəsiz yol kənarı, qəribə görkəmli şam ağaclarının yanı olacaq. Eh, sonralar, lap sonralar... Xızıda yaşayanda, ətraf təbiətə, mənzərələrə baxanda qüssəyələ deyərmiş ki, bax buralar mənim yuxuda gördüyüüm yerlərə oxşayır. Həyat amansızlıqla onun cavənlığında gördüyüüm yuxunu həqiqətə çevirdi: indi o, Xırdalanda, yolun lap qıraqında öz rahat əbədiyyətinə qovuşub. Gərək elə övlad böyüdəsən ki, - bu söz heç vaxt onun dilindən düşməzdi - qəbrinin yanından gəlib keçənlər sənə rəhmət oxuya, ürək istəyiylə gəlib sənin Tanrı dünyانın üstündə çıraq yandıra...

**Dördüncü haşıyə:** Yol gedəndə gözü dörd yolda olardı. Bir kasib uşaq gördümü, əlsiz-ayaqsız qoca gördümü - əlini cibinə salıb, bacardığından pul verərdi, ehtiyaclarını qismən də olsa ödəməyə çalışardı. Həmişə də dönə-dönə tapşırardı ki, bax pulu, hər nədirse, havaya sovurmayın, evini zə bircə kisə də olsa, un alın! Taxçada çörək olsa, insan acılığı, yoxsulluğu hiss eləməz.

**Beşinci haşıyə:** Öz məsul işində də heç vaxt kasibi, yağıdı incitməzdi. Bu da onun dilinin əzbəri idi ki, ömründə mən kasib-kusubu incidib, onun pulunu yeyə bilmərəm.

Mən də yesəm, övladlarım yeyə bilməz... Bir dəfə, ölməndən bir-iki ay əvvəl, ölü yerində bütün camaatin yanında mollaya sual verib ki, mən haçansa rüşvət almışam, oləndə o dünyada məni incitməyəcəklər ki? Molla da cavabinda qayıdib ki, elə bu camaatin gözünün qabağında sən bunu mərdliklə etiraf eləyirsənsə, deməli zatən pak adam-san, yaxşı əməllər sahibisən.

Zahirən çox zəhmlı, hökmlü adam idı. İstəyini açıq-aşkar bildirməzdi. Onun yanında çörək-zad yemək nəydi? Öz uşağını qucağına götürmək, ya ağayana uzanmaq nəydi? Köhnə kişilərdən idı, bir sözlə.

...Çiçək də olur, göylər sultani qartal da olur, yeri lərzəyə salan vulkanlar da. İnsan da olur. Amma yalnız insan ölümüylə təbiət də olur, o nəsə-cansızlaşır, yetimləşir, yoxsullaşır... Cünki insandır təbiətin də, dünyanın da çırpanan, döyünən ürəyi. Özü də yalnız narahat insan!!!

*Əli Nəbiyev kimi...*  
*Hamı dünyaya gəlir...*  
*Dünyadan getmək üçün.*

Ancaq o - bu sevdikcə sevməli, yaşadıqca yaşamalı, gərək olduqca gərək olmalı dünyaya... qalmaq üçün gəlməşdi.

Özü də əbədi!

Dünyadan köçünü çəkib, ürəklərdə, yaddaşlarda işıqlınlı, ocağının həniri səngiməz - soyumaz yurd salmaq üçün. Uzaqlarda, dumanlı dağlar arxasında qalmış ulu-doğ-



Əli Nəbiyevin qəbirüstü abidəsi

ma Vətənin ipisti, əzizdən də əziz bir parçası kimi. O, canından da artıq sevdiyi, bağlandığı (indi cismiyələ əbədi...) Azərbaycan dünyasına dönə-dönə qayıdacaq, gələcək... gələcək!

Gündüz günəş kimi, gecə Ay kimi...gələcək...  
Amin.

**Səyavuş SƏRXANLI,**  
**iki dəfə "Qızıl qələm", "Məmməd Araz"**  
**və "Nəcəf Nəcəfov" mükafatları laureati.**

**21 mart 2003, Novruz günü.**

## NƏBİYEV ƏLİ ALLAHVERDİ OĞLU

(qısa tərcümeyi hali)

1932-ci ilin oktyabr ayında Ermənistan Respublikası Hammalı (Spitak) rayonunun Saral kəndinin Çubuxlu yaylasında anadan olmuşdur. 1940-ci ildə birinci sinifə getmiş, 1950-ci ildə orta məktəbi bitirmişdir. 1950-ci ildə Bakı şəhərində K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının iqtisadiyyatı fakultəsinə daxil olub 1954-cü ildə institutu əla qiymətlərlə bitirmiştir. İnstitutda oxuya-oxuya bir ilə yaxın Bakı şəhərindəki 13 N-li sənət məktəbində tərbiyəçi, sonralar isə on aya yaxın Neft-Kimya İnstitutunda laborant işləmişdir. 1954-cü ildə institutu bitirib doğma kəndinə qayıtmış, Spitak maşın-traktor stansiyasında aqronom işləmişdir. Maşın-traktor stansiyası ləğv olunduqdan sonra M.Əzizbəyov adına Sa(na) Saral olxozunda baş aqronom işləmişdir. 1959-cu ildə Sovet İttifaqı Kommunist partiyası sıralarına daxil olmuş və həmin ildə rayon partiya komitəsinə təlimatçı təyin olunmuşdur.

1960-ci ildə Kirovkan şəhərində Məhəlli kənd təsərrüfatı istehsalat idarəsinə təşkilatçı-müfəttiş təyin edilmişdir.

1963-cü ildə 30 yaşında Saral kənd kolxozuna sədr təyin edilmişdir. 1966-cı ildən 1972-ci ilə kimi Spitak rayon sığorta idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1972-ci ildən

1975-ci ilədək Ermənistan KP MK-nin göndərişi ilə Masis (Zəngibasar) rayonunun Rəncbər kənd sovxozuna direktor təyin olunmuşdur.

1975-ci ildə Kirovakan şəhər kənd təsərrüfat texnikası birliyinin meliorasiya idarəsinin rəisi, altı aydan sonra isə həmin rayonun Arçut kənd sovxozunun direktoru təyin edilmiş, dörd ilə yaxın həmin vəzifədə çalışmışdır.

1979-cu ildə Spitak rayon kənd təsərrüfatı idarəsində hüquq məsləhətçisi vəzifəsinə təyin edilmiş, 5 aydan sonra Masis (Zəngibasar) rayon Partiya Komitəsinin göndərişi ilə həmin rayonun Sarvanlar kənd sovxozunun direktoru vəzifəsinə təyin edilmişdir.

1982-ci ildən 1984-cü ildək Spitak rayon Şenavan (Qızılörən) kənd kolxozunda sədr işləmişdir. 1986-cı ildən 1988-ci ilə-məcburi köçkünlüyü qədər Saral kənd sovxozunda baş iqtisadçı işləmişdir. Köçkün düşdükdən sonra Azərbaycan Respublikasının Xanlar rayonunda 6 ay İcraiyyə Komitəsində təlimatçı, Çaykənd qızıl balıq yetişdirmə zavodunda direktor müavini işləmişdir.

1990-ci ilin yanvarında Bakı şəhərinə köçmüştür. 1990-ci ildə Abşeron Rayon Partiya Komitəsinin göndərişi ilə Mehdiabad sovxozuna direktor müavini təyin olunmuş, 5 ay orada işlədikdən sonra, Xızı rayonu yarananda bir neçə ay rayon icraiyyə komitəsində baş mühasib vəzifəsində çalışmışdır.

1998-ci ildən 2002-ci ilə kimi Masis rayonunun Rəncbər kəndindən olan Abbas kişisinin oğlanlarının supermarketinin mühasibi işləmişdir.

İki oğlu, dörd kızı, on altı nəvəsi, dörd nəticəsi var.

El - oba arasında “direktor Əli Nəbiyev” kimi tanınır.

2002-ci il oktyabrın 7-də qəfətən vəfat edib.

III

F  
Ə  
S  
İ  
L

## DİLƏ GƏLƏR XATIRƏLƏR

*Əli Nəbiyev istər ailə üzvləri, qohumları arasında, istərsə də işlədiyi yerlərdə, camaat içərisində böyük nüfuz və hörmət qazanmışdı. Evdə ailənin başçısı kimi həmişə dəyərləndirilir, iş yoldaşları arasında isə bacarıqlı təşkilatçı və rəhbər kimi qiymətləndirilirdi. Kitabın bu hissəsində onu yaxşı tanıyan dostlarının, iş yoldaşlarının və eləcə də doğmalarının Əli müəllim haqqında xatirələrini veririk.*

**Musa Musayev,**

**Millət vəkili.**



həyatını əməyə sərf etmiş, böyük və xeyirxah qəlbli insan həyatdan getmişdir. Əli müəllimlə ilk görüşümüzü heç vaxt unutmayacağam.

1983-cü ilin yayında Azərbaycan Dövlət Universitetini qurtarış tələbə yoldaşlarımızla birlikdə Ermənistan respublikasının Leninakan şəhərinə 3 aylıq hərbi yığımına toplaşmışdıq. Əli müəllimin oğlu Sədrəddin bizimlə bir qrupda oxuyurdu. Elə birinci kursdan onunla dostluğumuz tuturdu. Hərbi toplantıya yola düşəndə Sədrəddin təklif etdi ki, onların Saral kəndi Leninakandan o qədər uzaq deyil, vaxtimız olan kimi gedib orada dincələrik.

Leninakanla Saral kəndinin arasındaki məsafə 45-50 km olardı. Buna baxmayaraq biz həftənin bazar günləri Əli müəllimin qonağı olurduq. Əli müəllim bizimlə çox az danışardı. Bizimlə oturub çörək yeməsə də, həmişə əvvəlcə-

dən yaxşı hazırlıq görürərdi. Hal-əhval tutub, vəziyyətimizlə, necə qulluq etməyimizlə maraqlanardı. Yaxşı qulluq etməyi, hər cür əziyyətə qatlaşmağı, dözümlü olmayı bize tövsiyə edərdi. Tələbəciliyində necə əzab-əziyyət çəkməsindən, hərbi kafedrada təlimlərə yiyələndiyindən bizi dañışdırı. Onu da bizi deyərdi ki, institutu qurtarandan sonra harada işləməyinizdən asılı olmayaraq bacarıqlı, savadlı kadr kimi özünü göstərin. Mən deyərdim ki, Əli müəllimin o vaxtkı məsləhətləri sonralar istər doğma oğlu Sədrəddin, istərsə mənim üçün az əhəmiyyət kəsb etmədi.

Bu gün xalqımızın etimad göstərdiyi və layiq bildiyi millət vəkillərindən bir də mənəm. Xalqının layiqli övladı olmaqdan gözəl nə ola bilər. Məhz bu uğurlarımızda haradasa Əli müəllimin də öz yeri var.

Onun səmimi sözləri, vətənpərvərliyi, əməyə bağlılığı, atalıq məsləhətləri həmişə yadında qalacaqdır.

Əli müəllimin əziz xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Allah rəhmət eləsin.

### Maksim Musayev, sabiq millət vəkli, Xızı rayonunun sabiq icra hakimiyyəti başçısı:



1988 - ci ildə indiki Ermənistanda yaşayan soydaşlarımız öz ata-baba yurdlarından zorla qovulduqdan və Azərbaycana pənah gətirəndən sonra Bakıda Qaçqınların işi Üzrə Dövlət Komitəsi yaradılmışdı. Mən Qaçqınkomda sədrin müavini işləyirdim. Xızı rayonu yeni yaradılanda məni ora birinci katib göndərdilər.

Azərbaycan müstəqillik qazanandan sonra rayonlarda yeni struktur kimi icra hakimiyyətləri yaradıldı. Burada fəaliyyətimi icra başçısı kimi davam etdirməyə başladım. Xızıda birinci katib və icra başçısı kimi cəmi 2 il 2 ay işlədim. Azərbaycanın bir çox rayonlarında olduğu kimi burada da xeyli Ermənistandan gələn qaçqınlar məskunlaşmışdı. Rayon təzə yaradıldığından vəziyyət çox ağır idi. İdarə və təşkilatları yaratmaq, dövlət strukturlarını formalasdırmaq lazımdı. Adamları demək olar ki, tanımındı. Ağır şəraitdə kadrlar yığırdıq. İlk növbədə bank, inzibati orqanlar (polis, prokurorluq və məhkəmə) təhsil şöbəsi yaradıldı. Sosial - təminat şöbəsini də qurmaq vacib idi. Pensiyaçılar Abşeron rayonuna gedib-gəldikləri üçün çətinlik çəkirdilər. Bu idarəyə kadr axtarır-

dım. O vaxt narazılıq olmaması üçün kadrların götürülməsində balans yaratmağa çalışırdım.

Məsələn, 50 yerdən 25-ni yerli, 25-ni isə burada məskunlaşmış Ermənistandan gələn kadrlara verməyi nəzərdə tutmuşdım. Ermənistanın 16 rayonundan Xızıda qaçqınlar yerləşmişdi. Bəzi rayonlardan kadrları seçib işə götürmüştüm. Nə isə, bir dəfə Abşeron rayonunun birinci katibi əslən Ermənistanlı Loru-Pəmbək mahalının Saral kəndindən olan Əli Nəbiyev haqqında danışın yaxşı kadr kimi onu təriflədi. Rayon sosial müdafiə mərkəzinə direktor götürməyi təklif etdi. Gözəl ailə başçısı, təşkilatçı, bilikli, bacarıqlı, camaatla yola gedən, dalaşanları barışdırıran, ciddi bir adamdır, - dedi. Sonralar xatırladım ki, Qaçqinkomda işləyəndə Əli Nəbiyev bir dəfə yanımda olub.

Dedim, yerli əhalinin, üstəlik Ermənistanın 16 bölgəsindən gəlmiş qaçqınlarla dil tapmaq, onları qəbul etmək, xahişlərini qanuna uyğun həll etmək çox çətindir. Razılaşdım, dedim gəlsin, Əli Nəbiyevlə görüşdük. İlk baxışdan, xoşum gəldi, səhbətimiz çox uzun çəkdi. Gördüm yarıyan adamı.

Dedim ki, rayonda vəziyyət çox ağırdır, ev, ailə burada yoxdur, adamlarla işləmək, onların xidmətində durmaq çox çətindir.

Dedi mənim özüm də o cür adamam. Lap sutkalarla yatmaram, burada tanışlarım da var.

Dedim Əli müəllim, bu ağırlığı gözün alır mı? Çünkü 4-5 ayın içində bir neçə adamı dəyişmişəm, ona görə ki, dözə bilməyiblər. Mən də adamları bərkə-boşa salıram.

— Dedi, məndə dəyanət də, dözüm də var, onu siz görecəksiniz.

Doğrusu mən onu çəkinə-çəkinə işə götürdüm. O vəzifəyə bir-iki yerli namizəd də vermişdilər, nöqsanları olduğunu üçün götürmədim. Yerimiz də yox idi idarə üçün. Daş tapdıq, otaq tikdik. Dedim Əli müəllim, mənim imkanım olmadığı üçün sizinlə məşgül ola bilməyəcəyəm. Xahiş edirəm ən vacib halda məni narahat edəsiniz. Mənim xəbərim olmasın, bu idarəni necə yaratmağınızdan.

Dedi elə də olacaq.

Bəli, bu idarənin yaranmasında o, mənə əziyyət vermedi. Aradan bir ay keçmişdi. Rayonun rəhbər işçilərinin iclasını keçirməliydik. Əli müəllimlə olan səhbət də yadımdan çıxmışdı. Çıxış üçün siyahıda çoxlu adamlar vardı. Mənə dedilər ki, növbəti iclasda Əli müəllimin çıxışına icazə verim. Bu kişi əjdahanın biridir, idarəni yaradır, formalasdır, işçilər yiğir, kəndlərə gedir, pensiyaçıları tapır.

Növbəti yiğincaqların birində çıxış üçün Əli müəllimə söz verdim. Öz iş təcrübəsindən, idarəni necə qurmasından, mütəxəssisləri yiğmasından, camaatla dil tapmasından danışdı. Cavanlar onun çıxışına böyük maraqla qulaq asdilar. Həmin vaxtadək iclaslarda çıxış edənlərin hərəsinin ağızından bir avaz gəlirdi. Ondan sonra bütün tədbirlərdə Əli müəllimə birinci söz verirdim. Hətta başqa rəhbərlərin çıxışlarını azaldar, onun çıxışına çox yer verərdim. Çox pafosla danışırıdı. Mən başqalarına işlərini onun kimi qurmağı tapşırırdım.

Sosial müdafiə sahəsindən arxayın idim ki, bu yük mənim üstümdən götürülüb. Çünkü oraya çox qabiliyyətli, sadadlı adam rəhbərlik edirdi. Bir-iki dəfə ondan şikayət də

olmuşdu. Belə ki, "məşə çäqqalsız olmaz" deyiblər. Paxılıq edib onun yerinə keçmək istəyənlər vardı.

Mənə demişdilər ki, Əli müəllim toy şənliyində, yubiley tədbirlərində yaxşı toast deyir, gənclərə çox maraqlı arzu və tövsiyələr verir. Bir dəfə düz bir kilometr məsafədən mikrafondakı səsin mənə tanış gəldiyini hiss etdim. Sürücüdən soruştum ki, kimin toyudur? Dedi bəs filankəsin. Aydın oldu ki, qaćqın oğlan bir yerli qızı qaçırib, onların toyudur. Maşını saxlatdım. Əli müəllimin toastuna qulaq asdım. O ailə quran cavanlar, onların qohumları, eli-obaları haqda elə xoş sözlər işlədirdi ki, sanki mən bu sözləri ilk dəfə eşidirdim.

Bir dəfə rastlaşanda, dedim Əli müəllim sizin başqa təlantınız da varmış, yaxşı toast deyirsiniz. Gülümseyərək bildirdi ki, bir yemək-içmək təşkil edərik, görün mən nələr danışıram. Mən ona dedim ki, qonaqlığa vaxt varmı ki? Amma sonralar bir neçə dəfə bir yerdə çörək yedik, təbii ki, süfrədə içki də olurdu. Belə məclislərdə Əli müəllimin pafosla, məntiqlə, gur səslə danışışı hamının diqqətini cəlb edirdi. Hamı maraqla ona qulaq asar, ondan nəsə bir şey götürməyə çalışardı. Mən Əli müəllimin qabiliyyətini, bacarığını, nəyə qadir olduğunu sonralar bildim. Bütün bu keyfiyyətlərinə görə ona rayonda daha məsuliyyətli bir vəzifə vermək isteyirdim. Amma buna imkanım çatmadı, mən rayondan getdim. Məndən sonra rayona rəhbər gələnlər də ondan razılıq edirdilər. Mənə deyirdilər ki, çox yaxşı, düzgün kadr seçmisiniz. Nazırılıklə də əlaqələri yaxşı qura bilmişdi. Onda həm təşəbbüskarlıq, həm də çox yüksək tə-

sifkeşlik vardi. Mənə neçə yaxşı təklif və təşəbbüs vermişdi. Mən onları bəyənirdim, çünki o həmişə insanlarla, vəzifəli şəxslərlə temasda olmuşdu. Həm sərt xasiyyətli, həm də gülərəz idi. Mərdimazarçılıqla işi yox idi.

Bir dəfə gördüm kabinetin qabağında durub. Dedim içəri keçin. Bir nəferin xahişini edirdi. Mən onun xahiş etdiyi adamın nöqsanlarını söylədim. Dedi Maksim müəllim, düzdü təqsirkardı, amma xahiş edirəm yola ver. Dedim Əli müəllim sizin xatirinizə onun məsələsini gündəlikdən çıxarıram, ancaq o yan-bu yan olsa, sizi tanıyıram. Həmişə kasib-kusuba əl tuturdu.

Əli müəllim uzun müddət rayon sosial müdafiə mərkəzinin direktoru işlədi. Amma indi eşidirəm ki, o çıxandan sonra idarənin işi pozulub, yaxşı getmir.

Mən Əli müəllimin övladlarını görməmişəm və tanımadam. Amma bu sözləri onun övladları üçün deyirəm: elə atası olan kişinin övladları da yaxşı olmalıdır. İnanmiram ki, elə bir kişi qızına-oğluna ağırlıq salsın. Mən onun rəhmətə getdiyini eşitmədiyim üçün dəfndə iştirak edə bilmədim. Buna təəssüflənirəm. Yalnız bu xatirənin yazmağı məndən xahiş edəndə bildim ki, Əli müəllim artıq həyatda yoxdur. Onun yoxluğuna inana bilmirəm.

Allah rəhmət eləsin.

**Abbas MUSTAFAYEV,**

**Zəngibasar rayon partiya komitəsinin  
sabiq üçüncü katibi:**



Rəncbər kəndi Zəngibasar mahalında Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 12 kilometr cənub-qərbdə, Araz və Böyük Qarasu çaylarının arasında yerləşirdi. Mən rayon partiya komitəsinin üçüncü katibi işləyəndə Əli Nəbiyev 1972-ci ilde Rəncbər sovxozuna direktor təyin olundu. O, ilk günlərdən özünü son dərəcə diqqətli, qayğıkeş bir insan kimi göstərdi. Mən onu tanıdıqdan sonra müəyyən etdim ki, həm də çox tələbkar və təşkilatçı rəhbərdir. Onun insanlara qarşı mehribanlılığı, səmimiliyi də çox yüksək səviyyədə idi. Geniş ürəyində Allahın yaratdığı bütün nəcib keyfiyyətlər vardı. Azərbaycan ziyalısına xas olan bütün xüsusiyyətləri özündə cəmləşdirən bu insan elə bil bizimlə çoxdan bir yerdə işləmişdi. Heç vaxt vüqarını sindirməz, təmkinini pozmazdı. Sonralar onu həm dost, həm də bir ziyalı kimi yaxından tanıdığınıma görə bəzən heyrət edirdim ki, bu insan nə qədər sadədir.

Onun işlədiyi müddətdə Rəncbər sovxozenin iqtisadi inkişafı yüksəldi, əmək məhsuldarlığı artı, nizam-intizam

möhkömləndirildi, zəhmətkeşlərin maddi-rifah hali yaxşılaşdı. İşləməyənlərin, xüsusilə gənclərin əməyə cəlb olunmasını təmin etdi.

Sabit xarakterli, hamiya qarşı diqqətli olmayı bacaran Əli Nəbiyevin vaxtsız ölümü məni kədərləndirdi. Fələk mənim su kimi pak dostumun simasını sindirdi.

Necə qırmızıdır üzü fələyin,

Bir yandan talayır, bir yandan biçir,

Bir yandan qan tökür, bir yandan içir,

Heç doydum deməyir gözü fələyin.

Allah Əli müəllimə rəhmət eləsin, ailəsinə səbr, düzüm versin.

\*\*\*

Sarvanlar kəndi Zəngibasar mahalında Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 6 kilometr cənub-qərbdə, Araz, Böyük Qarasu və Zəngi çaylarının qovuşğunda yerləşirdi. Sovxozenin iqtisadiyyatında balıqcılıq mühüm yer tuturdu. Burada 1200 hektar sahəni əhatə edən böyük bir ərazidə balıqcılıq təsərrüfatı yaradılmışdı. Yeddi göldə balıq yetişdirilirdi. Bunlardan da ildə 1600 ton balıq götürülürdü. Onun 1000 tonu respublikada satılır, 600 tonu Moskvaya göndərilirdi. Sovxoza əkinçilik və heyvandarlıq da inkişaf etdirilirdi. Hər il xeyli yem bitkiləri, taxıl və heyvandarlıq məhsulları istehsal olunurdu.

1979 - 1982 - ci illərdə Əli Nəbiyev Sarvanlar sovxozen-

da direktor işlədi. Onun işlədiyi dövrə təsərrüfat bütün göstəricilər üzrə planları artıqlaması ilə ödədi. Burada da özünü tələbkar, bacarıqlı bir rəhbər kimi göstərdi. El arasında böyük hörmət qazandı.

Əli müəllimlə bağlı bir xatirəni yada salmaq istərdim. Anam Üreyzə həmişə mənə deyərdi ki, o qərib insandır, bura gəlib işləməyə, ona həmişə hörmət et, qoyma ermənilər onu incitsin. Rəhmətlik anamın tapşırığı kimi mənim tərəfimdən Əli Nəbiyevə qarşı münasibətim həmişə yaxşı olmuşdur.

Bir dəfə Əli müəllim bizə gəlib, özü ilə də bir yesik alma gətirmişdi. Onlar dağ zonasında yaşayırdılar. O tərəflərdə yaxşı alma-armud yetişirdi. Bizə gələndə anamdan soruşardı:

— Nənə, ürəyin nə istəyir, nə gətirim sənə?

Anam deyərdi ki, çox sağ ol oğlum. Heç nə lazım deyil, sənin sağlığını istəyirəm.

Aradan bir müddət keçdikdən sonra Əli müəllim Sarala gedəndə bir yorğan hazırlatdırıb anama gətirmişdi. Anam sağlığında həmişə bunu danişirdi. Bakıda məskunlaşdıqdan sonra onunla bir neçə dəfə görüşmüştük.

Əli müəllimin ölüm xəbərini gec eşitdim. Bir dəfə akademik Budaq Budaqovun yanına getmişdim. Orada bir eloğlumuzdan onun qəflətən rəhmətə getdiyini eşidəndə çox kədərləndim.

Allah rəhmət eləsin.

Onun işlətişlində keçdiyi hər hansı bir qəflətən rəhmətə getdiyini eşidəndə çox kədərləndim.

**İbrahim DƏMİRÇİYEV, Səbail rayon mühafizə idarəsinin rəisi, polis polkovniki, qudası:**

*Ötüb gedəcəkdir çox illər, aylar  
Nə sən qalacaqsan, nə mən dünyada  
Halal səxavətli, müdrik, bəxtiyar  
Mərd kişilər gəlib gedən dünyada.*

Əli müəllim sadə, mehriban, qayğıkeş bir insan, səmimi dost kimi xatirəmizdə yaşayır. Vaxtı ilə o, sovxozi direktoru, partiya komitəsində təlimatçı və digər məsul vəzifələrdə çalışmışdır. Çox səliqəli, tələbkar olmaqla, səhlənkar və tənbəllərə qarşı barışmaz idi. Təcrübəli mütəxəssis, xeyir-xah, nəcib ziyanlı olub. Hamiya əl tutan, xoş simalı, gülərzülü Əli müəllim rayonun ictimai həyatında fəal iştirak edirdi. O, hansı vəzifədə işləyirsə - işləsin, özünü bacarıqlı, işgüzar bir mütəxəssis kimi göstərmişdir.

Qayğıkeş ailə başçısı övladlarını cəmiyyətdə gərkli, la-yıqli yer tutmaları üçün nümunəvi tərbiyə etmişdir. O zaman rayona gələn hörmətli adamlar onun qonağı olardı. Onun evi həmişə qonaq-qaralı olub. Dost qədrini bilən, dostluğunu qiymətləndirməyi bacaran, incə yumora malik bir insan idi. Yüksək təşkilatlılıq fəaliyyətinə görə çoxlu fəxri ferman və medallara layiq görülmüşdür.

İller ötüb keçsə də Əli müəllim xatirəmizdə belə yaşayacaq, həmişə böyük hörmət və ehtiram hissi ilə xatırlana-caq. Onun keçdiyi həyat yolu bizim üçün örnek olacaq.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

## Elşad MUSAYEV, Böyük Azərbaycan Partiyasının sədri:



Doğulub boy-a-başa çatlığımız bölgədə çoxlu möhtəşəm kişilər olub ki, yeriyəndə ayaqlarının altında yer titrəyirdi. İndi də onların sözləri zərb-məsəl kimi işlədir. Bellə ağır, samballı, zəhmlı kişilərdən idi Əli müəllim.

Cavan vaxtlarından müxtəlif vəzifələrdə çalışıb, amma zəhmətsevərliyindən heç vaxt əl çəkməyib. Harada işləyib orada bir abadlıq yaradıb, ev tikib Əli müəllim. Torpağa, el-obaya bağlı adam idi. Çox əzab-əziyyətlərə, mübarizələrə dözsə də, qacqınlıq adına, dədə-baba torpaqlarımızın erməni gədələrinin tapdağı altında qalmasına ürəyi dözmədi. Dözə də bilməzdi, çünki həmişə zirvələrdə qartal ömrü yaşamış azman bir kişinin darısqal şəhər mühitində siğması mümkünüsüz idi.

Hərdən görüşərdik. Nədənsə şikayət etməsini xatırlamıram. Bu qururlu kişi şikayəti sevməzdi, xoşlamadıqlarını birbaşa deməkdən çəkinməzdi.

Son dəfə böyük oğlu Sədrəddin müəllimlə Əli müəllimin ziyanətinə getmişdik. Xeyli söhbətləşdik, ayrılanда

mənə inamı olduğunu bildirdi. Bu ərefədə çox ciddi bir işlə bağlı müəyyən tərəddüd keçirirdim. Əli müəllimin sözlərindən sonra, o tərəddüdlərin necə yox olmasından xəbərim olmadı.

Respublikanın məhşur siyasetçilərindən biri ilə oturub aqsaqqallardan söhbət edirdik, həmsöhbətim mənə müxtəlif titullu adamların adlarını sadalayırdı. Bu zaman Sədrəddinin telefon zəngi gəldi və o mənə qısaca "Qağam öldü, bizə gel"-deyə bildi.

Gözlərim doldu... Xeyli gözümü məchul nöqtəyə tikib qaldım. Həmsöhbətimin nə soruşduğunu xatırlamıram. Birçə onu xatırlayıram ki, nəhayət, sakitcə bir sıqaret yandırıb ayağa qalxdım və "O dediklərinizin bizə heç bir aidiyyəti yoxdur, bizim əsas aqsaqqallarımızdan Əli Nəbiyev yenice keçinib" — dedim.

Allah rəhmət eləsin!

**Salman CƏFƏROV,  
Zəngibasar mahalı, Rəncbər kəndi:**

1963-cü il idi. Mən İrəvan Dövlət Pedaqoji İnstututunu bitirib, Quqark rayonundakı Aşağı Kilsə məktəbinə müəllim təyin edildim. Qonşu Saral kəndindən Nəbi Nəbiyev mənimlə müəllim işləyirdi. Bir gün Nəbi müəllim məni evlərinə qonaq apardı. O, Əli Nəbiyevin kiçik qardaşı idi. Bir qərib adam kimi məni çox mehribanlıqla qarşılıdlar. Az sonra Nəbi sevincək bir tərzdə səsləndi:

— Qardaşım gəldi.

İçəri dolubədənli, qarabuğdayı bir kişi daxil oldu. Qalın və çatma qaşları onu ilk baxışdan çox vahiməli, sərt bir adama bənzəirdi.

Həm ona Əli qaşa deyərdi.

O, içəri girdi, tanış adam kimi məni qucaqlayıb:

— Xoş gəlibsiniz- dedi.

Biz bir saatə yaxın söhbət etdik. O, kolxoz sədri işləyirdi. Narahat bir tərzdə dedi:

— Salman müəllim, qardaşımsan, məni bağışla. İşim çoxdur, mən getməliyəm. Əli müəllim getdi. Biz həftənin birinci günü məktəbə qayıtdıq.

Bu, mənim Əli Nəbiyevlə ilk görüşüm, ilk tanışlığım idi. Lakin sonalar mən tez-tez Əli müəllimin doğulub boyabaşa çatdığını, uca dağların qucağında yüksələn əzəmətli Saral kəndinə gedib, Nəbiyev qardaşımıla görüşüb söhbət edərdim.

Həyatında qarşısına şərəfli, uğurlu günlər çıxdı. Həvəslə işə başlayan Əli Nəbiyev kənd arasında özünə hörmət qazanmağa başladı. Kənd camaati gündən-günə artan təcrübəsinə, gərgin zəhmətinə böyük qiymət verib, onu kolxoz sədri seçdilər. Hamımız yaxşı məlumdur ki, kolxoz kollektiv təsərrüfat sahəsidir. Hələ gənc yaşlarından bu məsuliyyətli işi öz üzərinə götürməsinə baxmayaraq, vəzifəsinin öhdəsindən çox yaxşı, bacarıqla gələrək kolxoz üzrə bütün tapşırıq və planları yüksək göstəricilərlə yerinə yetirdi.

Dövlət əmlakını hərtərəfli qorumaqla, kolxozçuların sosial-rifah halını yaxşılaşdırmağa çalışdı. Məhz buna görə də rayon və dövlət rəhbərləri Əli Nəbiyevin işinə yüksək qiymət verərək onu dəfələrlə mükafatlandırmış, başqa kəndlərə rəhbər işlərə göndərmişlər. Dövlətin ona etibar etdiyi vəzifələrin öhdəsindən çox bacarıqla gələrək iqtisadi cəhətdən zəif olan bütün təsərrüfatlarda qüsursuz, alını açıq işlədi. Yazdıqlarımın hamısı özünün eşitmədiyi, görmədiyi, amma haqqında söhbət etdiyimiz günlərə yönəlir. Özü getsə də sözünü, örnek olan əməllərini bizlərə — özündən sonra gələn nəslinin davamçılarına qoyub getdi. Onun əziz xatirəsi elimizin-obamızın şəxsiyyətli nüfuzlu, hörmətli bir kişisi kimi daim qələblərdə yaşayıb, xatırlanaçaq.


**Məməcan MUSAYEV,  
qaynı:**

Əli müəllimlə olduqca yaxın olmuşam. Nəbiyev Əli Allah-verdi oğlu doğulduğu gündən özünün hərəkətləri ilə diqqəti cəlb etmişdir. O چevikliyinə görə günbəgün ailənin və ətrafdakıların diqqətini cəlb etmişdir. Mən Nəbiyev Əlini əsasən məktəb illərindən yaxından tanıdım. Saral məktəbində oxuduğu vaxt mən qonşu məktəbdə müəllim işləyirdim. Ancaq müəllimlərin Əli haqqında həmişə ürəkaçan söhbətlərini eşidirdim. Çalışqanlığına və yaxşı oxuduğuna görə də Əli məktəbi qurtaran ildə ali məktəbə qəbul oldu.

Nəbiyev kənd təsərrüfatını çox sevirdi. O qəbildən də institutun kənd təsərrüfatı ilə əlaqədar şöbəsinə daxil oldu.

Əli institutda yaxşı oxuduğu kimi, həyatda da görkəmli mütəxəssis kimi özünü göstərdi. İslədiyi bütün rayonlarda və kəndlərdə onu tanıyanların qəlbində yaşayır və yaşayacaqdır. O, olduqca səmimi yoldaş və qohum idi. Heç yalan söz dilindən çıxmazdı. Verdiyi vədi şərəflə yerinə yetirirdi. Əli Nəbiyev aramızda yoxdur. Ancaq onun gördüyü şərəfli işlər həmişə yaddaşlarda qalacaqdır. O, cismən bizdən ayrılib, ruhən isə bizimlə yaşayır və yaşayacaqdır.


Allah rəhmət eləsin, ruhu dinc olsun.



**Ənvər YUSİFOV, qudası:**

Qohumluq əlaqəcində qədər Əli Nəbiyevi qonşu Saral kəndində bacarıqlı, işgüzar, qoçaq bir adam, təşkilatçı rəhbər kimi eşidib tanımışdım. Nəinki öz kəndində, rayonda və başqa yerlərdə rəhbər vəzifələrdə işləməklə Loru-Pəmbək mahalında ad-san çıxarmışdı. Böyük oğlum Ramiz qızı Zərifəni istəyəndə bir müddət elçi getməyə cürət etmədik. Elçiliyə Loru-Pəmbəkdə tanınmış, samballı kişiləri apardım. Bizi çox sərt qarşılıdı. Dedi Ənvər kişi oğlun institutu qurtarıb, yetişmiş oğlandı, mənim qızım isə hələ oxuyur, verə bilmərəm. Nə isə, 9 aydan sonra Əli müəllim yumşaldı, Ramizlə Zərifəni nişanlayıb, 1978-ci il iyul ayının 15-16-da toylarını etdik. Bizim bu qohumluğumuza kəndimizin bir çox sayılıb-seçilən adamları paxılılıq edib, həsəd aparırdılar. Deyirdilər ki, Ənvər kişi Sarallı Nəbiyevlə qohum olub. Sonralar bizim kənddən də Əli Nəbiyevlə quda olmağa cəhd göstərənlər çox oldu.

İstər kənddə, istər qaçqınlıqdan sonra Xanlar rayonunda, istərsə də Bakı şəhərində yaşadığımız dövrlərdə bir-birimizə hörmət göstərməklə çox mehriban qohumluq işlətdik. Bayramlarda, xeyir işlərimizdə Əli Nəbiyev süfrəmin ba-



şında oturardı. Bizim kənddə hamı onu natiq danişqılı və həm də zəhmlı adam kiim tanıyordu. Xeyir işlərimizdə öz evi kimi taimadalığı da özü edirdi. O qədər maraqlı, şirin və gözəl danişirdi ki, hamı ona diqqətlə qulaq asırdı. Mən və qohumlarım ondan yaşca böyük olsaq da, ondan məsləhət alar və xeyir görərdik. 25 illik qohumluq müddətində Əli Nəbiyev və ailəsi ilə aramızda xırda bir inciklik də olmayıb. O bunu həmişə başqa qohumlara misal çəkirdi.

Nə qədər sərt, zəhmlı olsa da, bir o qədər yanımçı id. Üç il bundan qabaq bərk xəstələnmişdim. Bir gecə yanında qalıb, səhərə qədər söhbət etdi. Bunu unutmaq olarmı. İndi yaşadığım evdə - mənim gəlinim olan qızı Zərifəgilə gələndə saatlarla söhbət edər, hətta yalvarıb xahiş edərdik ki, gecə də qalsın. Nəvələrinin ali məktəblərə girməsinə, uğurlarına çox sevinirdi. Övladlarına həmişə deyirdi ki, qaynataya, qaynanaya hörmət edin ki, siz də övladlarınızdan hörmət görəsiniz.

Qəfil və vaxtsız ölüm Əli Nəbiyevi aramızdan apardı. Təvazökarlıq olmasın, ən çox kədərlənənlərdən biri mən oldum. Biz qohumlar arasında bu gün də onun yeri görsənir. Mənim istəkli, sevimli qudam Əli Nəbiyevi hər gün xatırlayıram.

Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.

## ƏL TUTMAQ ƏLİDƏN QALIB

**Şahniyar RAMAZAN qızı, ömür-gün yoldaşı:**

*Mən bu yazılarımı başlayıram göz yaşımıla*

*Çünki vidalaşmamışam öz həyat yoldaşımıla.*

Elə arvad istəyi qazanmaq hər kişinin işi deyil. Mən 17 yaşından Əli ilə ailə qurdum. Atamı heç yadına sala bilmirdim. Çünkü atam müharibəyə gedəndə mənim 4-5 yaşım vardı. Əli ilə ailə qurub, onun rəhbərliyi, tələbkarlığı ilə özümüzə hamidən artıq ev-eşik, həyat-baca düzəldik, qurub yaratdıq. Öz zəhmətimizlə yaratdığımız həyatımızdan zövq alırdıq.

Heç vaxt məni heç nəyə, heç kimə möhtac etmədi. Düzdür, işlədim, çalışdım, yorğun gündüzlərim oldu, yuxusuz gecələr keçirdim. Ancaq heç vaxt pis gün görmədim. İşdə olduğu kimi, ailədə də olduqca tələbkar idi. Evə qayıdanda həmişə elə bil mən ona məruzə edərdim. Evdə, ailədə baş verənlərlə maraqlanardı. Sevinəndə yalnız özünə məxsus qəribə təbəssümü ilə gülümsəyərdi. Məni gözəl şəraitli evlərdə yaşadıb. Onun devizi belə olub: əməyi sevin, böyüklərə hörmət edin.

Əli həyatda bəlkə ona görə uğurlar qazanmışdı ki, həm öz valideynlərinə, həm də mənim anama həmişə hörmət edərdi. Ona görə də anam onu kürəkən yox, oğul hesab edirdi.

O halalliq, düzlük timsali idi. Mən onu özümə həyat yoldaşı olmaqla ən doğmam, əzizim bilirdim. Onun xoşuna gəlməyən hərəkətlərə yol verməzdəm. Qayğı ilə böyüdüyü övladlarının xoş günlərinə sevinərdi. Onun el-oba məhəbbəti qazanmasının sırrı haqq-ədaləti sevməsi olub. Ən başlıcası hamiya örnək ola biləcək gözəl ailə başçısı idi. Həmişə deyərdi ki, ata övladına gözəl tərbiyədən qiyamətli hədiyyə verə bilməz. Onda insanları idarə etmək məharəti vardı. Onun vəzifəyə ehtiyacı yox, vəzifənin ona ehtiyacı vardı. Vəzifələrdə olanda heç vaxt kasıbları incitməzdə. Haram pul qazanmazdı. Hamiya əl tutardı. Hərdən mən deyəndə ki, niyə heç kimə yox demirsən, üstünə gələnə həmişə əl tutursan. Deyirdi atalar deyib ki, əl tutmaq Əlidən qalıb.

Bir dəfə Bakıya oğlumuz Sədrəddinə ev almağa gedirdik. Yolda Saleh müəllimlə görüşdük. Hal-əhval tutduqdan sonra Saleh müəllim soruşdu ki, hara belə gedirsiniz? Əli bildirdi ki, Bakıdan ev almaq istəyirəm. Saleh müəllim güllərək, Bakıdakı evlərin hamısı sənin deyilmi, sənin pululla alınmayıbmı, söylədi. O, heç vaxt özü üçün yaşamadı. Başqalarının sevincinə və kədərinə şərīk olardı. Son dərəcə səlist, rəvan, sərrast danışardı. Söz üçün məttəl qalmaq, çəşmaq ona yad idi.

Sözünü yüz ölçüb bir biçər, qazancı və xərcini zərgər dəqiqliyi ilə hesablayardı. Mən həmişə balalarıma deyərdim ki, siz xösbəxtsiniz ki, Əli kimi atanız var.

Oğlumuz Elmanın toyunu etdikdən sonra sevinirdik ki, artıq oğul-uşaq qayğılarını qurtardıq. Daha özümüz üçün

yaşayacaq. 70 il bu cür yaşamaq hər kişiyə nəsib olmur.

Vaxtsız ölüm Əlini mənim, balalarımın əlindən aldısa, onun adı, əməlləri, şan-şöhrəti, ruhu həmişə bizimlədir. Mən Əlinin ruhu ilə yaşayıram. Onsuz mənim həyatım sanki hədəkdir. Ailə qurmağımızın 50 illiyini keçirməyə hazırlaşırıq, qismət olmadı. Onun çatmadığı arzularını balaları, nəvələri davam etdirəcək.

*Bülbül gül bərabəri*

*Ceyran göl bərabəri*

*Əli kimi ərim ölüb,*

*Bütün el bərabəri.*

Əli, rahat yat, ruhun şad, yerin behiştlik olsun.

**ZƏRİFƏ ƏLİQİZİ:****ATAMIN QƏBİR "EVİ" BİZİM ÜÇÜN  
ZİYARƏTGAHDIR**

Atam adı qayda - qanunlara, şəxsi səadət sarayının divarları arasına sığa biləcək bir şəxsiyyət deyildi. Onda bütün istedadlı adamlara məxsus bir fövqal adilik var idi.

Atamın qahn, qatran qaşları, dünyaya cəsarətlə baxan ala qartal gözleri, sifətinin qabarılq cizgiləri onun böyük həyat gücünə, böyük iradəsinə, mərdliyinə dəlalət edirdi.

Mən atam haqqında xatirə yazmağa başlayanda böyük çətinlik qarşısında qaldım. Bu nadir istedadın təbiətindəki böyüklüyü, insan pərvərliyi, məslək möhkəmliyini, xalqa, el-obasına hədsiz məhəbbətini, aydın mühakiməsini, qüvvətli məntiqini, səxavətini və onlarla belə yüksək mənəvi dəyərləri haqqında olan xatirələri yazıya köçürmək mümkün-kündürmü?..

Atamın bütün həyatında, ictimai fəaliyyətində nəzərə çarpan ən mühüm və qüvvətli cəhəti - əməyi sevməyi, həqiqətə düzgün qiymət verməyi idı. O, heç vaxtı öz mənafeyini güdməzdi, zəhmət adamlarını heç zaman unutmazdı.

Atam elinə-obasına, vətəninə, torpağına, onun zəngin təbiətinə vurğun bir insan idi. O, öz övladlarına, nəvələrinə qayğı ilə yanaşar, onlara həmişə düzgün məsləhətlər verirdi.

Ayrılıq nədir?.. Bu, məgər bizimlə atamızın son görüşüdürmü?.. Biz onu bir daha görməyəcəyikmi?..

**Yox! Yox, əsla yox!**

Biz və bizdən sonra gələn nəslimizin davamçıları həmişə, hər zaman, hər an atamızı uca diləklərimizdə, döyünen ürəklərimizdə görəcəyik...

Heç bir zaman ayrılmamışq; ayrılmayacaqdır da nə atam bizdən, nə də biz atamızdan:

*Ata, gülən dodaqların söylə soldumu?,*

*Düşünən beynin torpaq oldumu?*

*Qızların saçını bir-bir yoldumu?,*

*Həyata son dəfə baxdım, bari?..*

Atamın keçdiyi həyat və mübarizə yolu bizim balalarımız, gələcək nəsillərimiz üçün gözəl bir məktəbdır.

Atam özündən sonra sağlam ırs, ağıllı, əməksevər, qeyrətli balalar, nəvələr qoyub getmişdir.

Bir hadisə ömrüm boyu yadımdan çıxmayacaqdır. Atamın ölümündən 5-6 ay əvvəl olardı. Bir gün məni yanına çağırıldı. Bir az söhbət etdik. Mən onun yaşarmış gözlerini gördüm. Hələ indiyə kimi heç vaxt atamı gözüyaşlı görməmişdim. Mənə bildirdi ki, "bala, deyəsən artıq mən gedirəm, yiğşırıram". Mən özümü ələ alıb dedim, "ata niyə elə danışırsan, sənə nə olub ki, haran ağrıyır?". Bildirdi ki, "bala heç yerim ağrımır, bir az ayaqlarım məni incidir. Da-ha heç yerimdən, orqanlarından şikayətim yoxdur. Ancaq onu bilirom ki, atam-anam da çox yaşamadı. Mənim də atamın yaşı qədər yaşam var. Gözəl zamandır. Gözəl dövrəndir. Tikdim, yaratdım, hər yerdə bir iz qoydum yenə ürə-

yim yaşamaq, yaratmaq həvəsindədir. Ancaq yaşımin pís vaxtıdır. Atamın yaşını yenə yadıma salıram, fikrimdən çox şeylər keçir” -deyərək bərk qəhərləndi.

Mən də ona baxıb özümü saxlaya bilmədim. Anamlı birgə ağladıq. Sonra ona ürək-dirək verib dedim ki, “Ata sənə heç nə olmayıacaq. Sən hələ yaşayacaqsan. Nəvələrinin toylarını görəcəksən”. Daha sonra soruştum ki, “bəs o ki, ağrıyırsan, bu cah-cəlahi, ev-eşiyi niyə tikirdin?” Dedi ki, “bala, bunları tikmədim ki, özüm qalam, tikdim ki, izim qala...” Burada bir şer də dedi:

*Yüz il bizdən sonra gələn nəvələr,  
Gəlmışik, getmişik, nə biləcəklər?..  
Yadigar qalmasa onlara bizdən,  
Biz nələr etmişik nə biləcəklər?*

Elə bil ki, harasa köç eləyirdi. Bizə tövsiyələr, məsləhətlər verərək söhbətini başa vurdu.

O gündən elə bil ki, həyat mənə dar gəlirdi. Elə bilirdim ki, atama nəsə olarsa, həyat dayanar, sular axmaz, quşlar oxumaz. Həmin vaxtdan 5-6 ay keçdi. Qəfildən atamın ölüm xəbərini eşitdikdə hansı hissələri keçirdik, nə vəzəyyətə düşdük-onu qələmlə yazıb izah edə bilmərəm.

Əlbəttə, hamiya öz valideyni əzizdir, şirindir. Mən elə bilirom ki, mənim atam kimi ata olmaz. Atam anam üçün-qeyrətli, namuslu ər, övladları üçün- gözəl ata; kürəkənləri, gəlinləri üçün- əziz qayınata; nəvələri, nəticələri üçün-unudulmaz, yaddan çıxmaz, yolgöstərən mayakdır.

Atam bizim xoş günlərimizə sevinərdi. Həmişə bizə alxış verər, deyərdi ki, mən sizdən heç nə istəmirəm, tələbim odur ki, mənim adımı uca tutun, əməyi sevin, işinizlə əməllərinizlə məni sevindirin, bacaranda da məndən özüngüzə nəsə çəkin.

Atam yüz il də yaşasayıdı, heç bir övladına yük, artıqlıq ola bilməzdi. Əksinə bizə dayaq, kömək olardı. Bizim hamımız atamızın ruhu qarşısında baş əyirik. Onun yoxluğuuna inanmırıq. Hamımızın evimizdə, qəlbimizdə, ürəyimizdə atamızın əbədi yeri var.

Mənim atama deyəsi çox sözlərim var idi. Atamın qəfil ölümü bütün bunları ürəyimdə qoydu. Atamın qəbir evi bizim üçün ziyarətgahdır, adı da özünə yaraşır o, əsil insan, imamdır. Ölümü də sübüt etdi ki, atama əzrayıl gül qoxuladıb həyatdan, aramızdan apardı. Atama deyirəm: -

*Bir də görünən ki, açılan solur,  
Düşünən bir beyin, bir torpaq olur.  
Bir yandan boşalır, bir yandan dolur,  
Sırrını verməyir sirdəşa dünya.*

*Ata - ömrünün çiçəyi birdən solsa da,  
Ölümün, matəmin vaxtsız olsa da,  
Dünya boşalsa da, dünya dolsa da,  
Balaların yaşadacaq hər zaman səni.*

## ***Hamlet NƏSİBOV,***

**qızı Xatirənin həyat yoldaşı:**

### **EL AĞSAQQALI**

Təbiət qoynunda dünyaya gələn

El üçün doğulub, el üçün ölen

Axır tikəsini kasıbla bölən

Hardasan ey ulu el ağsaqqalı.

Hər ocaq başında sözün qalibdir

Gəzdiyin yerlərdə izin qalibdir

Ağladıb-sizlədan sözün qalibdir

Hardasan ey ulu el ağsaqqalı.

İtməz əməllərin min il də keçə

Söylə:- öyüdünü unudaq necə?

Səni axtarırıq hey gündüz-gecə

Hardasan ey ulu el ağsaqqalı.

Sözlərin sırgadır qulağımızda

Hər kəlmən əzbərdir dodağımızda

Mərdliyin qalacaq yaddaşımızda

Hardasan ey ulu el ağsaqqalı.

Sənin yoxluğunda dünya hədərdir.

Təpədən dırnağa qəmdi-kədərdir,

Səni sevənlərə bu böyük dərddir

Hardasan ey ulu el ağsaqqalı.

**21 fevral 2003-cü il.**

## **HƏYAT DAVAM EDİR**

**Nəbiyev Əli Allahverdi oğlu və Nəbiyeva Şahniyar  
Ramazan qızının övladları haqqında qısa məlumat**

**Qızı Abidə** - 1955-ci ildə anadan olub- orta təhsilli idir. Həyat yoldaşı Həsənov Kamandar Əbdülkərim oğlu- ali təhsilli coğrafiya müəllimidir. 83 sayılı litseydə işləyir. 4 övladı var. Ayaz ali təhsilli idir, ailəlidir, 2 övladı var. Nofəl N sayılı hərbi hissədə zabitdir- ailəlidir, 2 övladı var. Rəfa-il- ali təhsilli magistrantdır. (subaydır) Aytəkin- tibb universitetinin tələbəsidir. (subaydır)

**Qızı Zərifə** - 1959-cu ildə anadan olub. Ali təhsilli müəllimədir. Həyat yoldaşı Yusifov Ramiz Ənvər oğlu jurnalistdir. Prezident aparatının orqanı “Respublika” qəzetinin şöbə müdürüdür. Oğlu Ramin - ali təhsilli, Azərvantəqliyyat konserndə iqtisadçıdır. Subaydır. Oğlu Raqif- ali təhsilli magistr, BUS Bankın Səbail rayon filialında iqtisadçıdır. Subaydır. Qızı Ramella Universitetin ingilis dili fakultəsinin tələbəsidir (subaydır).

**Oğlu Sədrəddin** - 1961-ci ildə anadan olub. Ali təhsilli dir. Nəsimi rayon mənzil komunal təsərrüfat birliyinin müəhdisiidir. 2 övladı var. Həyat yoldaşı Fatma respublika klinik xəstəxanasında tibb işçisidir. Qızı Faidə, oğlu Salur məktəb şagirdləridir.

**Qızı Xatirə** - 1964-cü ildə anadan olub, tibb işçisidir. 3 övladı var. Həyat yoldaşı Nəsibov Hamlet Ziyadxan oğlu

ali təhsilli həkimdir. Böyük oğlu Babək İqtisad Universitetinin tələbəsidir. Elxan, qızı Nigar orta məktəb şagirdləridir.

**Qızı Rəna** - 1966-cı ildə anadan olub. Respublika klinik xəstəxanasında tibb işçisidir. 2 övladı var. Həyat yoldaşı Əhmədov Elbrus Cəlal oğlu 52 sayılı mənzil istismar sahəsinin baş mühəndisidir. Qızı Yekdanə, oğlu Elşən orta məktəb şagirdləridir.

**Oğlu Elman** 1969-cu ildə anadan olub. Ali təhsilli dir. Respublika prezidentinin təhlükəsizlik xidməti zabitidir. 2 övladı var. Həyat yoldaşı Təravət Azərbaycan Dövlət Tibb Universitetini bitirib, 2 sayılı tibb texnikumunun müəlliməsidir. Oğlanları Elvin, Ayxan məktəblidirlər.

## MÜNDƏRİCAT

### Ön söz.....3

### I fəsil

Validəynlərim və ailəmiz haqqında.....	7
İlk uşaqlıq çağlarım.....	12
Tələbəlik illəri.....	32
İnstitutdan həyata.....	51
Ömrüm barlı-bəhərli dövrü.....	65

### II fəsil

Deportasiya və zəlzələ.....	119
Əlivida, yurd yeri!.....	128
Tikdim ki, izim qala.....	132
Saral kəndinin tarixindən.....	140
Saralın tayfaları haqqında.....	165
Hər gün yeri görünən insan.....	213
Nəbiyev Əli Allahverdi oğlu ( <i>qısa tərcüməyi hal</i> ).....	222

### III fəsil

Dilə gələr xatirələr.....	230
Həyat davam edir.....	261

Əli NƏBİYEV  
TİKDİM Kİ, İZİM QALA...  
(Azəri türkçəsində)

Kitab müəllifin öz vəsaiti hesabına çap olunub.

Bilgisayarda səhifələyən

Korrektor

Rəssam

Operatorlar

Ramiz Hümmətov

Zərifə Əli qızı

Bulud Qasımov

Leyla Qarayeva,

Nərgiz Bəyişqizi

Yığılmağa verilmiş 17.08.2003. Çapa imzalanmış 10.09.2003. Kağız formatı  
60x90 1/16. Şərti çap vərəqi 18,0. Uçot nəşr vərəqi 17,47. Tirajı 150. Sifariş 184.  
Müqavilə qiyməti ilə

Kitab  
“QAPP-POLİQRAF” Korporasiyasının  
mətbəəsində hazır deopozitivlərdən  
çap olunmuşdur.

✉ 370025. Bakı şəhəri, N. Rəfiyev küçəsi, 24.

☎ Tel.: 902757, 989555, 937255

# Qərbi Azərbaycan

## El bilir ki, sən mənim sən

